

AŞIQ ŞƏMSİR

SEÇİLMİŞ
ƏSƏRLƏRİ



“AVRASIYA PRESS”
BAKİ-2006

*Bu kitab "Aşıq Şəmşir. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1973),
"Aşıq Şəmşir. Şeirlər" (Bakı, Yaziçi, 1980) və "Aşıq Şəmşir. O Kürün,
Arazın Tərtəriyəm mən" (Bakı, Sabah, 2004) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır*

894.3611-dc22

AZE

Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, "Avrasiya press", 2006, 400 səh.

Sazımızın və sözümüzün böyük yaradıcılarından olan əməkdar mədəniyyət xadımı Aşıq Şəmşirin bu nəşrində unudulmaz sənətkarın zəngin irsindən seçmə bir güldəstə araya-ərseye gətirilmişdir. Burada uzun ömür və keşməkeşli həyat yaşamış ünlü ozanımızın dürlü-dürlü sənət ovqatları və onun həssaslıqla misra sıqalına getirdiyi olmez könül çırıntıları ilə qarşılaşacaqsınız.

ISBN10 9952-421-62-X
ISBN13 978-9952-421-62-0

© "AVRASIYA PRESS", 2006


Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına

hədiyyə edilir



EL NƏĞMƏKARI

Qodim zamanlarda ozanlar, sonraki dövrlərde aşıqlar elin en hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar hemişa el içində yaşamış, öz dövrlərinin, mühitlerinin biliqli, məlumatlı, xeyirxah adamları, istedadlı, müdrik şənətkarları olmuşlar. El aşıqları hemişa camaatın xeyrində-şərində yaxından iştirak etdiklorindən, onun dordino-azarına yaxşı bəled olmuşlar. Onlar kohnə dünyada hökm sürən ictimai haqsızlıqları öz gözleri ilə görmüşler. Zəhmətəş xalqın qoluzorular, kətxudalar, koxalar, pristavlar, müxtəlif çinli çar məmurları tərəfindən döñə-döñə amansızcasına döyüdüklərinin, söyüldük-lərinin, təhqir edildiklərinin şahidi olmuşlar...

Melum olduğu kimi, aşıqlar cürbecür olurlar; yaradıcı aşıqlar, ifaçı aşıqlar. Bunların hər birinin özünə xas möziyyətləri vardır. Yaradıcı aşıqlar ifaçı aşıqlara nisbətən senət (xüsusən şərə) aid daha çox bilik, məlumat ve tecrübe sahibi olmalıdır. Böyük fitri istedəda malik yaradıcı aşıqlar yeni söz (şəir), yeni havacat yaradan, hem də yazdıqlarını məclislerdə, camaat qarşısında məharətli ifa edə bilən ustad aşıqlardır. Əlbəttə, yaradıcı aşıqlar bütün bu keyfiyyatlara çox nadir hallarda müvəffəq olurlar. Bu sıfətlərin hamısı eyni zamanda, eyni sənətkarın simasında toplana bilmir. Ustad aşıqların sözləri, yaratdıqları havacat sazlarının simlərində ötüb nəsildən-nəsle keçir. Bununla belə, musiqi əsərlərinin və müəlliflərinin adları qoşma, gəraylı və müxəmməslərdə gördüyüümüz kimi, musiqi əsərlərinin bir yerində yazılmadığından və deyilmədiyindən həmin saz havalarının müəlliflərinin adları, hətta havaların adları getdikcə unudulur, bəzən də başqa adlarla evez olunur. Biza "Kərəmi", "Koroğlu", "Dilqəm", "Keşişoğlu", "Ürfani" ("Ruhani" də deyilir) və i.a. kimi hava adları məlumdur. Ancaq əslində bu havaları kim yaratmışdır, yuxarıda adları çəkilən şəxslərmi, yoxsa başqalarını. Bu cəhet hələ öyrənilməmişdir. Bəzən elə olur ki, müəyyən qədim bir hava üstündə yeni, təsirli bir söz - şeir, havanın əsil adını əlindən alır, onu öz üstünə götürür. Zaman keçdikcə havanın əsil adı unudulur, nehayət, itib gedir. Yeri gəlmışken demək lazımdır ki, qocaman Aşıq Şəmşir 70-dən çox havanı ustalıqla ifa edə bilir. Aşıq havalarının və müəlliflərinin adlarının itib-batmaması üçün Şəmşir kimi təcrübəli aşıqlardan öyrənmək lazımdır.

Şəmşir 1893-cü ildə sabiq Cavanşir mahalının Dəmirçidam kəndində aşiq ailəsində anadan olmuşdur. O, savadı və ilk aşılıq dərsini öz atasından - Aşıq Qurban'dan almışdır. Ona görə de Şəmşir "Bildim" rədifi təcnisinin bir yerində deyir:

Gediram yoluyla düz həqiqətin,
Halalca oğluyam atamın, bildim.

Aşıq Şəmşir hələ gəncliyində məşhur Aşıq Ali, Aşıq Ələsgor, Aşıq Qurban kimi ustad aşıqların - yaradıcı aşıqların əsərləri ruhunda, Göyoč, Kəlbəcər aşiq məktəbi ruhunda təbiyə almış, yetişmişdir. İlər keçdikcə cavan aşiq daha da püxtələşmiş, sonralar özü yazıp-yaratmış, çalıb-çağrımış, el içində tanınmışdır...

Şənətkarın tərcüməyi-halini onun bioqrafik əsərləri ilə yanaşı, uzun ilər sinəsində pərvəriş tapıldığı torpağa, gəzdiyi əllerə, obalara, yaxınlıq etdiyi, ülfət bağladığı adamlara həsr etdiyi şeirlər də müoyyən etmək olar. Bu cəhətdən aşığın "Çilgəz", "Ərgünəş", "Kəlbəcordi", "Bu yerdə", "Qonurun", "Oğlu-yam", "A dağlar" kimi şeirləri daha seciyyəvidir. Şairin torpağa, xalqa bağlı olan bu şeirləri daha təbii, daha səmimiidir:

Qartal düşünceli, şair xəyalı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudur, atam Dağı dağ
Murov, Lilpar, Qonur, Qoşqar oğluyam.

Bu sayaq şeirlərindən aydın görünür ki, Aşıq Şəmşir qucağında yaşadığı bərəkətli torpağı, onun zirvəsi qarlı uca dağlarını, buz bulaqlı göy yaylaqlarını, güllü-çiçekli oylaqlarını ürkənden sevir. O yaşadıq, gəzdiyi, gördüyü yerlərin vurgunuñdur. Bununla belə, "Veten" məfhumu onun üçün yalmız bu dağlar-dərələr, bu monzərələr deyildir, daha böyük, daha genişdir.

Şairin məhəbbət lirikasına həsr edilmiş "Görünmür", "Gözəldi", "Olarmı", "Yetər", "Amandı" kimi qoşmaları, "Keçdi", "Gülo-gülə", "Gözlerine", "Gelin", "Ay qız" kimi gərəyliləri və "Bu il", "Tutu", "Qocalıq" və i.a. kimi müxəmməsleri var. Göründüyü üzrə, məhəbbət lirikası Şəmşirin müxtəlif növlü, müxtəlif şəkilli əsərlərində öz ifadəsini tapmışdır. Ancaq bu həqiqətdir ki, məhəbbət mövzuları üzrə yazılmış əsərləri - aşıqanə şeirləri müəllif tərəfindən qoşma şeklinde çox doqquz, soliqoli və zərif işləndiyindən daha lətif, daha şirindir. Şairin "Görünmür" rədifi qoşmasına nozor yetirin:

Perilər perisi, hurilər xası,
Gözəllər sultani hanı görünmür?
Duruşu, baxışı dağlar qəlbimi,
O düzələr ceyranı hanı, görünmür.

Gərdənində çin-çin edib saçımı,
Hüsnu heyran edən Çini-Maćımı,
Qoşqarın şahbəzi, Murov laçımı,
Kepəzin tərlanı hant, görünmür.

Yazılı ədəbiyyatımızda (eləcə də poeziyamızda) satıranın güclü nümunəleri vardır. Aşıqlarımızdan satirik şeirlər yananlar olmuş və indi də yazılırlar. Müasir aşiq şərının, eləcə də satırasının siyasi istiqaməti başqdır. Bu satira, yumor öz şəkli və tərzi xüsusiyətləri, dili, ruhu etibarı ilə klassik ədəbiyyatımızda gördüyüümüz satirik şeirlərdən müeyyən dərəcədə seçilir. Aşıq Şəmşirin "Qaldı", "Bax", "İnsaf eyle", "Vaxtını" və i.a. kimi bir sıra satirik

yumoristik, tənqid şeirləri vardır. Mövzularından asılı olaraq bu şeirlərin hər birində şairin bədii ifade vasitələri döyişir. Bəzi şeirlərin dili nisbətən mülləyim, yumşaq, halim olduğu halda, bəzi şeirlərin de dili kəskin və "acıdır".

Heyatımızda müşahidə olunan, təsadüf edilən bəzi qüsurlar aşağıdən "Gəda", "Olur", "Onda" və s. şeirlərində tənqid olunmuşdur.

Müxtəlif şəkilli, müxtəlif tərzli, zərif və şirin şeirlərin, xüsusən mürekkeb və menalı təcnislərin müdrik ustادnamələrin misilsiz ustası Aşıq Ələsgərdən sonra ustadname yazmaq nəinki böyük istedad, hem də böyük cürət və cəsaret istəyir. Axı şerisi Aşıq Ələsgər kimi zərgər dəqiqliyi, zərifliyi ilə işləmək çox çotındır. Aşıq Şəmşir "Yaxşıdır", "Ola bilmez", "Aşıq", "Desom olmaz", "Yoxdur", "Olarsan", "Gərək" kimi ustadnamələrin müellifidir. Aşağıın "Eyle" redifli ustadnaməsindən bir parçaaya diqqət yetirək:

Sadiq ol, dünyada sən dolandır gőz,
Guşine girməsin fitne, yalan söz,
Düşəndə bir bərke polad kimi dőz,
Heç qorxub çekinmə, deyanət eylö.

Sən yaxşıya can de, xaini dağla,
İlgarsız adamın nitqini bağla,
Əlacın olanda ele gün ağla –
Yoxsula el uzat, nezareṭ eyle.

Şairin əsərləri içorisində insanları düzələyə, sədəqətə, hünərə, cəsaretə, dostluğa, qardaşlığa çağırıran humanist ruhlu, müdrik ustadnamələri ilə yanaşı, sehbi işlənmiş ustadnamələri də vardır. Lakin onun bir sıra güclü, dərin menalı ustadnamələri sevile-sevile oxunur.


Aşıq Şəmşirin müxtəlif şeir şəkillərində yazılmış "Meni", "Yara yaz", "A lele", "Bu dərdi" kimi iyirmidən çox təcnisi var. Məlum olduğu kimi, təcnislər özlərinin əriş-arğac cinaslı sözlərin toxunuşu ilə oxucunu heyran qoyur. Təcnis şerin çox mürekkeb və çətin formasıdır. Aşıq Şəmşir bu imtahanlarından da hünerlə çıxmışdır... Onun şeirlərində bu günün güclü nəfəsi hiss edilməkdədir, müasirlilik hissi, müasirlilik eşqi, həvəsi hakimdir.

Bədii, obraklı dil şerini ayrılmaz hissəsidir. Zəif və kobud dillə yaxşı şeir yazmaq mümkün deyildir. Yaxşı şeir zəngin dilində bacarıqla istifadə etməyin mehsuludur.

Aşıq Şəmşirin şeir dili çox sadə, bədii və şirindir. Onun dilinin lügət tərkibini canlı xalq dili, folklorumuzdan (klassik aşiq şerindən), qismen də yazılı ədəbiyyatımızdan gələn sözler təşkil edir. Şairin təbiət və insan gözəlliyyinə həsr edilmiş şeirləri çoxdur. O xüsusən dağlar, gözəllər, gözlər kimi mövzulara onlarca şeir yazmışdır...

Osman Sarıvallı

1973



DÜNYANIN

Ayağı görünməz, başı görünməz,
Uzanır hər yana, qolu dünyanın.
Tarixi bilinməz, yaşı bilinməz,
Hüsnü cavan, özü ulu dünyanın.

Hey boşalır, dolur, bu köhnə izdi,
İnanmayan kəsin qəlbə filizdi.
Hər yanı ümməndi, dərya, dənizdi,
Azi quru, çoxu sulu dünyanın.

Davam varmı mendə, yainki səndə,
Ziyankar fitnədən dolanaq gendə.
Aldadır nakəsi, salır kəməndə, –
Özündən şirindi pulu dünyanın.

Hədər yazılmayıb yazılın dastan,
Birdən novbahardı, birdən zimistan.
Qoy üreyi döyünməsin hər azdan
Bu azad ölkəsi dolu dünyanın.

Ahu-zar çəkmosın heç bir kimsənə,
Bəlkə eldən hiylə-fitnə tərginə.
Minsin Qıratını Koroğlu yenə,
Ona çatıb zərli çulu dünyanın.

Haqqın düz yolunda Şəmşirdi uçan,
Bəd olan hallara qoşular haçan?!
Halala yönələn, haramdan qaçan
Mən olmuşam aciz qulu dünyanın.

İsanı asılər çəkdilər dara,
Bu sitəm əyandı pərvərdigara.
Bu adil Peyğəmbər tapmadı çara,
Hiylə qurdı o vicedansız mürtəti?

Resuli-Əkrəm mindi ildirim Buraq,
Cəbrayıl bələdçi olubdurancaq.
Haqq onu Meraca çağırıb qonaq,
Əlbette, mövlaya var məhəbbəti.

Birinci gedisde cənnəti gördü,
Bildi, bələd oldu, dağıldı derdi.
İsrafil çıynindən ona yol verdi,
İldirim Burağınvardı hikməti.

Cəbrayıl dayandı, Məhəmməd getdi,
Yedinci göylərin sırrını yetdi.
Xalıqi-ləmyəzəl çox sual etdi,
Əhmədi-Muxtarla oldu səhbəti.

Üç dəfə qayıtdı, düşdü səcdəyə,
İltimas eledi bari-rəbbayə.
Dedi: Xudam, şəfaət qıl bəndəyə,
Haqq yolunda əfsun oldu hörməti.

Musa o cənabı həddə yetirdi,
Mustafa o gözəl sözü götürdü,
On yeddi rükəti töhfə gətirdi,
Şadi-xürrəm etdi cəmi hümməti.

Savab da, günah da gördü o yerdə,
Hüccabın evində asıldı pərdə.
Salam gəldi, kim göründü nezərdə?..
Əli bu salamı verdi xəlvəti.

Əvvəl-axır adı Heydəri-kərrar,
Sənə özü verdi bir pərvərdigar.
Məhəmməddən çatdı sənə Zülfüqar,
Coşa gəldi şahi-Mərdan qeyrəti.

Meracdan Məhəmməd qayıtdı geri,
Ürəkden şad etdi istəyənləri.
Dillərdə əzberdi o vaxtdan bəri,
Kaş biz də görəydik o ziyarəti.

Min bir olan adı səsleyirəm mən,
Qəlbimde məhəbbət bəsleyirəm mən.
Günahkar Şəmşirəm, isteyirəm mən
Mehriban Allahdan rəhi-nüsreti.

AMANDI

Bir səndən savayı kimə yalvarım?
Yerin-göyün yaradəni, amandı!
Təbibim özün ol: artıb azarım,
Hər bir dərdə şəfa verən Sübhəndi.

Haraya sən yetiş, Heydəri-kərrar,
Alnında niqabı rəşid Ələmdər.
Yaranmışa ölüm haxdı, yəqin var,
Xəstəlik, zəlillik necə yamandı.

Dünya boşalmasa, dolmasa olmaz,
Yazı qış, qış yaz olmasa olmaz,
Açılan gül-çəmən solmasa olmaz,
Gahdan təbustandı, gah zimistandı.

Çinar budağında saralsa yarpaq,
Onun balta zədəsi var, yaxşı bax.
Xarabat görünər obasız yaylaq,
Qəmli könül onun kimi virandı.

Şəmşirin pənahı, vəsf-i-Peyğəmbər,
Aləmə səbəbkar vahid bir rəhbər.
Gecə də, gündüz də dilində əzber,
Dilimin ləhcəsi şahi-Mərdəndi.

BAĞIŞLA, ALLAH

Kərim kərəminə, rehman rehminə,
Bu nur camallara bağışla, Allah.
Laşərik isminə, mürüvvətinə,
Sahib cəlallara bağışla, Allah.

Nuri-təcəllada altı gözələ,
Mehriban adına, axır-əzələ,
Bir vahid olana, bir ləmyəzələ,
Xoş nəzər hallara bağışla, Allah.

Mərhəmət qıl mən günahkar möhtaca,
Əfv elə ilahi, Kəbəyə, Haca.
Məhəmmədi sən çağırdın Meraca,
O gedən yollara bağışla, Allah.

Cümə peyğembərə, imamlarına, –
And verirəm səni baqi-barına.
Yaralı bədənli Şahsuvarına,
Amandı, onlara bağışla, Allah.

Şəmşir, sığın merde, dərd-qəm eləmə,
Haqdan qeyri kəsdən dilək diləmə!
Fərat kənarında yatan eləmə,
Ələmdar qollarla bağışla, Allah.

NEYNİM

Bəşəri qərt etme dərdü-möhnetə,
Biz çəkə bilmirik, ay ağa, neynim?!
Çağırram Nəcəfə şah olan mərdi,
Bəlkə çatmir səsim uzağa, neynim?!

Unudulmaz kərəm-kani dilimdə,
Neçə var ömrümün sən dilimdə?
Nübüvvət, imamət həni dilimdə?
Verillər dilimə qadağa, neynim?!

Yene ümidvaram mahi-cəbinə,
Hüsnü nur ziyalı bu nuru eynə.
Mənə yol göstərib mərhum Hüseynə,
Edən yox, aparıb sadağa, neynim?!

Ahım bülənd olub arşı-əlaya,
Qəlbim məngənədə, keçib araya,
Güzərim düşəydi o Kərbəlaya,
Müntəzirəm qanlı torpağa, neynim?!

Şəmşir, ha səsleyir yazı yazanı;
Müdam ruhum cövlən edir xəzanı.
Ziyarət etməyə imam Rzanı
Yol verilmir gedə qonağa, neynim?!

VAR

Bəşəri xəlq edən, eli xəlq edən,
Hamiya köməkdir bir pənahım var.
Müşguldə qalana eylər imdadı,
Padşahdan da böyük bir padşahım var.

İnsəni qurtaran dardan salamat,
Qulları hifz edən mardan salamat,
Yananda saxlayan nardan salamat,
İbrahim Xəlilim, qibləgahım var.

O külli-aləmi tek dolandıran,
Növraqi-zəminə pak nizam quran,
Əvvəl-axır ismi hey baqi qalan
Laşərik, laməkan haqq Allahım var.

Hüseyn aşiqiyəm, Əli nökəri,
Sübhanə rəbbikə deyəndən bəri.
Əsir qəlbim yad etdikcə məşhəri,
Mənəm bir müqəssir, çox günahım var.

Şəmşirəm, dərsimi aldım əlhəmdən,
Bu əqlü-kamalı əxz etdim kimdən?!
Əlimi üzərəm kani-kərəmdən,
Şəxalı, rəhimkar bir İlahim, var.

ŞƏMSİRİ

İlahi, boynumu namərdə əymə,
Möhtac eləsən də mərdə Şəmşiri.
Rəhminə bağışla, qəhr ilə döymə,
Salma bu tükənməz dərdə Şəmşiri.

Varmı heç ixtiyar naçıyəm mən də?
Hökəm də, fərman da, kərəm də səndə!
Yer üzündə muram, acizi-bəndə,
Özün xəlq elədin yerde Şəmşiri.

Ya Rəbbim, əfv qıl ərşि-əlaya,
Bir ismine min bir oxunan aye.
Rəhmi böyük olan bari-Xudaya,
Nökər saxla sən nəzərdə Şəmşiri.

Bir gün köçergidi dehri-fənadan,
Uşaqkən yetimdi ata-anadan.
Nə qədər ki sağdı eldən-obadan,
Qoyma, ey ləmyəzəl, gerdə Şəmşiri.

Natəvan qullara çox baratin var,
Alimsən, aqilsən, sexavətin var!
Dərmənsiz dəndlərə eyləmə düçar,
Bari-kərəm kanı, bir də Şəmşiri.

VƏTƏNİN

Könül, aşiqisən, dolan, yorulma,
Hey başına, ayağına vətənin.
Bu cənnətdən qeyri yana vurulma,
İsin isti ocağına vətənin.

Ata yolu saxlayırkı hər oğul?!
Öz yurdunun qurbanı dərə oğul.
O bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına vətənin.

Yoldan azan satqınlara uymaram,
Gözəl yerin lezzətindən doymaram;
Yaxşılıqdan başqa bir söz qoymaram
Gəlib çata qulağına vətənin.

Zəhmət qüdrətidi bizdə səs-henir,
İşgüzər əllərdən dağlar səksənir,
Baxın, heyran qalın, təbəssümənir
Ay da, Gün də mayağına vətənin.

“Mərd ata – mərd oğul” – el misalıdı,
İgidin ürəyi öz mahalıdı.
Kişinin əzası qarışmalıdı
Ölen günü torpağına vətənin!

Qoy gülə xainin gözünə dəysin,
Şəmşirin söz oxu üzüno dəysin.
Daş atanın daşı özünə dəysin –
Toxunmasın dırnağına vətənin.

XOŞ GƏLİB

Elimin, günümün böyük şairi
Gətirib dağlara səfa, xoş gəlib!..
Gözlərdik yolunu biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!..

Minnətdarıq kamil söz ustadına,
Şan-şöhret yaraşır onun adına,
Bizim Kəlbəcəri salıb yadına,
Çəkibsə bu yolda cəfa, xoş gəlib!..

Alqışladıq mahal ilə, el ilə,
Qarşılıdıq çiçək ilə, gül ilə,
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyir bu sərrafa xoş gəlib!..

VAXTIDI

Payız fəsləi dağdan el çəkiləndə,
Buludlar qaralır – qarın vaxtı.
Qış dołanıb, yaz ayları geləndə,
Deyən olar novbaharın vaxtı.

Fələk qoymadı ki, biz də kam alaq,
Yığlıb sinəmə qəm qalaq-qalaq.
Tərlan yuvasına qonub yapalaq,
Qarğa laçın olub, sarın vaxtı.

İsa bəy kökəlib, yekəqarındı,
Onun baxtı kəsib işi sarındı.
Meydan alçaqların, satqınlarında,
Nadanların, sarsaqların vaxtı.

Şəmşir, bir bax bu gərdişin çarxına,
Dəhnə dönüb su düzələr arxına.
Quduranlar qalmayacaq qırxına,
Hələ xalqı yoranların vaxtı.

1915

YOXDUR

Çəmənli-çiçəkli bahar könlümün,
Açıqdı, çiskini-dumanı yoxdur.
Çəkilib qəlbimdən qara buludlar,
Tufanı, yağmuru, boranı yoxdur.

Ağlasam, təselli gözüm üçündür,
Metləbin mənası sözüm üçündür,
Çəkdiyim cəfalar özüm üçündür,
Bir başqa kimsəyə ziyani yoxdur.

Dərman gərek müşkül işdən qurtarım,
Ola bir kömeyim, bir xilaskarım.
Gen günümde çox olsa da dostlarım,
Dar gündə halımı soranım yoxdur.

İnsanın taleyi pul ilə vardi,
Pulum olsa gəlib dada çatardı,
Qohumum-qardaşım qatar-qatardı,
Hanı, heç havadar duranım yoxdur.

Şəmşir kimin keməndində boğulmuş,
Könlüm dəyirmandı – suyu soğulmuş,
Varmı mərd əkilmiş, igid doğulmuş,
Ha gəzirəm dağı-arantı, yoxdur.

1915

MƏNDƏN

Dərbilen, möhtərəm, istəkli qardaş,
Gəlirmi guşinə naralar¹ məndən?
Qəmli sənətkaram, divanəsərəm,
Nədən qurtarmadı yaralar məndən?

¹ "Nərelər" mənasında

Bad ilə keçərmi yanın bir çıraq,
Faydasızdı bitməz işə ağlamaq.
Gəşt eləyir xəyalımda aran, dağ,
Danışır meylimdə haralar məndən...

Şəmşir sözü dosta qalır yadigar,
Dərdimi arife ceylədim nisar,
Yoxdu ömrə, nə dövrana etibar,
Qorxuram sizi də aralar məndən.

1915

DƏYMƏMİŞ

Şövqə gəlib necə desin dərdini
Aşığın əlləri saza dəyməmiş?
İnsafdırımı ayrı salmaq gülündən
Bülbül dəsti bahar, yaza dəyməmiş?

Məlali-möhnetdən olmuşam zinhar,
Mənim üçün haradandır bu qərar?
Ha dedim qəzadan dolanım kənar,
Kirpiya toxunub, göze dəyməmiş.

Seyraqub əl çəkmir fitnədən, şərdən,
Yaralı qəlbimi yandırır hərdən.
Nadandan, qanmazdan, hər bihünərdən
Söz qaldımı daha bizi dəyməmiş?!

Qızılgülü bağban kimi dərməyən,
Uçmuş viran könülləri hörməyən,
Naşı olub şikarda ov görməyən,
Vurdum deyir, gülə izə dəyməmiş.

Şəmşir, bir mərama gelmək yaxşıdır,
Xeyrini, şerini bilmək yaxşıdır.
Avara gəzməkdən ölmək yaxşıdır,
Nakəsin silləsi üzə dəyməmiş.

1915

GETDİ

Qurtara bilmirəm dərdü-bəladan,
Üzümün isməti qalmadı, getdi.
Çoxdan əlim üzülübdü anadan,
Demirəm yadına salmadı, getdi.

Qatma cavanlığa, qoca dərdimi,
Ha çəkirəm gündüz, gecə dərdimi,
Təbiblər bilmədi neçə dərdimi,
Axtarış baş tapan olmadı, getdi.

Bu möhnəti mənlə kim böler yarı,
Qiymaram bir kimsə çökməsin barı,
Anadan olandan ağladım zarı,
Üzüm qəm elindən gülmedi, getdi.

Canım dözmür bu şiddətli zədəyə,
Bəs necə yalvarım, de, hər gedeyə,
Ürək dostum düz çıxmadı vədəyə,
Yolunu gözledim, gelmedi, getdi.

Bilmirəm o niyə biilqar oldu,
Onu tərlən sandım, dönüb sar oldu,
Şəmşirəm, göz yaşım axdı, car oldu,
Gəlib göz yaşımı silmedi, getdi.

1915

ÜZÜNƏ

Sümüyüm eymənir, etim ürponir,
Hər baxanda qurumsağın üzünə.
Qiyamət başımda eləyir qiyam,
Necə baxım bu alçağın üzünə.

Üzə gülür baldan, yağıdan “dərəndə”
Əllərimi paylı-püşlü görəndə.
Birçə dəfə xurcunu boş görəndə,
Qara düşür sanki ağın üzünə.

Zatından qırıqdı, yaramaz kara,
Dost deyib aldandım bu alçaqlara.
Bəs niyə bəxtimə yazılıdı qara –
Bülbül müştaq olub zağın üzünə.

Xəbisdən qaçırsan tuşuna gəlir,
Nə işdən qorxursan başına gəlir.
Bayquşun öz işi xoşuna gəlir,
Üzün sürtür yapalağın üzünə.

Şəmşir, ruzin yetirmişdi yetirən,
Mətləbləri hasil edib bitirən.
Elin verdiyini yeyib, itirən
Möhtac qalsın balın, yağıñ üzünə.

1915

BÜLBÜL

Belə həzin-həzin, qomli oxuma,
Yaralı sinəmi dağlama, bülbül.
Dərdli, qəmlı üreyimə toxuma,
Ağlayan yanında ağlama, bülbül.

Bir sözdü dünyada qalan yadigar,
Bu gərdişin at işləməz yolu var.
Bivəfa ömürə etmə etibar,
Nə də fələyə bel bağlama, bülbül.

Şəmşir, görmə bir də hicran dağını,
Külək keçirməsin şam, çıraqını.
Könül dəftərinin ağ varağıını,
Sən də qara rənglə zağlama, bülbül.

1915

EYLƏR

Dörd aydı çıxmışan evdən-eşikdən,
Məni bu firqətin dərdəcər eylər.
Aparıb başında olan ağlımı,
Bir dəli-divanə, dəngəsər eylər.

Ağ üzünün qoşa xalı necədi?
Ləblərinin şəhdi, balı necədi?
Nə demirsən görəm halı necədi?
Nə qasidin gəlib şad xəbər eylər.

Gecələr yuxumdan olmursan iraq,
Qəlbimdə şöləsən, gözümde çıraq.
Çəkmə bu cahanda nə qəm, nə fəraq,
Səadət üstündə xoş nəzər eylər.

Sənsiz mən neynirəm evi, eşiyi,
Olubdu məskənim qəmələr beşiyi,
Bir sən idin çəkən mənə keşiyi,
Bu möhnət canıma çox əsər eylər.

Nifret etdim əfəndinin işinə,
Şəmşiri qəm çəkir dəmir şişinə.
Gecə-gündüz naləm gələr guşinə,
Səni öz kuyindən dərbədər eylər.

1915

BULUDLAR

Mənim fəryadımı dağın çıskını,
Nəfəsimin çıxarıdı buludlar.
Uşaqkən ağladım, çəkdim pis günü,
Göz yaşımın axarıdı buludlar.

Nöker-naib oldum zülümkarə mən,
Mənsur kimi çekilmişəm dara mən.
Alovlanıb ha yanmışam nara mən,
Atəşimin buxarıdı buludlar.

Senələr dolandı keçdi yaşımdan,
Şəmşirəm, o günlər çıxmır huşumdan,
Tüstüm duman kimi qalxır başımdan,
Məndən xeyli yuxarıdı buludlar.

1916

DEYƏRLƏR

Bir insan ki, qalsa yalqız arada,
İtirib əqlini çəşər deyərlər.
İşin düşsə mərd ığidin elinə,
Necə çətin olsa, aşar deyərlər.

Naşı hər bəlaya olacaq düçar,
Ədavət axtaran qalacaq naçar,
Kim qəza-qədərdən, davadan qaçar,
Azad öz elində yaşar deyərlər.

Şəmşir, gel bax sözün müəmmasına,
Yetir sözlerini öz bahasına.
Oğul dayısına, qız anasına
Adətdə, xisletdə oxşar deyərlər.

1916

DOLANIR

Hamını bir kimse yaradıb yoxdan,
İndi əl-ayağı yolan dolanır.
Xilqəti bir şeydən xəlq olan insan,
Biri yoxsul, biri kalan dolanır.

Birisi ayranın olur möhtaci,
İmdadı az çatır qardaş, ya bacı.
Dilənçi neyləsin, yoxdu əlacı,
O da tapıb belə pünhan, dolanır.

Namərd tutmaz naəlacın əlini,
Yoxsulun ürəyi şan-şan dəlini.
Nainsaf, zülümkar çapır elini,
Eyleyir obanı talan, dolanır.

Ağanın cibində pul yiğin-yiğin,
Toplayıb ellərin yağıñ, qaymağıñ,
Yağlı kabab yeyib, eşir də biğin,
Nə vecinə ölüb-qalan, dolanır.

Kasib qonşu verən paya göz dikir,
Qocaldır yazıçı hicran, qəm, fikir.
Nə ölüür, dirilit, quru can çəkir,
Baxanlar da deyir: filan dolanır.

Can şirindi, oda qalana bilmir,
Satılıb, saçılıb talana bilmir.
Adam var çalışıb dolana bilmir,
Füqaradan daşbaş alan dolanır.

Çoxdu gün keçirən bal, qaymağınan,
Eyşi-işratınən, təmtəraqınan.
Kimi ömür sürür kef-damağınan,
Damışır yetənə yaılan, dolanır.

Şəmşir, məzлumları bir-bir yada sal,
Dövran belə qalmaz deyib el, mahal.
Bir qarın çörəye şelkəş hambal,
Götürüb belinə palan dolanır.

1916

YARALANMAMIŞ

Dolanıb dünyani gəzsən ayaq-baş
Bir fırık tapmazsan yaralanmamış.
Ana – oğul deyir, bacılar – qardaş,
Kim qalib ciyəri paralanmamış.

İnsan varmı hicran qəddin əyməyə?
Bir bağ varmı xəzan, dolu döyməyə?
Hanı, kimdi fələk əli dəyməyə?
Sevgili yarından aralanmamış?

Şəmsir, bu dünyada əzəldən bəri
Dünya bəndə salıb çox hünərvəri.
Elə baxt varmı ki, olsun dəftəri
Hicran qəlemiyle qaralanmamış?

1916

YAZIĞIM GƏLİR

Həmdəmsiz aşığam – qolbi şikəstə,
Özümün özümə yazığım gelir.
Dərdi-qəm üz verib yatıram xeste,
Baxan yox üzümə, yazığım gelir.

Nakes saxlar zəhər, ağı evində,
Qalan olur qəm dustağı evində.
Namərd kölgəsində, yağı evində,
Qanayan dizimə yazığım gelir.

Dərdə giriftaram mən bəxtiqara,
Alici terlanıım tay oldu sara.
Yorulmaz təbimlə ağ varaqlara
Yazılan sözümə yazığım gelir.

Şəmsir niyə qəm möhnəti bol çəkir,
Nədən ötrü xan qehrini qul çəkir.
Yaxşı günə hələ gözüm yol çəkir,
Yol çəkən gözümə yazığım gelir.

SƏNİ

Anadan olanda ağlayan insan,
Niyə ağlaşınlar öləndə səni?
Dedilərmi yaranmışa ölüm var,
Xəbərdar etdilər gələndə səni?

Kim qurtardı əcəl kimi kələkdən?
Bir gün hamı keçməlididi ələkdən.
Heç bilmirəm nə əskilir fələkdən,
Peşiman etməyə güləndə səni?

Qaydadi qanarı nadan incidər,
Xoryat dörd əhlini yaman incidər.
Tənədil çalışıb hər an incidər –
Dərdi-qəm sərrafı biləndə səni.

Şəmsiri dost anacaqmı, bilmədim,
Fikri nədi qanacaqmı, bilmədim,
Yazı yazan yanacaqmı, bilmədim.
Hesab dəftərindən siləndə səni?

1916

BİR BAX

Çəmənli, çiçəkli dağlar başında,
Yağışlı buluda, dumana bir bax.
Boğanaqlı külək at oynadanda –
Yağmura, çovguna, tufana bir bax.

Kəkklik nəğmə deyib, süzür laçını,
Baxanda qorxudur qartal ovçunu.
Darayıր çaylarda söyüd saçını,
Sonalar çalxanan ümməna bir bax.

Gündü, aydı keçen ömür sanayan,
Şəmsirəm, mən dost yolunu tanıyan,
Əl dəyməmiş yaraları qanayan,
O mənim sinəmdi – nişana bir bax.

SƏNİ

Kəpez silkələndi, Murov ağladı,
Çatdı qulağıma bir ahın sənin.
Mərd olan baxtına ümid bağladı,
Bilmədim nə idi günahın sənin.

Sixma ürəyini məngənələrdə,
Tutan olar nökəri də nezərdə.
İgid gərək dözə möhnətə, dərdə,
Bir gün işıqlanar irahın sənin.

Taleyin oxunu daşa çalmasın,
Karvanın qatardan geri qalmasın.
Bu kəskin taleyin gözdən salmasın, —
Yetsin imdadına pənahın sənin.

İste bu gündündə mərdlərdən mədəd,
Yetişər seadət sənə də elbət.
Şəmşirin duası olsun icabət,
Xeyirli açılsın sabahın sənin.

1916

AĞLAMA

Anam-bacım, bu milleti yaradan,
Bir gün imdadına çatar, ağlama.
Filleri aparan azğın sellərin
Nəziilər, köpüyü yatar, ağlama.

Axır su yerinə insanın qanı,
İmdada yetişən ədalet hani?
Dövran belə qalmaz, kəsmə gümanı,
Başında qiyamət qopar, ağlama.

Qisas qalmayacaq bu zülümkara,
Məhv olub Mənsuru çəkdirən dara.
Təbib qarşı gelər — sağalar yara,
Bu qəmlı hicrandan qurtar, ağlama.

Şəmşirin qəlbində dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz.
Keçər bu zimistən, qorxma, gələr yaz,
Biz də görəcəyik bahar, ağlama.

1916

ÇİÇƏKLƏR

Namərdə dost demə, zimistana yaz,
Üç ay qalıb novbahara, çiçəklər.
Dərdim artır sizi solmuş görəndə,
Qövr edir sinəmdə yara, çiçəklər.

Bu nainsaf qışın insafına bax,
Fayda vermir nərə çəkib ağlamaq.
Menim ürəyimdə var çarpzlı dağ,
Sizdəmi yandınız nara, çiçəklər?!

Bu gərdiş belədi əzel binadan,
Odur neşət vurub qəlbə qanadan.
Bezen də ayrılır ana baladan,
Kimi doğru etibara, çiçəklər.

İnsafa, mürvətə, işə bax, işə,
Borana qərq olub nərgiz, bənövşə.
Niye aldandınız çərxi-gərdişə?
Sizi saldı boran, qara, çiçəklər.

Çox ağladım, ağlamıram ta bəsdi,
Bu möhnət, bu hicran sebrimi kesdi.
Qiş gündündə bilməm bu nə həvesdi,
Şəmşir gelir qəmdən zara, çiçəklər?

1916

GETDİ

Heyif, hədər yera çürüyən ömrüm
İlqarsız yolunda üzüldü getdi.
Canımın qədrini niyə bilmədim,
Yağ kimi əriyib süzüldü getdi.

Mən oda alışdım, o suya çımdı,
Atəşində yanın bilmedi kimdi?
Bədənim sızlaşır, elə bil simdi,
İncəlib sap kimi nəzildi getdi.

O şad gəzdi, möhnət çəkən mən oldum,
Qüssələndim, azadlıqdan gen oldum,
O dəyirman oldu, mənsə dən oldum,
Cismim una döndü, əzildi getdi.

Adını hər gündə andım, anmadı,
Eşqinin oduna yandım, yanmadı,
Dərd çəkdir, qəm yedim qandım, qanmadı,
Fikrim qəm yoluna düzüldü getdi.

Şəmsirəm, qocaltdı intizar məni,
Eşidən görməsin günahkar məni.
Bir gün axtararsan, nazlı yar, məni;
Deyəllər: karvani pozuldu getdi.

1916

YOX, YOX

Bir kəsə qalmayan dünyanın malı,
Şahi-Süleymana qaldımı, yox, yox.
Dağ Yunisin zəngin qızıl anbarı,
Axır bir insana qaldımı, yox, yox.

Eşitmışəm İsgəndərin səddini,
Kəsmiş bu dağlardan quşlar rəddini.
Fəlek əyib səfər üstə qəddini –
Yetişməyə kaman qaldımı, yox, yox.

Sen niyə düşmüsən bu bəd niyyeto,
Deyəllər: bağlıdır hörmət, hörmətə.
İblis azdı, düçər oldu lənətə,
Yamanlıq şeytana qaldımı, yox, yox.

Yaxşılıq dalınca etmə məzəmmət,
Yaddan çıxmaz eylik, çörək, məhəbbət.
Şəmsir, söylə yaxşılara irəhmət,
Bu alqış yamana qaldımı, yox, yox.

1917

MƏNİ

Anasız balanın kim çəkər nazın,
Vaxtsız yetim qoydu bu xalıq məni.
Soruşursan: aşiq, nədən qocaldın?
Uşaqqən qocaltdı analıq məni.

Çox giley eşitdim qapı dalından,
Kim xəbər tutardı yetim halından?
Bələlər üzündən, qəm zavalından
Həmin günü tapdı qocalıq məni.

Şəmsirəm, neçə il qoyun otardım,
Bacardıqca yaxşı işlər tutardım.
Qiysam, özüm dəryalara atardım
Kamina çəkərdi bir balıq məni.

1917

GƏLMƏDİ

On beş günə vədə verdi, ay oldu,
Telli sonam felə düşdü, gəlmədi.
Didəmin leysanı axdı çay oldu,
Göz yaşlarım selə düşdü, gəlmədi.

Şərbətim acıdı onsuz ağıdan,
Məni ah-naləmdi söküb-dağıdan.
Çox qorxuram haramıdan, yağıdan,
Yoxsa xain ələ düşdü gəlmədi?

Ömür yoldaşıdı qadın kişiye,
O qoymazdı ürəyimi üşüyə.
Gelsə heç qoymaram çıxsın eşiye,
Qafıl oldum çölə düşdü, gəlmədi.

Gelişinə ellər desin mərhəba,
Şəmşir döşənərdi xaki-turaba.
Xett yazılıdı neçə-neçə kitaba,
Dastan oldu, dilə düşdü gəlmədi.

1918

ÖZÜMƏ

Zəhmətlə bağ saldım, bağça düzəldim,
Qismət olmur nədən barım özümə?
Yolları piyada gedib gəlməkdən,
Düşmən olub ayaqlarım özümə.

Bey deyir: "Yaradan mənəm insanı,
İşləsin qapımda çıxınca canı".
Bəs mənim torpağım, əkinim hanı?
Niye çatmır ixtiyarım özümə?

Çekilib sinəmə dəmir, şış dağı,
Yədiyim zəhərdi, içdiyim ağı.
Şəmşir ha qazanır, aparır yağı,
Verən yoxdu qazanc-varım özümə.

DURULMADI HEÇ

Bulanıb möhnətdən qəlbim dəryası,
Nədənsə bir axıb durulmadı heç.
Mən usandıム dərdi-möhnət çəkməkdən
Məhəbbət usanıb yorulmadı heç.

Mahmud qoydu Gənəcə mülkünü qaçıdı,
Əsli, Kerəm məzarında gül açdı.
Qara Keşəf tikan oldu dolaşdı,
Güllər bir-birinə sarılmadı heç.

Nəsimi da bir nigarım var dedi,
Çərixin gordişində bu sitəm nədi?
Nale çekdi, qan ağladı, qəm yedi,
Perişan əhvalı sorulmadı heç.

Şəmşir yaralıdı zalim gözəldən,
Kim oldu işini qurub, düzəldən?
Bilirsənmi, dünya, səndə əzəldən,
İnsaf ilə bir iş görülmədi heç.

1918

NEYNİM

Könül çox istədi ara uzandi,
İşimiz düzəlib bitmədi, neynim?
Cəsədim odlandı, yandı, alışdı,
Əlim yar əline yetmədi, neynim?

Qış yetişdi gədikləri qar aldı,
Men cəfanı çekdim, xoryat yar aldı.
Su gəlmədi, gün yandırıldı saraldı, –
Gülüm, yasəmənim bitmədi, neynim?

Şəmşirin qəmləri gələrmi sana?
Əlbette, çətindi hicran insana.
Çekdiyim zəhmətlər oldu əfsana,
Sözüm yerə düşdü ötmədi, neynim?

1918

OLSUN

El qızları çatsın ada, şöhrətə,
Özü gözəl, xasiyyəti xoş olsun.
Elimizə şölə salsın əməli,
Onda kamal olsun, eqli-huş olsun.

Gözəldə gərəkdir bir zərif ürek,
Söylesin görenlər: ipəkdir, ipək.
Öz işində bir alıcı laçın tek,
Yerdə gəzən, göydə ucan quş olsun.

Gah tənezzül, gah işimiz saz keçir,
Söz məqamı ancaq ələ az keçir.
Vədə çatır yay yetişir, yaz keçir.
Gözləyirsən payız ötsün, qış olsun.

Dərd zahməti, ağrı çəkən bədəndi,
İnsan bir qonaqdı, gəlib-gedəndi.
Şəmşir, bilirsənmi bu iş nədəndi?
Kim demişdi bu dərd sənə tuş olsun?!

1918

MƏNİ

Yayın ortasında, leinin sözü
Qişın buzu kimi dondurur məni.
Sanki tufan kimi, doğrusu, düzü,
Açı nefesilə söndürür məni.

Saqın bivəfanın üzündən, haşa,
Məndlərin oxunu yönəltdi daşa.
Danışır, fikrini düşmürəm başa,
Ya indi tersinə qandırır məni?

Çətinləndə çətindi bülbülə qəfəs,
Şair nəfəsidi ondakı nəfəs.
Zər qədrini bilər arif olan kəs,
Sözüm düşən yerde andırır məni.

Lütfündən rəncidə olsa bir xılqət,
O necə qazanar məhəbbət, hörmət?
Şeytana, xəbisə, xainə lənət, –
Men haqq aşiqiyəm dandırır məni.

Şəmşir, biilqarda mürüvvət hanı?
Unudur insafi, atır vicdanı,
Naşının əlinə verib baltam –
Şana, kürək edib yondurur məni.

1919

ÜRƏKDƏN

Gedən getdi, vədə gözler qalanı,
Xəber alıb, soruşmuşam fələkdən.
Yığılıb xelbirinə çərxin əleyi,
Ələnməmiş kim qalacaq ələkdən?

Niye başın bu dünyaya sığışmaz,
Dana tövləsinə maya sığışmaz,
Düzdür, insan aftafaya sığışmaz,
Vaxt olur nazılıb çıxır lüləkdən.

Əyləşib bu cəllad yağı sinəmdə
Çəkilib bəylərin dağı sinəmdə.
Şəmşir, varmı sözün sağı sinəmdə,
Derman eylə, yaralıyam ürəkdən.

1919

YADIMA DÜŞDÜ

Dar gündə namərddən gəzdin köməklik,
Etdiyim xam xəyal yadına düşdü.
Daşqın çayda göbələyə əl atdım,
Dedim yadına sal, yadına düşdü.

Derinə düşmürəm üz axtarıram,
Sadaqət, həqiqət, iz axtarıram,
Pul gəzmirəm, doğru söz axtarıram
Fərasət, xoş xəyal yadıma düşdü.

Zalımin ağzında sözü titrədi,
Dodaqları əsdi, üzü titrədi.
Baxdım ki, varlığın dizi titrədi,
Dili olmuşdu lal, yadıma düşdü.

Haqq var, ədalet var, bilin, dilimdə,
Şəmşirəm, gəzirəm oba, elimdə.
Tənqidin rəndəsi ola elimdə,
Kobudlara sığal yadıma düşdü.

1919

NƏ MƏNASI VAR

Qoşub qəm cütünü, ey arif olan,
Canda dərd əkməyin nə mənası var?!
Yağı düşmən səni kəsdiyi zaman,
Qorxub diz çökməyin nə mənası var?!

Tənəzzül atını çapar, onda gül,
Ağacdan yarpağı, qopar, onda gül,
Gələndə ağladın, aparanda gül,
Qanlı yaş tökməyin nə mənası var?!

Günün keçib, ömrə gözlər vədəni,
Qaytarmaq çətindi keçib gedəni.
Dərdi-hicran yaralılmış bədəni, –
Qızılı bükməyin nə mənası var?!

Göz dikmə kimsənin yaşı, alma,
Öz şələni özün götür dalına,
Özündə yoxdursa, özgə malına
Gözünü dikməyin nə mənası var?!

Şəmşir gülməmişdir fəlek yıxana,
Bəxti yatıb, taleyi kəm baxana,
Bir müşküldən azadlığa çıxana
Paxılıq çekmeyin nə mənası var?!

1919

ƏLİMDƏN

Göz açıb dünyaya düşəndə bəri,
Yoxdu bir gileyli insan əlimdən.
Maldan, puldan, zər-zibadan ötəri,
İnciyen olmayıb, inan, əlimdən.

Şerdən uzaqlaşış, xeyirə getdim,
Bacardığım qədər haraya yetdim.
Acizə, yoxsula yaxşılıq etdim,
Yaxşılıq gəlibdi hər an əlimdən.

Oldum haqq aşağı, doğru-duz yazar,
Məni sarsıtmadı qudurən, azan.
Nəfsimə tət dedim: "halaldan qazan!"
Olma bu barati alan əlimdən.

Əkinçi atama mən oldum hodaq,
Biz qazandıq, zalim yedi doyuncaq.
Çoxunu onlara verirdik ancaq,
Yığdım mərəklərə saman, əlimdən.

Dağ döşündə, daş üstündə yatardım,
Özüm də bəxtimə qırro atardım.
Bir zaman ellərə qoyun otardım,
Salmadım çomağı çoban əlimdən.

Dədemdən öyrəndim, sözü, səneti,
Şəmşirə əfsundur elin hörməti.
Bağıdı qəlbimdə el məhəbbəti,
Bir kəsə dəymədi ziyan əlimdən!..

1919 37

OLDU

Aman, eller, bu dərd məni yandırır,
Dost dedim namərdə, bir şahmar oldu.
Ovçuluq etməyə tula tutmuşdum,
Böyüdüm, bir yağı canavar oldu.

Dərd bir olar, neco dözüm beşinə,
Bu alçaqnakəsin baxın işinə.
Nər yixılsa, çapqal qonar nəşinə,
Tülkü duzaq qurdı, hiyləgər oldu.

Şemşirem, bu sözü yadigar dedim,
Alimi, arifi xəbərdar edim:
Binamusla bir süfrəde bal yedim,
Aqibəti – ağızım zəhrimər oldu.

GƏRƏK

Uçmaz o qala ki, onun divarı
Saxsı, kərpic olsun, daş olsun gərək.
Deyilən hər sözü saxlaya barı,
Bir kosdə bəyinli baş olsun gərək.

Dərin fikir yükdü bisavadlara,
Yazısız dastanlar gələmməz kara.
Alınmaz matahi çekmə bazara,
Üzükdə mirvari qaş olsun gərək.

Əməyə, sənətə elmə uymayan,
Övladına təməl daşı qoymayan,
Kitab oxumayan, məna duymayan,
Ağlasın gözləri, yaş olsun gərək.

Namerd, nanəciblər qəlbəi dardılar,
Xainlər, paxıllar dərd-azardılar.
Dolunu tökməyə həveskardılar,
Baisin çanağı boş olsun gərək.

Şəmşir, bil qədrini halal baratın,
Yaraşığı Koroğlunun, Qıratın.
Kim alıb dünyada kamalı satın?!
Ağilsız kəllələr çəş olsun gərək.

YAYILAR

Bivəfa yoldaşa, biilqar dosta
Sırrını bildirmə, elə yayılar.
Bel bağlama sinanmamış hər dosta,
Düşər gizli sırrın dilə, yayılar.

İnanma, “baharam” desə zimistan,
Namərdlə bağ ekmə, bəy ilə – bostan.
Çobanı qurd olan çıxarmı yasdan?
Sökər səni, qanın çölə yayılar.

Məclisə gəlməsin, bir nəs oğlu nəs
Əfsanə danışar, söyləyər əbəs,
Tutmaz Şəmşir ilə xain müxənnəs,
Mərdin adı eldən-elə yayılar.

DURA BİLMƏZ

Sırr açma namərdə, söz demə pisə,
Namərdin qəlbində söz dura bilməz.
Yoldaş olma alçaq olan nakəsə,
Danışar ilqardan, tez dura bilməz.

Mərd ilə ülfət qıl, zəhmətə qatlan,
Salamat baş saxla hər ehtiyatdan.
Bədəni hifz elə, pisdən, bədənatdan,
Haram doğru yolda düz dura bilməz.

Çağırma zalımı, yetişməz dada,
Şəmşir çox imtahan edib dünyada.
Karsız qohum yaman gündə arxada
Şən çox arzulama, az dura bilməz.

BİLMƏDİ

Nadan gəldi bazarına sərrafın,
Dürrü qiymətinə sata bilmədi.
Naşı ovçu durdu ov berəsində,
Ov keçdi bərədən, ata bilmədi.

Söz verdilər “gözle”, “gələrik”, deye,
Gözlədim, gəlmədi heç biri niyə?
Deyirlər haramdı yalan kişiye?
Dedim, söz başına bata bilmədi.

Gör necə qalmışam oyun, kələkdə,
Nəzərdən salmasın el də, fəlök də,
Şəmşiri yesə də şir də, pələng də,
Tülükü kölgəsində yata bilmədi.

KEÇƏR

Lütfü təmiz, əslili-zatı pak olan
Nə dosta kəm baxar, nə üzdən keçər.
Misri qılınc olar xalis poladdan,
Qulovu qayıtmaz, filizdən keçər.

Aranı pozmasa viran bayquşu,
Arifin, alimin dağılmaz huşu.
İgidin ilqara bağlı olmuşu
Nə bizdən yan öter, nə sizdən keçər.

Nə adamlar üçün düzəlib meydan,
Dostunu unutmaz bada getsə can,
Yaxşı qardaş məhəbbətin ucundan
Tehrani ayaqlar, Təbrizdən keçər.

Kimlə yoldaş olsan, soruş bil adın,
Ona süd veribdi gör hansı qadın?
Söyüddən dağ boyu qalasan odun,
Külünə köz qalmaz, o tezdən keçər.

Saf seçilib camaatda tanınmış,
Səxavətdə, kəramətdə tanınmış,
Cəsarətdə, mehərətdə tanınmış
Dəryadan pəsinmez, dənizdən keçər.

Şəmşire bir möhnet üz verib, elbət,
Kimsəyə etmirem tənə, məzəmmət.
Sehrada sərgərdan gəzər nəbeləd,
Nə daşa dırmanar, nə düzəndən keçər.

BİR TƏRƏFƏ

Qonşudan uzaşma, çekilmə kənar,
Qoy səni atmasın el bir tərəfə.
Ayrılıb bağından düşməsin cida,
Bülbül bir tərəfə, gül bir tərəfə.

Gen dünya başına niyə oldu dar?
Gözel bulaqlara çekdim ahu-zar.
Gözlerimin yaşı daşdı, oldu car,
Şelalə bir yana, sel bir tərəfə.

Qiş yaz keçər, düşən yoxdu borana,
Şükür olsun ecəb qurğu qurana!
Gah dağa qaçıram, gah da arana,
Xəyal min tərəfə, yol bir tərəfə.

İndiyədək halal varam qonşuya,
Deymeyib bir zərbəm, yaram qonşuya,
Lenet pis qohuma, haram qonşuya!
Dodaq bir tərəfə, dil bir tərəfə.

Bir neçə ev bizim kənddən ayrıılır,
Şəmşir isti məhəbbətdən ayrıılır,
Elə san ki, can cəsəddən ayrıılır, –
Ayaq bir tərəfə, əl bir tərəfə.

BİLMƏDİ

Bir kamil ustada tamarzı qaldım,
Heyif ki, qədrimi naşı bilmədi.
Doğru sual verdim, nəs cavab aldım,
Gözümüzdən anlayıb, qaşı bilmədi.

Dəftərə düşməsin nakesin adı,
Od alıb yanana olmaz imdadı.
Küləkli dolu tek məni budadı,
Ayağı bilmədi, başı bilmədi.

Bu lütfü natəmiz, xilqəti qatır,
Mərifət anlamır, naz-qəmzə satır.
Bilmir düşmənəmi, dostamı atır, –
Nabeləd atlığı daşı bilmədi.

Tənə, təhqir vurur mətləb qanana,
Belə zülmə insan necə dayana?
Bir damcı su atmaz oda yanana,
Sinəmdəki bu ataşı bilmədi.

Şəmşir, daha dərdin çəkmə karsızın,
Məhbəbətdən, düz ilqardan varsızın;
Mən ağlasam, qəlbi yanmaz arsızın,
Gözümüzdən car olan yaşı bilmədi.

ÇƏTİNDİ

Oxu daşa deysə kamil ovçunun,
Bəxti dönsə yoldan yana, çətindi.
Daldasınca üzə bədxah oğlunun
Qarğış etsə ata-ana, çətindi.

Hər kim mayasını qərq edə suya,
O hardan xeyrini, şerini duya?!
Halaldan uzaşa, harama uya,
Belə sifet hər insana çətindi.

Bəxtin kotanının ola ekəri,
Geriyə dönməyə tale təkəri.
Vurma füqəranı, döymə nökəri,
Xoş gedərmi kərəm-kana, çətindi.

Ləl deye bilmirəm sərvətsiz quma,
Bağban varmı sarağandan bar uma?
İşqli bir gözü yaradan yuma,
Baxa bilməz bu cahana, çətindi.

Ellər aşiqiyəm, gəzdim mahalı,
Mərifət tek dürr görmədim bahalı,
Kamil sənətkara verib kamalı,
Axır salsa dəyirmana, çətindi.

Şəmşirə veron var eşqi-əsəri,
Oldum haqqqa, həqiqətə müştəri.
Piyada görməyim at minənləri;
Boyun eyse mərd nadana, çətindi...

YARANIB

Hamı öz xeyrində, kəsbi-kardadı,
Dünyada nə qədər millət yaranıb.
Qoy var olsun qədirbilən hardadı?!
Qayğıkeşdi, onda qeyrət yaranıb.

İnsan bu dünyada qulmu, nökərmə?
Arif adam ismətini tökərmə?
İblisə uylaşan xeyir çəkərmə,
Şeytanın adına lənət yaranıb.

Yaxşı ol, yaman ol, ixtiyarın var,
Naəlaca imdad elə – varın var...
Yoxsullara arxa durar yaxşilar,
Onlarda məhəbbət, mürvət yaranıb.

Şəmşir qoymaz haqqı gözden yayına,
Şükür-sənə eylər haqqın payına.
Cehennəm xəlq olub alçaq, xainə,
Müqəddəs insana cənnət yaranıb.

YARAŞMAZ

Söz qızıldır qədir bilən insana,
Xilaf desən yaxşı dosta, yaraşmaz.
Saxta sözün axır çıxar yalani,
Belə sıfət sənə, usta, yaraşmaz.

Hədər söz insanı doğrayar, kəsər,
Hər nə səhbətin var, elə müxtəsər.
Mən sənə nə yazım, eləsin əsər?!
Yaxşı da yaraşmaz, pis də yaraşmaz.

Xəbisi işindən olmaz ayırmaq,
Mahal işdi ac gözleri doyurmaq.
Hər tənqid deyənə xəncər sıyırmak,
Düşmək Şəmşir ilə qəsdə, yaraşmaz.

GETDİ

Bir kəsə qalmadı dünyanın vari,
Hanı xan, xaqanlar getdimi, getdi.
Atanlar, tutanlar, mənəm deyenlər,
Vuranlar, yıxanlar getdimi, getdi.

Qızıldan, gümüşdən anbar yiğanlar,
Onlardan nişanə bir tikəmi var?!
Qoyub sapandında atdı ruzigar,
Xəzinə yiğanlar getdimi, getdi.

Yer üzünə duman kimi çökənlər,
Nahadın bəşərin qanın tökenlər,
Qala uçuranlar, divar sökənlər,
Çox ev dağıdanlar getdimi, getdi.

Özgeler malından maya tutanlar,
Halal mayasına haram qatanlar.
Yaxşı dostu mala-pula satanlar,
Alçaqlar, nadanlar getdimi, getdi.

Dövran namərdləre vermişdi höruk,
Onları əritdi atəşli körük.
Bir-bire qarışdı çox qəlbİ çürük,
Xoş gündə yatanlar getdimi, getdi.

Nemrut da allahlıq edib bir zaman,
Yaranmış məxluqa içirdirmiş qan.
Topal milçək verdi qətlinə fərman,
Göye ox atanlar getdimi, getdi.

Görmədim fələklə bacaran kəsi,
Kesdi, sakit etdi qışqırın səsi.
İtdi su üzündən Nuhun gəmisi,
O qanlı tufanlar getdimi, getdi.

Qüdrətli şairlər, saysız ozanlar,
Ömrünün bağına əsdi xəzanlar.
Dastan yaradanlar, kitab yazanlar,
Aqillər, ürfanlar getdimi, getdi.

Yaziq kəndlilərin gün soyanlar,
Elin qazancını yeyib doyanlar,
Körpə uşaqları yetim qoyanlar,
Azığın qudurğanlar getdimi, getdi.

Alt-üst otaqlarda gün keçirənlər,
Yazığa, yoxsula qan içirənlər,
Oba dağıdanlar, el köcürünlər,
Yağı xuliqanlar getdimi, getdi.

Mətləb hasil olur, söz taraz gəlir,
Qulağına şirin, xoş avaz gəlir.
Hamının üzünə təzə yaz gəlir,
Qəhri-zimistanlar getdimi, getdi.

Daha saralmasın açılan çiçek,
Xoşqədəm evimiz olsun mübarek.
Günü-gündən güzel gəlsin gelecek,
O dəndlər, hicranlar getdimi, getdi.

Əzət gündən aşiq oldum elə mən,
Bülbül kimi süsenə mən, güle mən,
Şəmşirəm, elimlə varam hələ mən,
O şərlər, şeytanlar getdimi, getdi.

MƏNƏM, MƏN

İkicə hərf ilə aləm yaradan,
Sənin əteyindən tutan mənəm, mən.
Öz adın xətrinə elə bir derman,
Uzun illər xəste yatan mənəm, mən.

Əllərim döşümde, üzüm duada,
Duam qəbul olsa ərşı-elada
Dadıma sən yetiş, ey bari-xuda,
Deyərdim arzuma çatan mənəm, mən.

Dərdim tügyan edir vulkanlar kimi,
Qəlbimin hicranı tufanlar kimi.
Yaş axır gözümüzden leysanlar kimi,
Car edib sellərə qatan mənəm, mən.

Möhnet üzür məni eldən dışarı,
Qəm yolumu kəsir, mənzilim yarı.
İnsafdırımı belə zəif, həm zarı
Aman, ey dərdi-qəm, utan, mənəm, mən.

Daha çatmır əlim, dostum uzaqdı,
Qadir olan verib Şəmşirə baxtı,
Urvatsız eləmə bu qoca vaxtı, —
Sərrafa gövhəri satan mənəm, mən.

DÜŞƏR, DÜŞƏR

Qəflet yuxusunda yatanlar da var,
Yazda da qəlbinə qış düşər, düşər.
Dost deyib dostunu unudanıların
Azar əqli-huşu, çəş düşər, düşər.

Şərab içme alçaq zatin əlindən,
Nə xoryatın, nə bədzatın əlindən.
Ürkək atın, səy arvadın əlindən
Kişinin başına daş düşər, düşər.

Kim görüb xəbisin xeyir-karını,
Dərən varmı yulğun-söyüd barını?
Mərd, əlindən əsirgəməz varını,
Halal süfrəsinə aş düşər, düşər.

Qarğı qanadianmaz tərlan içinde,
İgid köməşiməz düşman içinde,
Əger tək qalsa da ümman içinde,
Kəskin qılincindən baş düşər, düşər.

Şəmşir, yara yetişəndə deşilər,
Dərdi olan boğanaq tək eşiler.
Övladından yarımasa kişişər,
Hər gün gözlərindən yaş düşər, düşər.

ƏZİZİM

Belə olmur sənətkarın hörməti,
Bir sənə gəlirdi güman, əzizim.
Sənə arxalandım əfsanə yərə,
Can-ciyərim sandım, inan, əzizim.

Qədirbilənlərə sözüm bir ayat,
Görən-bilen bu işlərə qalar mat.
Qulunu at doğur, oğlu – arvad,
Atdan qiymətlidi insan, əzizim.

Bakıda yatırdım xeyli zamandı,
Xestəhalam, imdad elə, amandı.
O yerlerin qum yoxusu yamandı,
Yorulur piyada çıxan, əzizim.

Tanırıb bu el də, oba da məni,
Elədin sən dərdi ziyada məni,
Axır yola saldın piyada məni,
Yoxdu cəsədimdə ta can, əzizim.

Mülki-Süleymanın ilxısı hanı?
Dördəlli tutmuşuq niyə dünyam?!
Çox görmüşəm qızıl anbar yiğini,
Onlardan qalmadı nişan, əzizim.

Dövlət yola saldım, naxırı gördüm,
Şəmşirəm, əzeli-axını gördüm,
Çıxbı dəstlərin paxırı gördüm,
Azalıb etibar, iman, əzizim.

YETİRSİN

Budur mənim ilahidən diləyim:
Hər qulun özünə nani yetirsin.
Qardaşı qardaşa etməsin möhtac,
Öz payını kərəm kənə yetirsin.

Zalim yoxsulluqdu insanın dərdi,
Bəndə böhtanının tamı zəhərdi.
Namərd ayağına yıxmasın mərdi,
Halal rizqi bir rəbbəni yetirsin.

Sinmə pənahına səyin, sarsağın,
Toplanar qəlbine qəm yiğin-yığın.
Nakəsə sığınma, məndlərə sığın,
Qoy dadına o pünhamı yetirsin.

Can versən, əyilmə nanəcibləre,
Qul ol, qulluq elə ər oğlu ərə.
Bağla ümidi pak ərənlərə,
Harayına o hər anı yetirsin.

Ya Rəbbim, sənində cəmi ixtiyar,
Qanmazı qanana eyləmə düçər.
Şəmşirəm, çağırram çərxı-ruzigar,
Dərd əhlinə dərd qanarı yetirsin.

DÜŞDÜ, NƏ DÜŞDÜ

Könlüm arzuladı eli uzaqdan,
Oylaqlar yadına düşdü, nə düşdü...
Kəpəz, Murov, Ağdaş, Qonur, Taxtadüz¹,
O dağlar yadına düşdü, nə düşdü...

Yelligəzin o al-yaşıl sinəsi,
Çobanın mahnisi, quzunun sesi,
Hemzə çəməninin tər bənövşəsi,
Yaylaqlar yadına düşdü, nə düşdü...

Qaragölün² təmiz, serin havası,
Qızılarxac³ – tülek tərlən yuvası,
Şəkər çeşmələri dərdin davası,
Bulaqlar yadına düşdü, nə düşdü...

1919

¹ Kəpəz, Murov, Qonur, Taxtadüz, Yelligəz – dağ adları

² Qaragöl – göl adı

³ Ağdaş, Qızılarxac – yurd adları

DÜNYANIN QURULUŞU HAQQINDA

(Yaranışın poetik xülasəsi)

İlahi "Kon!" dedi, xəlq oldu dünya,
Yaratdı yer-göyü, bəşeriyyəti.
Altı gündə hər nizamı quruldu,
Üç dona bəzəndi şanı-şöhreti.

Yer üzü cəm oldu doqquz nöhrəvaq,
Pak aydan seçildi bu ana torpaq.
Üç ad vacib oldu lövhə yazılməq,
Ya Allah, Məhəmməd, Əli xilqəti.

Dünyanı noxudla doldurdu tamam,
Bir quş gündə birin elemiş təam.
Axırda ac ölüb, olmayıb encam, –
Haqq Musaya dedi bu hekayəti.

Sonra qamus bitib: cahan tamam düz,
Onu da təkbətək yeyib bir öküz.
Hani o qurğudan görünmür bir iz,
Unudulan deyil qadir-qüdrəti.

İki yüz min iller Adəmə kimi, –
Ancaq gəlib-gedib, yoxdu bir kəmi.
Yerin, göyün, ərşin, gürşün hakimi,
Laşərik bilirəm bu kəraməti.

Ondan sonra gəlib Həzrəti-Adəm,
Əlisbanı ona xalıq verib cəm.
Fitnə-fəsadlara vardı cəhənnəm,
Möminin üzüne açıb cənnəti.

Əzrayıl bir mələk donuna girmiş,
Bütün məlekələrə şahlıq edərmiş.
Behiştə Adəmə buğda yedirmiş,
Seytan yoldan azıb aldı ləneti.

Adəm də, Həvva da çıxb cənnətdən,
Atıldı kənara bu kəramətdən.
Bele əmr olunub barim-Hikmətdən, –
Niye gözlemeyib, həya, isməti?

Həvva şal toxudu, Adəm cüt əkdi,
Yoldan çıxan cəzalansın gərəkdi.
Çox bəlaya düşdü, çox cəfa çekdi,
Çoxaldı cahanın zülmü, zəhməti.

İnsaflı yarandı mehriban Habil,
Haqqı-həqiqətə oldu müqabil.
Habili öldürdü qardaşı Qabil,
Götürdü adına tənə-təhməti.

İlahi keçmədi bu nahaq qandan,
Kim keçə bilərdi belə ziyandan?!
Habilin qanını Şeys aldı ondan,
Gördü ədaləti, düz həqiqəti.

Nuh babamız oldu əlli birinci,
Hümbəti bəd olub, tamam irgənci.
Eləyib yurdunu viranə küncü,
Edib hümmətinə qarğış, nifrəti.

Dandı yaradəni kamalsız insan,
Bu qədər vəhşətə dözmədi zaman.
Əzəl su qaynadı, başlandı tufan,
Görəndə çoxaldı Nuhun heyreti.

İbrahim biginin qabağın aldı,
Saraya and içdi, yadına saldı.
O Xəlilullahdan yadigar qaldı,
İslam üçün bir təmizlik adəti.

Nələr yola saldı bu çərxi-gerdun,
Bir çox nəbiləri etdi ciyərxun.
Musamı qovanda qərq oldu Firon,
Qoşunu dəryada gördü zülməti.

DEDİMMİ

Dünyaya etibar, gerdise dostluq
Sən eyləmə aşikara, dedimmi?
Çoxlarını yola saldı bu fələk,
Onu tutdu səngi-sara,¹ dedimmi?

Bizlərə nə qohum, nə qardaş qalır,
Fələk vergisini əldən tez alır,
Hər igid başına bir düşər çahır,
Qəfil vurar sənə yara, dedimmi?

Baxar aşnasına necə ki, bir yad,
Dar gündə çağırsan eyləmez imdad.
Əger inanmasan, eyləyim isbat,
Sözlərimi axtar, ara, dedimmi?

Saxlamaq çətindi ömür köçəndə,
Əcəl şerbetini insan içəndo.
Qohumdan-qonşudan səni seçəndə,
Yolun düşər uzaqlara, dedimmi?

Yatmışdin, yuxudan nagah oyandın,
Qəflətdə ləngidin, nə çox dayandın?
Bu çərxin andına niye inandın?
Şəmşir kimi, ay füqara, dedimmi?

1919

DƏYMƏZ

Etibarsız kişi, ilqarsız arvad,
Qiymətdə bir quru qayıga dəymez.
Xeyrə, şərə yaramayan bir insan,
Bostana taxılan oyuğa dəymez.

Qovğa günü solar namərdin rəngi,
Atammaz, olsa da oxu, xədəngi.
Qorxağın qılinci, topu, tüsəngi,
İldizi qırılmış qayıga dəyməz.

Döşünə döysə də sar elə sardır,
Qartalı görəndə göz yaşı cardır.
Laçının döyüşdə hünəri vardır,
Qafili parçalar, ayığa dəyməz.

Şəmşirəm, görmüşəm şirin-acını,
Yaxşı tanıyıram ana-bacını.
Müftəxorlar yeyer el qazancını,
Əlləri istidən, soyuğa dəyməz.

1920

AĞLAR

Öz elindən cida düşən insanın,
Can deyib yanunu kim kəsər, ağlar.
Vetən deyib cənəzəsi sizildər,
Qebrini qazanda bel düşər, ağlar.

Aygı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir.
Qəribə toxunma – qəlbə şüşədir,
Xətrinə dəyərsən – tez küsər, ağlar.

Xəyalımda gör dolandı haralar?
Sevgilimden uzaq düşüb aralar,
Xoryat sözü məni oxtaş yaralar,
Dincəlməz gözlerim sərbəsər ağlar.

¹ Daşqalaq etdi.

Bu misal mahańda, eldə əyandır:
Tülkü öz yerində şirdi, aslandı,
Qarğa, vətənində tülək tərəndi,
İgid qürbət eldə bel bükər, ağlar.

Şəmşirin gözündə hələ var muraz,
Dolanar zimistan, qarşı gələr yaz.
Körpədir evimdə Ələsgər, Çimnaz,
Anasını gəzib dərbədər, ağlar.

1920

SÖZÜMÜ

Əslindən, nəslindən xəber bilməmiş,
Açdim dedim birdən-birə sözümü.
Sən demə bu zahm bir hiylə imiş,
Xeyir dedim, yozdu şərə sözümü.

Aldanmışam simasına, boyuna,
Saldı məni bir qurtarmaz oyuna.
Qurdu qadir tutmaq olmaz qoyuna,
Çoban gözü gərek görə sözümü.

Sözümü dilbilməz nadana dedim,
Nəfini söyledim, danışdı bədim.
Yalvarıb namərdi çox etəklədim,
Eşitmədi saldı yere sözümü.

Şəmşirəm, bilirəm dürr qiymətini,
Cavan qiymətini, pir qiymətini.
Zərger olan bilər zər qiymətini,
Verin qədirbilənlərə sözümü.

1921

NƏDİ

Bir nadan qəlbimə toxundu toyda,
Anlamadı əyri nədi, düz nədi.
İnsan görməmişəm hələ bu boyda,
Başa düşmür metləb nədi, söz nədi.

Ananın bətnindən düşəndən bəri,
Elmi-mərifətdən yoxdu xəberi.
Çiçək də tikandır ondan öteri,
Əsla bilmir istot nədi, duz nədi.

Özündən dəm vurur, sənətkar deyil,
Söyüd kimi yarpaqlayır, bar deyil.
Dörd feslin birindən xəbərdar deyil,
Qiş nədi, yaz nədi, yay-payız nədi.

Sirkə tündləşəndə çatlaşdır qabın.
Duymaz mənasını dəftər-kitabın,
Şəmşir min danışsa bilməz hesabın,
Altmış nədi, əlli nədi, yüz nədi.

1921

NÖKƏRİ

A bəyzadə, qurban olum boyuna,
Beləmi unudar ağa nökəri?
Qiş olanda tər qoynunda gizlədər,
Baharda göndərər dağa nökəri.

Qulam qulluğunda misali-mürid,
İstəsən daş daşıt, ister qar kürüt.
Ləblərinin şirəsini ver kirit,
Qoyma barı ağlamağa nökəri.

Bir yoxsula qismət gərək fəlekdən,
Boş yere nə çıxar olduğum deməkdən.
Yazda arı əsəl çəkir çiçəkdən,
Bağban eylə bu şən bağa nökəri.

Varsa səxavətin, rəhmin, kərəmin,
Xəstə aşiqinə olsun mərhəmin.
Şəmşir üçün varnı meylin, məramın,
Əgər varsa al qucağa nökəri.

1921

DAĞLARI

Dəllərdən baxırdım xəstə çağımızda,
Gözümə göründü Gəncə dağları.
Murovu, Kəpəzi, dəli Qoşqarı,
Görən şəfalanar, məncə, dağları.

Kekliklər daşında gəzir balalı,
Köksü six meşəli, çiçək talalı,
Sinəsi sünbülli, güllü, lalalı,
Var bizim yerlərin ince dağları.

Nə ola, o yere güzarın düşə,
Şəmşir, əlin bulaqlara yetişə.
Qərənfil, ərgəban, nərgiz, bənövşə,
Al-yaşıl bəzəyir qonça dağları.

1925

GÖRÜNSÜN

Murov, Kəpəz, baxışına yol verin,
Qoy gözümə gözəl Gəncə görünüşün.
Nizaminin yurdu – o qədim şəhər,
İstərəm gözümə gəncə görünüşün.

Buluqlar çekilsin, açılsın duman,
Yadıma düşübdü şirin danışan.
Mənim mehribanım gəzməsin pünhan,
Qışılmasın xəlvət künca, görünüşün.

Ayrılığı bize yaman ad olub,
Demirəm ki, onsuz qəlbim şad olub.
Yoxsa küsüb, meyli məndən yad olub?
Divanəsi tek mənəməcə, görünüşün.

Nə vaxtdı ayrıldım yaz nefesindən,
Məhbub gülüşündən, bülbül səsindən.
Hicranın, həcərin məngenesindən
Çıxarsın könlümü dincə, görünüşün.

Şəmşir, ona toxunmasın dərd əli,
O Gəncəni elvan edib mərd əli.
Mirvarili, əbrişimli, pərdəli,
Küçələri gözəl, ince görünüşün.

1925

GÖZƏL QIZ

Yüz min gözəl olsa gəlməz eynimə,
A şirin səhbətim, sözüm, gözəl qız.
Maral baxışına mail olmuşam,
Doymur gözlərindən gözüm, gözəl qız.

Laləyanaq, gəl başına dolanım,
Sənə olmaz hiylə, fitnə, yalanım.
Pərvane tək atəşinə qalanım,
Görünsün külümde gözüm, gözəl qız.

Camalın bir mahdi, misali-ayə,
Kəramət sahibi salıbdı sayə.
Xilqətinə əlbət qatıblar mayə,
Bu işə şahidəm özüm, gözəl qız.

Esq atından düşən qalır piyada,
Şəmşiri unutma, herdən sal yada.
Özgənin malisan, a meləkzada, –
Əzəldən olaydın bizim, gözə qız.

SALAM VER

Kağız, yetişəndə bizim obaya,
Qohuma, qardaşa, elə salam ver.
Ərzim, iltimasım bir budur səndən,
Səni əzəl alan ələ salam ver.

Əger görsən qoca ustad atamı.
Əvvəl-əvvəl ona yetir butamı,
Söylə, belə unutmazlar adamı,
Tuti kimi şirin dile salam ver.

Ağdaban adlanan o gözəl oba,
Cənnətə bənzəyir əhsən, mərhəba.
Alxanın yurduna kim çıxsa ova,
Ona de ki, Çöplü gölə salam ver.

Bax Kəkil meşədən buzluğa sarı,
Soyuq Daşbulağı unutma barı,
Mən evəzdən sen görəndə dağları,
Çəmənə salam ver, çöle salam ver.

Şemşir bu məktubu yazdı nişana,
Xəstədi, gülmeyin siz pərişana,
Qoşa Turşulara, Çayqarışana,
Əyri gedən daşlı yola salam ver.

1928

BƏRİ

Nə söz qaldı mən deməmiş sənə, yar,
Qəlbimin sırrını açandan bəri.
Divanələr kimi düşdüm dağlara,
Sinəm eşq odunu saçandan bəri.

Çox aşiqlər çekdi getdi karvanı,
Kerəmi, Sənəni deyim gör hanı?
Geşti-güzər olub gəzdim dünyani,
Əlimdən tərlənim uçandan bəri.

Dərd əlindən çox adamlar saz aldı,
Biri geri düdü, biri tez aldı,
Hey dolandı aylar, illər azaldı,
Ömrümün sanından keçəndən bəri.

Fərhad külüng çalıb daşa, saldı səs,
Qaldı qiyamətə almadı qıisas,
İstekli bir dostum oldu müxənnəs,
Bildim ilqarından qaçandan bəri.

Şəmşir, səni yetiştirdib du diyar,
At dərdi, qüssəni çekmə intizar.
Bu dünyanın şadlığı var, yası var,
Nizami, Füzuli köçəndən bəri.

1929

OLAN ZAMAN

Dağ olsa əridər külə döndərər,
Kişinin həmdəmi pis olan zaman.
Azad düz yolunu tərsinə gedər,
Evində övladı nəhs olan zaman.

Məndən inciyirsən, dərdi bil inci,
Bayquşa məskəndi viranə kuncu,
Xofludu adamın pisi, gülüncü,
O hürkər özündən səs olan zaman.

Şemşir izahını göstərdi axır,
Bir qotur danadan çirklenir naxır,
Dayanmaz, üzüne tez çıxar paxır
Qızılın içində mis olan zaman.

1929

GÖRMÜŞƏM

Oğul, indi ədalət var, divan var,
Mən də xeyli dövranları görmüşəm.
Dövlət qeydə qalır, gezir, axtarır,
Azad olan insanları görmüşəm.

Başa döyüb ellərə qan içirdən,
Obaları talan edib köçürdən,
Əlinə ling alıb evlər uçurdan,
Qaçanları, qovanları görmüşəm.

Qaranlıq gecələr tez səhər oldu,
Zülümkarın balı dərd, zəhər oldu,
Quldurun axırı bu tehər oldu,
Xərabəni, viranları görmüşəm.

Nainsaf, kərəmsiz, mürvətsiz ağa,
Pis adamın adı düşdü uzağa.
Şəmşir, çox qoçular çökdü ayağa,
Xalqa kötək vuranları görmüşəm.

1929

VƏDƏSİNDE

Səni qarı gördüm, bağım qan oldu,
Mənim saqqalımun çal vədəsində.
Qəlbimə deydiyin yadına düşdü,
Çox dedim könlümü al vədəsində.

Ov keçdi bərədən, uyquda yatdım,
Oyandım, xədəngi izinə atdım,
Ha yüyündüm: nə yetişdim, nə çatdım...
Hər işini qaydına qal vədəsində.

Qubarlandın eldə var olan vaxtı,
Baxçanız bəzənib bar olan vaxtı...
Qoynunda xəstəyə nar olan vaxtı –
Bir dənə qıymadın bol vədəsində.

Sülcyməni yola salan dünyadı,
Ayrılıq təblini çalan dünyadı,
Gözəlliyi qarı olan dünyadı,
Güvəndin hüsnünün gül vədəsində.

Söylə, gözol, sən nə metləb üstəsən?
Nedən durdur aşiqinle qəsəb sən?!
Axtarış Şəmşiri görmək istəsən:
Doğru-düz ilqara gel vədəsində.

1937

OĞLUYAM

Qartal düşüncəli, şair xeyalli,
Terlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidəğ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

Lalədi, nərgizdi evim-eşiyim,
Köynəyim – sıx meşə, qoymaz üşüyüm,
Qərənfildi, qızılğülü beşiyim;
Buz bulaqlı, göy yaylaqlar oğluyam.

Bədənim Ərgünəş, Gülistan, Çilgəz;
Vüqarım Şah dağı – əl çata bilməz!
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir lalezər oğluyam.

Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş her sərvətin yatağı,
Uca zirvələrin – lalə bayrağı! –
Şəmşiroğlu, no gözəl diyar oğluyam.

DEDİM, DEDİ

Gözel, seni görçek tabım-taqətim
Mən dedim: – qalmadı, sən dedin: – qaldı.
Yenə kəc baxışın yazıq canımı
Sən dedin: – almadı, mən dedim: – aldı.

Mən dedim: – qəlbimdə var bir təhlükə,
Sən dedin: – təmənna edirsən bəlkə?
Nədir yanağında görünən ləkə?
Mən dedim: – busədi, sən dedin: – xaldı.

Mən dedim: – kim düşür hərdən yadına?
Sən dedin: – heyranam söz ustadına.
Sənin hicrin məni eşqin oduna
Sən dedin: – salmadı, mən dedim: – saldı.

Mən dedim: – dərdindən mənəm üzülən,
Sən dedin: – sinəmə sözdür düzülən.
Ləbərindən qətər-qətərə süzülən
Mən dedim: – şəkərdi, sən dedin: – baldı.

Mən dedim: – bilənə deyək bu halı,
Sən dedin: – küyləmə eli, mahalı.
Bu Aşıq Şəmşirin saçı-saqqalı
Mən dedim: – qaradı, sən dedin: – çaldı.

KİMİ

Ateşində qovrulaydım, yanaydım
Pervanə şamlara qalanən kimi.
Bələnəydim ağ sinənin tərinə,
Bənövşə şəhlərə bələnen kimi.

Mümkün olsa qulluğunda qalardım,
Müskü-ənber, gül ətrini alardım.
Yanağını, dodağını yalardım,
Anı şan üstündə yalanən kimi.

Şəmşiri gel qoyma gözleri yaşı,
Üreyi qüsseli, canı ataşlı;
Dolanım başına, a qəlem qaşlı,
Xəstə pir başına dolanan kimi.

GÖRÜNMÜR

Pərilər pəriSİ, hurilər xası,
Gözəllər sultani hanı, görünmür?
Duruşu, baxışı dağlar qəlbimi,
Düzlərin ceyranı hanı, görünmür?

Gərdənində çin-çin edən saçını,
Hüsnü heyran edən Çini-Maćını,
Qoşqarın şahbəzi, Murov laçını,
Kəpəzin tərlənə hanı, görünmür?

Dolan gel nazınan, a canlar alan,
Şəmşirin gözünün önünde dolan,
Mənəm firqətində intizar qalan,
Dərdimin dərmanı hanı, görünmür?

DODAĞINDA

Yorğun baxmaq gözlərində qaydadi,
Bir danış, könül aç, gül dodağında.
Mən ölüm, de görüm, nədən qalıbdı
Bu şirinlik sənin dil-dodağında?

Bağ narını bacarırsən sinədə,
Əl dəyməmiş mest eləyir yenə də.
Olmalıydı yanaqlarda, çənədə,
Naşımı nəqş edib xal dodağında!?

Şəmşir atasından yanacaq oldu,
O necə düşüncə, qanacaq oldu?
Meylimin arısı qonacaq oldu,
Qoy əmsin ölüncə bal dodağında.

SEVDASINDADIR

Mən qocaldım, ovsanmadı mohəbbət,
Könül bir cananın sevdasındadır.
Hər görənde dağlar gəzir xəyalım,
Məcnun kimi eşqin havasındadır.

Aşıq olan canda yara bəsləyer,
Ahu deyib səhraları səsleyər;
Mənim qəlbim gündə yanmaq istəyər,
Meylim pərvanənin yuvasındadır.

Dərdi-möhənət bu Şəmşirdən el çəkin,
Olmuşam hicrindən divanə təkin;
Bir zaman könlümədə olmuşdu sakın,
Bəs indi dünyanın harasındadır?

DEYƏSƏN

O gözəl Sayadın ala gözləri
Sərxoş baxıb canım aldı, deyəsən.
Mənim canım onu görəndən bəri
Üzülüb yanında qaldı, deyəsən.

Baxanda bir bəri o gözəl pəri,
Mən oldum sərsəri, çəsdim defteri,
Layiqdirlərə əgər, söz müxtəsəri,
Onlar üçün xoş iqbaldı, deyəsən.

Nəcibə yaramıb əzəl binadan,
Qəşengdi kəklikdən, gözəl sonadan,
İstisu üstündə çıxdı xanadan,
Ya ceyrandı, ya maraldı, deyəsən.

Onu görən keçər külli varından,
Əl götürər bağçasından, barından;
Danışanda, qaymaq dodaqlarından
Süzülən şəkərdi, baldı, deyəsən.

Can gedir, ad qalır bağı dünyada,
Eşq atından düşən olar piyada;
Qorxuram Şəmşirə, ay mələkzada,
“Ağarıb saqqalı – çaldı” deyəsən.

OLARMI

Tellerinə qiblə desəm, az olar,
Qaşlarına səcdə qılım, olarmı?
Artıb firqətindən dərdim, məlalim,
Mən deyib-danişim, gülüm, olarmı?

Qailəm kuyində, nə qədər varam,
Lütf eləsən, vüsələmə çataram.
Təbib əlin dəysə, sağalar yaram;
Davasız-dərmənsiz ölüm olarmı?!

Məcnunun olmuşam uca dağlarda,
Eşqinlə gəzmisəm boranda, qarda.
Bir qərib qonağam, qoyma kənardı,
Bir gecə mehmanın qalım, olarmı?

Yaşılbaş sonasan, sar edib şikar,
Sənubər misallı, ala gözlü yar,
Bəlkə ürəyinin qeyri dərdi var,
Mən sənin dərdini alım, olarmı?

Şəmşir kəsər quzu sənə qurbani,
O qamətə, gözəl cana qurbani.
İldə bir yol olur Mina qurbani,
Mən gündə qurbanın olum, olarmı?

GÖZLƏRİN

Axşam ayazının ulduzu kimi
Xub yaraşır qələm qaşa gözlərin.
Sənə bəxş eyləyib haqqı-kərəmi,
Şölə verir sənin qoşa gözlərin.

Qamətin qəşəngdi, dağlar maralı,
Fəraigindən bağda gülər saralı;
Kamil seyyad ov buraxmaz yaralı,
Heç atmir oxunu boşa gözlərin.

Sənilə çəkilir Şəmşirin adı,
Bəs niyə xeyalin axtarır yadi?
Ürəyimdə olan mətləb-muradı
Baxan kimi düşür başa gözlərin.

GÖRMƏYƏ

A dağlar maralı, Gencə gözeli,
Xoş gəlib sən sənətkarı görməyə.
Sən bir qıya baxıb canım üzəli,
Uçdu ruhum size sarı – görməyə.

Heyran etdin göz-qasına aşağı,
Dur, dolandır sən başına aşağı,
Kimi qoyan öz xoşuna aşağı,
Sənin kimi xoş duyarı görməyə?!

Şəmşiri yandırıb, az odlara yax,
Müjganın sinəmi etdi min pardaq.
Ala gözlərini bir dolandır, bax,
Sinem üstə bu dağları görməyə.

DOLANIM

İlqarına doğru gözəl bir yarın,
İstərəm ki, yüz başına dolanım.
Alişib oduna pərvanə kimi,
Kabab olum, köz başına dolanım.

Doymuşam dünyanın külli varından,
Şikayət elərmi yar da yarından?
Yaman gündə qaçmaz etibarından,
Belə dostun öz başına dolanım!

Çox çəkdim Şəmşirin cəfa qəhrini,
Çətin işim səndən aldı təhrini.
Abad etdin viran könlüm şəhrini,
Oldu sözüm düz, başına dolanım.

BİR TƏRƏFDƏN

Ey can alan, sənə deyim dərdimi,
Oxu bir tərəfdən, yaz bir tərəfdən.
Qıraqıcı baxışın alır taqətim,
Qəmzə bir tərəfdən, naz bir tərəfdən.

Qənd ezilib, bal qatılıb dodağa,
Xallar xətt olunub lalə yanağı,
Nərgizi sinəyə, gülü buxağa,
Bəze bir tərəfdən, düz bir tərəfdən.

Mənimlə yad olma sən indən belə,
Bülbül sənə müştaq, sən də bülbülə;
Bir danış, heyranam, yar, şirin dile.
Seyraqub dinməsin tez bir tərəfdən.

Al başım qoynuna, bulanım tərə,
Qoy batım, qərq olum müşkə, ənbərə,
Məsləhət-məşvərət gelsin bir yerə,
Söhbət bir tərəfdən, söz bir tərəfdən.

Ya meydi, ya şerbət ləbinin tamı,
Doludur əlində eşqimin camı.
Dursun pişvazında gözellər, hamı –
Gəlin bir tərəfdən, qız bir tərəfdən.

Saqılər dəstində bir bade kimi,
Durmuşam yolunda amadə kimi,
Şahana məclisdə şahzadə kimi,
Dolan bir tərəfdən, gəz bir tərəfdən.

Qoyma ki, aşiqin çöllərə düşsün,
Uçsun əndəlibin güllərə düşsün,
Vəsfini söyləyək, dillərə düşsün,
Şəmşir bir tərəfdən, saz bir tərəfdən.

1938

ANAM YADIMA DÜŞDÜ

Şəherin vaxtında uca dağlara
Gün düşəndə, anam yadıma düşdü.
Qulağıma həzin bir layla səsi
Yetişəndə, anam yadıma düşdü.

Çəməngül açanda Murov dağında,
Bülbül oxuyanda səbzə bağında,
Körpəcə quzular yaylım çağında
Mələşəndə, anam yadıma düşdü.

Geldi xeyalıma analı çağlar,
Anasız sinəmə çekilib dağlar.
Gördüm ki, dalaşır dəcəl uşaqlar, –
Dilləşəndə, anam yadıma düşdü.

Balasın çağırır meşəde elik,
Şəmşir də dinleyir əlində çəlik.
Qartal qiy vuranda, qayada keklik
Ötüşəndə, anam yadıma düşdü.

VERMƏZ

Gədədan pay umma, səxası yoxdu,
Atası verməyib, özü də verməz.
Namərdin xeyrindən zərəri çıxdu,
Can versən, torpaqdan mizi¹ də verməz.

Babanın yoluyla gedəcək nəvə,
Atmaz adətini uyuşmaz dəbə.
Olsa qapısında səksən min dəvə,
Sailə bir yetim quzu da verməz.

İlqarda, insafda kim olsa naşı,
Yaxşılıq etməyə gətirməz başı.
Nakəs bir dağ kimi yiğsa quması,
Möhtaca bir qırıq bezi də verməz.

Alçaq, satqın, gözü, könlü, qəlbi dar,
Onlara yoldaşdı şeytan, canavar.
Yaradan, xainə versə ixtiyar,
İnsana görməyə gözü də verməz.

Şəmşir, xəbislərin şərbəti acı,
Haramdı quldurun bacı-xəracı.
Kimsənə olmasın namərd möhtaci,
Sən şeker istəsen duzu da verməz.

1938

GÜLƏR

Nərvan, söyüd, yulğun desə barım var,
Alma gülər, heyva gülər, nar gülər.
Buzlu çillə yazı qonaq çağırsa,
Boran gülər, tufan gülər, qar gülər.

¹ "Palçıq" mənasında işlənmişdir.

Bayquş verər viranədə səs-səsə,
İnanma yapalaq “tərlanam” desə.
Özünə bir qiymət qoymayan kəsə,
Namus gülər, qeyrət gülər, ar gülər.

Arif bu məzmunu biler, arasa,
Açar deyər ünvanını harasa.
Əgər adın laçın qoysa yarasa,
Sərçə gülər, qarğı gülər, sar gülər.

Şəmşir, söyle sən doğrunu, gerçəyi,
Solar şaxtalarda payızçıçıyi.
Desə bal çekirəm himar milçayı,
Qarışqalar ağlar, arılar gülər.

1940

NƏYƏ GƏRƏKDİ?

Bir yerdə ki mərdin səsi gəlməyə,
Gərəksiz qıyyalar nəyə gərəkdi?
Sahibsiz gözəllər, mərdsiz köhlənlər,
Nərsiz ağ mayalar nəyə gərəkdi?

Bu elsiz yaylaqlar, elsiz oylaqlar,
Qoyunsuz, quzusuz, çobansız dağlar,
Şairsiz ölkələr, bülbülsüz bağlar,
Kekliksiz qayalar nəyə gərəkdi?

Söykən elə dağa alasan vüqar,
Şəmşir, belə qüdrət ellərində var.
Sənətkar əlləri yazar, yaradar,
Böhtanlar, şayələr nəyə gərəkdi?

1941

MƏNƏ NİŞANƏ

Babamdan nəsihət

Yüz qırx bir yaşında ölen babamdan
Bu söz yadigarı mənə, nişana.
Onun nəsihəti çıxmaz yadimdən,
Gəzir xeyalimdə getsəm hayana.

O kamallı babam belə demişdi,
Bel bağla, arxa ol elə demişdi.
Yaranmışa qurma tələ, demişdi,
Tələ quran düşməlidir zindana.

Xəbersiz ov almaz şir səs verməmiş,
Sən də şir kimi ol atalar demiş.
Halal süd əmənlər görməz naqış iş,
Zərəri, ziyanı dəyməz insana.

Mərdimazar ucalmaz heç ölkədə,
Xəsislikdi sonrası da, ilki də.
Toyuq tutmaq bir qaydadı tülküdə,
Lənət nanəcibə, bice, seytana.

Əmək seven zəhmət çeker, qol çalar,
Xain, kezzab¹ günü gündən alçalar.
Qurbağalar “yaz toyunu” bol çalar,
Qiş düşəndə, düşüb ölü borana.

Övlad getmelidir ata dalınca,
Cəsədində damla qanı qalınca.
Şəmşir inanmışdı öz kamalınca,
Şən ölkəmiz gərək nura boyana.

1941

¹ Yalançı

HEYİF

Anadan olanda açıldı gözüm,
Ağladım, gülmedim cahana, heyif.
Arife nə yazım, qurtardı sözüm,
Mənə cəfa çəkib bir ana, heyif.

Dünyanın dövləti, varı, emlakı,
Onlardan qəlbimin yoxdu heç pakı.
Hökəm dünyanındı məndə nə var ki,
Yaxşilar yetişir, yamana heyif.

Bəhlül qarğı minib, Koroğlu Qırat,
Rüstəmi-Zala da halaldı barat.
Şirinin yolunda fədakar Fərhad,
Əzib öz başını əfsana, heyif.

Qəm sıxır qəlbimi nədir günahım,
Göylərə ucalıb, bil, yerdən ahım.
Mənim də bu şerim, qalan matahım,
Qanana halaldı, nadana heyif.

Yasəmən demişəm yemşan çöpünə,
Ətəyə ilisen tikan çöpünə.
Dəryada əl atdım saman çöpünə,
Məni qərq elədi ümmana, heyif.

Xəzan vurar bülbül güldən ayrılıar,
Şirin söhbət, şirin dildən ayrılıar.
Şəmşir bir gün evdən, eldən ayrılıar,
Yola salar çərxi-zamana, heyif.

1941

NAR OLA BİLMƏZ

Oddan kül töreyəm – atalar demiş,
Her daşda qığılçım, nar ola bilməz.
Tərlan yumurtasın qarğa bəslesə,
İtirməz əslini, sar ola bilməz.

Sevməsə bir insan elmi, sənəti,
Qanmaz, ona desən yüz nəsihəti;
Boran yağıdırmaqdı qışın adəti,
Gül açar baharda, qar ola bilməz.

Ustad oğlu olsa ustad yaxşıdı,
Şəmşirəm, əyilməz polad yaxşıdı,
Yüz haram qazancdan savad yaxşıdı,
Onun kimi yoldaş, yar ola bilməz!

DARIXMA

Azca vədə qalib sən deyən vaxta,
Dayan hələ, dayan hələ, darixma!
Mən emin-axrayım olmuşam baxta,
Düşər namərd axar selə, darixma!

Merifət gözləmə ağlı sərsərdən,
Nakəsdə qaydadır: dənişar gərdən,
Kişilik axtarma diləncilərdən,
Atalarдан var məsələ, darixma!

Əvvəldən peşəsi dilənmək olub,
Özgə qumaşına bələnmək olub,
Gədəlikdən yaltaqlanıb bəy olub,
Düşər öz həddinə, lələ, darixma!

Halaldan Haqq verən bir baratım var!
Qılıncım var, qüvvətim var, atım var.
Şəmşirəm, arife şikayətim var:
Aya çeker, qalmaz ilə, darixma!

İÇİNDE

Bad esse söndürmez, qaralıb keçmez,
Yağ olsa ezelən çıraq içinde.
Səxalı mərd daldalamaz çörəyin,
Göz açıb böyümüş qonaq içinde.

Yoxsul olan qalıb dərd ilə, qəmdə,
Bir dada yetişən ola bu dəmdə.
Kimi can çüründür qurumlu damda,
Kimi dövran sürür otaq içinde.

Birinə zülm olur, birinə barat,
Birisi zülümde, birisi azad.
Biri atlas geyib gəzər qəlbi şad,
Biri ölü köhne yamaq içinde.

Qəza-qədərinə insan neyləsin?
Tutulmaz sözünü kimi var, desin?
Birisi tapammas - yavan cad yesin,
Birisi bal əmir qaymaq içinde.

Şəmsir, ad ucaldan səxavət olar,
Yoxsulluq, ayrılıq qiyamət olar,
Bu şeylər insana düz adət olar:
Göz görə, söz qala qulaq içinde.

GƏRƏK

Min fikirdən sənə zərrə nəf olmaz,
Kişidə sədaqət, düz ilqar gərək.
Bəxtin keşkin ola, sözün işləyə,
İnsanda bir tale, bir iqbəl gərək.

Qəzadan, qəderdən olasan kenar,
Gəzə səadətin elində fənar,
Su töksən çırağa, alışib yanar,
Tərəqqi şənində bu misal gərək.

Bülbül gülə aşiq, pərvanə - şama,
Bir işarə yeter qanan adama,
Hər məqsəd gözləyən yetişsin kama,
Zənbur üçün şan üstündə bal gərək.

Şəmsir, düz bax, ellər baxan vaxtında,
Nə dəyib, bir kəsə toxan vaxtında,
Kişi vəzifədən çıxan vaxtında,
Saxlaya hörmətin el-mahal gərək.

BAŞINDADI

Kamil ovçu şikarında aldanmaz,
Ovun bərəsində, iz başındadı.
Alim, arif olmaz qoyma ağlıdan,
Ağıl hər insanın öz başındadı.

Deyilən suala verim cavabı,
Hər kəs bilməliyi haqqı-hesabı.
Sən yandırma şış yandıran kababı,
Onu od yandırır, köz başındadı.

Məcazi söz artırılmış hırsımı,
Qəlb sazumin ne nizamdı gör simi!
Şəmsirom, ustaddan aldım dərsimi,
Atadan yadigar söz başındadı.

YOXDU Kİ

Dostum, danış mənə sözün düzünü,
Həqiqat sevənəm, lafım yoxdur ki?
Necib əllerinlə namə yaz mənə,
Çekinmə kimsədən, xofum yoxdu ki?

Sənə bal nə lazımlı, sən özün balsan!
Ruhum da inciməz, canımı alsan.
Derin düşüncəli, sahibkamalsan,
Səndən qeyri bir sərrafım yoxdu ki?

Dünyanın yaşı çox, hüsňü cavandı,
Terlan qocalsa da, yene törlandı.
Niyə meylin məndən yana dolandı,
Zəhərli şahmarım, eñim yoxdu ki?

Bezo astar vurmaq olmaz ipəkdən,
Mərifət qanana naziyəm tükədən.
Yaz yağışek süzülmüşəm çıçəkdən,
Qatımda ayranım, kəfim yoxdu ki?

Şəmşirəm, söhbətim, sözüm səndədi,
Etibar səndədi, dözüm səndədi,
Hələ də yol çəkir, gözüm səndədi,
Başqa bir qazancım, nəfim yoxdu ki?

OLAYDIM

Arifə, alime, qədirbilənə,
Duyan adamlara nökər olaydım.
Nur saçaydım mərd insanlar çeşminə,
Yollarında nurlu səhər olaydım.

Böyük atalardan öyüd götürən,
Xalq üçün baharlı çiçək gətirən,
Xam torpağı yarılıb çörək bitirən,
Kotanın ağızında əkər olaydım.

Olmazdım bir kəsin xətrinə deyən,
Qoymazdım yoxsulu söyen, nə döyen.
Olmayıdı məndən küsən, inciyən,
Hamının dilində əzber olaydım.

Əsəli olaydım quru şanların,
Könlünü alaydım pərişanların.
Elinin xeyrinə qarışanların,
Özilib, dilində şəkər olaydım.

Ey könül, bu yolda çox sinə gərdin,
Qəm yükü yorubdu səni bu dərdin.
Atasını bəyənməyən namərdin
Qəlbini tikənlə çəper olaydım.

Şəmşirəm, qəlbə pak olan adamın,
Kamınca kamala dolan adamın,
Elin qayğısına qalan adamın,
Kaş ki, qılincında kəsər olaydım.

1942

DEDİM

Sızqa olub məni aparan suya
Daşqın Araz dedim, sel, ümman dedim.
Gözlədim bəxtimi xatalı quldan,
Bu səbəbdən çor deyənə can dedim.

Ağladım, gözündə yaş dolandırdım,
Bağrıma bağladım daş, dolandırdım,
Elimdə düz gəzdim, “baş dolandırdım”,
Nə hədyan danışdım, nə böhtan dedim.

Meyl etmədim nanəcibin aşına,
Sittini demədim bir yoldaşına.
Gördüm hər kim qanın alıb başına
Mən ona cavabı mehriban dedim.

Şəmşir metləbinə yetişib daha,
İncidib bir qəlbə batmaz günaha,
Bu günə nə var ki, göz qoy sabaha,
Qail olanları arla, qan dedim.

1942

GÖRƏNDƏ

Nədənsə ağriyır baxanda gözüm,
Nakes də, namərd də, nəs də görəndə...
Mən necə dayanım, mən necə dözüm,
Bu sıfəti hər bir kəsdə görəndə.

Biqeyrət tanımad qohumu, yadı,
Getdikcə alçalar, ucalmaz adı,
Küçə iti quyruq bular qaydadi,
Düşmən də görəndə, dost da görəndə.

Şəmşir, düşüb qəm çayında axma, keç,
Xəbis üçün canın oda yaxma, keç,
Yum gözünü, öt kənardan, baxma, keç,
Bednəzər də, pis nəfəs də görəndə.

1942

ETİBARSIZ

Bəs nədən unutdun ehdi, vəfanı,
Yoxdumu vicdanın, ay etibarsız?
Əvvəlki məhəbbət görünmür, hanı?
Soyuqlaşış qanın, ay etibarsız.

O verdiyin ilqar hayanda qaldı?
Qəza vurub əldən yerəmi saldı?
Ürəkden istəyin nə tez azaldı?
Kəsilib gūmanın, ay etibarsız.

Səndən ayrı her dəqiqəm il oldu.
Gözüm yaşı yanağımda sel oldu,
Götürdüm əlimə, mənə gül oldu,
Sənin cod tikanın, ay etibarsız.

Çəkirsən özünü, satırsan baha,
Batırsan günaha, baxmırsan aha,
Uzaq dur, gözüme görünmə daha,
Ağ olub yalanın, ay etibarsız.

Şəmşiri sən saldın əzəldən dərdə,
Bir ünү göydədi, bir ünү yerdə,
Cavanlıq, gözəllik, görməzsən bir də,
Gedər adın-sanın, ay etibarsız.

1943

MƏN

Mən bir sızqayamsa, atamı – bir derya,
Həmin o dəryanın adasıyam mən.
Onun şeri bənzər daşqın bir çaya,
Payımı nə düşə dadasıyam men.

Necə ki gecənin olur sabahı,
Mən də bu varlığa ümidiəm dahi.
Atmişam möhnəti, çəkmirəm ahi,
Qeyrətli oğul-qız atasıyam mən.

Şəmşirəm, gözlədim adı-sanımı,
Haram yoldan pak saxladım canımı.
El qanından ayırmaram qanımı,
Axsa, el qanına qatasıyam men.

1943

ÇƏTİNDİ

Saqqal ki, ağardı, gəzmə cavanlıq,
Qocalıqda bu iş, lələ, çətindi.
Qədd əyilir, belin olur doğanaq,
Umud olma o düzələ, çətindi.

İnciyib sözümdən, küsmə aşıqdan,
Kəs meylini eşqi, sevgi, məşuqdan.
O zaman ki, gözün düşdü işıqdan,
Əsanı almasan əlo, çətindi.

Əgər ağlın varsa, nəsihətə bax,
Yaraşmaz öyünmək – qırışdı yanaq.
Çox əbəsdi növcavana vurulmaq,
Bu sıfət kişiyə elə çətindi.

Sığal nə lazımdı daha göz-qasa,
Bezək-düzək uylaşarmı bu yaşa?!
Dünyanın işini düşməyən başa, –
Bilməz ismətini, hələ çətindi.

Kərmənin külündən göz axtarmayaq,
Yay günü arandan buz axtarmayaq,
Şəmşir deyər: doğru-düz axtarmayaq,
Götürməyək ağır şəle, çətindi.

ÇÖRƏK DASTANI

Atasan, anasan elə, elata,
Hamının məsləki, əxlaqi çörək!
Əzəl başdan zaminkarsan həyata,
Xılqətin dirəyi, dayağı çörək.

Ürəyin pərini sənsən işlədən,
Alır murazını camaat səndən.
Lütfün verilməsə, mehv olar bədən,
Yaxına gətirən uzağı, çörək.

Sənsiz ölkə tamam olar tari-mar!
Neçə ki sən varsan, dirilik də var.
Sən olmasan, Gün də, Ay da tutular,
Sönər ərz üzünüñ çırığı, çörək.

Təmiz türfə adın düşməsin ləngə,
Köməyin çatmasa, olluq ələngə.
Lənət atomlara, topa, tūfəngə!
Sənsən yaman günün yarağı, çörək.

Qılınc qan axıdar, sən verərsən qan!
Sənin yetirməndi yaranmış insan.
Şirəni sormasa, yaşamaz bir can,
Dirildir xəstəni, naçağı çörək.

Şəninə dediyim bu tərif azdı,
Tamam vəsfin min kitaba sığmazdı.
Səndən barınmasa, bəşər olmazdı,
Sənsən diriliyin qaynağı, çörək.

Sən sağlıq verirsən, atom – qırğını,
Niyə edən yoxdu sual-sorğunu?
Ayıldırsan, dirçəldirdən yorğunu,
Yerdən durğuzursan həm sağı, çörək.

Zəif gözü gətirirsən işığa,
Ruh verirsən sənətkara, aşığa!
Salırsan dünyani sən yaraşığa, –
Torpağın bezəyi-boyağı, çörək.

Dərd üz versə, ürək yanar, göz ağlar,
Möhtac olan fəryad çekər, yüz ağlar.
Bir ətək qızıl ver, kiriməz, ağlar,
Kiridər bir tikə uşağı, çörək.

Məxluq üçün hər an qeydə qalırsan,
Əjdaha əlindən çəkib alırsan.
Üzü ağ eyləyib, yola salırsan
Hər gələn hörmətli qonağı, çörək.

Süfrələrin əziz neməti sənsən!
İnsanın dizinin taqəti sənsən!
Dünyanın məhəbbət şərbəti sənsən!
Urvata salırsan bal-yağı, çörək.

De hansı kimsədir sənə baş əyməz?!
Qüvvətini dəmir, polad, daş əyməz.
Sən olmasan, plov heç neyə dəyməz,
Aqiller çox edib sinağı, çörək.

Şah da, padişah da sənə nökərdi,
Səni unudanlar çox böhünərdi.
Canlılar öldərdi, ya can çekərdi,
Cahanın lezzəti, növraqı çörək.

Şəmşir, dastan yarat çörəkdən arıcaq,
Qoy sənə yar olsun bu qədim ocaq!
Deyirlər, gəlibəsən Adəmdən qabaq
Qədim kitabların varağı çörək!!!

DAĞLAR

Oğlum Qənbərə

Daxil olub, torpağına səcdə qıl,
Bəlkə məni səndən soruşdu dağlar.
Suyu şərbət bulaqlara salam ver,
Nə zaman ki, sənlə görüşdü dağlar.

Qar ilə örtülüb, başı, ayağı,
Buz fərşinə döşəndirib yaylağı.
Şad xəber söyləsən, qaçar dodağı,
Bəlkə ağlamadı, irişdi dağlar.

Qar altında darixmasın çiçəklilik,
Məni də kövrəldər xəstəlik, təkkilik.
Havada torağay, qayada kəklik
Şütmüş qanad büküb bürüşdü dağlar.

Bir iqlimdə getmir dağı-arani,
Belə hökm eleyib çarxın dövrəni.
Bu il qasıımızın yağmur, boranı,
Zor küləyi sənlə vuruşdu, dağlar.

Darıxmasın lalə, nərgiz, bənövşə,
Sabah canlanacaq yamyasıl meşə.
Novbahar atlanıb, çıxar gərdişə,
Səninlə öpüşdü, görüşdü dağlar.

Xoş gün görən varmı yaşda bizim tək?!
Yoxsulu eyləşib başda bizim tək,
Durmadan çalışır qışda bizim tək, –
Ay, Gün arasında yarışdı, dağlar.

Şəmşirin qəlbinin var bir dileyi:
Gəlsin ovlağına Güller mələyi.
Quzeyin moruğu, döş ciyaləyi
Görərsən bir-birmə qarışdı, dağlar.

BU YERLƏRƏ

İnsanın ömrünün vəfası yoxdu,
Doluxan gözlərim, bax bu yerləre.
Qocaklıq əl verib, arzum nə çoxdu,
Ürək pərvazlanır, çıx bu yerlərə.

Qışda qışlamışam, mayda gəzmişəm,
Yazda yaylağımı, yay da gəzmişəm,
Cənnət olan səkkiz ayda gəzmişəm,
Güzərim düşübdü çox bu yerlərə.

Kəskin taleyimə gətirdim pənah,
Heç kimsə çəkməsin bir də fəryad, ah.
Hamının üzünə açılsın sabah,
Atulmasın qəmlı ox bu yerlərə.

Qalmasın xaraba yaylaqlar elsiz,
Nə bağlar çıçeksiz, nə bağça gülsüz.
Tarlalar olmasın sarı sünbülsüz,
Dağlar çekilməsin, yox, bu yerlərə.

Şəmşir, hicran dərdi yazmasın qələm,
Ağzı xeyir sözlü, duakar dilem.
Bir nurlu şəfəqə bələnsin alem,
Nəsib olsun gözəl vaxt bu yerlərə.

1943

GETDİ

Daşı çox ağırdı bizim vətənin,
Dəydi, çox kəllələr əzildi getdi.
Çingizxan, Napalyon, bir neçələri, –
Haqqına yetişib düzüldü, getdi.

Ömür-gün cəlladı zülümkarların, –
Arzusu puç oldu o xunxarların.
Terlan yuvasına uçan sarların
Qan-yaşı bu yerde süzüldü getdi.

Ölkəmiz çox çıxbı hər imtahandan,
Hələ pərsinməmiş xandan, xaqandan,
Dəfələrlə qisas aldıq düşmandan, –
Xainlərin əli üzüldü getdi.

Libasdan-libasa girdi bu dünya,
Tanrıda namərdi, mərdi bu dünya.
Şəmşir, son hökmünü verdi bu dünya, –
Hitlerin də qəbri qazıldı getdi.

1945

BİR DƏ GÜL

Cavanın gülməsi qocaya xoşdu,
Gül, ay qızım, mən qocaya bir də gül!
Xett ağarıb, diş tökülib, üz batıb,
Gülünc edib o xudaya, bir də gül!

Əlimdən çıxbı cavanhıq dəmi,
Qocalıq dağlayıb bütün sinəmi;
Qoymur düz danışam, əyib çənəmi,
Salıb məni nə hay-haya, bir do gül!

Bir vaxt cavan idim mən də sizin tək,
Deyərdim açılıb çəmən, gül, çiçək.
Sevməzdim çirkini, gəzərdim mələk,
Etibarsız bu dünyaya bir də gül!

Mənimlə qəmlərə yarı olarsız...
Gözəlliyyin intizarı olarsız...
Siz də bir gün qoca, qarı olarsız...
Bu gərdiše, bu fənaya bir də gül!

Düşkünə lazımdı verəsən quymaq,
Axşam ballı qaymaq, səhər qayğanaq;
Şirin camalından olarmı doymaqlı?
Etdiyim bu təmənnaya bir də gül!

Eşq ucundan oda yandı pərvanam,
Zəhmətdən qaçmırıam, mərd doğub anam.
Deyirdim ov alan qoca tərlanam,
Şəmşir kimi qarçıqaya¹ bir də gül!

1953

¹ Alier qus adıdır

GƏLİR

Kəlbəcər yaylığı, çiçəkli dağlar,
Sizə ağ yağışlı dumanlar gəlir.
Eşidib səsini bütün el-oba,
İstisu üstünə nə canlar gəlir...

Mənim söz qılıncım səndənsov əlar,
Adınla fəxr edir bizim obalar,
Təmiz axar sular, təmiz havalar,
Xəstələr üstünə dərmanlar gəlir.

Çaylarda çalxanan sonadı, qazdı,
Bir yanda ney, kaman, bir yanda sazdı,
Cavandı, qocadı, gəlindi, qızdı,
Görüşünə igid oğlanılar gəlir.

Qəlbim fərehlənir qanad çalmağa,
Eller gəlir sendən mətləb almağa,
Çəmənzar köksündə qonaq qalmağa,
Ceyran bulağına mehmanılar gəlir.

İndi bizim eldə qardaşdı millət,
Nə xan var, nə sultan yoldaşdı millət,
Şəmşir, birgə sözlü, sirdaşdı millət,
Neçə bir can kimi cananılar gəlir.

1955

GÖRÜŞÜR

Loğmanılar anası olan İstisu,
Səndə dostları, mehribanılar görüşür.
Bize qonaq gelir eldən, obadan,
Tanış olur nə insanılar, görüşür.

84

Xinalı kəkliklər çıxanda daşa,
Öpüşür, el verir qardaş-qardaşa,
Əmək cəbhəsində çekilmiş başa, –
Mərd oğlanılar, qəhrəmanılar görüşür.

Qara gözlü, lale yanaq, qələm qaş,
Sona tek sallanıb gəl yavaş-yavaş!
Hörmətli, ismətli, Şəmşirə yoldaş
Əziz dostları bu zamanılar görüşür.

1955

MƏNİM

Min səkkiz yüz doxsan üçdə anadan
Olmuşam, bu qədər yaşım var mənim.
Murov, Qoşqar, Kəpez, Çilgez, Dəlidag,
Məskənim olubdu bu dağları mənim.

Yaylaqda yayladım çobanınan,
Gün keçirdim namus, qeyret, arınan.
Dolandım elli də etibarınan,
Dedilər adıma baxtavar mənim.

Sinəmdə köhnədən yara qalıbdı,
Sözüm, şerim bu dağlıara qalıbdı.
Ayağım dəyməmiş hara qalıbdı,
İtirməz izimi bu diyar mənim.

Şəmşir qocalsa da sözü təzədi,
Bahar gəldi dünyamızı bəzədi.
Dövrənəm eyş ilə meydi, mezədi,
Qəlbimdə qalmamış intizar mənim.

1955

85

OLMASA

Ləl matahın düşər şor bazarına,
Bilib qıymetini alan olmasa.
Cəfəsiz kim çatar bağın barına,
Becərib qeydine qalan olmasa.

Bu ana torpağım qoy olsun abad,
Pərişan xəyalım indi olub şad.
Ağlamaz bir bağban, eyləməz fəryad,
Yaşıl pöhresini yolan olmasa.

Şəmşir, çox axtardın, gəzdin dərini,
Hər kəs bu dünyada tapar yerini.
Çalan olmaz, inan, biri-birini, –
Namərdin qəlbində ilan olmasa.

SƏNİNDİ

Qəlbimizdə qoşa vuran üreyin,
Birisi mənimdi, biri sənindi.
Könlümdə açılan çəmən, çıçeyin,
Cənnət ətri, gözəl pəri, sənindi.

Düşüncən dərindi, kamalın ümman,
Züleyxa camallı, Yusifi-Kənan.
Məhəbbət oduna alışib yanan,
Bu pərvanə müxtəsəri sənindi.

Gül üstə xar qonub, bax bu gərdişə,
Bülbülün bağrını çekdirir şışə.
Şəmşirin könlündə açan bənövşə,
Yol sal sinəm üstə, yeri, sənindi.

1957

KƏSİLDİ

O qəder lebinə bal dedim sənin,
Qurtardı arının balı kəsildi.
Başına dolanım, dönüm deməkdən
Bu yorğun canının hali kəsildi.

Buludlar nə yağış, qar gətirmədi,
Sənin zülmün mənə var gətirmədi.
Bağçalar qurudu bar gətirmədi,
Deymiş olmadı, kalı kəsildi.

Çox yalvardım nainsafa, dilsizə,
Neynəyim, lütfünү qılmadı bize.
Qocalıq pərdəsi çekilib üzə,
Görünmür sözümüzün dahi, kəsildi.

Çox dedim, ay mələk, cəfadan el çek,
Şəmşiri eləmə, bəsdi, qan-ürək.
Yanaqları şaxta vurmuş alma tək,
Bürüşdü, üstünün xalı kəsildi.

1958

DAĞLAR

Qüdrətdən binəli, sənger, qalalı,
Sayılmaz qapılı, bacalı dağlar.
Səndəki qurğunu cahi-cəlalı
Görən hər bir insan ucalı, dağlar.

Başın dumanhı, köksün meşəlik,
Yaylağın laləli, gül-bənövşəlik,
İnsan bivəfadır, siz həmişəlik,
Borc olur bəşərin ecəli, dağlar.

Sənin qəmin yoxdu qardan, küləkdən,
Kam alırsan hər arzudan, dilekden.
Təmənna eyləsək qoca fələkdən –
Verərmi möhləti, macalı, dağlar?!

Mən səni görməsəm canım üzüler,
Çiçayından göz yaşlarım süzülər,
Yay olanda körpə əmlık qızular,
Yatar sinən üstə, dincəli, dağlar.

Təmiz havan hədiyyədi, sovqatdı,
Qəlbimdə həmişə adın urvatdı.
Sərin bulaqların abi-həyatdı,
Şəmşir səndə niyə qocalı, dağlar.

1962

YAXŞIMI

Üç yaşıını yetiresən yüze sən,
Anam, bacım, körpə qızım, yaxşımı?
Qoy bu nəğmə məndən qalsın yadigar,
Şəninə bir tərif yazım, yaxşımı?

Sən elə gözəlsən, qızım Əludə,
Şənin tek balanı çox sevər dədə.
Atanla gəl bize yaz gələn vədə,
Bu ilqarı gözlər gözüm, yaxşımı?

Arılar şan üstə bal anı gezər,
Yaz olanda dağlar lalanı gezər.
Ananın ürəyi balanı gezər,
Qaydamız belədi bizim, yaxşımı?

Atadan alqış al, yarı anadan,
Körpə laçın uçmalıdı yuvadan.
Qoşəngəsan tovuzdan, bir də sonadan,
Gəl teline inci düzüm, yaxşımı?

Yoxdu bərabərin eldə, obada,
Böyüüb çatasan şöhrətə, ada.
Şəmşir babanı da salarsan yada,
Düşəndə söhbətim, sözüm, yaxşımı?

1964

KƏKLİYİN

Şeir ocağıdır Şamaxı, Şirvan,
Şairlər məskəni – eli Kəkliyin.
Tuti kimi nəcib şirin danışan,
Şəkərdən şirindi dili Kəkliyin.

Yusif-Züleyxaya taydı camalı,
Deyirsən: bahardı, yaydı camalı.
Bədirlənmiş gözəl aydı camah,
Nə əcəb düzülüb xalı Kəkliyin.

Cənneti-rizvanın müşkü-ənbəri,
Behiştənmi gelib o gözəl pəri?
Görən Məcnun kimi olur serseri,
Əqli, huşu, var kamalı Kəkliyin.

Şəmşir, söylə tərif ona yaraşır,
Tər bənövşə yanağına yaraşır.
Qızılıgüller buxağına yaraşır,
Bərq vurur üzündə ali Kəkliyin.

1964

OLA

Zəhmət nə gözəldi dostun yolunda,
O da sənin kimi mötəber ola.
Sədaqəti başa düşə dərindən,
Eşqdən, istəkdən baxəber ola.

O düşünə işaretni düz qana,
Ürəyinin mətləbini tez qana,
Kamil olub, arif olub söz qana,
Can qurban o cana bu təhər ola.

Dahi bila dərs aldığı ustası,
Ucalar dünyada tertəmiz adı.
Özüne oxşaya cəsur övladı,
Oğlu da, qızı da hünərvər ola.

Tapanda özünə münasib yarı,
Şəmşir tək baxmaya fitvaya sarı.
Qələm, el hökmüylə qazana varı,
Eldən alqış ala, bəxtəvər ola.

1964

QARIŞDIRAR

Haramdan əkilib – haram doğulan,
Fitnədi, fəsaddı, el qarışdırar.
Lənətdən verilib şeytanın payı,
Pozar, bitmiş işə əl qarışdırar.

Mərdən xeyir geler, namərdən zərər,
Kəlməsi ağıdı, nəfəsi zəhər.
Nakəs həqiqəti çəpinə çəker,
Əyər əyriliyə yol qarışdırar.

Sinəmi məndlərə etmişəm nisar,
Qəlbim saf büllurdu götürməz qubar.
Şəmşirdə məhəbbət, təmiz ürek var,
El xeyrinə şirin dil qarışdırar.

1964

Bir yanı Qanlıgöl, üstü Taqqıldaq,
Ana vətenimdi o gözel torpaq.
Şişdağ, Çöplü, qardaşı var – Sarı dağ,
Bir də Yəhəryurdu qolu Buzluğun.

Sərt eniş, Şırransu, ayağı Şaban,
Qoşa turşbulaqlı o Çayqarısan,
Döyüşlərdən çıxan köhnə Ağdaban,
Olmuş əzəllərdən eli Buzluğun.

Şahin, şahbaz, qızılquş gelir ona,
Kəkliyin nəgməsi xoş gelir ona,
Səhərin küləyi tuş gelir ona,
Əskik olmaz sərin yeli Buzluğun.

Baharda bəzənir gül bənövşəyə,
Bənzəyir göy otu mexmər döşəyə.
Baxır Carcarlığa, Kəkil meşəyə,
Uzanır hər yana əli Buzluğun.

Şəmşir ayrı düşüb qələmqaşından,
Bir keçəydim Çaxmaqlının qasıdan.
Mirzə çəperindən, Sandıq daşından,
Gedir kəndimizə yolu Buzluğun.

1967

BUZLUĞUN

Kəsibson aranı, Bezirgan dağı,
Bilmirəm necədi hali Buzluğun?
Qoy görünüşün Həmzəçəmən, Qaragöl,
Daş arası, Çilik yalı Buzluğun.

O çəkir kamana qışın qarını,
Doldurur çox dərin kahalarını.
Heç əskik eləmir buz anbarını,
Buzu yaydan yaya qalı Buzluğun.

ADAMI

Vaxt olur bir yalan damışır insan,
Yalan ilan kimi çalışır adamı.
Ancaq vaxt olur ki, bir kelmə yalan
Düşmənin elindən alır adamı.

Doğruların yalan gəlməz eyninə,
Niyə deyim onun qəlbi dəyinə.
Yalan söz misaldı qəm köynəyinə,
Qaratikan olur yolur adamı.

Yalan ilə beş gün saxlanan bir baş,
Yaranıb dünyaya gəlməyəydi kaş.
Şəmşiri aldatma, ürəyi sərt daş,
Yalan el gözündən salır adamı.

1967

DEMƏDİM MƏN

Nər izində qalan yağış suyuna,
Olarsan ümməna tay, demədim mən.
Gecə işildayan göy böcəkləre
Ulduz demədim mən, ay demədim mən.

Söz gizlidi istəmədim uzana,
Əyri tüfəng çətin gələr mızana.
Daş qatından damcı-damcı sizana,
Bulaq demədim mən, çay demədim mən.

Danadan yapışib atmadım nəri,
Sən özün bilirsən haçandan bəri.
Elin də bu sözdən vardı xəberi,
Qafil olmadım mən, ray demədim mən.

Qarğanı terlana qata bilmərəm,
Vefahı dostları sata bilmərəm.
İlqarı elimdən ata bilmərəm,
Qarlı zimistana yay demədim mən.

Dəli dağ alçalıb olmaz təpəcə,
Sən də bu cümlədən halisən neçə.
Şəmşir sənle hemənkidi indicə,
Olub eqlim, huşum zay, demədim mən.

1967

GÖLLƏR

Bədirbəy dağının qucağındasən,
Məftunam seyrinə çıxalı, göllər.
Təbim dəryalar tek qaynadı, daşdı,
Gözüm cəlalına baxalı, göllər.

Laləli, yaylaqlı, çəmənli, düzlü,
Qonaqlı-qaralı, novbahar üzlü,
Yasti güneyləri güllü-nərgizli,
Qərenfil bəzəkli yaxalı göllər.

Qayaları qartal, laçın yuvası,
Xoşdu İstisuyun abi-havası.
Şəmşirin dərdinin olur dəvəsi,
Sizdən ayrı qəlbim yuxalı, göllər.

DAĞLARA

Əlim qələm tutub şeir yazandan,
İbtida demişəm söz bu daqlara.
Hörmətli tutmuşəm ata-anadan,
Olub məhəbbətim yüz bu daqlara.

Zimistan bürüyür ağ libaslara –
Xalis xam gümüşdü – baxırsan hara.
Bulaq donur, çay bağlayır qarqara,
Onda köynək olur buz bu daqlara.

Beş ay qucağında qış qalır qonaq,
Qartal küskün olur, kəklik bidamaq,
Boran yağır, aman vermir boğanaq,
Maral sala bilmir iz bu daqlara.

Mayda qanadlanır ari, kəpənək,
Çəməngül, bənövşə – neçə cür irəng.
Bezəyir dağları al-əlvan çiçək,
Nərgiz naz gətirir yaz bu dağlara.

Çoban mənlə çörək kəsdi təpədə,
Laləzarlı düzün üstü təpədə,
Quzu mələşəndə yastı təpədə
Qəlbimdə çalınır saz bu dağlara.

Şəmşir, usanmadı sən kimi pirdən,
Heyif ki, dizlərim düşüb düzdən,
Əl verib qocalıq – baxdım ki, birdən,
Doluxub tuturam üz bu dağlara.

1968

İNDİCƏ

Gözlərəm yolunu xeyli zamandı,
Yetişmişəm bir muraza indicə.
Sən geləndə dağlar əlvan boyandı,
Əlim çatdı telli saza indicə.

Daş bulağı görməyibsən hələ sən,
Üşüyərsən damcılasa ələ, sən.
Dastan ələ yay obaya, ələ sən,
Başla söhbət, şirin sözə indicə.

Əlik məskənidə yaylım güneyi,
Ovçulardan eyləyirlər gileyi.
Qartalın baxışı, kəkliyin neyi,
Xoş golecek deyim size indicə.

Cixaq Sarı dağa, Ceyranqaçana,
Bax Qızılarxaca, könül açana.
Nəzər yetir qanadlamıb uçana,
Tərlan qonar Taxtadüzə indicə.

İlham gəlib babasını görmeyə,
Süsən balam gülü reyhan dərməyə,
Bu qoca Şəmşirə ürək verməyə,
Bir cür tərlan gəlib bizə indicə.

1968

BAXANDA

Könlümdə gül açdı, gözümde bahar,
Yolun düşüb bizim elə baxanda.
Bir yanında lalə, bir yanında qar,
Üzün güler dönüb belə baxanda.

Bizim Sarıdağı dağlar göyçəyi,
Çaxmaqlının süsən-sünbül birçəyi.
Dağ otıyla təzə yemlik çiçəyi,
Dilsizi getirir dilə, baxanda.

Turşuyun bulağı bu Çayqarışan,
Buzluğun çayıdı sellənib daşan.
Al bəzənir Ağdabanla Yolaşan,
Doymaz gözüm Çöplü gölə baxanda.

Baxasan hər yana Kəkil meşədən,
Ruhun ətir alar ter bənövşədən.
Sanki zirvələnib bülür şüshedən,
Şövqün artar çəmən, gülə baxanda.

Zəmanə şəhərə döndərib kendi,
Çoxdandı bərkiyib bəresi, bəndi.
Bu ana torpaqda, itirmə zəndi,
Çox sərvət görərsən hələ, baxanda.

Seyr etmək istəsən sən bu dağları,
Yazın son ayında səfər et barı.
Herdən nezər də qıl Murova sarı,
Şəmşir ilə Qaragölə baxanda.

1968

BƏLİ, HEY

Cavan aşiq, bızım ellər bəyəndi
Sidq ürəklə o tutduğun yolu hey.
Pürvüqar eylədin obanı, kəndi,
Qüdrətinə hamı dedi: bəli, hey.

Bağ salmışam çiçeklidi hər yanı,
Hədiyyədir sizin üçün bir yanı.
Dağ küləyi silkələyir döryanı,
Dənizlərin əskik olmaz yeli hey.

Deyirlər oğulu hər ana doğmuş,
Məlum oldu səni ner ana doğmuş.
Belkə ikimizi bir ana doğmuş,
Öyrənmışık anamızdan dili hey.

Qiymət verdin Ələsgərə, Qurbana,
Tufarqan Abbası gətirdin cana,
Şerini bənzətdin bağı-gülşana,
Sanki açdı ilk baharın gülü hey.

Yaz lalalı dağlar, qışda ağ ətək
Mahalı çox dolandırın ağa tək.
Şəmşir bir gün bürünəndə ağa tək,
Bağlı gedər bellərinə beli hey.

1968

ZİNYƏT

Gözəl dövrənimiz tutub əlini,
Yetişibsən eqli-kamala, Zinyət.
Mərifət əhlisən nəcib, nəcibə,
Düşübdü tərifin mahala, Zinyət.

Bir təhrin tərlandı, bir təhrin laçın,
Teline yaraşır zərdən araqçın.
Dağların kəkliyi ağca göyərçin,
Bənzəyir oxşarın marala, Zinyət.

Sən hemi gözəlsən, hemi kamallı,
Dərin düşüncəli, arif camallı.
Yusif şücaətli, loğman kamallı,
Əhsən bu təmkinə, cəlala, Zinyət.

Müjdə olsun sizin elə, mahala,
O yerdə çatıbsan sən bu cəlalla.
Qaşların qələmdi, yanagın lala,
Gözlerin yaranıb piyala, Zinyət.

Xəstə şəfasıdı təbib əllərin,
Bülbülü mat edir şirin dillerin.
Perilər əliyle siyah tellərin
Nə göyçək verilib sığala, Zinyət.

Əmrini yerinə yetirdi Şəmşir,
Zatı pak, təmizəm, pir oğluyam, pir.
Şeninə layiqdi dediyim şeir,
Düşən olmaz xain xeyala, Zinyət.

1969

HƏLƏ

Zalim əcəl, gelib döymə qapımı,
Mətləbim, muradım dolmamış hələ.
Cismi-canı mənə verən kimsənə,
Əlimdən əlacıım almamış hələ.

Ağ günümü qaralama təzədən,
Məni dostdan aralama təzədən.
Yaralıyam, yaralama təzədən,
Təbiblər bir əlac qılmamış hələ.

Bədənim titrəyir, yaman haldadı,
İndi əğniyalar şad xəyaladı.
Kəsmə nəfəsimi gözüm yoldadı,
İstekli Qənbərim gəlməmiş hələ.

Şəmşirəm dost üçün bir candı varım,
Cananım ağlayar, yoxdu qərarım.
Körpə Şəhriyərəm, Hacım, Vüqarım,
İlqarım üzümə gülməmiş hələ.

1969

OLUR

Bir oğul bəd olsa ata üzünə,
Taleyi tərs olub, baxtı kəm olur.
Düşür nəzerindən yarın, yoldaşın,
Şad günü ahu-zar, dərdi-qəm olur.

Ağ olmasa ata, ana üzünə,
Nur saçılıar o xələfin gözünə.
Ayaq basa həqiqətin izinə,
Taleyindən nə istəsə cəm olur.

Kim deyir yaxşının qeydinə qalma?
At qəmi, qüssəni, vaxtsız qocalma.
Ömür baltası ~ bədesil alma,
Qamətin əyilir, qəddin xəm olur.

Şəmşirin sözünü arif bəyəni,
Yol vuracaq ustادına söyəni.
Yarimasın atasını döyəni,
Taledən, qismətdən ömrü kəm olur.

1969

DÜŞƏRMI

Ağıldan, kamaldan, kəm olmayan kəs,
Divanə olarmı, çöle düşərmi?
Yolundan çıxmayan qala yetişməz,
Bədnəm olub dildən-dile düşərmi?

Qəza kemendindən qurtarmış bayaq,
Bu çətin ağrını unudur ancaq.
Haram cığır ilə getməyən ayaq,
Görən sənə nahaq tələ düşərmi?

Sen qəlbə ipək ol, daş, dəmir olma,
Qonuya-qonşuya bəd fikir olma.
Yaxşı gün görəndə naşükür olma,
Gözəl gün hər zaman ələ düşərmi?

Girmə döyüşünə, danasan, nərin,
Anla, hünərini bir düşün dərin,
Feline aldanma hər dərbədərin,
Körpünü axtaran selə düşərmi?

Şəmşir doğru yoldan qafıl olmamış,
İlqar şərabını eyləmişəm nuş.
Seytan tədbirinə yetirməyən guş,
Qəzaya uğrayıb, fələ düşərmi?

1969

DEMİŞLƏR

İbadətdi, ziyarətdi görüşmək,
Yoxsulluq, ayrılıq nəsdi demişlər.
Can sağlığı özür üçün bahardı,
Qocalıq, xəstəlik pisdi demişlər.

Bəxtin kəsə, sözün daşa işləyə,
Hamı səndən can istəyə, can deyə.
Bundan sora vari axtarım, niyə?
Tamahsız insana bəsdi demişlər.

Dünya malı bu dünyada qalandı,
Çoxlarının taxtı-tacı talandı.
Doğruluqdan qeyri nə var, yalandı,
Məhəbbət vəfali dostdu demişlər.

Yolum düşə: görəm əhli-dilləri,
Ziyarət eyləyəm gözəl elleri.
Elə bil üzümə səba yelləri
Cənnəti-behiştən əsdi demişlər.

Gəl Şəmşirin taleyinə bax indi,
Mahirimin meyli mənə yaxındı.
Şəher tezdən bir məktubun oxundu,
Ağrım-acım tamam kəsdi demişlər.

ÜSTƏDİ

Qurbanov Rəşidə

Şikayət eleyir yorğan-döşəyim,
Bir il keçir, başım yastıq üstədi.
Təbiblər təbibi, amandı, tez gəl,
Gözüm yolda, qulaqlarım səsdədi.

Bilimlez dərdimə kim dərman desin?
Elə can eyləsin, ya pünhan desin.
Atam ölüb, anam yoxdu “can” desin,
Canı yanın bir bacı var – xəstədi.

Sağ olsun, övladın vəfası hanı?!
Əzəldən deyibdi, Adəmdi tanı.
Özün əlac eyle, ya kərəm kanı,
Bəlkə Şəmşir səndən dərman istədi.

SƏNƏ

Əmrəh əmimə

Əmriyi-mehriban, şirin sükəndən!
Qibləmdən eylərəm ibadət sənə.
Mənə ustad olub qardaşın Qurban,
Sözlərim qoy olsun işaret sənə.

Atamın elminə sən oldun bələd,
Verib baratını kani-kəramət.
Xalıqi-ləmyəzəl eləsin qismət
Şahi-Kərbələni ziyarət sənə.

Şadlıq ilə gəlir hər gələn soraq,
Sönməz ilahidən yanın bir çiraq.
Xudanın yanında olsun üzün ağ,
Haqq verməsin möhnət, xəcalət sənə.

Küsmə qocalıqdan, dağlar Fərhadı,
Cavanlıq diləmek bir təmənnadı.
Qüvvətin, qüdretin var, yadımdadı,
Verən pak veribdi məharət sənə.

Bir şagirdəm sənətkarın yanında,
Aciz qulam kirdigarın yanında.
Şəmşir bir dövlətin, varın yanında,
Buyursan, nökərəm, bu halət sənə.

SAXLAYAR

Tərlan kəklik ovular, şikardan qalmaz,
Sərcə min qarında dari saxlayar.
Beş canavar ərz üzünə sağışmaz,
Birca pətek yüz min arı saxlayar.

Vəfəli ellərə aşiqəm indi,
Qəlbimdə məhəbbət gör neçə mindi?
Mehriban üreyim o qədər gendi,
Əger yüksən, bu dağları saxlayar.

Yağsa da Muğana qar tuta bilməz,
Laçın şikarını sar tuta bilməz,
Söyüd çiçəkləyib bar tuta bilməz,
Alma-armud meyvə barı saxlayar.

Beyənər sözümü kimdə var həvəs,
Bu bir həqiqətdi, demirəm əbəs.
Qişın tedarükün yayda görən kəs
Maya qədər dol¹ anbarı saxlayar.

Küpəsini kim doldurar, kim sələr?
İnsan undu, əleyindən kimse ələr.
Şəmşir kimi dostu sevən kimsələr, –
Sədaqəti, düz ilqarı saxlayar.

FƏLƏK

Məni tənezzüldən sən almadınmı? –
Kəskin iqbaldır ad olan fələk,
Özün verdin kefi, dəmi, dövrəni,
Dəhanında şirin dad olan fələk.

Bəxtimi ucaltdın dağlar başına,
İlqarımı belə pozmaz aşına.
Niyə baxmir gözlərimin yaşına,
Atıb köhnə dostu yad olan fələk.

Qaysımış yarama toxunma, qanar,
Hani Ay işıqlı verdiyin fənar?!
Nədən uzaqlaşış durubsan kənar,
Qohumu ağladıb, şad olan fələk?!

Mərdin olar gözü, könlü darmı heç,
Dost olan dostuna qarğıyarmı heç,
Yayın boranını görən varmı heç,
Novbaharı bürfü-bad olan fələk?!

Şəmşiri – sən saldın qala, saxladın,
Dərdü-qəm, möhnəti dala saxladın.
Qoynunda yaxşımı bala saxladın? –
Ana məhəbbəti od olan fələk?

YIXILAR

Qəlbi haram ha varlanıb ucalsa,
Başı dağsa, dibi tuydu, yixılar.
Dosta duzaq quranların serinə
Mərdlərin qılıncı dəydi, yixılar.

Mənəm deyib, məgrurlaşış gəzmə hey,
Qəvvas olub süd gölündə üzmə hey.
Yoxsul füqəranı döyüb əzmə hey,
İstər xandı, ister bəydi, yixılar.

Boysuz ağaç qorxu çəkməz heç kökdən,
Əyilməz her əsen zorlu küləkdən.
Namərdin qalası boşdu kələkdən,
Yel əsər, bənnası zayıdı, yixılar.

Qişın da adəti yağıdırmaqdı qar,
Çürüdər ömrünə geləndə bahar.
Buzun sütununa olmaz etibar,
Yaz günüşi qəddin əydi, yixılar.

Şəmşir arxalanır el qüvvəsinə,
Danalar dayanmaz kəl qüvvəsinə.
Başını qoruyan dil qüvvəsinə,
Lütvü şeytan o nə şeydi, yixılar.

¹ "Dolu" mənasında

BAX

Könül ister qış əlindən yaz ala,
Qəzanın qurdugu tələye bir bax.
Kim qıyar ki, ömrü bir gün qısalı,
Etdiyimiz hədər dileye bir bax.

Yazar qəbaləmi mən dura-dura,
Bəlkə də oxşadar məni Mənsura.
Qərq eləyir gah borana, yaqmura,
Qopan bu tufana, küləye bir bax.

Müqəddəs o kesdir ola xoş eməl,
Ölünçə harama heç atmaya əl.
Nurdan xəlq olunub, qılıncı çəngel,
İnsandan can alan, mələyə bir bax.

Ağac budağından düşəndə yarpaq,
Yastığı daş olar, yorğanı torpaq.
Yol alar məzara getməli qonaq,
Bizi yola salan fələyə bir bax.

Mehmanı olduğum çörəkli dünya,
Şəxalı, süfrəli, ürəkli dünya,
Solmasın çiçəyin, çiçekli dünya,
Əyilməz qüvvətə, bileyə bir bax.

Şəmşir, kimdir vaxtı gəlib köçmeyən?!
Ayrılığın şərbətini içmeyən...
Bu dünyadan xəlbirindən keçmeyən...
Gərdişin əlində eləyə bir bax.

MƏNİ

Çox çağirdim, ağam, yetiş dadıma,
Qurtar bu düyünlü yaradan məni.
Güneşli sabahı sən aç üzümə,
Ayrı sal hicranlı qaradan məni.

Bir yanında möhnət, bir yanında qəm,
Bir cana insafını bu qədər sitəm?!
Alıb ətrafımı gör necə möhkəm, –
Gel çək azadlığa aradan məni.

Qadir olan pənahına qailam,
Halal qazancıma qarışmaz haram.
Qocalıqda nə cavənlıq axtaram,
Edəsən növrəstə haradan məni?!

Oyan, qoca baxtım, son mənə xoş bax,
Üstümü almamış möhnət, qəm, fəraq.
Qəzadan, qədərdən özün gəl qabaq,
Dehşət tekleməsin sonradan məni.

Şəmşirə süd verib bir nəcib ana,
Şəmine olaydım kaş ki, pərvanə.
Köçən kimse çətin gələr cahana,
Bir dəfə yaradıb, yaradan məni.

DÜNYA

Bir adil divana şikayətim var,
Baxarsa bu haqqıa, hesaba dünya.
Sənin işlərinə əzəldən beri, –
Bir deyən oldumu “Mərhaba” dünya?

Köcdü bu fənadan kim üzügüler?!
Hani 124 min Peyğəmbər?!
On iki istekli imam gəldilər,
Qalmadı əmbiyə-əsaba, dünya.

Yüz yalvarsam, eşitməzsən iltimas,
Zülmü-sitəmkarlıq sendədi əsas.
Elə bir toy varmı etməyəsen yas?
Şad qelbi çəkirsən kababa, dünya.

Üzü gülüşlüsen, üreyi düşman,
İmdad isteyənə vermirsen aman.
Gəldi-getdi neçə şahi-Süleyman,
Necəsen suala, cavaba, dünya?!

Xılqət cəlladısan əzəl-axır son,
Hamını yandırıb oda yaxırsan.
Dünən ucaldısan, bu gün yixırsan,
Qoyursan yurdunu xaraba, dünya.

Şəmşiri hicrindən ayırmadın bir,
Çürütdü canını, üzdü qəm-fikir.
Bəzən də boynuna salırsan zəncir,
Qoşursan qanana araba, dünya.

BİR GÜN

Özgə danasını bağlayanların
Çatısı əlində qalacaq bir gün.
Yad bağında gül becərən bağbanın
Gülü tez saralıb-solacaq bir gün.

Qəlbi haram yola doğru axanın,
Qonum-qonşusuna haram baxanın,
Sınacaq buynuzu eldən çıxanın,
Yəqin bil, sözümə geləcək bir gün.

Şirni də uşağı gətirər ələ,
Nizamidən qalib, bax, bu məsələ.
Nə isə heç sizə kar etmir hələ,
Görməyənlər görüb biləcək bir gün.

Varsa qonşuluqda yoxsul bir çoban,
Ucadar adını, fəxr ələ ondan.
Gedib dost arama dağdan, arandan,
O çoban qaydına qalacaq bir gün.

Sərraf olub işarədən söz qanan,
Məzmunumu, mənasını düz qanan,
Kamil olub bir kəlmədən yüz qanan,
El içinde başçıl olacaq bir gün.

Nə qəder bəd olsa qonşumun pisi, –
Düşməni qorxuzar qəlbinin səsi.
Şəmşirə dayaqdı elin nefəsi,
Qəlbindən qararı siləcək bir gün.

ANA YURD

Gözel yaraşırsan qoşa bulağ'a,
Yetişibsen ada, sana, ana yurd.
Murovla durubsan qabaq-qabağa,
Boy çekmisən asimana, ana yurd.

Babama babasan, atama ata,
Sənde iħlām alib çatıblar ada.
Qailəm verdiyin böyük barata,
Süd veribsən sən Qurbana, ana yurd.

Ələsgər su içdi Daşbulağında,
Toy etdi Qurbanla Pilovdağında.
Arif məclisində, el yiğnağında,
Qiymət çatıb gövhər-kana, ana yurd.

Boztepənin dalı moruq, qarağat,
Dərir dəmirçilər, durmur farağat.
Salırsan serine çəmənli çarğat,
Bənzəyirsən Gülüstana, ana yurd.

Qarmaq itirənin gülü, nərgizi,
Behbudallar yalı, Qazaxlar düzü.
Pirbulaq, Qanlıyurd, görəydim sizi,
Bir çıxayıdım o Çolpana, ana yurd.

Açar qanadını Qabaq qılıcı,
Gürneş daşı gözəllərin qıyqacı,
Ağdaş, Şəfi biçən, Ələm ağacı,
Vəsfin gəlməz heddə, sana, ana yurd.

Çiyeləkli olur Qoçunun beli,
Ondan ayrılmamış gözəllər eli.
Aran sünbülünü səherin yeli,
Tel kimi darayır yana, ana yurd.

Çay çəperi, Göyqum, Səslənen qaya,
Dirənibdi sütun kimi göy çaya.
Olur bir ağ maya, çatanda yaya,
Gah bürünür boz dumana ana yurd.

Yasəmənli Göyqum, var, yadimdadı,
Şəmşirin o yerde qoyulub adı.
Anam səndə çox telini daradı,
Sensən mənə şirin ana, ana yurd.

1970

BİLMƏZ

Dostun bir görüşü dəyer min aya,
Xoş keçən bir güne il çata bilməz.
Birləşsə bir çaydır şəffaf bulaqlar
Coşqun dəryalara göl çata bilməz.

Neyləyəsen qışda qalxan tufana,
Rəhimi gəlməz nə qocaya, cavana.
Uçub sarayıñdan köçən karvana,
Üzülən bir əle əl çata bilməz.

Sədəqət, həqiqət ola arada,
Onu halal saxla getməsin bada.
Qohumu sağlıqda salasan yada,
O gəlməz yollara yol çata bilməz.

İtməz, ruzigarda qaldı nişanam,
Ellerin dilinə düşən dastanam.
İstekli olana şirinzəbanam,
Şəmşirin dilinə dil çata bilməz.

1970

MƏNİ

Sən kəskin nəfəslə bir duaxansan,
Qoyma hicran əli yixanda məni.
Aramızdan azalmasın isteklik,
Tut, qəmlər selində axanda məni.

Anam yox, ölsəm də sən demə layla,
Yaylaq senin olsun çəməndə yayla.
Mərdləri imdada səslə, harayla,
Bu möhnət yandırıb yaxanda məni.

Atadan, anadan olubsan halal,
Eyninə gəlmədi nə cah, nə cəlal.
Vefalı yar, barı hərdən yada sal,
Səfali dağlara çıxanda məni.

Baharın çağında açanda lalə,
Gözelim, qıymaram çekəsen nale.
Nəzər sal Buzluğa, gətir xeyalə,
Çiçəkli boyuna baxanda məni.

Şəmşir, nainsafda etibar hanı?
Karvan keçdi, yoldaş hanı, yar hanı?
Murovdan xəber al, senetkar hanı?
Döşüne bənövşə taxanda məni.

1970

XƏSTƏYƏ

(xəstəxanada)

Odlu şair, yanmadımı ürəyin,
Bu qəmli, intizar olan xəstəyə.
Varsa elacınız bir dərman deyin,
Hicrandan saralib, solan xəstəyə.

Baxıb əhvalımı üzə gülərdi,
Bu düşkün könlümə yol göstərərdi.
Qənberin gəlməsi şəfa verərdi,
Gözləri yollarda qalan xəstəyə.

Geləydi Qənbərim yanında Məmməd,
Şəmşirin halını bilerlər, əlbət,
İnsandan insana gərəkdi mədəd,
Təbiblərdir kömək olan xəstəyə.

1970

ELƏRSƏN

İldə bir yol olur Mina qurbanı,
Sən məni gündəlik qurban elərsən.
Atarsan sinəmə müjgan oxunu,
Dələrsən bağımı şan-şan elərsən.

Bəsdi, az qəm ilə doyursan məni,
Yol alım hayana buyursan məni.
Ala gözlerindən ayırsan məni, –
Elə bil ki, nahaq min qan elərsən.

Şəmşirin adını “haralı” qoyma,
Gözəl gözlerindən aralı qoyma,
Hesrətindən məni yaralı qoyma,
Nə zaman dərdimə dərman elərsən?

1970

GEDİRƏM

Bilirsənmi yaxşı səfər üstəyəm,
Bəzənmişəm yaşıl-allı gedirəm.
Nələr gətirəcəm Bakıdan sənə,
Baxta ümid var, xeyallı gedirəm.

Səadət başıma qoyubdu tacı,
Diyiləm zər, gümüş, ləl, qas möhtacı
Cəm olsa dünyanın bacı-xəracı,
Ondan artıq varlı, hallı gedirəm.

Mən gəlinçə çox darıxsan yola bax,
Sərhesab ol, ev-eşiye, mala bax,
Ayna götür ağ üzündə xala bax,
A ləbləri şirin ballı, gedirəm.

Sən evimdə salamat qai, salamat,
Yuxun şirin olsun, yat, Gullərim, yat,
Şəmşiri unutma, vəfahı arvad,
Bəxtəvərsən xoş iqballı gedirəm.

1971

MÜBARƏK OLSUN

Bu təzə illərin, təzə günlərin,
Bu bayramı mübarek olsun.
Bu bayramda üzü güllür əllərin,
Yazın gözəl namı mübarek olsun.

Qədim zəmanədən bu barat vardi,
Ellər bağçasında güllər açardı,
Hər cismə can verən nazlı bahardı,
Qurğusu, nizami, mübarek olsun.

Qoy olsun dərdi-qəm üzündən haşa,
Bayram da tarixlə yaşasın qoşa.
Nizami, növraqı yetişsin başa,
Əziz ehtiramı mübarek olsun.

Nobatat yuxudan oyanır indi,
Günəş tamaşaşa dayanır indi,
Aləm al-yaşılı boyanır indi,
Fəslin sərəncamı mübarek olsun.

Qış düşür taxtından, küsür zimistan,
Baxıb məmənun olur, sevinir insan.
Bir sovqat göndərir yerə asiman,
Belə xoş məqamı mübarek olsun.

Armud düymə tökür, almalar çiçək,
Xəyal qanadlanır, çırpınır ürək,
Al-yaşıl bəzəkli cənnət bağı tək,
Şemşir, söz tamamı mübarek olsun.

BƏNÖVŞƏ

Yaz olanda bizim uca dağlarda,
Öpüşür gül, çiçək, lala, bənövşə.
Maralların, cüyürlerin gözündən
Utanıb, qıslır kola bənövşə.

Sondəki nə işvə, nə ərki-nazdı?
Boynunu bükmesən məgər olmazdı?
Belə gödək ömrü kim sənə yazdı,
Kim qiyardı açıb – sola bənövşə?

Nolar yuxarı tut, bari, boynunu,
Üşütməz dağların qarı boynunu.
Sən əyəndə yelə sarı boynunu,
Mən çəkirəm ahu-nala, bənövşə.

Çağırıdım səsimə hay verdi bahar,
Sözdən üreyimə çay verdi bahar,
Səni gözəllərə pay verdi bahar,
Bəzoksən buxaqda xala, bənövşə.

Şəhdən çəmənlərə etir səpir yaz,
Durmaz, köynəyindən çıxar telli saz.
Şəmşir qocalıqdan inciyib bir az,
Gelib ki, könlünü ala bənövşə.

1971

SƏSİM

Zencir kimi dalğa-dalğa yüksələn,
Hani cavanhıqda ucalan səsim?
Mən demişdim qocalınca əyilmə,
Səadət əlindən güc alan səsim.

Xəstelikmi durub sənin qəsdinə?
Qocalıqmı hücum çekib üstüne?
Zil kökündə sim dözmürdü məstine,
Qüdrətdən, qüvvətdən bac alan səsim.

Şemşiri gedilməz yollara salma,
Zərli mətahını əlindən alma.
Aşıqlar dəsindən geridə qalma,
Yorulma, dayanma, qocalan səsim.

1971

QOYMA

Mənim bu dünyaya sığmaz adımı
Bir adsız nanecib batırıdı qoyma.
İnandırdı qohumunu, yadını,
Şeytандı, fitnədi, qatırdı qoyma.

Fitnədən, fəsaddan uzaqdı aram,
Bed əməldən hiyləgerden kənaram.
Baş alıb əlindən qaçdığını haram,
Geldi, yaxınlaşdı, yetirdi qoyma.

İnanın, el, oba, içirəm andı,
O hədyan danışdı, vicdanı dandı.
Hay saldı: qoluma qolun toxundu,
Bilmədim, gözlərim yatırıldı, qoyma.

Baxıram təhrinə bicdi, bədənatdı,
İblis kimi bişmiş işə su qatdı.
Nağıldakı küpəgirən arvaddı,
Şuma balıq ekdi, bitirdi qoyma.

Şəmşirəm, nə yaman yerdə qalmışam,
Bu nə bilir mən nə yara almışam.
Mahal gəzib, halal yollar salmışam,
İzimi ellərdən itirdi qoyma.

1971

PƏRİM

İsti məhəbbətin buzamı döndü,
İlqarı unudub yad olan Pərim?
Eşqinin alovu niye tez söndü,
Məni qəmlı görüb şad olan Pərim.

Eldə sayılarmı biiłqar aşiq,
Olar obasına cannisar aşiq,
Məleklerin məclisinə yarasıq,
Hurilər içində ad olan Pərim.

Ləblərin şirindi şəhdi-zülaldan,
Qaşlarına ziver çatıb hilaldan.
Dəhanın şiresi süzülüb baldan,
Şəmşirin dilində dad olan Pərim.

1972

QURBAN

Bu dünyanın malı, varı, dövləti,
Məni bu odlara salana qurban.
Siliñmez qəlbimdən yar məhəbbəti,
Eşqi, məhəbbəti olana qurban.

Sinəsi bəyaza, boyu şahbaza,
Qəddi quba qaza, o sərvinaza,
Təzə bahar-yaza, şirin avaza,
Gözəllikdən barat alana qurban.

Şəmşiri salmışan dağa, arana,
Sənin kimi gözəl çətin yarana.
Tovuz kimi gərdən çəkib durana,
Gözəleri yolumda qalana qurban.

1972

GÖRÜNMÜR

Gözlərim axtarır Dəllər Kərəmi,
Ha baxıram solu, sağı görünmür.
Şeir silahdaşım, könül hemdəmi
Yoxdu, sanki Murov dağı görünmür.

Sidq ilə gəlmışik görünüşünə biz,
Ürəyi aynadır, xəyalı təmiz.
İşretli keçərdi toy məclisimiz,
Mərəkəsi, yiğincağı görünmür.

Şəmşir itirməmiş huş-sərini,
Aradım dayazı, gəzdim dərini,
Veren yoxdu Dəllerlinin yerini,
Yola salan bol qonağı, görünmür.

1972

YARAŞIR

İsmi ne gözeldi altı hərflə,
Qara gözler qələm qaşa yaraşır.
Yerindədi mərifəti, kamalı,
Güllü kalağayı başa yaraşır.

Nesli, necabəti huridi bəlkə?
Var olsun belə can yetirən ölkə.
Görüşünə gelir göydən məleykə,
Qamətdə huriyə qoşa yaraşır.

Mən istərəm güle, göz-qas oynada,
Qara xallar nöqtə kimi, boy nida.
Bulaq üstə samavarı qaynada,
Ağ barmağa qızıl maşa yaraşır.

Can qurban edəsen bu şirin dilə,
Şəmşir gərək, gözəl, qədrini bilə.
Çəmənə, çıçəyə, gülə bükülə,
Büllur bedən al qumaşa yaraşır.

1972

A GÖZƏL

Üfüqdən baş verən afitab kimi,
Yanardı gözümde gözün, a gözəl.
Çəşmeyi-entəhur – pak olan şərab,
Şəkərdi, şerbetdi sözün, a gözəl.

Mirvari dişində, yaqut xalındı,
Sevgilim, xoş olan senin halındı.
Şəhər-oxşarındı, nur-camatındı,
Sanıram qemərdi üzün, a gözəl.

Şəmşir sevib sentək nəcib bəşəri,
Hüsnünə heyrandır, ey gözəl peri.
Xilqətində necabətin əsəri, –
Müqəddəs məlek sən özün, a gözəl.

1972

ŞİRİNDİ

Tanıldığım adam var ki, gözündə
Dünaynın özündən malı şirindi.
İnsana lazımdı ilqar, etibar,
Cahanın yaşılı, ali şirindi.

Qabaqdan qış gəlir, bağışla məni,
Çoxdandı gelmirəm görməye səni.
Dağların çıçəyi, ağ yasəmeni,
Senin də lebinin balı şirindi.

Eşqinə giriftar mənəm payi-bənd,
Şəmşirə zülfərin olubdu kəmənd.
Elə bil hüsnünə düzülüüb əbcət,
Lalə yanağının xalı şirindi.

1972

YETİŞDİM

Ellər aşiqiyəm mən əzəl gündən,
El içinde bu hörmətə yetişdim.
O qədər razıyam bu gözəl gündən,
Xalqı sevdim, məhəbbətə yetişdim.

Səsimi qatmışam elin səsinə,
İndicə düşmüşəm şadlıq bəhsinə.
Şadəm mətləbimin düzəlməsinə,
Arzu-kama, səadətə yetişdim.

Getdi, o qaranlıq dumanlar keçdi,
Dünyanı qərq edən tufanlar keçdi.
Şəmşir, nə dövranlar, zamanlar keçdi,
İndi doğru həqiqətə yetişdim.

1972

TOXUNDU

Səməd Vurğunə

Səndən söhbət açdı cavan bir şair,
Ahu-naləm asimana toxundu.
Könül sənsiz səbri-qərar tutmayıñ,
Cismim oda yana-yana toxundu.

Sənsən ürəyimi sixan, titrədən,
Fəraqı-fırqətdə alışır bədən.
Yoxdur ismarıçın gəlib-gedəndən,
Ayrlıq həsrətin cana toxundu.

Şəmşirin işreti sənsiz hərdərdi,
Sənsizlik hər dərddən daha betərdi,
San mənə vermişən dağ boyda dərdi,
Qomlı kirpiklərim qana toxundu.

1972

SƏN OLDUN

Qəlbimin qonçəsi, gülü, lalesi,
Könlümün baharı, yazı sən oldun.
Şirin nəgmələrin xoş təranəsi,
Söhbəti sən oldun, sazı sən oldun.

Ovum keçdi mən oxumu atmadım,
Qəfil ötdü, bəresində yatmadım,
Ha can atdım mətləbimə çatmadım,
Gözlərimin bir murazı sən oldun.

Müşkül imiş biilqara yar olmaq,
Zülm, sitəm oldu eyliyin ancaq.
Bir gece kuyində qalmadım qonaq,
Eyləyən hər ərki-nazi sən oldun.

Sən tikansan, mənim qəlbim ipəkdi,
Şəmşir fəraigində nə qəmlər çəkdi?
Vüsalın könlümdə əziz dilekdi,
Dilimin də xoş avazı sən oldun.

1972

QABAĞINDA

Ürəyimin aynasına baxanda,
Men səni görürəm göz qabağında.
Ilqarım, istəyim, saf məhəbbətim,
Gedir pişvazına söz qabağında.

İnan səndən kəsilmezdi gümanım,
Niyə yad olubsan, a mehribanım?
Od tutur qorlanır, alışır canım,
Sanki kabab yanır köz qabağında.

Səni tər yetirib o gözəl Şuşa,
Adını şəhrinlə çəkirəm qoşa.
Kəsibsen aranı gedirəm huşa,
Təzə dağlarmı var düz qabağında?

Bu ayrılıq qəlb incidər, can alar,
Dərdiməndlər əhvalıma yanalar.
Qəlbini oğluna verib analar,
Saxlar balasını öz qabağında.

Özün de bir, kimin günahı çoxdu,
Bilmirəm aramız nədən soyuqdu.
Şəmşirin atası, anası yoxdu,
Sən ana qəhrinin döz qabağında.

1972

HAVASINDADI

Məcnun kimi Leyli deyib səslərəm,
Qoca könül eşqin havasındadı.
Dövranını saf, firavan istərəm,
Ana balasının yuvasındadı.

Ovsunçuyam qoy əlimə mar alım,
Zənbur kimi leblərindən mar alım,
Bir alagöz sərxoş baxış maralıım,
Qaçıb, Kəlbəcərin obasındadı.

Şəmşir, bəsdi az sinənə odu düz,
Odu dağlar, odu səhra, odu düz.
Budu halal, odu doğru, odu düz,
Bu doğruluq ata-babasındadı.

1972

VAR SƏNİN

Nə zamandı aralığı kəsibsen,
Mən bilmirəm nə əngəlin var sənin.
Ya düşübsən bir gözəlin eşqinə,
Güman ki, bu işdə elin var sənin.

Gözlerim yol çəkdi, günləri saydı,
Bilmədim fəsillər bahardı, yaydı.
Ağsaqqalı unudubsan bir aydı,
Zarafatın, ya da felin var sənin.

Kim dedi vəfadan əl götür, usan,
Yoxsa sədaqəti ucuz tutursan.
Becər, mübarekdi bağı-gülüstan,
Yüz bağdan dərilmiş gülün var sənin.

Bizden ayaq kəsibsenmi, de görüm,
Ya Şəmşirdən küsübəsənmi, de görüm.
Yeller kimi əsibsenmi, de görüm,
Di gəl danış şair dilin var sənin.

QURBANIN

Atam Qurbana

Cəfa çekdi gece-gündüz yatmadı,
Ele deydi xeyri, karı Qurbanın.
Halal mayasına haram qatmadı,
Doğru oldu düz ilqarı Qurbanın.

Şahid olsun sözə Ağdaban dağı,
Qurbanı dağlayıb bimürvet yağı.
Çox erize yazdı nəcib barmağı,
İtmədi eməyi, bari, Qurbanın.

Ağlamaqdan nə gözündə yaş qaldı,
Zalimlərin arasında çəş qaldı.
Məhəmməd köç etdi, nə Qaraş qaldı,
Bayram qalib bir ənsarı¹ Qurbanın.

Eşit bu kəlməmi, sükəndən ata,
Ey ağıl dəryası, ey ümman ata,
Ruhuna olmuşam duaxan, ata,
Bu Şəmşirdi yadigarı Qurbanın.

1972

MƏNİM TƏK

Leyli deyin dağı dolandı Məcnun,
Yazıq Kərəm yandı oda mənim tək.
Olub Şahbazımın möhnəti efsun,
Hicran çekir indi o da mənim tok.

Şair, sən görəndə de qələm-qasa,
Hər gizli sırrımı o düşər başa.
Pervanelər təki yanın atəşə,
Görən varmı bu dünyada mənim tək?

¹ Kəməkçi, tərəfdar

Rəvadırmı həsrətindən bükülüüm,
Xəzan vuran yarpaq kimi tökülmə?
Şəmşir deyir sən də məni, a gülüm,
Salırsanmı gündə yada mənim tək?

1972

YAZIQ CANIM

Növrəstelər sənə dayı deyəndə,
Ağlaya-ağlaya qal, yaziq canım.
Səndən nəzorini çəkdi gözəllər,
Oldu dilin necə lal, yaziq canım.

Qızlar baba deyir, gəlinler əmi,
Mən çəkə bilmərəm bu qədər qəmi.
Kim olar mənimlə könül həmdəmi?
Qalmamış canimda hal, yaziq canım.

Şəmşir, qorxma, dərdə dərman tapılar.
Bu sıňq könlündə qala yapılar,
Görünür iqbaldə açıq qapılar,
Sən də mətləbinə al, yaziq canım.

GÜLLÜNÜN

Həmən bu yaylaqda qurduq alaçıq,
Hüsnü gözəl idi onda Güllünün.
Səhər tezdən o durardı baş açıq,
Qulac saçı hər yanında Güllünün.

Dəhamı şəkərdi, dişləri sədəf,
Gözləri etmişdi aləmi hədəf.
Hər qıya baxanda o məne tərəf,
Eşqi çoxalırdı canda Güllünün.

Əzəldən olmuşam canan aşığı,
Oduna alışib yanın aşığı,
Divanə ceylədi, inan, aşığı,
Ala gözü hər baxanda Güllünün.

Yar qaşına lam da, yey də demişəm,
Ləblərinə məzə, mey də demişəm.
Taydı hurilərə göydə, demişəm –
Tərifini hər bir yanda Güllünün.

O işvəli ceyran, o necib pəri,
Şəmşiri ceylədi dəli, sərsəri.
Nəğməsiylə doldurmuşam dəftəri,
Vəsfı qalsın bu cahanda Güllünün.

YARAŞMIR

(Xəstəxanada)

Hekim qardaş, bu xalatı neyləyim?
Mən dolsam da etə-qana, yaraşmir.
Elə bil ki, məndən küsüb köynəyim,
Boym yaxşı, nə yamanaya-yaraşmir.

Ömür salıb Mərdəkana yolumu,
Yaxşı yera yaman demək olurmu?
Zalim qızı gündə deşir qolumu,
İti iyə zərif cana yaraşmir?

Yaz dağın hüsnünə yaşıł, al çeker,
Barama tut yarpağından xal çeker.
Cökə çiçəyindən arı bal çeker,
Necə deyim zənbur şana yaraşmir.

Ağrı vurur gah başıma, belimə,
Gündə biri dərman verir əlimə.
Xalqa tərif deyən şirin dilimə
Acı dərman mərdi yana yaraşmir.

Təmiz ad insana şövkət, şan ali,
Bu qaragöz hər baxdıqca can ali.
Ağlımı apardı teli xinalı,
Qoca könül növcavana yaraşmir.

Şəmşir, səni zaman bir də gətirməz,
Halal xılqət öz əslini itirməz.
Zalim ovçu şikardan əl götürməz,
Gülə atmaq o ceyrana, yaraşmir.

KİMİ

Gözlərin süzülüb danışanda sən,
Deyirsən gözüme bal, şeker kimi.
Yeqin təbietin təbi coşanda,
Hüsnünü yaradıb mahqəmər kimi.

Xubların xubusan, ey sahibcamal,
Sənə bəxş olunub fərasət, kamal.
Əbcəd¹ tək düzülüb yanğına xal,
Bəzəklisən təzə abi-tər kimi.

Əslini, nəslini nişan ver bilek,
Sırında servsən, duruşda məlek.
Hansı məkan can yetirib sənin tək.
Behiştə oxşayan Kəlbəcər kimi.

İstərəm xətrinə sözüm dəyməsin,
Cavansan üzünə üzüm dəyməsin.
Ellər gözəlisən gözüm dəyməsin,
Bədniyyət deyiləm bədnəzər kimi.

Qoca ovçu, ovun mariqda qaldı,
Şəmşir, sözün “ümidvarıq”da qaldı.
Adın dastan oldu tarixde qaldı,
Düşdü xoş dillərə bir əzber kimi.

GƏTİRDİM

Sidq ürəkdən ellərimin dilincə,
Elin salamını size gətirdim.
Gözümüzdeki, könlümdeki vüsəli
Hicranına dözə-dözə gətirdim.

Taleyin, iqbalın sənə yar olsun,
Bu təbib əllerin daim var olsun,
Qoy yazım dünyada yadigar olsun,
Vəsfınızı şirin söze gətirdim.

Könlümün tərlanı hey çalır pəri,
Şəfali əlini görəndən bəri.
Açılıb sinəmin şeir dəftəri, –
Nəğməmi təbibe təzə gətirdim.

Gülməzdi üzümə hemişə dərdim,
Dağlıb qəm-qüssə, endişə, dərdim.
Dağların döşündən bənövşə dərdim,
Piltan qatıb gül, nergizə getirdim.

Mən şəfa diliydim baxtı kəskindən,
Azadam, çıxmışam keçən pis gündən.
Şairlik nurumu babam Miskindən,
Qubandan yadigar üzə gətirdim.

Şəmşirin gur təbi Vətənsiz dinməz,
Hansı ata balasına can deməz?
Bir az bundan qabaq Kəpəzdən enməz
Murov ceyranını düzə gətirdim.

SƏNƏ

Uzun ömür, can sağlığı dünyada,
Qismət olsun deyir ehli-hal sənə.
Yetişmişən hər mətlebe, murada,
Tale verib bu töhfəni al, sənə.

¹ Qədim erəb əlifbasında ilk dörd hərf

Buz bulaqlı, göy çəmənli talada,
Bax işrəlli, tamaşalı haia da.
Çəmən də, çiçək də, gül də, lala da
Ətir versin bu dağlarda qal, sənə.

Müştəq oldum kalamına, sözüne,
Bənövşələr gülümşədi üzünə.
Ceyran bulağına, Taxtadüzüne
Gəl, İstisu olsun şerbat, bal sənə.

Dəlidağın başı hələ qarlıdı,
Keyti dağı benövşəli, varlıdı.
Kəlbəcer yaylağı etibarlıdı,
Açılibdı sinəsindən yol sənə.

Şəmşirin ovlağı, Murova da gel,
Güllərin üstündə yenə gəzdir el.
Həmzə çəməngahı cənnətdən gözəl,
Bilirəm xoş gələr bu cəlal sənə.

ƏLƏ

Buraxmazdım ətəyini, cavanlıq,
Düşsə idi o girəvə, iz elə.
Sözümüz eşidən, yaradan xalıq,
Sən ömrümüz cavan elə, təzele.

Ağ saçım təzədən ola qapqara,
Görən deyə baxın bu baxtavara.
Boymuş şax görünə alagöz yara,
Bəlkə qəlbi məhəbbətdən nəzilə.

Sevgilim, gel məni bir hala getir,
İstəye, mətləbə, murada yetir.
Göronlər deməsin “kənardan ötür
O nainsaf gözələ bax, gözələ”.

Hələ ki, huşundan qalmayıb başım,
Satırı bazarda alım, qumasım.
Uzaqlaşsan sele döner göz yaşım,
Qoyma axıb damcı-damcı süzülə.

Şəmşirə rehm elə dolanma haşa,
Ey mina gerdənli, boyu tamaşa,
Gel əyleş yanında verek baş-başa,
Şirin danış, məclisimi məzələ.

BEH MƏNƏ

Bu gün çəmənzara qonaq gəlmışəm,
Nərgiz verdi yarpağında şəh mənə.
Yelpik çaldı dan yerinin qanadı,
Sərin-sərin əsdi səhər meh mənə.

Öpdüm yasəməni, sevdim lalani,
Göy meşəli, gül bulaqlı talanı.
Dedim arılarım sizdən bal anı,
Gülümşünüb süsən dedi: “beh” mənə.

Məni el yetirib elə aşiqəm,
Dərd bilənə, əqli-dilə aşiqəm.
Bilirsənmi niyə gülə aşiqəm,
Bunlar çoxdan vermişdilər beh mənə.

Bu səbəbdən vurumuşam çiçəye,
Torpağın qəhrini unudum niyə.
Bağça bəsləmişəm can deyə-deyə,
Nə lazımdı, ayaq basım, lehmənə.

Təbim bülbül kimi bağa bağlıdı,
Elin meyli yaz yaylağa bağlıdı.
Şəmşirəm çox sözüm dağa bağlıdı,
Kim deyər ki, bu ne sözdü, “eh” mənə.

YAYLAQ

Çarğatın çisəkdi, köyneyin duman,
Gör halin necədi bil indi, yaylaq?
Yaxan qurtaribdi qışın qarından,
Açıbsan ellərə yol idin, yaylaq.

Deyirlər dünyada gözəllik ondu,
Onun da hamısı hüsnünə qondu.
Yaz gəlib elə bil bu gün toyundu,
Şadlıq sazım səndə çalındı, yaylaq.

Coxalır sinəndə yenə səs-səmir,
Lalelər səhərin şəhindən emir,
Bənövşə, qərənfil şəfəqde çimir,
Bülbülə gəl deyir gül indi, yaylaq.

Çıxır buz altından qaynar bulaqlar,
Hər qoyun arxacı min sürü saxlar.
Çəmən, çiçək bir-birini qucaqlar,
Yaylanır köksündə el indi, yaylaq.

Qüdretdən verilib sənə yaraşıq,
İsteyin qəlbime olub sarmaşıq.
Şəmsirin hüsnünə elədin aşiq,
Unutma yadına sal indi, yaylaq.

ÇUXALANIBDI

Saxta baba yenə minib atını,
Ağ xalat bürünüb, çuxalanıbdi.
Qarlandı, buzlandı atının nah,
Dağların etəyi yaxalanıbdi.

Külək əsir, duman çökür dağlara,
Bulaq donub, çay bağlayıb qarqara.
Nergizin gülüşü qalıb bahara,
Lalənin ürəyi yuxalanıbdi.

Yaz geləndə gül bülbülə gəl deyir,
Şəmsir kimi əhli-dilə gəl deyir,
Qoyunlu, quzulu elə gəl deyir,
Deyəsən yaylaqlar səxalanıbdi.

SƏNİN OLSUN

Gözəlim, göyçeyim, cananım mənim,
Bəxtimə yazılan pay sənin olsun.
Darixma, iqbala, kama çatarsan,
Bu can mənimdirse qoy sənin olsun.

Doğru, düz yolundan yana düşmə sən,
Dərdə, qəmə, nə hicrana düşmə sən.
Zimistanda qar, borana düşmə sən,
Bahar sənin olsun, yay sənin olsun.

Baxtinın ulduzu parlaşın hər an,
Adın olsun el içində sayılan.
Şəmsirin istəyi budur binadan:
Çəmən sənin olsun, çay sənin olsun.

GƏRƏKDİ

İstemirəm özgə bağın barını,
Mənə öz bağımin barı gərəkdir.
Gəzmirəm xərabə bayquşlarını,
Bülbülümün xoş göftarı gərəkdir.

Söz batmaz beynine hər ağlı azın,
İnanma sözünə sən kəlekbazın.
İstəsən taledən çatar murazın,
İgidin bir halal yarı gərəkdir.

İnsan gərək qəm yuxusu yatmaya,
Mayasına zərrə haram qatmaya.
Ölənədək həmdəmini satmaya,
Pak ürəyi, etibarı gərəkdir.

Qaydadi bürc olar qala başında,
Şəmşir, namərdin od qala başında.
Oxuya şerimi, qala başında,
Sözün, şerin xırıdarı gərəkdir.

QAYDADI

Pay ver, pay alarsan – atalar deyib,
Əzəldən bu adət bizdə qaydadi.
Müxənnətlər süfrə açıb ad almaz,
Yalvarar-yaxarar üzdə, qaydadi.

Çekilsin könlündən sədaqətə yol,
Rəhəmə, mürüvvətə, kəramətə yol.
Gerek ürək versin məhəbbətə yol,
Gözləmək bu yolu gözdə, qaydadi.

Güclüyə küsənib, fağıra gülmə,
Özünü dağlardan çox uca bilmə,
Namərddən toxunar zəhərlı kəlmə,
Kababı yandırmaq közdə, qaydadi.

Şəmşir çoxdan deyib: ilana lənət!
Şeytan kimi ara vurana lənət!
Fırıldağla lənət, yalana lənət!
Kişi bütün olar sözdə, qaydadi.

DÜŞƏR

Payız olcaq soyuqlaşar havalar,
Duman çəkər, dağ başına qar düşər.
Nə gözəl deyibdi ulu babalar:
Hər işi tez başa insanlar düşər.

Əldən uçan tərlan quşa dönüsən,
Demirəm ki, məndən, haşa, dönüsən.
Soyumuş tufanlı qışa dönüsən,
Yollarına tüpü, boranlar düşər.

Arif işarədən mətləb duydı,
Ellərə aydındı, aleme cardı.
Mənim pak ürəyim yazdı, bahardı,
Qohum gəlsə, bağçamıza bar düşər.

Şəmşir qocalıqda olmamış sərsem,
Əhdi-ilqarına müqəddəs kəsəm.
İnanma, yalandı etse lər qəsəm:
Laçın yuvasına qarğa, sar düşər.

ƏLƏSGƏR

Böyük tacidərim, kamil sənetkar,
Sənsən mənim pak ustadım, Ələsgər.
Yadımdan çıxarsa yazdığını eşar,
Qopar o gün qiyamətim, Ələsgər.

Ürəyimdə istək, dahi sən oldun,
Sənetimin qiblegahı sən oldun.
İdrakımın mehri, mahi sən oldun,
Fikrim, zikrim, bir baratım, Ələsgər.

Şəms olub düşüsən sən dildən-dilə,
Nəğmən pay verilib bağda bülbüle.
Xəzinə anbarın baqidir hələ,
Açılib bazarın “satım”, Ələsgər.

Röyada dərs dedin, öyrətdin məni,
Pak saxladın eşqi, nefsi, bedəni.
Fərasət möcüzü sanıram səni,
Haqqı ki, var etiqadım Ələsgər.

Sən mənə səadət, barat vermisən,
Şəmşirin qəlbine qanad vermisən.
Zərrin irəxtili Qırat vermisən,
Durur sən verdiyin atım, Ələsgər.

ONGÖZ BULAQ

Səndən ayrıldığım, ey ana südüm,
Olub otuz səkkiz il, Ongöz bulaq.
Bir görüş gününü vədə ver güdüm,
Özün de aşağı gəl, Ongöz bulaq.

Laləli, nərgizli şəhli biçənək,
Sərilib hər yana, gül, çəmən, çiçək.
Süsen balıncına olur söykənmek,
Bürütür hüsnünü gül, Ongöz bulaq.

Üstün Şəfibicən, yanın Qırğıney,
Herdən yaylım quşu səndə çalır ney.
Qaranquş çağırır, kəklik verir hey,
Şirindi onlarda dil, Ongöz bulaq.

Ağdaş, Quzeydamı, Moruq, Çarğathı,
Qara daşın döşü qum Qarağatlı.
Varmı sənin kimi kövsər barathı,
Dastanda bəxtiyar ol, Ongöz bulaq.

Cökəlik, Tombadas, Güneş təpəsi,
Yayılır dağlara köhlənin səsi.
Quzunu boğanda ana məməsi,
Köpüklü ağızını sil, Ongöz bulaq.

Hani elə karvan keçməmiş səndən,
Olmaz durna gözü seçməmiş səndən.
Bir yolcu qalmadı içməmiş səndən,
Çəkir lezzətinə el, Ongöz bulaq.

Şəmşirə çətində səndən ayrılmış,
Mən sənə illərlə olmuşam qonaq.
Yayda buz suyundan donur dil, dodaq,
Dəyəndə göynəyir el, Ongöz bulaq.

HANI

Soyuqdan, istidən saxlanan canın
Quru yerdi axır bir gün məkanı.
Əzəldən qaydası budur dünyanın,
Gah yazı çağırır, gah zimistanı.

Nə vaxtdan bəridi məsəldir elə,
Fəleyin sırrını bilən yox hełə.
Biri hambal olur götürür şələ,
Biri bol qazanır ruzini, nanı.

Çox olur səxasız nainsafda var,
Dövləti artdıqca olar tamahkar.
Məətteləm qerarına, ruzigar,
Ucaldırısan, alçaldırsan insanı.

Yarpaq ki saraldı, yetişib vaxtı,
Şəmşir çox da demə ölüm uzaqdı.
Tarac oldu neçə şahların taxtı,
Hani yer üzünün xanı, xaqanı?

SƏNİ

Həkim dostum, mənim arzum, bil, budur,
Ucalda dağ kimi seadət səni.
İşlərin nizamda tapacaqdı sur,
Yüksəldəcək ehli-səxavət səni.

Sahibi-merifət, ey kamil insan,
Eller tərif edir səni hər zaman.
Şəfali təbibən – xalqa mehriban,
Aləmə tanıdib bu adət səni.

Sən bizim ellərə ezipən, ezip,
Adadan bulanmaz dərin bir dəniz.
Səxalı ürəyin bülldurdan təmiz,
Xoşifət taniyib camaət səni.

Söylərem hər yerde düşəndə bəhsin,
Bütün ölkələrdə yayılıb səsin.
Xəstəyə dərmandı loğman nəfəsin,
Şərafətlə tapıb məharət səni.

İsmim Şəmşir, tanınmışam adımdan.
Darsımı almışam öz ustadımdan.
Həkim Yusif çötin çıxar yadımdan,
Həmişə istərəm səlamət səni.

QOCALDIM

Təkcə mən deyiləm xətti çal olan,
Baxıram qocalan çoxdu, qocaldım.
Cavanlıq eyşini elimdən alan
Axır mənə belə baxdı, qocaldım.

Qocalıq qış fəsli, boranlı qardı,
İnsanın ömrünü qorxusu vardi.
Elə ki saqqalı, saçım ağardı,
Bildim ki, yetişən vaxtdı, qocaldım.

Özüm öz halımı qandım ağladım,
Könlümü yorulmuş sandım ağladım?
Gözəllər gülüşdü yandım, ağladım,
Göz yaşları sel tək axdı, qocaldım.

Hanı dağ döşündə yuxu yatdığım,
Cüyürə, ceyrana gülle atdığını.
Cıdır meydanında at oynatdığını
Daha məndən çox uzaqdı, qocaldım.

Qocalıq qoyubdu işıqdan gözü,
Qayalı görürem çəmənli düzü.
Nadanın, xoryatın yaramaz sözü,
Sinəmi yandırdı, yaxdı, qocaldım.

Arifler sözümdən qüvvət alırdı,
Tuti avazımı heyran qalırdı.
Zil səsim dağlara haray salırdı,
İnanın sözlərim haqqı, qocaldım.

Şəmşirem, dil verdi nəğmə dilimə,
Qulluq etdim vətenimə, elimə,
Dərman hanı – qocalığa, ökümə...
Neynəyim ki, çara yoxdu, qocaldım.

OĞLUM

Sənə nəsihətim olsun yadigar,
Saxla həmişəlik əmanət, oğlum.
Sözümün şərisi, şirin şəhdi var,
Sözümlə taparsan şərafət, oğlum.

Ayiq ol həmişə, uyquda yatma,
Namus bir baratdı əlindən atma.
Yoldaşın sırrını yoldaşa satma,
Yadından çıxmasın nəsihət, oğlum.

Qoy səni bir işdən eyləyim hali,
Baldan da şirindi dünyanın məhi.
Tamaħkar, riyakar çəkər zavalı,
Sən çəkmə bu yolda zəlalət, oğlum.

Ocaqdan kül götür, yurddan sayanı,
Zəlil gördüm haram yeyib doyanı.
Halal işlə, halal qazan mayanı,
Eyləmə kimseyə xəyanət, oğlum.

Kəm baxma yediyin çörəye, duza,
Doğruya doğru ol, sadıq ol düzə.
Eşqin mənasını duymayan qızı,
Bəslemə qəlbində məhəbbət, oğlum.

Ə davət çəkmədim bir insan ilə,
Durdum dost yolunda başı-can ilə.
Dolandım elli adı-san ilə,
Olmadım bir işdə nabələd, oğlum.

Şəmşirdən söyləmək, səndən eşitmək,
Ustadın yolunu biləsan gərək.
Ad qazan ellerde sən də mənim tək,
Səni ucaldacaq bu sənət, oğlum.

YAMANLIQ

Yamanlıq da əldən gələn peşədi,
Ancaq elə yamanlıq yamanlıq.
Yaxşıya yaxşılıq elə ölüncə:
Bil ki, sənə tutalqacıdı her anlıq.

Yaxşılığı hamı görər, eləsən,
Səbəbkar ol qohum-qardaş, elə sən.
Bir xoş günü mahal üçün dilə sən,
Oba səndən heç görməsin ziyanlıq.

Sən qəlbə toxunma, qaraltma qanı,
Qoyma mərdə qılınc çala nadanı.
Yandırıb kül eylər zər də buğdamı,
Seçilməsə, saf olmasa şorənlıq.

Bir kimsə ucundan kəderin olsa,
Ə davət meylində, fikrində bolsa.
Üzünə açıq de, nə sözün olsa,
Qoy qalmasın ürəyində qaranlıq.

Böyükdən nəsihət pirdi ki pirdi,
Atalar demişdi, beynimə girdi.
Sözün yavaşı da, bərki də birdi,
Ovqatını təlx eləyər zoranhıq.

Bacar ki, götürmə töhmət, məzəmmət,
Elə mərifətlə qanana ülfət.
Hoqqabaz, təkebbür qazanmaz hörmət,
Lənətdən pay alar ancaq şeytanlıq.

Şəmşir, səndə cl һəvəsi var ki, var!
Eli şən istəməz gözü, könlü dar.
Gülsün xəyalımız yağıdırmasın qar,
İndi bizdən uzaqdədi boranlıq.

MƏNI

Səksəni keçirəm doxsana sarı,
Çox üzüdür boran məni, buz məni,
Sizin kimi qanadlanıb uçardım,
Quşlar, əger götürsəniz siz məni.

Gəzdim Qarabağı can deyə-deyə,
Gün keçirdim, axır yetdim ərsəyə.
Ziyanım dəyməyib heç bir kimseyə,
Hamı bilir etibara düz məni.

Xılqətim düzgündü, düzlə də varam,
Halal süd əmmişəm deyiləm haram.
Elin aşığıyam – pak sənetkaram,
Çekibdilər imtahana yüz məni.

Sınıq qəlbə tikib-quran yaxşıdı,
Yaman gündə kömək duran yaxşıdı.
Zimistanda dağdan aran yaxşıdı,
Vəfahsan axtar, ara, gəz məni.

Günüm keçir, nurlu gəlir sabahım;
Bu torpaqdı elim, günüm, pənahım.
Bu sən, bu mən nədir, axı günahım,
Namərd, bəsdi, az qiyqacı söz məni.

Şəmşirəm dağlarda ucalıb səsim,
Qocalıq arana saldı həvəsim.
Xalqımın alqışı bəsimdir bəsim,
Heyif ki, qocalıq tapdı tez məni.

BETƏR

Dostlar, bir qəm məni yaman yandırdı,
Cəhənnom odundan, nerandan betər.
İsti bədənimi buza döndərdi,
Qişdakı tufandan, borandan betər.

Qarı düşmən yaman dərdi-bələdi,
Alişdırıb cismim oda qalağı.
Bədənimi şahmar kimi daladı
Əqrəbdən, ilandan, çayandan betər.

Getmir ürəyimdən bu möhnət dağı,
Hədər yerə yaxın sandım alçağı.
Sinəmə ox atdı oxlanmış yağı
Güllədən, nizədən, kamandan betər.

Bir söz üstdə alışram, yanırəm,
Sırrımı deməyə mən utanırəm.
Əzam siza çəkir, ufuldanırəm,
Yaralı maraldan, ceyrandan betər.

Şəmşir ister halal, temiz iş görə,
Haram tike məni tapmaz bir kərə.
Bir məsəldir, elə oddan kül törər –
Ara qarışdırar şeytandan betər.

YAZ KİMİ

Öz gölündən uçan yaşılbaş sona,
Gel çalxan gölündə quba qaz kimi.
Bahar yanağında lale görünsün,
Qoynunda gül açın təzə yaz kimi.

Canana şirin can deməlisən sən,
Baxtının səadət əməlisən sən.
Eşqimin ilkisən, təməlisən sən,
Coşdurduñ təbimi Kür, Araz kimi.

Şəmşir sənə nisar elemiş serin,
Şəminə yandırır səməndər pərin.
Nəfəsin cismimdə səs versin şirin,
Qəlbimdə sizilda telli saz kimi.

DOLAŞMA

İşıqlı yolumu qaraldan naşı,
Ayaqda gəz, sən də başa dolaşma.
Gövdənə ağırlıq etməsin başın,
Çiləkənə keçmə, daşa dolaşma.

Sözlərimə bir qulaq as gəl indi,
Mənə olan qiymət, hörmət elindi.
Nərlə düşmə, hünərini bil indi,
Düşməyibsən berkə-boşa, dolaşma.

Nizamsız kotanın olmaz əkeri,
Öküz yorulubsa olmaz çəkəri.
Döymə füqəramı, vurma nökəri,
Yanar cismin nar-ataşa, dolaşma.

Şəmşir, işinə bax çərxı-ruzgarın,
Neler gördün, hara düşdü güzarın?!
Yuva laçınındı, yumurta sarın,
Sar balası, tərlan quşa dolaşma.

KÖYNƏKLƏMİŞDİ

Bu qoca təbiət uca dağları,
Ağ qara bürüyüb, köynekələmişdi.
Baharı, payızı, bu qış ayları,
Çıxardıb aradan dirsəkləmişdi.

Bulaqlar buz tutub, çaylar qarqara,
Külək gedikləri bağladıb tara.
Yer donub, bərkiyib, dönüb mismara;
Zimistan qəhrini gerçekləmişdi.

Qımışanda ilk baharın dodağı,
Behiştə döndərdi aranı, dağı.
Şəh tutanda bənövşəni, yarpağı,
Qərenfil, nərgiz də çiçəkləmişdi.

Dumanından ağ yağış yere ciləndi,
Tamam göy yaylaqlar nura bələndi.
Buluqlar kişnədi, yer silkələndi,
Suların aynası çiliklənmişdi.

Dağların qucağı ana misalı,
Arif gərək bili, qana misalı.
Kalağay təheri, cuna misalı,
Çən yatıb çölləri gərdəkləmişdi.

Taxtadüzə süfrəsini el açdı,
Bağlar bara çatdı, bağça gül açdı.
Bağbanlar şad oldu, bülbül dil açdı,
Lalənin yanağı göyçəkləmişdi.

İşıqlısan üfüqlərdən çıxan gün,
Güneylərdən şəlalələr axan gün.
Güleş gözlə tale mənə baxan gün,
Şəmşir öz baxtını ətekələmişdi.

GÖZƏLDİ

Bir adam ki, xoşbəxt ola dünyada,
Bu səadət hər insana gözəldi.
Dizin daşa dəysə, salacaq yada,
Əlbəttə, istekdə ana gözəldi.

Çox müşkülü mərifəti gec anmaq,
Lazımdı ellerin halına yanmaq.
Çətində özgədən düşüncə qanmaq,
Hər kəs hesabını qana, gözəldi.

Namərd olan dostluq edər var gündə,
İgid olan dada yetər hər gündə.
Şəmşir, sen də mərdi çağır dar gündə,
Sığınasan mərd insana, gözəldi.

GÜNLƏRİM

Düşürmü yadına keçən zamanlar,
Sən ilə səhbətli, sazlı günlərim...
Gözlərindən gülüb, qas oynatdığını,
Həni o qəmzəli, nazlı günlərim.

Eşqimlə baqisən, ey canfəşanım,
Süsənim, reyhanım, gülüm, gülşənim.
Mirvari kəlməli, xoş danışanım,
Sənlə getdi o avazlı günlərim.

Nökərin olardım bacarsam əgər,
Amansız dağları aşarsam əgor.
Yüz illər sən ilə yaşarsam əger,
Yenə də deyərdim azdı günlərim.

Əfsun ləyaqətin, əfsun hörmətin,
Səni sədaqətin, sənin ülfətin.
Həni məhəbbətin, sözün, səhbətin,
Gözel, sənsiz heç olmazdı günlərim.

Şəmşir, bu etdiyin nə haqqı-sayıdı,
Saniyəm bir gündü, dəqiqəm – aydı.
Mən demişdim bəxtəvərlı olaydı,
Bu tərlanlı, bu şahbazlı günlərim.

BAXIRAM

Pencərədən el yaylağı görünür,
Ara köks ötürüb, ara baxıram.
Laçın qaya ağ dumana bürünür,
Könlüm düşür intizara, baxıram.

Yolunu yerimir tuş ayaqlatıム,
Aparmışmı sizi huş, ayaqlarım?
Yeriməz olubdu quş ayaqlarım,
Yanım üstə ovlaqlara baxıram.

Diləyərdim hasil ola diləyim,
Şəmşir, qocalıqdan çıxdu gileyim.
Əl yetişmir, ünüm yetmir neyləyim?
Uca dağ başında qara baxıram.

BU GÖZLƏR

Min bəzək vurubdur hilal qaşına,
Nurdan vüqarını alan bu gözlər.
Əger emr eləse minnətdarıyam,
Deyir dur başıma dolan, bu gözlər.

Rəhmin əfsunudu eləməz xətər,
Əl tutar dar gündə imdada yetər,
Qul olum qapında, qoy qalıñ nökər,
Olacaq qeydimə qalan bu gözlər.

Gövhər sən olarsan, dürr sən olarsan,
Saxlayan ürekde sərr sən olarsan,
İlqarına doğru bir sən olarsan,
Şəmşiri yadına salan bu gözlər.

SƏNSİZ

Hayat yoldaşım Güllüyə ithaf

Dünyanı ləl edib versələr mənə
Aldanıb eynimə almaram sənsiz.
Cahan mülküm ola, aləm xəzinəm,
Yadıma zər-ziba salmaram sənsiz.

Ürəyi pak olan həyalı məlok,
Nə fitnə bilmədin, nə hiylə, kələk...
Gəl ayrı düşməyək bir gündə ölek,
Əcəl vaxtsız gəlsə ölmərem sənsiz.

Payız gecəsində şölöli ülkər,
Lalə yanağında xalına benzər.
Qailəm yanında olam qul, nökər,
Nə sultan, nə də şah olmaram sənsiz.

Sənlə el işinə qarışıb əlim,
Zehmət bəhrəsidir xeyir əməlim,
Ömrümün yoldaşı, axır-ezelim,
Ağlamaram sənsiz, gülmərəm sənsiz.

Olsa cənnət evi mənzil otağım,
Hüsnünə baxmasam yanmaz çırağım.
Hər yerdə səninlə gelsin sorağım
Behiştə getmərəm, gelmərəm sənsiz

Şəmşiri yetirdin sən halal paya,
Lekesiz yaşayıb çıxdın ortaya.
Qar kimi əriyib gedərəm çaya,
Dehrdə bircə gün qalmaram sənsiz.

CANIM

Oğlum Əkbərin vəfatına

Hicranın qoşunu alıb meydanım,
Dərdin ayağında əzilən canım.
Möhənət səngər çəkib, tutub hər yanım,
Ətrafinda qəmlər düzülən canım.

Qədər, qəza yara vurdu dərindən,
Aşıbdı həddindən, öz qədərindən;
Əzəsi ayrılib sümüklərindən,
Əriyib şam kimi nəzilən canım.

Özüm ustad iken olmuşam naşı,
Yüküm ağır oldu – zülmətin daşı;
Bahar seli kimi gözümüzün yaşı
Car olub üzünə süzülən canım.

İtirdim İmanı, yoxdu nişanı,
Bir soraq almadım, gəzdim dünyani;
Böyük Ələsgərim, Qurbanım hanı?
Əli o əllərdən üzülən canım.

Şəmşirəm, nə yazım, esir əllerim?!
Qarışdı torpağa, zay oldu zərim,
Ayrıldı cərgədən cavan Əkbərim;
Qatarı, nizamı pozulan canım!

DƏRDİM

Aman təbib, gel unutma xəstəni,
Ara dərdim, axtar dərdim, bil dərdim.
Məriz olan sizildiyib səslənir,
Əfsun dərdim, artıq dərdim, bol dərdim.

İçib kam almışam buz bulaqlardan,
Nəfi buldum yasəmenli bağlardan;
Qərənfilli, yaşıl donlu dağlardan
Çəmən dərdim, çiçək dərdim, gül dərdim.

Deyim size, tanış olun adımdan,
Əzəldən çekdiyim dad-feryadımdan,
Təze-təzə bir az çıxıb yadımdan,
Nökər dərdim, nayib dərdim, qul dərdim.

Görəm ki, dünyadan məhv olub zalim,
Həqiqət aləmdə nə xoşdur halım!
Döyünmür ürəyim, şaddır xəyalım,
Daha yoxdur libas dərdim, pui dərdim.

Şəmşirin sözünü elemə inkar,
Ey mina gərdənim, türreyi-tərrar.
Men çox dedim: ay dərdini alım yar,
İnsaf elə, sən də mənim al dərdim!

AŞIQƏM

Məhəbbətə, sədaqətə, ilqara,
Bir çörəyə, bir də duza aşiqəm!
Bir qoca yarım var, min qızə dəyər,
Nə gəlinə, nə də qızə aşiqəm.

Mərdə lazımlı olsa keçərəm candan,
Tərbiyə almışam arif insandan.
Zəhləm gedir hiylə, fitnə, yalandan,
Açıq qəlbə, doğru sözə aşiqəm.

Can de eləsinə o, qədir bile,
Ürəyindən kini, kədəri silə.
Hər an kömək dura obaya, elə,
Məhəbbətlə baxan gözə aşiqəm.

Halal zəhmət aldım sənət bazarı,
Yol aldım haqq olan düz yola sarı.
Neyime gərəkdi dünyanın varı?
Əyridən min tövbə, düzə aşiqəm.

Yan qaçıram naxələfdən, xatadan,
Baratımı pak almışam butadan!
Sənətimi öyrənmişəm atadan,
Şeirdən saldığı izə aşiqəm.

Səmşiri yetirib tale bu yaşa,
Könül həmdəmimlə gəzirəm qoşa.
Hansı bir dil el nəzəri danışa,
Əhlil-dilə, nurlu üzə aşiqəm.

MƏNİM

Qaşları qələmim, şirin kalamum,
Sənsən bir sevgili gözəlim mənim.
Hem canım, cahanım, külli aləmim,
Olaydın axırm, əzəlim mənim.

Qayada kəkliyim, düzdə ceyranım,
Murovum, Qoşqarım, dağım, aranım.
Şonqarım, şahbazım, tülək tərlanım,
Qelbimdə növrəstə tezəlim mənim.

Şərefim, izzətim, gülbərgitərim,
Kövkəbim, mehrabım, mahüm, ülkərim,
Ağzı beçə ballı, dili şəkerim,
Ləbləri şirinim, məzəlim mənim.

Eşqim, məhəbbətim, arzum, diləyim,
Behiştim, cənnətim, huri məleyim.
Məqsədim, məramım, ruhum, ürəyim,
Öz cismim, öz canım, öz əlim mənim.

Taleyim, dövranım, eyşim, ləzzətim,
Şəmşirəm, sənədir xətir-hörmətim,
Dilimdə əzberim, sözüm, söhbətim,
Saf təbim, pak şerim, qəzəlim mənim.

TAPŞIRDI

Keçdi doxsan günü gözəl baharın,
Dağları bəzədi, yaya tapşırıdı.
Əridib ömrünü su etdi qarın,
Axan sellərini çaya tapşırıdı.

Dedi yol gözləsin nərgiz, bənövşə,
Qiş dolana, bahar gəlib yetişə.
Ceyrana düz verdi, əliyə meşə,
Qartala, kəkliyə qaya tapşırıdı.

Təzə ilde olur elin həvəsi,
Gəlir bağçalardan bülbülün səsi.
Şimşeyin çaxışı, göy gurultusu,
Yanvara keç deyib, maya tapşırıdı.

Lalə bağışladı gəlinə, qızı,
Sərin su payladı gülə, yarpızı.
Buğdanı saf saxla dedi payızı,
Düşdü belə təmənnaya tapşırıdı.

Hökmün nə böyükdü, ey çərxi-qüdret,
Bir kimsə sırrını bilməmiş, əlbət.
Şəmşir bahar görə bir də, ya qismət,
Bu fərmanı bir meleyə tapşırıdı.

SEVİNDİ

Bu gün vəsmə yaxıb bahar qaşına
Yazın bayramına yay da sevindi.
Bir qonağım geldi dağlar başına,
Günəş də, ulduz da, ay da sevindi.

Qartallar heyrətlə baxdılar ona,
Çəmənələr bezəndi al-yaşıl dona.
Göllər dalğalandı, çalxandı sona,
Şəlalələr güldü, çay da sevindi.

Gəzib Dəli dağın öpsə üzündən,
Yəqin kəderlənər Vurğun izindən.
İçdi İstisuyun qaynar gözündən,
Büllur stəkanda pay da sevindi.

Kəlbəcər elinə çatanda soraq,
Dedilər xoş gəlib hörmətli qonaq.
Qocaman Şəmşirin baxtına bir bax,
Dostu geldi Biri Mayda, sevindi.

A ZALIM GÖZƏL

Niyə üzün döndü yad oldun məndən,
Mən sənə neylədim, a zalim gözel?
Düşkün oldum senin dərdi-qəməndən,
Qoymadın dərdini az alım, gözel.

Namerd kösöyü tek el yandırırsan,
Aşıqlar ağzında dil yandırırsan,
Şahid olsun oba, el – yandırırsan,
Duracaq üzünə mahalim, gözel?

Daş yanır ateşə, torpaq da yanır,
Piltə küle dönür, çıraq da yanır,
Çekirşən sümüyə, biçaq dayanır,
Sənə xoş gəlirmi bu halim, gözel.

Lelidim, bu bağda qalmadın, getdin,
Unutdun, yadına salmadın, getdin,
Məni hicr elindən almadın, getdin,
Artdı həsrətindən məlalim, gözel.

Sən yaziq Şəmşirin qəsdinə durdun,
Üzdün bu canımı, dərd ilə yordun.
Günahsız məhbusam, məhkəmə qurdun,
Tükənmədi sorğu-sualın, gözel.

OLDUN

Demişdin ölüncə dönmərəm səndən,
Aqibətdə nədən biilqar oldun.
Kənardan dolanıb, keçirsən gəndən,
Nədəndir bu qədər zülümkar oldun.

Tapılmaz sənin tek bir şəxası kəm,
Sənin dərdlərində doludur sinəm.
Mənə bəs deyişimi verdiyin sitəm,
Bu cövrü-cəfaya tərəfdar oldun.

Həsrətin çəkdikcə gözüm ağladı,
Söhbətim ağladı, sözüm ağladı.
Alışdım oduna gözüm ağladı,
Bir yaxın durmadanı, gen-kənar oldun.

Şəmşirin gözündə qaldı murazı,
Gözlədim çatmadı hüsnün niyazı,
Bulud tək qaraldın, dedi ayazı:
Axır getdin özgələrə yar oldun.

BİR SƏHƏR MEHİ

Göz açdım, ayıldım şirin yuxudan,
Əsondə üzünə bir səhər mehi.
Hor kim olsa durmalıdı yuxudan
Vuranda üzünə Kəlbəcər mehi.

Nə bəhsə düşübdü Murov, Dəlidəğ,
Bürünüb xalata geyiniblər ağ.
Şəfali, dərmanlı həkimlər sayaq,
Bədəndən ağrını tez kəsər mehi.

Qoşqar, Kəpəz, Çilgəz, Qonur bir cahan
Geytinin, Mendilin fəsli-gülüstən.
Pay istəsek İstisudan – o dostdan,
Eyleyər xəstəni təzə-tər, mehi.

Meylim aran gəzir ara dağları,
Unutmaram getsəm hara dağları.
Bu gözəl Qafqazın sıra dağları,
Şəmşirə bir şəfa göndərər mehi.

YAXŞIDI

Bu dostun gəlişi bir bahar oldu,
Gözel qarşılıdı bizi, yaxşidi.
Birgə tutur nəzərində hamını,
Kəskin fəhmi, görən gözü yaxşidi.

Ellər dolandırıb çox ildən bəri,
Yayıilib ələmə şadlıq xəbəri.
Mərd nəsilin əskik olmaz hüneri,
Süd verən ananın özü yaxşidi.

Xalqın gözü onu görüb tanıdı,
Bizim zəmanənin qəhrəmanıdı.
Elimizin əziz mehribanıdı,
Söhbəti şirində, sözü yaxşidi.

İstəmir bir işi ola kəsir, kəm,
Dağıstan oğludu ilqarı möhkəm.
Hər xeyirxahlıqa qoyduğu qədəm.
Yolu həqiqətdi, izi yaxşidi.

Şəmşirin qəlbində ucalır həvəs,
Salıb Kəlbəcərə nə gözəl bir səs.
Arif, aqıl, kamıl, alim olan kəs,
İgidin doğrusu, düzü yaxşidi.

DEMƏ, DEMƏ

Sirrə möhkəm olur xilqəti halal,
Nakəsə, namərdə söz demə, demə.
Sirrini faş edər, eşidər ələm,
Xainə dərdini tez demə, demə.

Əsli-nəşlini gəz, zatını yoxla,
Lütfü təmizdirsə nə desə haqla.
Xəbisdən sözünü örtülü saxla,
Salmasın elminə iz demə, demə.

Hədər uçub yüngül etmə pərinə,
Hərcayı sözlərə vermə serini.
Ürəyin atlansa açma sırrını,
Heç vaxt yaxşıya da pis demə, demə.

DÜŞƏ BİLMƏZ

Bir ocaq qalasan paliddan qala,
Samandan heç zaman köz düşə bilməz.
Namusa deyiblər alınmaz qala,
Qorusan səmtinə iz düşə bilməz.

Ləkə düşə bilməz günəşə, aya
İşiq salar yere, ərşि-əlaya.
Xilqətən yaraşır gelinə haya,
Öz şahlıq taxtından qız düşə bilməz.

Mayasına haram qatmayan insan,
Kəsalət yuxusu yatmayan insan.
Məsləkini pula satmayan insan,
Elin nəzərindən tez düşə bilməz.

Qarşıya dağ gəlsə, bacar aşasan,
Yer var ki, susasan, yer var coşasan.
Şəmşir, sən nə qədər ömür yaşasan,
Daha pis günlərdən söz düşə bilməz.

SARI

İtirmişəm Ələsgəri, Qurbanı,
Bəqadən köcdüler məkana sari.
Daha mənə düşmür dağın havası,
Könül pərvaz edir arana sari.

Halal xilqət olan halal paydadı,
Meylim bu arzuda, haqqı-sayıdadı.
Dağların dövrəni yazda, yaydadı,
Qiş dözə bilmirəm borana sari.

Bir sırrımı mən də açmaq istədim,
Hərden tərlan olub uçmaq istədim.
Şəmşirəm yol açıb qaçmaq istədim,
Ağsaqqala kömək durana sarı...

GÖZLƏR

Köhlən at qabağı, iğid adını,
Mərd insan öz haqqı-sayını gözlər.
Kamil ovçu çıxsa ov şikarına,
Oxu nizamlayar, yayını gözlər.

Dərəcək barını gül əkən bağban,
Zəhmətin şehrində görünməz duman.
Şair vətənini sevər hər zaman,
Tərlan yuvasında tayını gözlər.

Yoldaş istəməyen, yar istəməyen,
Xeyir istəməyen, kar istəməyen.
Var olmaz qonşunu var istəməyen
Görməsin elə pis xayını gözlər.

Sənət bir tükenməz axar-baxardır,
Sədəqət etibar əldə açardır.
Elim qoy var olsun – mənə də vardır.
Şəmşir öz bəxtinin payını gözlər.

YARAŞMAZ

Soyuq külək zimistana layiqdir
Lala, nərgiz boran-qara yaraşmaz.
Tutmaz yoldaşlığı qış ilə yazın,
Qişın fəsli novbahara yaraşmaz.

İnsanın insana payı gərəkdi,
Bir hörməti, haqqı-sayı gərəkdi,
İğidin münasib tayı gərəkdi,
Bel bağlamaq qeyri yara, yaraşmaz.

Zatı qırıq nə ad gözler, nə də san,
İstəməz ki, uca ola bir insan,
Saryapalaq ola, qarğı – sağsağan,
Bir yuvada tərlan sara yaraşmaz.

Bihəyanın tutub gözün oyasan,
Domirçının kürəsinə qoyasan,
Danışanda dodaqların soyasan,
Düz danışmaq bu yasara yaraşmaz.

Ağıldan kəm, o acidil, o çirkin,
Heyif ki, sahibi qılmamış tərkin,
Şəmşir də əlindən düşər didərgin,
Belə dərdi deyim hara, yaraşmaz.

MƏNİ

Səxavət, məhəbbət, rəhmi-mürüvvot,
Sizin tək dünyaya yayalar məni.
Deyirlər o qədər gözəldi “cənnət”,
Konardan baxmağa qoyalar məni.

Düşər anaların bala yadına,
Yaylaqların çəmən, lala yadına,
Mən ölündə keşkə¹ sala yadına,
Vurğunu olduğum mayalar məni.

Yazda çiçəklənən meyveli bağlar,
Desən Şəmşir hanı, bülbüller ağlar,
Moruqlu quzeylər, səfali dağlar,
Unutmaz səs verən qayalar məni.

¹ “Kaş ki” menasındadır.

DURNALAR

Yazda səfər edin Murov dağına,
Batarsız çiçəye-gülə, durnalar.
Qoyun köç vaxtını bahar çağına,
Onda gəlin bizim elə, durnalar.

Heyran edərsiniz sular qızını,
Qatar nəğmənizə xoş avazını.
Şəkər dilinizdə şadlıq sazını
Gedərsiniz çala-çala, durnalar.

Laçın caynağına keçmeyin bir də,
Siz də azad olun, düşmeyin dərde.
Nəğmenizi hər kim eşitsə yerde,
Müştəq olur şirin dilə, durnalar.

Bir vaxt yoluñuzça çıxanda Qoşqar,
Şəmşir sizə göy çəmənlər arzular.
Başçıl vurulmasın, pozular qatar,
Verməyin fürsəti əlö, durnalar.

KƏPƏZİN

Bir tike ürəyim döndü bir dağa,
Gözümə göründü gözü Kəpəzin,
Məhəbbətli ana kimi görkəmi,
Bir ata oxşarlı özü Kəpəzin.

Çarğata bürünüb qayası, daşı.
Sof çəkib ucalıb Murov qardaşı,
Buludlar fövcünə yetişir başı,
Ağ gümüş yetirir düzü Kəpəzin.

Sənə baxır Qoşqar, Qonur, Çalbayır,
Köksünə bəxş olub min çəmən, çayır.
Yazib tərifini nə qədər şair,
Qurtarmaz dastanı, sözü Kəpəzin.

Bu dağların şövkəti var, şanı var,
Qüdrət səngərlidi, adı, sanı var,
Göygölü, həm təbib Naftalanı var,
Şəfa tapır oğul, qızı Kəpəzin.

Saysız gözəlliyi durubdu sanda,
Qelbi bahar olur insan baxanda,
Qayası səslənir Xan oxuyanda,
Çalınır kaməni, sazi Kəpəzin.

Baxanda Murova, Çilgezə çarı,
Şəmşirin çoxalır eşqi, vüqarı,
Qoy qalsın, sözlərim yadigar, barı,
Yazılsın k öksünə yazı Kəpəzin.

ƏRGÜNƏŞ

Dilə gəl, düzünü söylə aşağı,
Neçədi bilmirəm yaşın, Ərgünəş?!
Çoxlar tərif deyib bu yarasığa,
Qızıldı torpağın-daşın, Ərgünəş!

Ucalıqdan tapıb qüdrət nicatı,
Axıdır köksündən abi-həyatı;
Laledən, nərgizdən olur çarğatı,
Dumanca bürünür başın, Ərgünəş.

Don geyirsən yay olanda çiçəkden,
Sen nefes alırsan güclü küləkdən;
Şəmşir yorularmı tərif deməkdən,
Bəzəklidi gözün-qasın, Ərgünəş.

NOVRUZ BAYRAMI

Bahara deyirlər Novruz bayramı. –
Ana dilimizdə – təzə yaz günü.
Bu sözü əzəldən deyib el hamı,
Səadət gətirən bize yaz günü.

Bizə hər neməti eləyən sovqat,
Yuxudan oyanır cümlə nəbatat;
Bollanır, çoxalır, gelir məhsulat,
Ruzi verir elimizə yaz günü.

Bağlar bara çatır, bağça gül olur,
Bülbüllərdə şirin nəğmə, dil olur.
Əriyir çöllərin qarı, sel olur,
Suya dönür – baxsa buza yaz günü.

Lüt meşələr don geyinir yarpaqdan,
Nərgiz güle-güle çıxır torpaqdan,
Bənövşəni asmaq üçün buxaqdan
Təhfə verir gəlin-qızə yaz günü.

Aləmin bayramı, xoş gəlen bahar,
Cahanın zivəri hamı səndə var.
Hayqırır havada qara buludlar,
Yağış müyəssərdi sizə, yaz günü.

Dəhana dad verir quzuqlağı,
Şəhli qərenfili, yarpız yarpağı,
Moruq çiyəleye qarışan çığı,
Dərman olur dərdimizə yaz günü.

Qarışqa dən yiğin, arı bal çekir,
Barama yarpaqdan ipək xal çekir;
Bu lezzəti bizim el-mahal çekir,
Yetişirik çox muraza yaz günü.

Qartal uzaq baxır, kəklik çalır ney,
Qaranquş, sığırçın, bülbül tutur mey.
Quzey al bürünür, bəzenir güney,
Səndə vardır işrət, məzə, yaz günü.

Taleyin kəskindi, iqbalın yeyin,
Şadlıq bayramını edirik böyüñ;
Kəkili qabarır şanapipiyin,
Çox gözəl görünür gözə yaz günü.

Çoban şış təpədə tütek çalandı,
Çiçək dərib sağ əlinə alanda,
Sürüler göy ota çəhlim salanda
Quzular yayılır düzə yaz günü.

Şəmşirin istəyi, ürəyi sənsən,
Dörd fəslin gözəli-göyçəyi sənsən.
Göyün də, yerin də, ciçəyi sənsən,
Layiqsən söhbətə, sözə, yaz günü!

1967

GÖYGÖL

Otuz altı ildi gəlmirdim bura,
Nələr keçib ondan bu yana, Göygöl.
Ham izim, varmı cığırlarında,
Sinəndə qalıbmı nişana, Göygöl?

Səni görən niyə tərif deməzdı,
Şairlər xəyalən hüsnünü gəzdi;
Döşün Marallı göl, başın Kəpəzdi,
Əteyin nur saçır cahana, Göygöl.

Şəmşirəm, hüsnünü gördüm ezelən,
İndi dastan olub düşmürsən dildən;
Bu cahi-calalı alıbsan eldən,
Əhsən bu qurğunu qurana, Göygöl!

YADIMA DÜŞƏNDƏ

Obanı gəzmişəm uşaq çağında,
Gözüm dolur el yadına düşəndə.
Bulud tek doluram qocalığımdan,
Çəmən, ciçək, çöl yadına düşəndə.

Xəyala saldıqca öz ovlağımı,
Gəzib seyr etdiyim vətən dağımı,
Ürəyim axtarır cavan çağımı,
Eniş, yoxuş yol yadına düşəndə.

Şəmşirin qəlbində nə var dolanır,
Meylində məhəbbət, yüksər dolanır,
Gözümüzün önündə bahar dolanır,
Ağ yağışlı sel yadına düşəndə.

GƏLMƏDİN

Gözüm gözlərinin intizarı,
Gözəller sultam, niyə gəlmədin?
Aralıqda ilqarımız varıydı,
Pozdun o peymanı, niyə gəlmədin?

De hansı fitnəye, felə aldandın,
Dönmez idin, nədən belə aldandın?
Atdın məhəbbəti pula aldandın,
Qəlbimin gülşəni, niyə gəlmədin?

Eşq əqli sinarmı oxdan, hərasdan¹,
Çəkinməz qılıncdan, kəskin almazdan,
Sevgi çətin olar kerəmsiz dostdan,
Sən dədənin canı, niye golmədin?

Bir od saldın bu sinəmin yağına,
Dolumu yağıdırın könül bağına?
Məni sən göndərdin Mina dağına,
Kəsməyə qurbanı, niyə gəlmədin?!

¹ Qorxu, hürkü

Günəş camalına pərdə salmışan,
Oda saldığını bir də salmışan,
Qırx ildi aşiqi dərdə salmışan,
Səndədi dərmanı, niyə gəlmədin?

Yalandı məhəbbət, yalandı vefa,
Həderdi Şəmşirin çəkdiyi cəfa.
Əyilmədin eşqə, rəhmə, insafa,
Etdim imtahanı, niyə gəlmədin?

DÜŞƏNDƏN BƏRİ

Məni atəşlərə, oda qaladın,
Sevgilim, eşqinə düşəndən bəri.
Əlbət, rəhmi-mürüvvətin yox imiş,
Mən olmuşam bir divanə sərsəri.

Göz-gözo baxmasa mehriban olmaz,
Sevib-seviləməyən bir insan olmaz,
Sən kənar keçməsən bağrum qan olmaz,
Eşq ilə yazılmaz sinəm dəftəri.

Saldın canım bu fərağə baxmadın,
Mən nökerəm, sənsən ağa, baxmadın,
Yoncumaga, yalvarmağa baxmadın,
Yanında sözümün yoxdu kəseri.

Şəmşir bəs dərdini hayana desin,
Hansı atəşlərdən yanana desin.
Soruş ehvalimi pərvana desin,
Müsibət çəkmişəm, bil, müxtəsəri.

GÖZƏLDİ

Bilirsən gözəlin gözəldi nəyi?
İnsanlığı, merifəti gözəldi.
Doğru qəlbə, pak ürəyi, düz sözü,
Xoş sıfəti, xasiyyəti gözəldi.

Təsəlli söz dərd əhlinə direkdir,
Uzaqdan da kağız yazmaq ürəkdir,
Yüz günün yarağı bir gün gərəkdir,
Mərd olanın ehtiyatı gözəldi.

Ayl, kişi, sən uyğudan yatna, dur,
Qeyrətini, namusunu, atma, dur,
Dərdi-qəmin dəryasına batma, dur,
Axtar haqqı, səadəti gözəldi.

Olmaز ətri payız düşən xəzəlin,
Arasan, axtarsan axır, əzəlin,
Biqeyrət kişinin, xain gözəlin,
Bağlaşan başına çatı – gözəldi.

Tapsın bu dünyada hər kəs tayını,
Şəmşir, sən də istə halal payını.
Əqrəb gözlərindən çala xaini,
Mərd insanın əсли, zati gözəldi.

ÖLDÜR

Demədimmi qan eləmək günahdı,
Qız, məni qaşinan, gözünən öldür.
Ya vur əz başını ağ məmən ilə,
Ya vur ağaçınan, daşınan öldür.

Qiya baxıb öz canımı üz, gəlin,
Dilim tutmur sənə deyim söz, gəlin;
İxtiyar səndədir, alagöz gəlin,
Özün bil, zorunan, xoşunan öldür.

Məni eşqi-məhəbbetsiz tanıma,
Rehmin gəlsin mənim yazılıq canıma;
Əsirgəmə o tökdüyün qanıma,
Raziyam canınan, başınan, öldür.

Sən gələndə zimistanım yaz olur,
Sərim ayağında payəndaz olur,
Tek ovçunun hövsəlesi az olur,
Bir neçə tayınan, tuşunan öldür.

Şəmşiri əsir tek zülfünə bağlat,
Bir dəmir şış ilə sinəmi dağlat,
İsteyirsən güldür, istərsən ağlat,
Gözüm dolsa qanlı yaşınan öldür.

SƏNİ

Sənin özgələrə atdiğın kəmənd,
Dolaşar elinə, tez yıخار səni.
Ele bir boğanaq qalxar qarşına,
Tutular gözlərin, toz yıخار səni.

Qurdüğün duzağa düşərsən, naşı,
Sənin yoldaşındı dəllallar başı,
Uzaq gedir eller atan əl daşı,
Ədalət, həqiqət, söz yıخار səni.

Dayanıb yerində durmaz fitnəkar,
Nütfəsi haramdı, mayası murdar,
Yağdırır əməli yaz gündündə qar,
Boran yıخار səni, buz yıخار səni.

Özgenin malıdı söküb yediyin,
Şəmşirə bəs nədi yalan dediyin.
Var hələ qabaqda sual gədiyin,
Bağlanar yolların, iz yıخار səni.

TUTUR

Tıdbağa özünə maral deyəndə,
Ölməyən maralın ölesi tutur.
Tülükü şirə dönüb özün oyəndə,
Göy uçub yerlərə gəlesi tutur.

Eldən, camaatdan geridə qalan,
Dinib-danışlığı yalındı yalan.
Utanmir araya fitnə-fel salan,
Xalqın yaxasından beləsi tutur.

İnsafla dinləyin şeir yazanı,
Zəlil gördüm xalqa quyu qazanı.
Fitnə, böhtan yayıb yoldan azanı
Bir gün ədalətin tələsi tutur.

Yarpaq düşməlidi vaxtı çatanda,
Xunxar yixılacaq baxtı yatanda.
Dovşan kərgədانا şıllaq atanda,
Şəmşir ağlasa da güləsi tutur.

NIYƏ GÖRÜNMÜR

Səfali yaylaqlar, gözəl ovlaqlar,
O gözü xumarım niyə görünmür?
Onun fəraigündə gözlərim ağlar,
Aman, o dağlarım niyə görünmür?

Qılman tamaşalı, logman kamallı,
Züleyxa isteklim, Yusif camallı,
Necoldu bilmirem Leyli xəyallı,
Artır intizarı, niyə görünmür?

Kərəm kimi düşdüm yerdən aralı,
Fərhad tek tişeli, qəlbi yaralı.
Şəmşirəm, itirdim sərxiş maralı,
O nazlı nigarım niyə görünmür?

QALMADI

Necə ildi həsrətini çəkirəm,
Dağıldı başında huş da qalmadı.
Gecə-gündüz axıdıram sel kimi,
Nainsaf, gözümde yaş da qalmadı.

Mahalda, məclisdə səni çox öydüm,
Can qurban eləyib boyunu söydüm.¹
Hər yada düşəndə sinəmə döydüm,
Qurtardı çöllərdə daş da qalmadı.

Dedilər, var səndə dərdin dərmanı,
Gizlədirsen, görən kimi hər məni,
Şəmşirəm, eylədin dəngəser məni,
Dağıldı dərrakəm, baş da qalmadı.

ÜRƏYİMDƏ

Oğrun baxışların çıxmır yadımdan,
Gətirir təzəcə bar ürəyimdə.
Sinəndə yetişən tər şamamalar,
Ay gözəl, qalayıb nar ürəyimdə.

Sinəm üstdə dərdi-hicran döyüşür,
Bedənim titrəyir, əlim üyüşür;
Mənim də tərlanım yadıma düşür,
Yuva qura bilməz sar ürəyimdə.

Məndən uzaq düşüb könül həmdəmi,
Zəhərdən acıdı ağızmanın təmi.
Gözlerin bəxş etdi mənə bu qəmi,
Biryolluq yurd saldım, yar, ürəyimdə.

Üzülüb qalıbdı meylim cananda,
Ahım ərşə çatır ismin ananda.
Mənim yarı canım qalıb yanında,
Həsrətin buz olub qar ürəyimdə.

Sen demə Şəmşirə dəli, görəndə,
Soruş ehvalımı, bəli, görəndə.
Göz yumuram yad gözəli görəndə,
Sənə məhəbbətim var ürəyimdə.

VERİLMƏZ

Bir busə dilədim qaşı kamandan,
Dedi: – ümidi olma müftə verilməz.
Dedim: – əsirgəmə sən pay umandan,
Dedi: – etməmişəm siftə, verilməz.

Dedim: – xəberdarsan Məcnun dağından?
Dedi: – mən gəlmışəm cənnət bağından.
Dedim: – aşiq üçün bal dodağından...
Dedi: – bircə qəpik nəf də verilməz.

Dedim: – zülfün niyə dönüb ilana?
Dedi: – dilin öyrəşibdi yalana.
Dedim: – bir dərdimənd yarı olana...
Dedi: – eləsinə çöp də verilməz.

Dedim: – hədə gəlmə ürəyim əsi,
Dedi: – daha nə sözün var deyəsi?
Dedim: – gözəllərin olur nisyəsi,
Dedi: – ilə çeker həftə, verilməz.

Dedim: – məhəbbətin bize olmasa,
Dedi: – Şəmşir, nolar qəza olmasa.
Dedim: – bir sözdə ki, məzə olmasa,
Dedi: – o məclisə kef də verilməz.

¹ "Sevdim" mənasındadır.

NƏ LAZIM

İnciməsin sözlərimi eşidən,
Toxunmuram bir insana, nə lazım?
Tərbiya tez düşər ağılsız başdan,
Beləsinə ata-ana nə lazım?

Gəl indi danışaq bir parasından:
Xəstəyəm onların dil yarasından,
Çox deyirəm çıxma söz arasından,
Hünorini qana-qana, nə lazım?

Gözlə öz yolunu, varsa danışan,
Bir təmkindi hal əhlinə yaraşan,
Var döşü atlanan, sellənib daşan,
Mənə lazım deyil, sənə nə lazım?

Söz damış, mətləbdən düşmə uzağa,
Təklif olunmamış durma qabağa.
Her kəs öz dilinə versin qadağa,
Atımasın tez meydana, nə lazım?

Alimin yanında göstər adamlıq,
Arif məclisində eyləmə xamlıq.
Görürsən qüvvətin yox bir tutamlıq,
Gəl danışma yekəxana, nə lazım?

Telin qızıl olsa, birçeyin gümüş,
Yoxsula əl uzat, mərd ilə görüş,
Enər nərdivanın birdən, başa düş,
Hədyan demə ona-buna, nə lazım?

Göz baxşa tanıyar yediyi aşı,
Quru alışanda yandırar yaşı,
Dəysə tez dağilar saxsının başı,
Toxunması sərt zindana, nə lazım?

Qəlbini qəlbime etmə sən hərəm,
Sən çekmə dordimi, özüm çəkərəm.
Sənə nə eybi var qulam, nökerəm,
Bürün sən al-yaşıl dona, nə lazım?

Yumaqla kamalı ağartmaz sabın,
İnsan olan qanar haqqın, hesabın.
Bir fikir ver dürüstdürmü xıtabın,
Şəmsir kimi mehribana, nə lazım?

İNSAN ƏLLƏRİ

Səndən qeyri hikmət varmı dünyada,
İnsanın qüdrəti insan əlləri?
Dağları yerindən sənsən oynadan,
Dünyanın hikməti insan əlləri.

Tutub turac kimi yolub Tərtəri,
Deşib daş altına, sahib Tərtəri,
Boğub sağ əlinə alıb Tərtəri,
Yaradıb heyrəti insan əlləri.

Gülür Ağstafa, Qazax, Qarabağ,
Qoşqarın başında yanır min çıraq.
Sudan şerbət içir tamarçı torpaq,
Paylayır şerbəti insan əlləri.

Göy gölün üstündə qurulub şəhər,
Ellorin yaylağı cənnətə benzər.
Şəmsir, bir Müğana, Mılə sal nezər:
Torpağı bəzədi insan əlləri.

ŞƏMŞİRİN

Görən deyir bir ilqarsız oduna,
Alişib yanması bəsdi Şəmşirin.
Bivəfa eşqində olub pərvana,
Nə imiş görəsən qəsdi Şəmşirin?

A nainsaf, niyə karsız olubsan,
Söyüdsən, budağı barsız olubsan.
Şəxavətdən kasad, varsız olubsan,
Sən olmadın yaxın dostu Şəmşirin.

Mən sənə gül dedim, boz qanqal oldun,
Xoş dille dindirdim niyə lal oldun?
Soruşub dərdimdən nə bir hal oldun,
Hicran əhədini kesdi Şəmşirin.

Əzəl gündən heyran oldum camala,
Yandım atəşinə düşdüm nə hala.
Məni Səlmi doğub, sənisə Lala,
Çatmadı dəstinə dəsti Şəmşirin.

DÜŞƏN YERDƏ

Yaltaqlanma, çəkəcəkdi mərd olan
Dostun təsivini söz düşən yerdə.
Bir bacaran insan, yüz sualçının
Verər cavabını tez düşən yerdə.

Təlesmə baxtinın qabı dolunca,
Əli alta bir paya sənin olunca.
Tek düşmə əjdaha, pələng dalınca,
Şirin pencəsindən iz düşən yerdə.

Cığırız su kimi axma kənara,
Ustdan əl üzüb baxma kənara.
Yeri öz xəttinlə, çıxma kənara
Yolun bir mənzilə düz düşən yerdə.

Şəmşir, bu söhbətin, sazin vaxtı var,
İşvənin, qəmzənin, nazın vaxtı var,
Hər fəslin, zamanın, yazın vaxtı var,
Bahar gülmü açar buz düşən yerdə?

OLSUN

Qovğalı olmasa igidin başı,
O gereksiz başa dünya dar olsun.
Tərəqqi, tənəzzül gəzir yanaşı,
Çetindi uyuşub barabar olsun.

Qəseməz söyleyim sənə, gel inan,
Tərləndən azmayıb ala sağsağan.
Bir cansız uyqudu düşmənsiz insan,
İnsanda qoçaqlıq gərək var olsun.

Pələng də pişikdən edir ehtiyat,
Sayıqlıq igidi saxlar salamat.
Düşmənin oyaqsa sular kimi yat,
Yatanlar oyansın, xəbərdar olsun.

Mehriban ol ucaldanda var səni,
Qınamasın yoldaş səni, yar səni,
Saya salmadığın it tutar səni,
Əli yalınlara aşikar olsun.

Ariflər üçündü sözümüzün sonu,
Müqabil lazımdı hər boyun donu.
Namus sümük olsa it yemez onu.
Biqeyrət adama görüm ar olsun.

Oyatmaq çətindi yatan kimsəni,
Haqq saxlaşın dada çatan kimsəni,
Yaman gündə dostu satan kimsəni,
Şəmşirin yanında günahkar olsun.

SƏNİ

Köz kimi qızarıb dağlarda lalə,
Çağırır nərgizli yaylaqlar səni.
Taxtadüz haçandır göz dikib yola,
İstisu üstündə qonaqlar səni.

Kekliklər oxuyur, qartallar baxır,
Şolalə süd kimi güneydən axır.
Buludlar qaralır, ildirim çaxır,
Sevindirər belə maraqlar səni.

Sən bizim ellərə eyləsən güzar,
Görərsən bu yerdə gözəllik, vüqar
Mədənli Kəlbəcər olub laləzar,
Şad elər sərvətli yataqlar səni.

Dəlidəğ döşünə düzüb gül, çəmən,
Son görən qərənfil açılıb həmən.
Piltan, yelgətirən, şəhli yasəmən,
Axtarır lılparlı bulaqlar səni.

Bənövşə izinsiz qonur yaxaya,
Şəmşir saz elində çalıb-oxuya,
Reyhanlar yol üstdə gedir yuxuya,
Unutmaz bu böyük ocaqlar səni.

BƏSİMDİ

İnan, meylim yoxdu özgə bağlında,
Öz bağçamın boıldu barı, bəsimdi.
Qailəm qəlbimin qoca çağında,
Alması, heyvası, narı bəsimdi.

Gövhər sərrafiyam bez axtarmıram,
Hər alçaq baxışlı göz axtarmıram,
Sənin kimi gelin, qız axtarmıram,
Var evimdə gözəl qarı, bəsimdi.

Yapalaq, yarasa bəyənmir günü,
Getməz viranədən bayquşun ünү.
Deşər üreyini dəvenin kini,
Göz yumuram sənə sarı, bəsimdi.

Məni el tanıyır, sən tanımırısan,
Sənde yoxdu iman, din tanımırısan,
Gel dolan Şəmşirdən gen, tanımırısan,
Çoxdu taleyimin varı, bəsimdi

QOŞQAR

Həsrət gözüm qafıl səni görəndə,
Yenə mənim qəlbim ucaldı, Qoşqar.
Kim oldu səninlə ömür yoldaşı,
Yetişib mənzilə bac aldı, Qoşqar.

Xəstələr sərində o qara baxdı,
Bulağın qaynadı, sellərin axdı.
Gelibdi ellərin zamanı, vaxtı,
Deyək sözümüzü macaldı, Qoşqar.

Əsrlər ötdükcə yada sal məni,
Gələn aşıqlardan xəbor al məni.
Bu dünya eylədi xətti-çal məni,
Axırda Şəmşir də qocaldı, Qoşqar.

CEYRANA BƏNZƏR

Ceyran bulağında bir canan gördüm,
Doğrudan özü də ceyrana bənzər.
Bu qoca vaxtında çoxaldı dərdim,
Sandım ki, irəngim xəzana bənzər.

Dedim, gözəl, bir nəzər sal bəri sən,
Bütün aşıqların dil əzbərisən,
De meleksən, hurisən, ya pərisən,
Hüsnün məlahətdə qılmana bənzər.

Bədənin mərmərdir, ipekden gözəl,
Gözü Bülqeyisden, Göyçəkdən gözəl,
Lalədən, nərgizdən, çiçəkdən gözəl,
Tovuzlarda olan nişana bənzər:

Qaşına gizlice yazılıb bir xətt,
Dəhanda dişlərin düzülüb ebcət...
Sinesində behişt salıbdır sərhəd,
Qoynu o cənnəti-rizvana bənzər.

Bir tülək tərlandır ovlağında sar,
Mənim o gözələ məsləhətim var.
Qoy deməsin qocalıbdı sənətkar,
Şəmşir eşq odunda yanana bənzər.

GÜLBƏNİZ

Nə zamandı bağda gülbecərisən,
Bağbansan bir gözel bağa, Gülbəniz.
Yoxsa Leyli kimi yol gözleyirsən,
Məcnunun düşübüdür dağa, Gülbəniz?

Sinən cəməngüldü, buxağın lala,
Qaymaq dodaqların bələnib bala,
Qonub bənövşələr üzündə xala,
Şamamalar yatıb tağa, Gülbəniz.

Bir şəfa qıl, dərman diler bu xəstə,
Mərizi-bitabam sədrində bestə,
Qocalmış aşiqəm qəlbə şikəstə,
Mən qul olum, sən de ağa, Gülbəniz.

Lebin əmen xəstə kama çatardı,
O səbəb xəyalım çox intizardı.
Sənin həsrətindən könlüm qubardı,
Gelsən gedək Ağbulaga, Gülbəniz.

Şəmşirin qəlbinin işrət çağında,
Bir seyrana çıxaq Murov dağında.
Gəzək Qaragölün göy yalağında
Ağ yağışlar yağa-yağa, Gülbəniz.

ƏSKİNAZ

Gözəl oylaqlara düşdü güzarım,
Quş olum gülüne qonum, Əskinaz.
Bəlkə bir toxtaya dərdim, azarım,
Azalıb bədəndən qanım, Əskinaz.

Obalar səndədi, ellər səndədi,
Dumanlar, yağışlar, sellər səndədi,
Bülbüllər səndədi, gülər səndədi,
İstəkli sevgilim, canım, Əskinaz.

Düşəndə taqətdən dizlərim ağlar,
Şəmşirəm, ah çəkar, gözlərim ağlar,
Mən yada düşəndə – sözlərim ağlar,
Səndə qalar bu nişanım, Əskinaz.

ŞAİR

Osman Sarıvalliyə

Olmasa bir bağlıbecəren bağban
Öz başına o bağ sulanmaz, şair.
Var bele imtahan, əzəl binadan
Qartarillar zirvəsiz dolanmaz, şair.

Sal yadına, məni barı unutma,
Söz tapşiran sənətkarı unutma,¹
Meylin olsun bize sarı, unutma
Dəryalar adadan bulanmaz, şair.

¹ S.Vurğuna işaretdir.

Ümidsizə ümid gəzmek hədərdi,
Onu təcrübədə həyat göstərdi.
Namərdin tənəsi yaxmasa mərdi,
Alişib odlara qalanmaz, şair.

Hörmətə ucalır insanın səsi,
Heç vaxt əskik olmaz mərdin kölgəsi.
Təmiz ürəklərin halal süfrəsi
Silinib yaddaşdan qalamnaz¹, şair.

Tufan sovuşmasa – durulmaz dəniz...
Tez duyar metləbi ince qəlbiniz,
Şəmşir bərk ayaqda heç çökermi diz,
Top dəyse qalası talanmaz, şair.

1963

BİLMƏZ

Bərk ayaqda bizim eldə qayda var:
Geridə bir gəlin, qız qala bilməz.
Od əskilməz dəmirqara, veləsdən,
Arḍicin külündən köz qala bilməz.

Huşyarlıq lazımdı zənəndə, erdə –
Nəsihət eşidə saxlaya sərdə.
Ağıl eyleşərmi boş beyinlərdə,
Töküller başında söz qala bilməz.

Olarmı bədzatda, bicdə qanacaq,
Hiylə işlətməkdə adəti ancaq.
Şeytanın övladı şeytan olacaq,
Dayanıb yerində düz qala bilməz.

Bayquş şən istəməz eli, obanı,
Xain ölkə çapar – olsa imkanı,
Haramdı vicdanı, haramdı qanı,
Çörəyində halal duz qala bilməz.

Şəmşir, sat, var isə söz müştərisi,
Şahid olsun sənətkarın birisi.
Görünəndə canavarın sürüsü –
Qoyundan, davardan iz qala bilməz.

MUROVUN

Çoxdu payım, yoxdu əskik gərəyim,
Qoşqar girib dayağına Murovun.
Sevinir, ucalır, gülür ürəyim,
Kəpəz çöküb ayağına Murovun.

Səhərin şəhi tək yarpağındayam,
Şirin kəlməsiyəm dodağındayam,
Mən onun tifliyəm – budağındayam,
Similmişəm qucağına Murovun.

Yayda heyran edir hüsnumə ərşİ,
Ülkər məclisilə olur görüşü.
Döşənir baharın çəmənlİ fərşİ,
Gelən əziz qonağına Murovun.

Mənim atam, anam, qardaşım, bacım,
Cənnətim, behiştim, şöhretim, tacım,
Əgər oxşatmasam yoxdu əlacım,
Ağ buludu papağına Murovun.

Yazılıb taleyin ağ qələmindən,
Aran dövlətindən, dağ qələmindən,
Təbiət hökmünүn sağ qələmindən,
Xal çəkilib yanağına Murovun.

Küləkdən, tufandan eləmir xəter,
Gelməmiş onun tək qorxusuz heç ər,
Bir deliqanlıdır bu nər oğlu nər,
Çıxan olmaz qabağına Murovun.

¹ "Yaddan çıxmaz" mənasında işlənmişdir.

Yayda xəstə üçün saxlayır qarı,
Ərimir, azalmır buzluq anbarı,
Beş ay yaylamağa Kür obaları,
Gelir ellər yaylağına Murovun.

Gözel yaylaq hər məhsulu yay verir,
Qarabağa çay axıdır, pay verir.
Ari sizildiyir, çıçok hay verir,
Bal süzülür dodağına Murovun.

Bağlılı varlığım, ürəyim dağa,
Salmasın nəzərdən məni irağa.
Bənövşə, nərgizi eyləyib sıraqa,
Bahar asır qulağına Murovun.

Qoy səndən düşməsin kənar məzarım,
Düşsə Vətənini anar məzarım,
Alişar məzarım, yanar məzarım,
Qarışmasa torpağına Murovun.

Şəmsiri qoynunda firavan saxlar,
Qurbanı olduğum bu ana dağlar,
Özəllərdən abi-həyat deyən var,
Sərin, soyuq bulağına Murovun.

DAĞLARA

Heç baxmırısan Çiçəklidən bəri sən,
Gel bax çəməngahlı bizim dağlara.
Dürlü sədəf kəsim zərli şeirdən:
Rəssam olum qoy mən düzüm dağlara.

Məndə məharətə, zəfərə bir bax,
Binadan gərkidi bezək, təmtəraq.
Sürü otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.

Sansız, saysız təcnis, təxmis varımdı,
Bu yollar əzəldən xub güzərindı.
Yazdığım kitablar yadigarımıdı,
Şeirdən düzülüb izim dağlara.

Füsunkardı bu bəndeyi-kəminə,
Şükür yaradanın öz kərəminə.
Pərvanə olmuşam aran zəminə,
Uşaqkən öyrənib üzüm dağlara.

Daşqın çaylar kimi axsam da əgər,
Savalan seyrinə çıxsam da əgər,
Məğribdən məşriqə baxsam da əgər,
Həsrət qalar yenə gözüm dağlara.

Dağlara aşiqəm, həm pasibanam,
Xinalı dağlarda qalır nişanam.
Atam Dəlidəğdi, İstisu – anam,
Nevə olub oğlum, qızım dağlara.

Ağır elli, buz bulaqlı yaylaqlar,
Şəmşir öpüb zirvənizi qucaqlar.
O qədər yazmışam dolub varaqlar,
Əfsundu söhbətim-sözüm dağlara.

İNDİ

Etibarsız, bu ilqarsız olana,
Qələm tutmur əlim, nə yazım indi?
Qadağa vermirəm niyə dilimə,
Yorulmadı eşqim, avazım indi.

Qişın fesli keçib daha bahardı,
Mənim bu çəkdiyim nə intizardı?
Toylarda dağlara səs yayıldı,
Həni o zil səsim, o sazım indi?

Şerimi şəms etdim, ellərə yaydım,
Canımı canana nisarmı saydım?
Gedib Daşbulağ'a bir də baxaydım,
Gözümüzdə qalmazdı murazım indi.

Yar düşür yadına, döyünür ürək,
Yalvarıram: macal, möhnət ver, fələk!
Dostlar niyə məni unudub görək,
Sizə nə erkim var, nə nazım indi.

Göz yaşıımı selə qatarsan, kağız,
Ləngisən, günaha batarsan, kağız.
İstəkli əllərə çatarsan, kağız,
Açılar qəlbimdə bir yazım indi.

Anam yoxdu, bałasına deyə can,
Merdən isteyirəm bir şəfa, imkan.
Ağzımı yandırır zəherli dərman,
Yanır, tengənəfəs boğazım indi.

Şəmşirdən yad olan ellərim hanı?
Şirin tutu ləhcə dillərim hanı?
Şərbət bulaqlarım, göllərim hanı?
Nə sonam çalxanır, nə qazım indi.

ELLƏR GÖZƏLİ

Xəstəyə bir dəstə gül getiribsən,
Özün də olubsan güller gözəli.
Qoy səsin yayılsın Azərbaycana,
Ey gözəllər şahı, ellər gözəli.

Lalədən, nərgizdən üzün qəşəngdi,
Qaşın aya bənzər, gözün qəşəngdi,
Şirin danişığın, sözün qəşəngdi,
Şairlər əzbəri, dillər gözəli.

Yanağın dağların al çiçəkliyi,
Sən haqdan alıbsan bu göyçəkliyi.
Sən Kəpəz tərləni, Murov kəkliyi,
Suların sonrası, göllər gözəli.

İşıqlı mayaksan Bakı şehrində,
Yaranıbsan huri-qılman tohrindo.
Laçına oxşarsan dağlar sehrində,
Muğan ceyranısan, çöllər gözəli.

Şəmşir amadədi, hər nə buyursan,
Qeyrətdə təmizsən, latifə nursan.
Simada mələksən, eldə məşhursan,
Aylar Günəşisen, iller gözəli.

1964

1976

VARMI

Qocalıq əl verib, ağarıb saçın,
Lale yanağının naxışı varmı?
Məni eşqə salan qarçıqay, laçın,
Sənə cavanların qaxışı varmı?

Dünya kimə qalır axır-ezəllik,
Başa düşərsənmi, mezəli kəklik?
Hanı o səndəki hüsnü-gözəllik,
Fələyin enişi-yoxusu varmı?

Yenə qalıbsanmı elə erköyüñ,
Yoxsa yixıbsanmı məhəbbət evin?!
Qorlumu saxladın eşqin kösövün,
Aşığı yandırıb-yaxışı varmı?

Mənim halım olur sənsiz pərişan,
Zülfünə and içim, inan ki, inan,
Hərdən sərxoşlanıb süzülen zaman
Gözlərinin oğrun baxışı varmı?

Şəmşirəm, ixtiyar qalmadı məndə,
Kəramət, səxavət de hani səndə?
Sənin həsrətinlə düşdüm kəməndə,
Qurtarmağa bunun çıxışı varmı?

1923

GÖZLƏRİN

Gör nece oxşardı yuxusuzlara,
Sənin bu süzülüb axan gözlərin.
Bihuş eləmişdi az qala məni
İldirim sürətli çaxan gözlərin.

Gələn çoxdu bu vəsfinin səsinə,
Gözəllərlə nə edirsən bəhsə, nə?
Yüz aşiq öldürür bir güləsinə
Herdən xumarlanıb baxan gözlərin.

Qatıbsan ləbinə şəkəri, qəndi,
Axı kim öyredib sənə bu fəndi?!
Dağıtdı, taladı obanı, kəndi,
Dağıdırıb evimi yıxan gözlərin.

Vurub yere sərdin gəldiyim yerde,
Şəmşiri ağlatdın güldüyüm yerde.
Sinəmə ox vurdun öldüyüm yerde,
Məni nökər etdi o xan gözlərin.

1977

KEÇDİ

Qonaq geldik qulluğuna nihani,
Qonağı görməyə gəlmədi, keçdi.
Gözəllər sultani, ilqarın hanı?
Dərdimdən xəberdar olmadı, keçdi.

Buluddan çıxmadı tutqun Ay kimi,
Fərər eləmədi bir humay kimi.
Qara qaşlarını çatıb yay kimi,
Xumar gözlərindən gülmədi, keçdi.

Nə çağırıb məni qəmdən oyatdı,
Eşqi-məhəbbəti çöləmi atdı?!
Şəmşiri yandırıb küllərə qatdı,
Sonra ehvalımı bilmədi, keçdi.

VAXTİDI

Zalim əcəl məni saldı taxtından,
Yayın Güneşinin uzun vaxtı.
Al-yaşıl geyinib yollar-yamaclar,
Yaylaqlara baxan gözün vaxtı.

Açıb qönçəlenib etri-yasəmen,
Hələ ki, seyrinə çıxmamışam men.
Qocaman aşığa qiyarsanmı sən,
Ayrı düşə, gül-nərgizin vaxtı.

Eşit iltimasım, rəhmə gel, felək,
Əgər qəbul olsa etdiyim dilək:
Bu yaz dərməmişəm çəmən, gül, çiçək,
Xəstəni axtarın, gəzin, vaxtı.

Tale, sənətkarı salma nəzərdən,
Qoru felaketden, hər bədnəzərdən.
Gezdim sehər sağı yaylaqda herdən,
Sinəm cuşə gəldi, sözün vaxtı.

Şəmşirin bağlıdı kürəyi elə,
Məhəbbəti elə, ürəyi ele.
Qarışıb neməti, çörəyi elə,
Halal bir süfrədə düzün vaxtı.

1974

GÜLLÜ

Ustad sənətkarın dediyi kimi
Bizim də var meyli-məzəli Güllü.
Qara günü atıb, ağ günə çatıb,
İndi xoş günəsi təzeli Güllü.

Süd gölündə qəvvas olub biryolluq,
Üzünə efsundu Vətəndə bolluq,
Eləmir nə bəyo, nə xana qulluq,
Bəxtəvər öz başı, öz eli Güllü.

Baxıram hüsnünə, dağılır qəmim,
Yoxdu ehtiyacım, kəsirim, kəmim.
Görsə, çox yazardı Ələsgər əmim,
Budur gözəllerin əzəli Güllü!

Səadət qapısı açılıb bizə,
Şəmşir, sən tərifi başladın təzə.
Azadlıq diləyir cümlətən ərzə,
Danxma dileyin düzəli, Güllü.

1976

MƏNNƏN

Həyasız xəstəlik on-on beş ildi,
Əyləşib evimdə yanaşı mənnən,
Deyirəm yaxamı burax, dur geri,
Dərhal qalxır onda savaşa mənnən.

Boynuma dolayıb qayış baldırın,
Yoxdu məndə sine, boyun, baş, burun.
Ədalət sevənlər, haq divan qurun,
Bəlkə bu nainsaf uzaşa mənnən.

Hərçəndi deyirəm, sığışmir oda,
Nə təbib, nə logman yetişir dada.
Gah mənə yönəlir, gah da arvada,
Qalıbdı xırışa-xırışa mənnən.

Yandırır canımı, alove yaxır,
Usanıb bezmişəm canımdan axır.
Nə yerə, nə göyə, nə anda baxır,
Tutub ətəyimdən sallaşa mənnən.

Yaradəni yada sala bilmir o,
Həkimin evində qala bilmir o.
Mənə nə veribdi aña bilmir o,
Qobrəmi gedəcək birbaşa mənnən?

Nəzilib bədənim, çəkilib yağım,
Gör neçə quruyub dilim-dodağım.
Cəzanə gəlibdi oğul-uşağım,
Az qalır qızlarım aqlaşa mənnən.

Tutur hıçqırığım, vermir bir aman,
Ancaq bir ölümə tapılmır dərman.
Kimi yixır, əl götürmür bu şeytan,
Durubdu tutaşa-tutaşa mənnən.

Şəmşirəm, çəkirəm yüz cəfa xeyli,
Ellər səndən gileyildi, gileyli.
Ruhumu cəsəddən almaqdı meyli,
Fikri var ömürlük bağlaşa mənnən.

1976

BİLMİRƏM

Gülliyyə

Sən biza geldiyin əlli bir ildi,
Baxıram hüsnündən doya bilmirəm.
Yanaqların al-qırmızı lalədi,
“Gözlerinə qiymət qoya bilmirəm”¹.

¹ Misra Aşıq Ələsgərindir.

Sinənə düzülüb cənnətin narı,
Qoynunda açılıb yazın baharı.
Sənin qələm qaşlarının oxşarı
Bənzeyir Günsə, Aya bilmirəm.

Nə qədər can sağdı, səninlə varam,
İstərdim haqqında min dastan quram,
Xainlərdən, bədnəzərdən qorxuram:
Vəsfini elli rəyaya bilmirəm.

Dişlərin mirvari, ləblərin ləldi,
Əzalardan, zer-zibadan ezzəldi.
Boy-buxunun huri kimi gözəldi,
Əfsun gözəlliyi saya bilmirəm.

Şəmşirin gözündə surətin göyçək,
Gözündən nur yağır, üzündən çiçək!
Çox bərli-bəzəkli belə bir göyçək
Görən varmı, ey xudaya, bilmirəm!?

SƏNİN

Baxıram sənindi, bu bağ, bu bağça,
Alma sənin, heyva sənin, nar sənin.
Körmə eylə qoy dolanım dalınca,
Bir qul olum qulluğunda, yar, sənin.

Məlakə təmkinli, ey qaşı kaman,
Kəm olmaz insafda yaxşı bir insan.
Hər dərman səndədi, mənəm xəstəcan,
Dərde elac çox mümkünün var sənin.

Şəmşirəm, nainsaf, az aldat məni,
Eyləmə axırda biurvət məni.
İstər ucuz, istər baha sat məni,
Sərraf bazارında ixtiyar sənin.

BƏLKƏ

Ləbinin şirəsi, güllerin xası,
Arılar ağızından süzülüb bəlkə?
Dəhanında olar bal müsəffası,
Qaymaq dodağında əzilib bəlkə?

Zəbercət yazılıb qşa xalların,
Gözəl, sənin o tamaşa xalların,
Büllür buxağında qşa xalların
Dağlar çıçəyindən düzülüb bəlkə?..

Şəmşirəm, var çox məlali canımın,
Harda qaldı el, mahalı canımın,
Ay cavan qız, xəstə halı canımın,
Biilqar yolunda üzülüb bəlkə?

GÖRƏYDİM

Yenə at çapayıdım Çöplü dağında,
Düz yurd lalasını bir də görəydim.
Könlümün intizar, həsrət çağında,
Qaraqayasını bir də görəydim.

Gün ana qoynundan təzə çıxanda,
Şüası aləmə nurlar yaxanda,
Taladan o taya sarı baxanda,
Dağlar hənasını bir də görəydim.

Çıxayıdım Turşusdan Quş yuvasına,
Baxayıdım Buzluğun tamaşasına?
Könlüm yetişərmi təmənnasına,
Təmiz havasını bir də görəydim.

Sarıdağ, Dovudlu, Qurğan yalnızı,
Həmze çəməninin yaşıl-alını,
Soruşub qohumun, dostun halını,
Eli, obasını bir də görəydim.

Şemşir, nə arzudur, düşübsən dərin?
Daha qocalmışan, varmı xəberin?
Ağdaban kendində bizim yerlərin,
Qurğu-binasını bir də görəydim.

İNSAF ELƏ

Ömürdən nə qədər il keçirmişəm,
Yetmişdən ötübüdü yaş, insaf elə.
Yanına neçə yol golib-getmişəm,
Yenə bitməz olub iş, insaf elə.

Mən də müdər olsam yalmanar mənə...
Huriłər, pərilər, qılmanlar mənə.
Bu geniş dünyamı etmə dar mənə,
Gəl tök əteyindən daş, insaf elə.

Qəmo qərq olmuşam, açılmış eynim,
İxtiyar səndədi mən yazılıq neynim?
Zay olub dərrakəm, işləmir beynim,
Məndə qalmayıbdı baş, insaf elə.

Yoxdumu zərrəcə mürüvvət səndə?!
Qocalıq səni də salar kəməndə.
Elə bil ki, baxır dəvə nalbəndə,
Bir yol bax üzümə xoş, insaf elə.

Bu mənə verdiyin zəlalət nədi,
Qəlbindəki bu kin-küdürüt nədi.
Nadan nə bilir ki, mərhəmət nədi?
Məni az kotana qoş, insaf elə.

Firavan keçsə də hələ heyatın,
Vaxt gələr – kəsiler kendirin, çatın.
Şemşir tayı deyil bicin, bedzatin,
Tökdürmə gözümüzdən yaş, insaf elə.

DAĞLAR

Dönürsən cənnətə, bağı-behiştə,
Bahar sənə qonaq geləndə, dağlar.
Şad olur gerdış də belə görüşdə,
Sənin gözəl üzün güləndə, dağlar.

Elə səxalısan qəlibin gen olur,
Hər gezen xılqetə yaxşı gün olur,
Yurdun, yuvan, oylaqların şən olur,
El gelib, yaylağın dolanda, dağlar.

Göz vuranda nər utanar mayadan,
Ağ dumana bürünürsən həyadan,
Qartal, kəklik qulaq asır qayadan
Aşıqlar sazını çalanda, dağlar.

Məni düşmən danar, yenə dost anar,
Səxası kəm olan dolanar kənar.
Arif hayıfşınar, ürəkdən yanar
Sözlərim yadigar qalandə, dağlar.

Dünyadan doymazsan yüz il yaşasan,
Dağlar vəfalıdı – vəfasız insan.
Əyilib baş-başa dəyecək, inan,
Şemşirin dərdini biliندə dağlar.

BAKİ QIZLARI

Güneylər qoynunda bənövşələr tek,
Düzülüb yan-yana Bakı qızları.
Sanasan çalxanır dağlar gölündə,
Hərəsi bir sona – Bakı qızları.

Birisi Yasəmən, birisi Lala,
Biri bəzək vurub üzündə xala,
O kəsmə tellərə, gözəl camala
Qoymaz qubar qona Bakı qızları.

Güneş bize sarı güləndən beri,
Açıilib sinəmin şeir dəftəri.
Mənim xəyalimdə bir böyük pəri, –
Qalacaq nişana Bakı qızları.

Oldunuz bu yurdun səkkiz gözəli,
Yeddi gözəl olub sizdən əzəli,
Vaxt siz yetirib meyli-məzəli,
Əhsən bu dövrana, Bakı qızları.

Söz gözələ, gözəl sözə layiqdi,
Dastan desəm qaşa, göze layiqdi,
Şəmşirin tərifi size layiqdi,
Deyirəm mərdanə, Bakı qızları.

DANIŞAQ

Göydən dəm vurursan dayanıb yerdə,
Burda tutduğumuz işdən danışaq.
Zəhmətin gücile tökülən tərdən,
Bu hünərdən – əzəl başdan danışaq.

Dövrümüz azadə olduğu ilde,
Nə şöhrət qazandın obada, eldə,
Sübütün, dəlilin neyin var eldə,
Yaşan yerə niyə beşdən danışaq?

Bizim Fərhadımız dağı yaranda,
Yanında oldunmu dağda, aranda
Soyuqda, yağmurda, qışda, boranda,
Yaza nə çıxardin qışdan, danışaq.

Çalışdı, qazandı ellər bu varı,
Xalqıma baratdı öz kəsbi-karı,
Qopdu mərd əlində yerin damarı,
Torpaq sökən kotan, xişdan danışaq.

Sadə daniş, coşma belə nər kimi,
Xam olma dünyadan bixəber kimi.
Vətənin yolunda bir əsgər kimi
Heç çıxdınmı bərkdən-boşdan, danışaq.

Görürəm xəberin yoxdu o haldan,
Ov keçib, təzədən ox atma daldan,
İndi obalardan yiğdiğin puldan,
Həm yediyin yağılı aşdan danışaq.

Aşıq olan sözü yazsın özündən,
Şübhəliyəm söhbətindən, sözündən.
Şəmşir şeri tanınanda izindən
Dava nə lazımdı, xoşdan danışaq.

HƏYAT YOLDAŞIMA

Sən ey güldən gözəl, alagöz pərim,
Ağ sinən cənnəti-rizvana dəyər.
Mənim fikrim-zikrim, dildə əzberim,
Bir tərifin neçə dastana dəyər.

Yanağın günəşdi, hilaldi qasın,
Şad olsun, sevinsin qohum-qardaşın.
Oyansın iqbalın, ucaşın başın,
Bu səddi-sorağın asmana dəyər.

Xılqətin səadət, vücudun bir nur,
Qəddi-qamətində tapılmaz qüsür.
Sənemlər içində hamidan mögrur,
Hüsnünün ziyyası cahana dəyər.

Mənim ürəyimdə yuva salıbsan,
Xəyalimdə təzə, qonça qalıbsan,
Şəmşirə sən demə çox qocalıbsan,
Bir mərd qoca əlli cavana dəyər.

DAĞLAR

Qüdrətdən binəli, sənger qalalı,
Sayılmaz qapılı-bacalı dağlar.
Səndeki qurğunu, cahi-cəlalı,
Görən hər bir insan ucalı, dağlar!

Başın dumanlıdı, köksün meşolik,
Yaylağın lalalı, gül-bənövşəlik.
İnsan bivəfadır, siz həmişəlik,
Borc olur bəşərin ecəli, dağlar.

Sənin qəmin yoxdu qardan, küləkdən,
Kam alırsan hər arzudan, dilekden.
Təmənna eləsək qoca fələkdən –
Verərmi möhləti, macalı, dağlar?!

Mən seni görməsəm, canım üzüler,
Çiçəyindən göz yaşaların süzüler.
Yay olanda körpə emlik quzular,
Yatır sinən üstdə, dincəli dağlar.

Təmiz havan hədiyyədi, sovgatdı,
Qəlbimdə həmişə adın urvatdı.
Serin bulaqların abi-həyatdı,
Şəmsir səndə niyə qocalı, dağlar?!

1962

QAŞLARIN

Şəbahətdə bənzər mahi-tabana,
Qələm kimi o tamaşa qaşların.
Yamanları düçər olsun yamana,
Vurub qılincını daşa qaşların.

Küsüb gileylenmə, bizim yerlərdən,
Çəmənli, çiçəkli mənzərələrdən,
Uçurum dağlardan, sərt dərelərdən,
İnciyib olmaya, haşa, qaşların.

Bu çərxi-gərdişin səxası kəmdi,
De sənə verdiyi nə dərdi-qəmdi?
Elə naxışlanıb, sanki qələmdi,
Qüdrətdən çəkilib qoşa qaşların.

Yanaqda nəqş olub xalı-zəbercət,
Sədrin ziverlənib – misali-cənnət,
Bilmirəm məlekən, nə sırrı-qüdrət,
Aparır aşiqi huşa qaşların.

Sen bize dərman et, ay gözəl pəri,
Ay qəşəng mirvari, dünya gövhəri!
Şəmşirəm, cədəm söz müxtəsəri,
Baxanda çox gelir xoşa, qaşların.

BƏNÖVŞƏNI

Novbahar yuxudan gözün açanda,
Yetirir bu cəmən, bağ bənövşəni.
Taxır buxağına qızlar, gəlinlər,
Sarı benövşəni, ağ bənövşəni.

Hər aşiq axtarar sevdiyi yarı,
Çiçək, həsrətini çox çekir ari.
Əriyib axanda dağların qarı,
Düzür sinesinə dağ bənövşəni.

Sen də qəmin çadrasını atıbsan,
Dərdi-sersiz kol dibində yatıbsan,
Şəmsir kimi mətləbinə çatıbsan,
Gördüm indi kefi çağ bənövşəni.

GÖZLƏDİ

Əzəl gündən Qeysi Leyli aldatdı,
Güno vədə verdi, ili gözlədi.
Məcnun həsrət-həsrət baxdı yollara,
On iki ay tamam yolu gözlədi.

Durub qərib kimi intizar çəkdi,
Güller yarpağını üstünə tökdü.
Hayana baxdışa, gördü ki, təkdi –
Haraya gəlmədi eli, gözlədi.

Leyli köçü qayıdınca yaylaqdan,
Yazıq Məcnun ayrılmadı bulaqdan.
Ətrini almağa elə uzaqdan
Yaralı ov kimi çölü gözlədi.

Sitəmlər Şəmşirə oxunu taxdı,
Yandırıb canını odlara yaxdı,
Xəstə maral kimi hər yana baxdı,
Yoruldu qanadı-qolu, gözlədi.

DAĞLAR

Döñürsən cənnətə, bağı-behiştə,
Bahar sənə qonaq geləndə, dağlar.
Şad olur gərdişdə belə görüşdə
Sənin gözəl üzün güləndə, dağlar.

Elə səxalısan qəlbin gen olur,
Hər gəzən xılqətə yaxşı gün olur,
Yurdun, yuvan, oylaqların şen olur,
El gəlib, yaylağın dolanda, dağlar.

Göz vuranda nər utanar mayadan,
Ağ dumana bürünürsən həyadan,
Qartal, kəklik qulaq asır qayadan,
Aşıqlar sazını çalanda, dağlar.

Məni düşmən danar, yenə dost anar,
Səxası kəm olan dolanar kənar,
Arif hayatınar, ürəkdən yanar,
Sözlərim yadigar qalandı, dağlar.

Dünyadan doymazsan yüz il yaşasan,
Dağlar vəfalıdı – vəfasız insan.
Əyilib baş-başa deyəcək, inan,
Şəmşirin dərdini biləndə dağlar.

BİRİ NƏ?

Üç biçimli verim bir neço sual,
Biri ağız, biri dodaq, biri nə?
Üç şey öyrən başın olsun salamat,
Biri kamal, biri qeyrət, biri nə?

Biri hey danişar əsla yox canı,
Birisə yetirər, vara insanı.
Biri məşşatədi, bəzər dünyani,
Biri kağız, biri qələm, biri nə?

Biri var, haqq görse yumar gözünü,
Biri verməz elə xeyir sözünü.
Biri kimi görse kəsər dizini,
Biri quldur, biri alçaq, biri nə?

Biri var dilinə verməz qadağa,
Biri məhəbbətdən qaçar uzağa,
Biri insanlıqdan düşər ayağa,
Bir arsız, biri paxıl, biri nə?

Şəmşir hamı üçün xoş gün arzular,
Həmişə arayar ilqar, etibar.
Bu üç şey dünyada qalar yadigar,
Biri eylik, biri süfrə, biri nə?

DAĞLAR

Süsənli, sünbülli, al-əlvan rəngli,
Çiyəlekli, yaşıl meşə etekli,
Nərgiz kalağaylı, lale gərdəkli,
Al bəzəkli, təzə gəlindi dağlar.

Bütün ərz üzündə gözəllik ondu,
Cənnətin zəvvvari hüsнүнə qondu.
Dilsiz qayaların maqnitafondu,
Şadlığın sazını çal indi, dağlar.

Atlanır novbahar olanda əmir,
Yaylaqlardan nə xoş gəlir səs-səmirlər,
Könül bənövşəsi şerində çimir,
Bülbülə gel deyir gül indi, dağlar.

Buz altından çıxır qaynar bulaqlar,
Al-yaşıl bəzənir yollar-yolaqlar,
Çəmən-çiçək bir-birini qucaqlar,
Ləzzətin obanın, elindi, dağlar.

Qüdrətdən verilib sənə yaraşıq,
İstəyin qəlbimə olub sarmaşıq.
Şəmşiri əzəldən sən etdin aşiq
Unutma, yadına sal indi, dağlar.

OLAR

Haramdan doğulan, olacaq haram,
Ellerin içində şermsar olar.
Xaindən, xəbisdən uzaqdı aram,
Düz çıxmaz əhdinə biilqar olar.

Xəbis ha qazansa, az deyər çoxa,
Xəznəsi olsa da hesabdı yoxa.
“Bir şagird ki, ustadına kəm baxa”¹.
Mah da, pulu da zehrinar olar.

Özünə məxsusdu ismi bu nəsin,
Nadan qoy adına insan deməsin.
Quruş vərsə canı çıxar nakəsin,
Cəsədi alişar tamam nar olar.

Pul gündən aşıqdan kənaram, kənar,
Şəmşirə lazımdı düz söz, etibar.
Xeyrə-şərə gerək olmayan idbar,
Ümidəm bəxtimə, süngüsər olar.

BAĞIŞLA MƏNİ

Xətrinə dəymişəm, səhv eyləmişəm,
Yanaqları lala, bağışla məni.
Min dəfə qurbanın olum demişəm,
Salma müşkül hala, bağışla məni.

Əzəl gündən sevdim səni axı mən,
Buxağı bənövşə, zülfü yasəmən.
İndən belə ədavətli olma sən,
Ağ üzündə xala bağışla məni.

Ziyarətim var qaşına, gözüne,
Qul kəmtərəm qılıqlı edim özünə.
İxtiyar ver üzüm sürtüm üzünə,
Ləblərində bala bağışla məni.

Qocalıqda üz döndərmə, qadası,
Gələrmi aşığın sənsiz sedası.
Xəstə dərmanıdı ləbin badəsi,
Ver sən bir piyalı, bağışla məni.

Sən bu evə gelin gələndən bəri,
Şəmşirəm, fədayə sərf etdim səri.
Birca kəlmə inciməkdən öteri,
Küsəmə, gül camala bağışla məni.

¹ Misra Aşıq Əlişərindir.

ŞUŞA ŞƏHƏRİ

Halal olsun sənə bu şövkət, bu ad,
Mirvari bəzəkli Şuşa şəhəri.
Uçurum qayada kamallı ustad,
Gör yaradıb nə tamaşa şəhəri.

Her yanı sert qaya, başı yaymadı,
İnsan əli bir kəm-kəsir qoymadı.
Gözüm gözəlliye baxdı, doymadı,
Cənnət yaradıbsan yaşa, şəhəri.

Vaqifin itməyən izini gördüm,
Şəmşirəm, çox şirin sözünü gördüm.
Ele bil behiştin özünü gördüm,
Gül bəzəmiş başdan-başa şəhəri.

MƏN DƏ

Ölməmiş olsayıdı babamız Adəm,
Ömrümə bir kağız alardım mən də.
Qırx il xilqəstimə yağmasayıdı qəm,
Özümə min yuva salardım mən də.

Deyirlər zülməti gəzib İsgəndər,
Qayıdıb çatmayıb mülküne qədər.
Dirilik suyundan içsəydim əger,
Xızır kimi cavan qalardım mən də.

Ovçu gərək xədəngini mərd ata,
Şəmşir, səni halal əkib mərd ata.
Görsəydim ki, süvar olub mərd ata,
Qapısında nöker olardım mən də.

BAŞINA

Bir gün işi düzəlməsə arvadın,
Deyər olsun kül kişinin başına.
Dava salar, səsə gələr qonşular,
Tez yiğilar el kişinin başına.

Əzəli şirindi, şəkerdi, baldı,
Əger biilqarsa hörmət azaldı.
O zaman gözümüz odunu aldı,
Bir dağ çəker zol kişinin başına.

Çoxları canına eyleyir qəsdi,
Artıq tamah insanlara əbəsdi.
Kişiye ismətli bir qadın bəsdi,
Yığılmasın bol kişinin başına.

Qəbul edin sözüm sözə yarasa,
Şəmşirin əfv edin nöqsani varsa.
Bihəyadan her kim qaçıb qurtarsa,
Bextəvər o gül kişinin başına.

DAĞARCIĞI

Eləsi var dəyirmana atılır,
Olur bir məzəli toz dağarcığı.
Eləsi var bir quruşa satılır –
Bir qotur keçinin boz dağarcığı.

Aşıq var ki, haram dəymir dilinə,
Aşıq var ki, kannisardı elinə.
Aşıq var göz vurur qızı, geline,
Dolmur, yarımcıqdı göz dağarcığı.

Aşıq var ki, hər nə desən varıldı,
Aşıq var ki, xalqın senetkarıldı,
Aşıq var kamalda ləl, mirvarıldı,
Doludu xaralı söz dağarcığı.

Aşıq var ki, bir dameidi çay olmaz,
Usta var ki, haramxordu bay olmaz,
Aşıq var ki, bir torbaya tay olmaz,
Ay Şomşır, boşalar tez dağarcığı.

QAYDASINDA

Dərman bir səndə var, ali möhtərəm,
Dərdi elo ver ki, öz qaydasında.
Bilinməz dəndlərə sən elo mərhəm,
Tapılsın əlacı tez, qaydasında.

Qoy gəlsin gedənim, dursun yatanım,
Olmasın möhnətə, yasa batanım,
Atlansın iqbalmı, əksin kotanım –
Səmtinə işləsin düz qaydasında.

Nakəsi görəndə quruyur qanım,
Dərbilməz əlindən inciyir canım.
Az qaldı şam kimi alışib-yanım –
Haçan deyilmədi söz qaydasında.

Kömək səndən olur hər müşkül işə,
Salma bu Şəmşiri qorxu, təşvişə.
Gözəl baharımı döndərmə qışa,
Qoy baxsın dünyaya göz qaydasında.

MƏNİM KİMİ

Səksən yaşa çatmış hanı bir aşiq,
Deyirmi özündən söz mənim kimi?
Sualçıya cavab versə, adaşıq,
Hazırımı suala tez mənim kimi?

Aşığın lazımdı düz məhəbbəti,
Hər eldə, obada ola hörməti.
Sərvü-senubər tek qəddü-qaməti
Varmı bir siması düz mənim kimi?

Əsir Dağıstanın yeli Qoşqara,
Yolum çox düşübdü, bəli, Qoşqara,
Kəpezə, Murova, dəli Qoşqara,
Salar şagirdlərim iz mənim kimi.

Şəmşir bu dövrəndə olmadı küskün,
Ustadım Qurbəndi, babası Miskin.
Qolum qüvvətlidi, qılıncım keşkin,
Siz də olun tiği-tiz mənim kimi.

BƏLKƏ

Qaşların zülmətdi, yanağım lalə,
Camalına benzər Ay ola bəlkə.
Bir bəxşi-qüdrətdi gözün piyale,
Huri-mələk sənətə tay ola bəlkə.

Vəsfini yazmaqdə qələm qaldı mat,
İqbaldan səadət, taledən barat,
Kəhkəşən içinde olubsan icad,
Hüsünün təhrində Ay ola bəlkə.

Hüsünə Bilqeyis, Züleyxa əvəz,
Dolan xəyalının sarayında gəz.
Səni görən aşiq ağlar, kiriməz,
Gözlərinin yaşı çay ola bəlkə.

Haradan alıbsan belə calalı?
Şəmşiri bu sirdən sən eyle hali;
Kövsərə misaldı ləbinin balı,
Lütf elə, yoxsula pay ola bəlkə.

QOŞA QAFİYƏ

Gör necə qəşənglik, tapıb gözəllik,
O bizim obalı, bizim mahallı.
Qayalarda kəkklik, dağda çiçəkklik.
Yanaqları xallı, dodağı ballı.

O zülfəri kəmənd, eyləyende zənd,
Yetirdim məhəbbət, oldum payibənd;
Özü çox dərdimənd, ləblərində qənd,
Dəhanı gövhərli, şəhdi zülallı.

Deyin mən füqara, ay mahipara,
Qalmışam avara, qaladın nara.
Canımı aşkara çəkdirdin dara,
Yandım, gör bu hah, Kərəm misallı.

Eşqinə pərvana, sən qoyma yana,
Bax mərdi-mərdana, oldum divana.
Deyin o canana, gedim hayana?!
Mənəm bu istəkli, o, nə xəyallı?

Sailəm, yalavac, hüsnünə möhtac,
Yoxdu mənə əlac, ay zülfü qulac,
Könlüm oldu tarac, bir baxsan qiyqac,
Di qoyma Şəmşiri qəmli, zavallı.

BƏZƏKLİ

Hüsnü-sücaətdə, boyda mələkdi,
Haqq yaradıb o nigarı bezəkli.
Müseffə lebləri zənbur xanesi,
Şanına bal çəkib ari bezəkli.

Bir xalı yaqtudur, bir xalı gövhər,
Bir xalı simuzər, bir xalı ehmər;
Yanaqları şəmsi, qaşları qəmər,
Buxaq ağıdı, dodaqları bəzəkli.

Onun fəraigində olmuşam məyus,
Şikəstə halıma edərəm əfsus,
Bir gözəl çiçəkdi zənbura məxsus,
Behiştin bağdı, bari-bezəkli.

Zəban şəkər, dəhan əsəl, ağız qənd,
Ona heyran olub bu oba, bu kənd,
Tökülüb alnında zülf olub kəmənd,
Pərişan telləri – sarı, bəzəkli.

Şəmşirəm, bu boyda çəkmışəm, xəter,
Bir elimdə kağız, birində dəftər;
Ağdaban elində adı Sənubər,
Nişan verdim mən o yarı bəzəkli.

BAXMASIN

Gördüm ağ sinəndə büllur bustanı,
Həsrət gözüm necə nara baxmasın?!
Mən ölüncə bir gözələ baxmaram,
O da məndən qeyri yara baxmasın!

Harda olsam, meylim sənə sarıdı,
Gözüm gözlərinin intizarı.
Sədrin yay günündə dağlar qarıcı,
İnsafdimi xəstə qara baxmasın?!

Mən sənə mehriban, demə ki, yadam,
Can sənə qurbanı, ay gözəl adam!
Şikarında cəfa çəkən səyyadam,
Şux tərlənim dönüb sara baxmasın.

Tiflin gəzər dostında şirin gül,
Gəl qarşımızda şirin danış, şirin gül.
Bülbülünə olmaq gərək şirin gül,
Gül bülbülü qoyub xara baxmasın.

Gey qəddinə, xub yaraşır alım, yar,
Dön bəri bax, ay qadanı alım yar!
Şəmşirəm, üzülməz səndən əlim, yar,
Gözəl gərək biilqara baxmasın.

YAN BELƏ

Ümid bəslədim ki yar bize gələr,
Telli sonam yenə keçdi yan bele.
Günəş kimi şölələndi camalı,
Elə sandım sübh açılıb Dan bele.

Bir ayaq saxladı, gec dönüb baxdı,
Baxışın canımı atəşə yaxdı;
Müjgan xadəngini sinəmə taxdı,
Car oldu, yaramdan axdı qan bele.

Çox şirin danışdı, dünyaya dəydi,
Gözəl kəlməsinə tuti baş əydi;
Şad olardım, dərdi mənə gələydi,
Qoymuşam yolunda nəqdi can belə.

Cüda bülbül kimi bağa səs saldım,
Feryad çəkib, çox uzağa səs saldım,
Şəmşirəm, arana, dağa səs saldım,
Kim olar mənim tek ağlayan bele?!

SƏNİN

Baxıram sənindir bu bağ, bu bağça,
Alma sənin, heyva sənin, bar sənin.
Kərəm eylə, qoy dolanım başına,
Bir qul olum qullığında, yar, sənin.

Məlakə təmkinli, ey qaşı kaman,
Kəm olmaz insafda yaxşı bir insan.
Hər dərmən səndədi, mənəm xəsto can,
Dərdə əlac çox mümkünün var sənin.

Şəmşirəm, nainsaf, az aldat məni,
Eyləmə axırda biurvat məni.
İstər ucuz, istor baha sat məni,
Sərraf bazarında ixtiyar sənin!..

ÖLLƏM

Qaracaoğlana nəzirə

Bir ala gözlüyü aşiq olmuşam,
Alsam – ola bilməz, almasam, ölləm.
Qullığunda qolu bağlı qul kimi
Qalsam – ola bilməz, qalmasam, ölləm.

İgid sonu gözler, köhlən – qabağı,
Baharda bəslənər şamama tağı;
Onun istəklisi, onun qonağı
Olsam – ola bilməz, olmasam, ölləm.

Doğrusu, çıxılmışam bir günü evdən,
Olmuşam möhnətin sürgünü evdən;
Əzəlki arvadın tərkini evdən,
Qılsam – ola bilməz, qılmasam, ölləm.

Arsız yaşamaqdan ölmək yaxşıdır,
Namusu, qeyrəti bilmək yaxşıdır.
Yenə ağlamaqdan gülmək yaxşıdır;
Gülsem – ola bilməz, gülmesəm, ölləm!

Şəmşir heyran hər işinə Pərinin,
Bu naz ilə yerinə Pərinin.
Gündə yüz yol görüşünə Pərinin
Gelsəm – ola bilməz, gəlməsəm, ölləm.

1946

GÜL SƏN YANIMDA

Sənsiz qəmgin olub yaralı qəlbim,
Danış sən yanımda, gül sən yanımda.
Dərdimin dərmanı, təbib-loğmanın,
Əylen sən yanımda, qal sən yanımda.

Hüsnünə aşiqı qoymusan həsrət,
Olmazmı insana insandan medət?
Meylimin sazının simini tərəfət,
Oxu sən yanında, çal sən yanında.

Gel qurma Şemşirə fənd, ne lazımdı?!
Eləmə zülfünə bənd, ne lazımdı?!
Nabat ne lazımdı, qənd ne lazımdı?!
Şekərsən yanında, balsan yanında!

1921

DÖRD FƏSLİN ZİVƏRİ

Nə gözəl yaradıb səni yaradan,
Camalın Günsədən, Aydan utanmaz!
Dörd fəslin ziveri bəxş olub sənə,
Yanaqların zərrin yaydan utanmaz.

Çetin işdə dosta demə yalanı,
Məhəbbət şehrini salar talanı,
Pərvaneler şam başına dolanı,
Külə dönsə haqqı-saydan utanmaz.

Hele səndən kəsilməmiş gümanım,
Şemşirə istəkli, a mehribanım,
Yolunda layiqsə, vardır bir canım –
Kasib olan kasib paydan utanmaz.

ÇILGƏZ

Mən səni görəndə dağıldı dərdim,
Sonalar gölündə üzəndə, Çilgəz.
Qız çeker laçınlar, səslənər dağlar,
Sekib kekliliklərin süzəndə, Çilgəz.

Qarışıb bənövşə qərenfillərə,
Yaylaq göy fərşini açıb ellərə,
Göz doymur baxmaqdan şüx gözəllərə,
Can ahr qəmzəsi gezəndə, Çilgəz.

Nergizin boynuna qol salıb lala,
Zanbaqlar gəzdirir əldə piyalə,
Vüqarlı qayalar dalmış xəyalə,
Yamacda, dərədə, düzəndə, Çilgəz.

Qızıl güller taxılıbdı budağa,
Ətrini aparır yellər uzağa,
Arzum budur: gelib çıxsın bu dağa –
Şemşir tek nabeləd azanda, Çilgəz.

QONURUN

Havasından, torpağından yarandım,
Qohumum, qardaşım, atam Qonurun.
Xəlq olmuşam onun kimi anadan,
Öpüb etəyindən tutam Qonurun.

Gəlsən görüşünə Keyvir bulağın,
Öpüşsən, soyuqdan donar dodağın;
Əziz tutur xatirini qonağın,
Gecələr köksündə yatam Qonurun.

Unutmaz bu yerlər, Şemşir, sözünü,
Çox gəzmisəm dəresini, düzünü;
Belkə tapam tarixlərin izini,
Olarmı sırtına çatam Qonurun!?

DAĞLAR

Adın bir şerimdə olmasa sənin,
Olarmı sözümün marağı, dağlar.
Çəmənə, çıçeyə, düzə yaraşıq –
Aranın başının papağı dağlar.

Ağ dumanılar ciyin üstən baxmasa,
Yağlı buludlar şimşek çaxmasa,
Yaz köksündən daşqın sellər axmasa,
Yanar Qarabağın torpağı, dağlar.

Aşıq Ələsgərdən, Aşıq Qurbanın,
Balaca Bəhməndən, Məmməd Aslandan,
Şəmşir ayrı düşüb gör nə zamandan,
Amandı siz verin sorağı, dağlar!

DÖZƏRMİ

Alışmasa səməndərin qanadı,
Pərvanə yanmasa oda, dözəmi?
Etməsə mərizə təbib imdadı,
Olan dərdi çox ziyada, dözəmi?

Gül kimi saralan, solan məni gör,
Camalına aşiq olan məni gör?
Gözlərinə həsrət qalan məni gör,
Müntəzir ay melekzadə, dözəmi?

Məhəbbət daşqındı Kürdən, Arazdan,
Əndəlib meylini kəsərmi yazdan.
Kami-dil almadım şahin, şahbazdan,
Çatmir könlüm bir murada, dözəmi?

Şəmşir tanınmışdı adı-sanından,
Çıxıb ustadların imtahanından.
Sevən aşiq keçməlididi canından,
Verməsə ömrünü bada, dözəmi?

YAPIŞIR

Bəzən üz çevirib gül quecur xarı,
Bülbül vəfalı güldən yapışır.
Namərd tapdalayır yixılanları,
Mərd olan durğuzur, əldən yapışır.

Adam var dünyanın dərdini çekir,
Xalqın varlığına cleyir şükkür.
Əğniyalar yer üzündə qan tökür,
Fitnəyə yol verir, felden yapışır.

Adam var bəd gündə çox gəlir kara,
Dostuna can qıyrı düşəndə dara.
Adam var düz yoldan çıxır kənara,
Ətəyi tikənlə koldan yapışır.

Adam var özünü edir oyuncaq,
Tamaħla qazanır yemir doyunca.
Göz çəkmir özgədən ömrü boyunca,
Lütfəsi şeytandı, qaldan yapışır.

Adam var ki, böhtan yardım adına,
Cosarotdo deyməz bivec qadına.
Şagird var ustadı salmır yadına,
İlqarı unudub, puldan yapışır.

Aşıq xeyli gün keçirdi qocaldı,
Sözlərim, qədrini bilənə qaldı,
Uzun kösöv el yandırmaz – misaldı,
Nakəs başa düşmür küldən yapışır.

Şəmşir yar qaşına vurulmadımı?
Axıb çaylar kimi durulmadımı?
Ha yazdı, yaratdı yorulmadımı?
Obadan ayrılmır, eldən yapışır!

AĞDABANDA

İltimas eylərəm məktub alana,
Eylesin bu sözü car Ağdabanda.
Arif duyar, bir söz çatmaz nadana,
Dərd ehlinə eylər kar Ağdabanda.

Vurğunu olmuşam mən o diyarın,
Soyuq bulaqların, buzlu dağların.
Keçirmişəm altmış yeddi baharın,
Qış vaxtı görmüşəm qar Ağdabanda.

Məhəbbəti zövqü şefasız olan,
Dərd üstə qəm qoyan, şefasız olan,
İlqarsız, imansız, vəfasız olan
Neçə bəd illərim var Ağdabanda.

Yamanları nə şad olsun, nə gülsün,
Bilinməz sırları qoy aləm bilsin,
Elin qəzəb əli başını bölsün,
Çəksin o da ahu-zar Ağdabanda.

Şəmşirəm, bu işə eli qatmiram,
O namərdin tikəsini dadmiram,
Gecə-gündüz nifrin edib yatmiram,
Məhv olsun o xain mar Ağdabanda.

OLMAZ

Süfrə nemətinə ehtiram gərək,
Vəsfini deməmiş ıal yemək olmaz.
Xoşdur duz-çörəyin qədrini bilmək,
Olmasa bir ehli-hal, yemək olmaz.

İgid olan qayalara dırmanı,
Vaxtı keçəsə döymək olmaz xırmanı,
Bağdadda, dəyməmiş sarı xurmanı
Üzüb budağından kal yemək olmaz.

Şəmşir, sözün mərd yanında ötərdi,
Lütfü təmiz olan dada yetərdi,
Nanəcibin şerbəti də zəhərdi,
Namərd kölgəsində bal yemək olmaz.

QAR ÖLDÜRÜRMÜŞ

Deyirlər düşübmüş Novruz borana,
Onu Qəndab kimi yar öldürürümüş.
Mənə deyən yoxdur sən nə gəzirdin,
Uzun yolda səni qar öldürürümüş.

Qış günü sandım ki, dağlar çəməndi,
lalələr, nərgizlər elə həməndi.
Aldandım keçmişə, itirdim zəndi,
Ağılsız insanı tar öldürürümüş.

Şəmşir, zimistana bağladın vəfa,
Görmədin işrətin, ha çəkdin cəfa,
Sən niyə yol verdin o nainsafa,
Bülbülü gül üstə xar öldürürümüş.

SIĞINSIN

Bir xəstənin son umudu mərd ola,
Qəm etməsin, kərəm-kana sığinsın.
O ki, mehribandı ata-anadan,
Bəndə gərək mehribana sığinsın.

Sidqilə çağırısan qolsuz Abbası,
Sahib-ez-zamanı, Xızır İlyası,
Bir adı Qəşəməm – müşkül ağası,
Qul olan kəs bu pirana sığinsın.

Pərişan baxanda gözün her mənə,
Şəmşirəm, dağ çekir nə qəder mənə.
Şəxavət ehlini sən göstər mənə,
Aşıq kimə, ey zamana, sığinsın?

HƏR İŞDƏ¹

Özü üçün umac ova bilməyən
Özgəsinə kəsə bilməz, əriştə!
Əlbət, biçarəyə deyən olmuyıb,
Gərək insan mahir olsun hər işdə!

Suyunu çox edib, kesib duzunu,
Qırıb yere salıb, baş-buynuzunu.
Vurub çənəsinə, əyib ağızını,
Baş açmadım şəbbə tutub, fəriştə?

Sağ olsaydı, göstərərdik Mehriyə,
Deyərdi ki, burnu dönüb dəhriyə.
Oxşarı var pəri siniq cəhriyə,
Qır qurtarın, iy dolaşın kirişdə!

Az olsa da mənim adım, sanum var,
Ağlayardım, eyləməsəm eldən ar.
Bilmirsən, el vurma, eyləmə murdar,
Bir işə ki, səndə yoxdu səriştə!

Şəmşirdə var etibarın hörməti,
Belə olmur sənətkarın hörməti.
Məni açır yoldaşların hörməti,
Minnətdar olaram Sizlə görüşdə!

EDƏN MƏNI

Bu sadə xasiyyət baratdı məndə,
İnsanlıq, ismətdi baş edən məni.
Həyalılar lal eyleşir görəndə,
Həyasızlar olur çəş edən məni.

Nə ümmanam, nə dənizəm, nə dağam,
Qurbanın yadigar barlı bir bağam.
Özdüyümdə damcı daman bulağam,
Əsərim təbimdir coş edən məni.

Şəmşirəm, sözümün olmamış kəmi,
Dayağımızı Hakimlərin Hakimi.
Doğru həqiqətdi son deyən kimi,
Bu gücü-qüdrətdi yaşıdan məni.

DURMUŞAM

Qədir bilib, məni adam sayanın, –
Qulluğunda canla-başla durmuşam.
Dilqanmazı, hesabını bilməzi, –
Vurmağa ağaclə, daşla durmuşam.

Naşı təbib, gel, el vurma yarama,
Meylim üçün qəmli hicran arama.
Halal nemətimi qatma harama,
Öz yerimdə halal aşla durmuşam.

Dosta zərər dəyməmişdir əlimdən,
Şəmşir, kimsə inciməyi dilimdən.
Yeri gəlse, çəkinmərəm ölümdən,
Günüm keçib, 80 yaşla durmuşam!

ELLƏR

Başım yastıqdadı, yanım döşəkdə,
Gedənə-gələnə baxıram, ellər.
Deyirdilər kərəm çoxdu feləkdə,
Acı dərmanları bixuram, ellər.

Dastanım söylənir elin ağızında,
Əjdaha kam açıb yolun ağızında.
Axşam günəşiyəm tilin ağızında, –
Dağlardan batıram, yaxıram, ellər.

¹ Aşıq Şəmşir bir redaksiyaya şeir göndərir. Onun şerini cybocər şəkəl salıb dərc edirlər. Şeir bu münasibətlə yazılmışdır.

Şəmşir, o gördüğün bu dünyadımı?
Canını yandıran məhşər budumu?
Mahallara tanış olan adımı
Xəstəlik çevirir, yıxıram, ellər.

KEÇİB GEDİR

Tərlan baxtım, bir qanadlan, havalan,
İstəkli dostlarım yan keçib gedər.
Keçən saniyələr, yel olan anlar,
Ömürdən azalıb san keçib gedər.

İndi bağlı deyil, əllər açıqdı,
Dinib danışmağa dillər açıqdı,
Könüldən-könüllə yollar açıqdı,
Ürəkdən-ürəyə qan keçib gedir.

Daha tədbirini çəşibdi sərim,
Gezir hər diyarda şerim, əserim,
Şəmşiri unudub istəyənlərim,
Cəsəddən ayrılib, can keçib gedir.

GÜN AXŞAM OLDU

Məni dərdə salan, alagöz pərim,
Bəs niyə gəlmədin, gün axşam oldu?
Xəstəyəm, tebibim, gel eylə derman,
Derdimi bilmədin, gün axşam oldu.

Bəxtəver başına sallanıb gedən,
Bir bəri baxmadın söyle bir nədən?
Söhbət məqamında heç mənimlə sən
Danışıb gülmədin, gün axşam oldu.

Qocanın sevgisi qoca yaxşıdı,
Gör necə münasib, nece yaxşıdı!
Mən dedim ixtilat gecə yaxşıdı,
Gecəyə qalmadın, gün axşam oldu.

Bu gülərdən bağçamızda üz barı,
Göz önünde dolan barı, gez barı,
Gece olmasa da, bu gündüz barı
Könlümü almadın, gün axşam oldu.

Eşqim canda, məhəbbətim soraqda,
Şəmşirə vədəni verdin nə vaxta?
Məcnun kimi gözləyirəm qıraqda,
Yadına salmadın, gün axşam oldu.

1947

GÖRÜNSÜN

Haray bizim başı dumanlı dağlar!
Bax, ay gözüm, yaxşı tanı, görünsün.
Kəndimizin Sarı yali, Buzluğu,
Şiş Qayanın Bezirganı görünsün.

Xəstəyəm, yatdığını bu yer şəhərdi;
Bir yanım çırpinan bəhri-Xezerdi.
Hər yana baxıram, cənnət təhərdi,
Könlüm ister Ağdabanı, görünsün.

Şair Osman eşitseydi, gələrdi,
Bəlkə bu dərdimə dərman bilərdi;
Eynim açılardı, üzüm gülərdi,
Dostu-mehribanım hanı, görünsün.

Özüm Kəlbəcerli, eşqim yüz bulaq!
Hər şəhər etrini gətirir sazaq,
O yerlər gözümüzdən olmasın uzaq,
Şəmşir üçün hər nişanı görünsün!

AYPARAM

Hamı desə qapqaradı, inanma,
Hər gözəldən lap qoşengdi Ayparam.
Huri, pəri ona bərabər olmaz,
Gözəllikdə bircə təkdi Ayparam.

Bir Dan ulduzudu bu Qənbər qızı,
Gözlərindən gülür, güldürür bizi.
Quzeylərdə moruq kimi qırmızı,
Güneylərdə çiyəlekdi Ayparam.

Qaşı qara, gözü qara, xub qara,
Bax Şəmşirin nəvesinə – lap qara.
Var alnında birçəkləri top qara,
Oxşayışda bir mələkdi Ayparam!

YERİDİ

Bəhmen Dəlidəğdi, Kərəm – Çalbayır,
Kəlbəcerin qoşa dağı yeridi.
Alova yandırdı eli-əbəni,
Dostların qəlbine ağı yeridi.

Felək, yaman vurdun alim insanı,
Bu dərya kamallı qananlar hanı?
Vaxtsız döndü Balacanın dövranı,
Qəlbimo qəmlərin tağı yeridi.

Gözü yaşılı qoydu əziz yarını,
Görmodi ömrünün etibarını.
Ağlaşdırıcı körpə oğlanlarını,
Soldu, düşdü gül yarpağı yeridi.

Ata deyib siza çökdi balalar,
Bir aram, təsəlli, kimdən alalar?
Kökündən oynadı böyük qalalar,
Divarı söküldü, tağı yeridi.

Zong çalındı... demək, vədə tamamı,
Bu nə qara səhər, qara axşamı?
Elin bir başçılı yüz min adamı,
Məndlər köçdü, el sayağı yeridi.

Şəmşir, qəmin oldu həddən ziyada,
Bu fərmandan olmaq olmaz azada.
Deyin görüm kim qalacaq dünyada?
Doldu gözüm, ağlamağın yeridi.

CAVANLIQ

Tutub saxlasayıdı bu çərxi-dövran,
Qoymazdım əlimdən qaça cavanlıq.
Mən nə bilim qocalığı görəndə
Qanadlı quş kimi uça cavanlıq.

Ağrı tutub gah solumdan, sağımdan,
Bir zorə nəf yoxdu ağlamağımdan.
Məndlər məclisində saz çalmağımdan
Keşkə gəlib söhbət aça cavanlıq.

İncimərəm pirim verən baratdan,
Yerişdə, yürüsdə keçirdim atdan.
Gözüm nurdan düşüb, dizim taqatdan,
Yorulub, hey vermir qıça cavanlıq.

Əzəldən qəlbimə olan müsəlsəl,
Nə tezçə üstümdən belə çəkdin əl.
Bu düşkün günümdə harayımıma gəl,
Qoyma ömrüm çıxa puça cavanlıq.

Ölüm haqqı, fəlakətmiş qocalmaq,
Dohşetdi insəni pis günə salmaq.
Yoxdu bu qanunda cavan qız almaq:
Ondan bize çətin keçə cavanlıq.

Əhli-hal olmuşam, deyirlər derde,
Özümdən şikayət etmərəm bir də.
Qoyma Şəmsir qəmdən tapmasın zədə,
Mən olmuşam parça-parça, cavanhıq.

1976

GƏL

Qarabağ gözəli, bizim dağlara,
Zimistanın gözü yumuşanda gəl.
Buzlu bulaqların buzu sıanda,
Nergizin dodağı qımışanda gəl.

Her fəslin öz vaxtı, atalar demiş,
Qarağat, ciyəlek olanda dəymış.
Bonövşə, qərenfil şəhə bələnmiş,
Lalənin yarpağı yumuşanda gəl.

Al-yaşıl bəzəyir yaylaqları yaz,
Bülbül bağçalarda eyləyir avaz.
Çayların üstündə çığışanda qaz,
Göllərdə sonalar çımişəndə gəl.

Buludlar karvanı dağdan aşanda,
Sellər köpüklenib qucaqlaşanda,
Quzular meleşib sizildaşanda,
Körpeçə əmliklər emişəndə gəl.

Bizim Dəlidağa çıxməq istəsən,
Murova, Mendilə baxmaq istəsən,
Dösünə çəməngül taxmaq istəsən,
Piltan şəh içində nəmişəndə gəl.

Dan yeri səslənib, dağ uyuyanda,
Səhərin ətrini ürək duyanda.
Buzlu bulaqların əl-üz yuyanda,
Qızların barmağı göyneşəndə gəl.

Dağda soyuq da var, qar da, boran da;
Lezzət verir yay alaçıq quranda,
Qızılquş qayada kəklik vuranda,
Laçınlar ovuna gəmişəndə gəl.

Beş ay cənnət olur dağların hali,
Yaylaqlar cəməndən toxuyur xalı,
Uyunur pətəkdə beçənin balı,
Yeməyə şirindi tamı şanda, gəl.

Şəmsir qənaətdi vergi payına,
Payızına, baharına, yayına,
Əliklər meşədə qoyun-qoyuna
Doluşub kölgədə yataşanda gəl.

BƏSİMDİ

Fərzəndə Məmmədim soruşub halim,
Mənim halim yaxşı haldı, bəsimdi.
Neynirəm, olmasın arının balı,
Sevgilimin ləbi baldı, bəsimdi.

Dilimdə əzbərdi onun dastanı,
Şəms olub aləmə, tutub hər yanı.
Beyaz sinesinin əsel busatı
Dəymişdi, ötmüşdü, kaldi, bəsimdi.

İstəkli olarsa ər ilə arvad,
Çatar mətləbinə, tez tapar nicat.
Taledən səadət, iqbaldan barat,
Verən verib pürkamaldı, bəsimdi.

Yanağı gül, dodaqları – mirvari,
Qoynu cənnət, sanki bir yaz baharı.
Olmaز daha ürəyimin qübarı, –
Üzündəki qara xaldı, bəsimdi.

Günəş ol, aləmə sal işıq, Şəmşir,
Ver ali məclisə yaraşıq, Şəmşir,
Yarım deyir mənə bu Aşıq Şəmşir
Qocadı, qaltaqdı, saldı, bəsimdi.

1976

GÖRDÜM

Aşıq Veli ellərini dolandırmı,
Babamız Miskinin yerini gördüm.
Yaqubun qəbrini ziyarət etdim,
Abdal ocağının pirini gördüm.

Baxdım qurğusuna Qarabulağın,
Öpdüm tutya kimi daşın-torpağın.
Dumanı yarıldı o Qanlıdağın,
Buluda boy çəkən sərini gördüm.

Əhsən, sed aferin bu haqqı-saya! –
Səadətdən bizə bəxş olan paya.
Oğlanlarda ədəb, qızlarda haya,
Qocalar üzünüñ nurunu gördüm.

Koroğlu qalası, Eyvazın yurdı,
Gözəl mənzorəsi məni doyurdu.
Döyüş gönüdümü, nə vurhavurdu?
Çapar köhlənlerin tərini gördüm.

Baxanda Şanalı dağına sarı,
Başı dumanlardan qalxıb yuxarı, –
Göstərdilər mənə dəli Qoşqarı,
Çiçəklərin bəhri-bərini gördüm.

Şəmşir, bu yerlərin ətri mey-məzə,
Yetişdim cənnətin bağına təzə.
Güzarımız düşdü Səbətkeçməzə,
Bir qoca mayanın nərini gördüm.

MƏNİM DƏ

Elin nəgməkarı, aşağıyam mən,
Siz qalın qaydına bəri mənim də.
Nə umuram qocalıqda təzədən?
Meylim axır dosta sarı mənim də.

Demeyin pisniyyət olub ağsaqqal,
Məni məcbur edir, doğrudan, bu hal,
Yamanca göysünüz, vermirsiniz bal,
Olsa istəməzdim arı, mənim də.

Tamahkar olmadıım bu günə qədər,
Qapını kəsmirəm dilənçi təhər.
Şah beçə yaxşıdı, versəniz əger,
Olar arıxana vari mənim də.

Arılarda hər tamaşa gözəldi,
Gahdan sanca gözə, qaşa gözəldi.
Vizildaşa-vizildaşa, gözəldi,
Karvan çəkə yal yuxarı mənim də.

Büzsə dodağını kimin arvadı,
Bil ki, o payı da fələk budadı.
Könülsüz xələtin heç olmaz dadı,
Çəkib başım bu azarı mənim də.

Bizim bu sevdamız əcəb iş olsun,
Səbəbkər köməkçi haqq-gərdiş olsun.
Töhfəninən görüm biri beş olsun,
Oyansın baxtının tarı mənim də.

Əqliniz nə kəsir belə keflidən?
Şəmşir kimi gelhagəlli, nəflidən.
Bar gətirsin Dovudludan, Çöplüdən,
Adım olsun baxtavarı mənim də.

ŞƏMŞİRİ GÖRƏNDƏ

Bu dağlardan küsüb köç eleyirsən;
Qayıdır dağlara gələrsənmi, hə?
Yaxşı sözü nahaq dedim yamana,
Yaxşı sözü yaman bilərsənmi, hə?

Səni uçuruma aparır bu hal,
Yaraşmaz təzədən olasan hambal.
Var getdi əlindən, oldun şil, topal,
Özün də halına gülərsənmi, hə?

Mığmıçı sancanda gözlərin şisər,
Bulaqlar əlinə çetin yetişər.
Dilin dəhanında od tutub bışər,
Alışib yanarsan, ölürsənmi, hə?

Gecikmədim, tez də dedim, baxmadın,
Tədbir etdim, söz də dedim, baxmadın,
Əlli dedim, yüz də dedim, baxmadın,
Ağlayıb göz yaşın silərsənmi, hə?

Ogarsan zülmətdə qalanlar kimi,
Payızda saralıb, solanlar kimi,
Yayın istisində ilanlar kimi
Şəmşiri görəndə mələrsənmi, hə?

1979

BƏXTİM

Aşıq Ələsgərə nəzirə

O şahım, ustadım Ələsgər demiş:
Dur gel, a saqqalı çal qoca baxtim,
Quş kimi havalan, elə bir gərdiş,
Sal bizim tərəfə yol, qoca baxtim.

Başlayaq söhbətə, sözə çıx barı,
Məndən kənar gəzme, üzə çıx barı,
Qayadan, qolpundan düzə çıx barı,
Gedib qucaqlama kol, qoca baxtim.

Öpüm ayağından, tutum dizindən,
Hara getsən, əl çəkmərəm izindən.
Atma nəzərindən, salma gözündən,
Dar gündə köməkdar ol, qoca baxtim.

Təbəssüm et sözüm xoşa gedəndə,
Dolu gəlim nəfli işə gedəndə.
Zər gətirim qara daşa gedəndə,
Elə qiymətimi ləl, qoca baxtim.

Əlində var dərdə dərmanın cəmi,
Sən qurtar canımdan möhnəti, qəmi,
Necə ki, mən səni çağırın kimi,
Məni də çağırır el, qoca baxtim.

On beş aydır çıxmır xəstəlik candan,
Əlac hanı, gəlib çata bir yandan?
Döşəkdən, yastıqdan, qəmli yorğandan,
Durğuz, at mərizə əl, qoca baxtim.

Açılsın düyünum, düzəlsin işim,
Bahara bənzəsin, yaz olsun qışım,
Dostun məclisində deyim, danışım,
Eləmə dilimi lal, qoca baxtim.

Bir yol göster yolun azan çəşqina,
Hicranı, qüssəni həddən aşqına.
Doğru haqqın, yaradanın eşqinə,
Qəlbimdən qaranı sil, qoca baxtim.

Şəmşirin baratı, baxtı gətirsin,
Çetin iş düzəldən özü yetirsin.
Payına xoş səadəti götürsün
Çəksin bu kağıza qol, qoca baxtim.

ƏKBƏR

Toyu yas olan oğluma

Niyə yasa döndü bu toy-büsatin,
Vay-şivənli keçir yiğnağın, Əkbər.
Odur, gəzir səni, kişnəyir atın,
Səsini eşitmır qulağın, Əkbər.

Gün hələ yaxmamış düşüb axşamın,
Gözündəmi qaldı bu arzu-kamın?
Qaralıb ocağım, sönübüdü şamın,
Nə tczdən keçibdi ocağım, Əkbər.

Adaxlı oğlan da belə yatarmı?
Düşkün atasını çölə atarmı?
Ovçu da bəs öz qanına batarmı?
Qanına boyanıb yarağın, Əkbər.

Gəncədə yanında pay-pürüş alan,
Toyuna tədarük alagöz oğlan.
Məni qınamasın oğul ağlayan,
Sinəmi yandırıb bu dağın, Əkbər.

Hanı gözəl boyun, o yaraşığın?
Yolunu gözləyir sevgi aşığın.
Görünmür evində lampa işığın,
Yaman qaranlıqdı otağın, Əkbər.

Özündən dəyibdi özünə qada,
O yatmış taleyin çatmayıb dada.
Təzecə saldığın bağı-bağçada,
Oynasıր əllərin, ayağın, Əkbər.

Qonşusan Məhəmməd, hem Qardaşxana,
Əmin Əmir, Tahb yatır yan-yana.
Oğulluq eləynən baban Qurbana,
De: baba, gəlibdi qonağın, Əkbər.

Qərq olub möhnətə, qəmə gəlibson,
Qayıtmaz bir yola demə gəlibsen,
Dərsini tapşırıb kimə gəlibsen,
Qəlbimə od salıb bu dağın, Əkbər.

Səmşirəm, bir Haqqə şikayət edim,
Dünyanın özündən bu möhnət qədim...
Səni axtarmağa hayana gedim?
Gəlmir bir tərəfdən sorağın, Əkbər.

1965

TƏZƏ YAZ GƏLİR

Zərdən yəhərləyib bahar atını,
Ellerin bayramı təzə yaz gəlir.
Yuxudan oyadır nəbatatını,
Bu ana torpağa min muraz gəlir.

Ağ duman özünü fərş edir yerə,
Verir nefəsini gül abutərə.
Qar eriyir, çay axıdır hər dərə,
Deyirsən hər yandan Kür-Araz gəlir.

Yarpağı açmağa hökm edir külək,
Bahar köhlənini minir bir mələk.
Açılib bənövşə, çəmən, gül, çiçək
Səfali dağlara al-beyaz gəlir.

Bağlar inci düzür bağ düyməsini,
Hər xılqət gözləyir öz vədəsini,
Ucaldır bağçada bülbul səsini,
Qayada kəkklikdən xoş avaz gəlir.

Doluxur yağışlı qara buludlar,
Qalxır qoruncalı, yoncalı otlar.
Düzəlir yaylaqda qurğu-büsətlər,
Çobanlar ney tutub sərəfnaz gəlir.

Sürülən yayılır Murov dağına,
Vaxt yetir fəslin gözəl çağına.
Elin mərasimli toy-yığnağına
Şəmşirin əlində telli saz gəlir.

DURNALAR

Yazda səfər edin Yalnız dağına,
Batarsız çıçoyə-gülə, durnalar.
Qoyun köç vaxtnı bahar çağına,
Onda gəlin bizim elə, durnalar.

Xılqətiniz halal, lütfünüz təmiz,
Sakit uçuşunuz salmamış bir iz
Gəlin, vədənizə göz dikirik biz,
Sallığıınız ərşdən yola, durnalar.

Heyran edərsiniz sujar qızını,
Hər nefəs oxuyar xoş avazını,
Şəker dilinizdə şadlıq sazını
Gedərsiniz çala-çala, durnalar.

Ellərdi qəlbinin yaxın sırdaşı,
Fikir dəyişərmi ağıllı başı?!
Bu il yola saldım altmış beş yaşı,
Ürəyim cavandı hələ, durnalar.

Bir zaman qarşına çıxanda Qoşqar,
Şəmşir sizə xilas olmaq arzular.
Başçı vurulmasın, pozular qatar,
Vermeyin fırsatı ələ, durnalar.

BİR GÖZƏLİN ŞƏKLİNƏ

Etibarsız ömür, nə dəyim sənə?!
Dünyanın bir ovuc torpağısanmış...
Suaşa cavabsız bu nə baxıdı?
Hüsnünə baxana göz dağısanmış.

Səndən nə təselli alım indi mən?
Düdübsən yanına lale, gül, çəmən...
Dinməz bir daş kimi durubsan həmən,
Kirimiş qayalar sayağısanmış.

Hani sazin, sözün, eşqin, baratin?
Nə yaman yorulub köhlən Qıratın?
Hani qızılıgül tək rəngin, sıfətin?!
Payızın saralmış yarpağısanmış.

Aşığın sazına sən oldun aşiq,
Qəlbini qəlbinə etdin sarmaşıq,
Bir zaman ay kimi salırdın işiq,
Tez yanıb, tez sönən çirağısanmış.

Yadına gör kimi saldın, a Şəmşir,
Dərin xeyallara daldın, a Şəmşir,
Sualına cavab aldın, a Şəmşir,
Dünyanın köçəri qonağısanmış.

GÖZƏLSƏN

Vurğun ana deyib Azərbaycan,
Gözəl ölkəmizdə sən də gözəlsən.
Layiqlisən saza, sözə, dastana
Zərli Bakı, sən hər gündə gözəlsən.

Çatırıq qoynunda çox arzumuza,
Yetişirik neçə metləb, muraza.
Qurtarmaz tərifin – min şair yaza,
Sən yüz də gözəlsən, min də gözəlsən.

Sərvətli, qiymətli, zərli məskənim,
Ürəyim, istəyim, cismimdə canım.
Ey qızıl torpaqlı Azərbaycanım,
Gəzmərem sinəndən gendə, gözəlsən.

Koroğlu yurdusan, Nəbi yurdusan,
Yetirmisən neçə igid növcavan.
Ürəyimin damarından axırsan,
Çoxdu məhəbbətin məndə, gözəlsən.

Söylə hicranına dözərmi Şəmşir,
Deyirəm vəsfini aləm eşidir.
Bulaqların yayda barmaq üzüdür,
Əslİ cənnət, bu təmkində gözəlsen.

XƏTRİMƏ DƏYDİN

Zəher olsa mərd əlindən içərdim,
Bu sözdə aşkara xətrimə dəydin.
Namərd tənəsindən çoxaldı dərdim,
Yandı cismim nara, xətrimə dəydin.

Mənim kamalımdı özümə şahım,
İqbalım, taleyim, büstü penahım.
Baxanlar görür ki, yoxdu günahım,
Vurdun mənə yara, xətrimə dəydin.

Şəmşirin var öz yarası, qurtarmaz,
Acı dilin yüz yarası qurtarmaz,
Belə xoryat söz yarası qurtarmaz,
Bu dərdə yox çara, xətrimə dəydin.

GƏLSİN

Nakəsin gəlişi nə yaman oldu,
Mən dedim gəlsə də, uzağa gəlsin.
Könlümün gülşəni saraldı, soldu,
Lənət mərdimazar "qonağı" gəlsin.

Niyə geldi bitmiş işə su qatan,
Əfsanə söylədi, danışdı hədyan.
Adəmi Həvvadan ayıran şeytan
Yansın əslİ, nəсли duzağa gəlsin.

Qaratikan kimi düşdü araya,
Fil dözərmi belə ağır yaraya.
Şəmşir yazıq hara getsin çaraya,
Bilsin qohum, qardaş sorağa gölsin.

KÖMƏYİM

Ürək dostum, məndən küsmə, incimə,
Mənim de əzəller vardı köməyim.
Kimden gileylənim, ərk edim kim?
Könlümdəki dövlət, vardı köməyim.

Deyim sənə əhvalımı ağ olsun,
İstəyen dostların dəmi çağ olsun,
Oğlanlarım öz işində sağ olsun,
Üç yaşında Şəhriyardı köməyim.

Şəmşirin ilhamı gurdı, nəzilmir,
Bollanır dövlətim, varım kəsilmir.
Maral balası tek yaxına gelmir,
Mənim qələm qaşlı yardı köməyim.

NƏ YAZIM

Tərlandan yazıram sevinir əlim,
Ətsiz yansız kəpənəkdən nə yazım?
Bir azca yorğunam yatım, dincəlim,
Bu yay günü mən milçekdən nə yazım.

İndi səsə düşüb ünү çıxmayan,
Günəşdən danışır günü çıxmayan,
Evdən bir urvalıq unu çıxmayan,
Söhbət açır bəs kəpəkdən, nə yazım?

Qanqal desə reyhanam gül gülər,
Damçı özün Araz saysa sel gülər,
Sağsağana laçın desəm el gülər,
Hədər yere bu bəzəkdən nə yazım?

BƏRİ BAX

Ey sevgilim, elə keçmə kənardan,
Ala gözlüm, əlaməndi, bəri bax!
Həqiqi aşiqin dönməz ilqardan,
Qəlbim səni yenə andı, bəri bax!

Mələksən, zəmanə hardan düşübsən?
Şəvə saçla buludlardan düşübsən,
Demə qocalıbsan, kardan düşübsən,
Çərxi-gərdiş nərdivandı, bəri bax!

Bədr Aya oxşayırsan qaşından,
Mən sənə müştəğam cavan yaşından,
Sənin od vurduğun eşq ataşından
Alişdi cəsədim, yandı, bəri bax!

Mənəm qohum-qardaş, ellər ayısı,
Bülbül kimi qızılğullar ayısı,
Olduq sənlə aylar-illər ayısı,
Görüşmürük nə zamandı, bəri bax!

Bələ yarammışdı bəşər, ağlaram,
Çəkərəm ya xeyir, ya şər ağlaram,
Ətrin xatirimə düşər, ağlaram,
Yandı sinəm, yaralandı, bəri bax!

Hicrin, qəmin yollarında süzgünəm,
Şəmşirəm, sözümüzde doğru-düzgünəm.
Derdə düşmüş bir xəstəyəm, üzgünəm,
Yar, baxışın bir dərmandı, bəri bax!

1948

Mənəni, məzmunu bir düşün, hərif,
Gör vəsfı yaradan kimə göndərib?
Mən yaziq nə edim, yaraşmir tərif
Boş kəllədən, boş ürekdən nə yazım?

Şəmsirə edirsən hökmü əmrən,
Batır qulaqlarım səsən, hənirdən.
Yazaram poladdan, daşdan, dəmirdən,
Tozarandan, göbələkdən nə yazım.

KÖKLİK

Görəndə uçarsan yad ovçuları,
Düşərsən dağların başına, kəklik!
Qan ağladım səni görüb yaralı,
Bir bax gözlərimin yaşıma, kəklik!

Qayalarda qumru kimi ötersən,
Görüb ovçuları yerə çökərsən,
Səhər-səhər qayalarda səkərsən,
Çıxarsan yurdumun daşına, kəklik!

Bahardır, işvələn, naz ilə oyna,
Oxu şirin-şirin, saz ilə oyna,
Ucalsın üreyin yaz ilə, oyna,
Baş əymə dağların qışına, kəklik!

Üreyim yolunda olubdu bitab,
Üzümə səpildi ətrindən güləb;
Gözəl yaramışan, ey zülfü pürtab,
Sürməni çəkmisən qaşına, kəklik!

Şəmsir fəraigində olubdu bihal,
Gözlərində sürmə, buxağında xal,
Dəhanında şəker, ləblərində bal,
Gəlirmi sözlərim xoşuna, kəklik?!

1946

GÜLÜR

Hərdən mənə qız-gelinlər gülerdi,
İndi de qocalmış qarilar gülür.
Qırmızı yanaqlar gülmüşdü bəsdi,
İndi sir-sifəti sarilar gülür.

Hər naşı, nabeləd yolu bacarmaz,
Barama olmayan xalı bacarmaz,
Məkəs-milçək beçə balı bacarmaz,
Haqqı var, bal verən arılar gülür.

Şəmşirəm, görmüşəm başqa bir kələk,
Aşıqlar, bu dərdə siz gəlin gülək!
Bu necə insafdı, cy sərxı-felok,
Buğda lavaşına darılar gülür?..

QOCALIQ

Gizlənmişdim cavanlığın bağında,
Gəldi məni birdən gördü qocalıq.
Cavanlıq tərləni uçdu əlimdən,
Verdi mənə qəmi, dərdi qocalıq.

Harayıma çatan dostum olmadı,
Qalmağa var idi qəsdim, olmadı,
Qapını-bacanı basdım, olmadı,
Açıdı pəncərədən girdi qocalıq.

Ağzımı boş qoydu, dişimi çekdi,
Ağladıb gözümün yaşını tökdü,
Dızlərimi tutub, belimi bükdü,
Süysünümə çomaq vurdu qocalıq.

Qırmızımağa ərinirəm, doğrusu,
Meh əsondə bürünürəm, doğrusu,
İlan kimi sürünrəm, doğrusu,
Olan taqətimi qırdı qocalıq.

Ürəyim döyüñür, sıxılır hərdən,
Tale məni qoy salmasın nəzərdən.
Yamanca düşmüşəm daha hünərdən,
Məni bu yoxuşda yordu qocalıq.

Daşdım, çaylar kimi axa bilmədim,
Güləşdim, mən onu yaxı bilmədim,
Çalışdım, əlindən çıxa bilmedim,
Ağır yükdü, yaman zordu qocalıq.

İştahım kəsilib nazi-nemətdən,
Kababdan, dolmadan, plovdan, etdən.
Gözəllər yanında düşdüm hörmətdən,
Başında yüz kələk qurdı qocalıq.

Şəmşir, yemesən də durmaq olmur ac,
Həkim verən dişdən olmadı əlac.
Ölməsən, bəsindi tapanda umac;
Boğazımı tikə cirdi, qocalıq.

HƏKİM

Sən bir el həkimi, mən el aşağı,
Yoxdu qəlbimizin qarası, həkim!
Məndən əsirgəmə loğman əlini,
Var isə dərdimin çarası, həkim!

Qan durur bədəndə qoca yaşımda,
Alışib yanıram öz atasımda;
Ağrı gəzir kürəyimdə, başımda,
Sağdı bəs canımın harası, həkim?!

Hər dərdin dərmanı var bizim yerdə,
Uzaqdı insandan qəm də, kədər də.
Ellər aşığını saxla nəzərdə,
Qalsın aramızda burası, həkim!..

Şəmşir xəstələnib bir xeyli yatdı,
Baxtından səadət tez gəlib çatdı,
Həlo bu yazdığını bir cüziyyatdı,
Kəsilmez terifin arası, həkim!

AYRILIQ

Bir günün görüşü min ilə deyər,
Dərdü-qemdi, qiyamətdi ayrılıq.
Cismimə od salar, qəlbimə kədər,
Bir dəhşətdi, kəsalətdi ayrılıq.

Hicranda, möhnətdə qəm gəzer, haşa,
Əndişə insanı salar ataşa.
Ayaqdan od alıb, yetişər başa,
Məlamətdi, zəlalətdi ayrılıq.

Bir gün yəhərlənər əcəlin atı,
Şəmşir, yaranmışın budur baratı.
İsgəndər axtardı, tapdı zülməti,
Onu da torpağa qatdı ayrılıq.

İstisu, Dəlidəğ, Keti, Çalbayır,
Tərif yazan hanı, deyib, yüz ağlar.

Pəncərədən Laçın qara görünür,
Kamil ovçu ovlağında sürünür.
Yazda, yayda al-yaşla bürünür,
Qış dondurar bulaqları, buz ağlar.

Yol üstdəyəm, bir qonağam cahanda,
Aşıq oldum ellər gəzdim her an da.
Mən yada düşəndə toyda, nişanda,
Qanlılar dil deyər, gəlir-qız ağlar.

Əcəl başım üstdə çəkəndə əzan,
Solub ömür bağım olacaq xəzan.
Tapılmaz o gündə şerimi yazan,
Dağlar nale çəkər Şəmşirsiz ağlar.

AĞLAR

Ölüm haqdı yaranmışa ölməyə,
Göy yaylaqlar, heç olmayıñ siz ağlar.
Ömrün ilqarına inanım niye,
Gəldi-gedər yaranmışıq – biz ağlar.

Lale, nərgiz, gül-çiçəkli sinələr,
Qoca könül sizi anar, ün eylər.
Saz çaldığım çıyəlekli güneylər,
Gəzər meni buz bulaqlı düz, ağlar.

Bəs necə ayrılm Qosqar, Murovdan?
Şerimin qılıncı tez düşər sovdan.
Alişar cəsədim, yanar alovdan,
Kabab olsam şış qızarar, köz ağlar.

Mən nə xeyaldayam, fələk nə sayır,
Dərman dileyirom dərdimə dair.

ALTINDAYAM

Dostlar, bağışlayın, dura bilmirəm:
Yan üstə qalmıram daş altındayam.
Üstündə gezerdim qara torpağın,
İndi də mən onun baş altındayam.

Qəbrimi bel, düşər qazib çox dərin,
Mərd necə göstərsin burda hünərin?
Çökmüşəm altına elə bir nərin:
Tərpenməz bir dağın dös altındayam.

Cananım hardadır, mən isə harda?..
Aşıq məğşuş qalıb belə diyarda.
Bir quru qəfəsəm dar bir məzarda,
Kəfənə qəm yağıb, yaş altındayam.

De hanı qələmim, hanı dəftərim?
Nə yazım dünyadan, nə var xəbərim?!
Yetişsin dadıma Kerrari-Kerim!
Suala cavabsız iş altındayam.

Qardaş yox burda əlimdən tuta,
Nə anam, nə bacım, tapılmaz ata.
Gəlib çatdım bu qaranlıq zulmata,
Bala uçurmayan quş altındayam.

Görünmür oylaqlar, gəzdiyim dağlar,
Axtarış hey məni yarımlı qan ağlar.
Gözündən içdiyim sərin bulaqlar,
Bilin, köksünüzün tuş altındayam.

Toylarda çaldığım sədəfli sazım,
Ellərə yadigar qaldı avazım.
Məzar zimistandır, açılmaz yazım,
Boranı səngiməz qış altındayam.

Qeyb oldum gözündən dayı, əminin,
Vəfali dostların, söz həmdəminin.
Mənə çörək verən qızıl zəminin
Kübrəsi olmuşam, xış altındayam.

Oğul hayandadır, qız hayandadır?
Dağlara baxdığınım göz hayandadır?
Şəmsir hayandadır, saz hayandadır?
Fikrə qərq olmuşam, huş altındayam.



BİLMƏRƏM

O məni çox incitsə də,
Mən ondan küse bilmərəm.
Küssəm də, bil, ümidimi
Biryolluq kəsə bilmərəm.

Neşter vurma yaram qanar,
Görən-bilən səni qınar,
Ürəyində dərdinmi var, –
Qaragöz, nəsə, bilmərəm?!

İlqarını o tərk edə,
Şüşə könlüm tapar zədə.
Bulaq üstə verib vədə,
Gəlsə, gəlməsə, bilmərəm...

Can möhnətə edərmi tab?
Yanar bağrim, olar kabab.
Ərşə çeker bu haqq-hesab –
Özgə yol, kəsə – bilmərəm.

Şirin sözü ince, zərif,
İsmi pünhan, beşcə herif...
Şəmsir ona yazır tərif,
Nə deyim pisə, bilmərəm.

SAZIM

Köynəksizdi soyuq dəyib,
Yaman xəstəhaldı sazım.
Derdə qaldı, hala yandı –
Özün derdə saldı sazım.

Bəlkə verim ter dərmanı,
Həzm eləmir hər dərmanı.
Tapılmadı bir dərmanı –
Nə günlərə qaldı sazım...

Küsüb pərdə dodaqları,
Dağılıb bənd-calaqları.
Yaman batıb qulaqları,
Həmişəlik laldı sazım.

Sökdüyüm dörd beş gün idi...
Gündə mənə iş günüdü,
Qocalığı qış günüdü,
Çox bozardı, soldı sazım.

Şemşir səni necə atsın?!
Sənsiz səsi hara çatsın?!
Yorğun düşüb, qoyun yatsın,
Bəlkə durub çaldı sazım.

1916

ELƏ BELƏ

Mən neyləyim, ala qanqal,
Qoxuyanda elə belə.
Arif sözdən metləb duysun
Oxuyanda elə belə.

Yanıb şisdə olduq kabab,
Can bu zülmə eləməz tab,
Sualıma yoxdur cavab,
Soruşanda clə, belə.

İşlərimiz tamam oyun,
Nə mal qaldı, nə də qoyun,
Qurdalar yeyib, tutar toyun
Bax bu yanda elə belə.

Mən sizi inandırıram,
Dağı, daşı yandırıram,
Sözü gizli qandırıram
Balabanda elə belə.

Varlı yeyir, sağır baxır,
Hər kim dinsə, oda yaxır,
Son nəfəsə çatdıq axır
Çıxmır can da elə belə.

Gel sözümüz salma lafa,
Zalim gəlməz heç insafa,
Görünməyib belə cəfa,
Haqqıqı divanda elə belə...

1916

GƏLİN

Bir el saxla, qırma bizi
Burax gedək, sarı gəlin.
Sızıldışır yaralarım, —
Nə vaxt gəlek sarı, gəlin.

Hava soyuq, canım xəstə,
Sən mənimlə durma qəsde,
Beş saatdı ayaq üstə
Oldum hələk, sarı gəlin.

Ürəyində var nə yaniq,
İnsaf elə, biz də caniq...
Baxma mənə donuq-donuq,
Ay daş ürək sarı gəlin.

Son özünü saldın dile,
Sərt dinirsən niyə belə?
Təpinirsən: dur çıx, çölə,
Əsir külək, sarı gəlin.

Şemşir cana gəlib yene,
Nə dillə yalvarım sənə?
Bir işini salsa mənə
Çərxi-fələk, sarı gəlin.

1917

QANIRSANMI

A dördbilmez, eşq oduna
Heç alışib yanırsanmı?
Söylə görüm bu dünyadan,
Sen də bir şey qanırsanmı?

Quzqulağı, istot, bibar,
Hərəsinin bir tamı var.
Düşünmürsen sevgi, nə yar,
Söz, söhbət də anırsanmı?

Nə böyüksən, nə çağasan,
Öz kendində bir ağasan.
Yaz olanda qurbağasan,
Qiş olanda donursanmı?

Nə qaş, nə də göz bilirsən,
Nə yol, nə də iz bilirsən.
Nə düz kelmə, söz bilirsən,
Özün insan sanırsanmı?

Ağzin eyni, burnun çərə,
Dodaqların bir çəmbərə.
Şəmşiri əzmə, heyvərə,
Zülmündən utanırsanmı.

1919

BARIŞMAZMI

Ərk eləyib bir-birindən
Küsən dostlar barışmazmı?
Aralıqda əzəl gündən
Var etibar, barışmazmı?

Dünya vari məhəbbətdi,
Unudulsa zəlalətdi.
Dostu satan xəcalətdi,
Qohum qınar, barışmazmı?

Düz ilqarlı sadiq nökər,
Ilqarından əlmi çeker?
Şəmşiri sən ansan əgər,
İnsafı var, barışmazmı?

1930

TORPAQ

Xəlq olandan sən olmusan
Bize ata, ana, torpaq.
Sən qüdrətdən yaranıbsan,
Çatdırın ada-sana, torpaq.

Bir yuvasan insanlara,
Bac vermediñ tufanlara,
Baş əymədin ne xaçana,
Nə sultana, xana, torpaq.

Hörmət səndə, sərvət səndə,
Şan, şücaət, şöhrət səndə,
Bir tükənmez dövlət səndə,
Çatdırın şövkət-şana, torpaq.

Şəmşir aşiq olub sənə,
Anam kimi görün mənə,
Əl uzat qədir bilənə, —
Yaşat, yetir sona, torpaq.

1939

KÖNÜL

Nədən susdun, nə sakitsən
Dərya kimi daşan könül?
Yoxsa daha qocalıbsan,
Qarlı dağlar aşan könül?

Semaları sən gezirdin,
Behiştlerdən gül üzürdün,
Ulduzlardan xal düzürdün,
Olurdun kəhkəşan, könül.

Çox qaynadın dolmadını,
Mətləbini almadını,
Şəmşirlə sən olmadını
Elə şeir qoşan, könül?

1942

GEDƏR

Koroğlu tek Qırat minən,
Dağa-daşa çapar gedər.
İsgəndər kimi zülmətdən
Axtardığın tapar gedər.

İgid olan dözər derde,
Qorxmaz, susmaz göydə-yerde.
Qoçaq oğul cəbhələrdə
Peykan oxdan sapar gedər.

Daş atanlar qaranlığa,
Doğru çıxmaz bir anlığa.
Çay bağlayan şoranlığı
Gün vuranda hopar gedər.

Mötəbər ol etibarda,
Qaçma yoldaş qalsa darda.
Xalqı çağır olsan harda,
Köməyinə apar, gedər.

Düzdü əhli-dilin sözü,
Şəmşir sevir bilin sözü.
Bir olarsa elin sözü, —
Uca dağlar qopar gedər.

1943

VAR

Dostun yolu haqq yoludu,
Bu yolları azanlar var.
İlgar verib qol çekənlər,
Gün keçməmiş pozanlar var.

Nanı haram, duzu haram,
Özü namərd, sözü haram.
Oğlu alçaq, qızı haram,
Xalqa quyu qazanlar var.

Nur lazımdı üzümüzdə,
Çetin yaşar xain bizdə.
Obamızda, elimizdə
Xeyri, şəri yazanlar var.

Pozulmayıb hələ xidmət,
Bülbüldən var gülə xidmət.
Vətenində elə xidmət
Çox eləyən ozanlar var.

Aşıq Şəmşir, yorulma, yaz,
Oxu şirin-şirin avaz.
Bizim bağlar gül soldurmaz,
Qeyri bağda xəzanlar var.

1944

İNDİ

Qəm eləmə, azad aşıq,
Al əlinə sazin indi,
Sözlərinə ver yaraşq,
Şirin olsun sözün indi.

Düşər derde o ev yışan,
Eldən geri qalar, inan.
Səni başa çəkər dövran,
Gülər könlün, gözün indi.

Sür dövranda güzel hayatı,
Qəm yükünü üstündən at.
Qonşuya etmə xəyanət,
Ağ olacaq üzün indi.

Bu yol qalib atalardan,
Bizik ona addım atan.
Şəmşir, kam al bu dünyadan,
Açar bahar-yazın indi.

1944

GƏLIN

Azərbaycan maralısan,
A qaşları qara gəlin.
Qoy el bilsin haralısan,
Gedərgisen hara, gəlin?

Sənin cismin simü-zərdi,
Hüsnün mahi-münəvvərdi,
Dodaqların bal, şəkərdi,
Qaşların məhpəra gəlin.

Yanıb bağrim olub kabab,
Dil möhnətə gətirmir tab,
Bir busə ver elə savab,
Məni yetir vara, gəlin.

Şəmşir yanar ocağında,
Pervanə tek çırığında,
Qoy can verim qucağında,
Əlim dəysin nara, gəlin.

1948

BİL

Gözel, adın nundu, yeydi,
Sonrasını demədim, bil.
Baş hərifin əlif-beydi,
Harasını demədim, bil.

Hər kim bilsə bu adları,
Olar mənlə dərdə yarı.
Özün pünhan saxla barı,
Orasını demədim, bil.

Maral kimi gizli baxdın,
Üreyimi oda yaxdın.
Sinəmdəki müjgan oxun,
Yarasını demədim, bil.

Şəmşiri gəz, ara-axtar –
Səndə olsa düz etibar.
İki cismin bir canı var,
Parasını demədim, bil.

1957

AĞLAYANA

Nə təskinlik vermək olar
Bala deyib ağlayana.
Necə deyim bax dünyaya
Fəlak gözün bağlayana.

Qaçmaq olmaz ölüm haqqı,
O ki haqqı, nə uzaqqı.
Çara yoxdu çatsa vaxtı –
Qəm qəlbini dağlayana.

Şəmşir yazsın, sən de: beli,
Dərd insanı edir dəli.
Büküler atanın beli,
Üz döndərsə oğul yana.

1965

MƏNİ

Usanmışam öz canımdan,
Qəm veribdi, bada məni.
Yaralandım ayağımdan,
Saldı yanar oda məni.

Tez qocaldır qəm insanı,
Çağırma həkim, loğmanı.
Çatdırıldı çərxin dövrəni
Bir pak, təmiz ada məni.

Şəmsir çekir nə cəfadır,
Bir görüşmək min səfadır.
O yar necə bivefadır?
Daha salmir yada məni.

1963

QUCAĞINDA

Yay gündündə çox yatmışam
Yaylaqların qucağında.
Can saxlayıb boy atmışam
Bulaqların qucağında.

Yollar çətin, mənzil uzaq,
Ana yurdum, a gözlə dağ,
Xəstəyəm gel halma bax,
Yad qolların qucağında.

Seyrangahın yada düşür,
İntizardı sənə Şəmsir.
Kəklik, qartal mürgüləşir
Ovlaqların qucağında.

1967

ÜRƏYİMDƏ

Çoxdur sənin məhəbbətin,
Dağlar, mənim ürəyimdə.
Solmaz qızıl güller açıb,
Bağlar mənim ürəyimdə.

Qəlbimdə kin, nə kədər var,
Dostla ülfət, xoş nəzər var.
Nakam aşiq nə qədər var...
Ağlar mənim ürəyimdə.

Yaylaq olmaz yaylağım tek,
Sinən düzən, zirvən yüksək,
El-obaya yüz min istək
Çağlar mənim ürəyimdə.

1967

ANA

Alişiram şamlar kimi,
Düşəndə hər sözün, ana.
Yoxsa məni yetim qoydun,
Bile-bile özün, ana.

Mənə ömür diləyirdin,
Üzümə gül əleyirdin,
Hey açırdın, bəleyirdin
Çəkdin oğul nazi, ana.

Arılar tek sizildaram,
Ana, sənsiz biqəraram,
Cüyür kimi axtararam
Bulaqlardan izin, ana.

Yerdə necə dayanısan?
Daha çetin oyanısan.
Sanki dağlar tərlanısan
Murovun, Kəpəzin, ana.

Şemşir ağlar, sərvinazdım,
Derd üz verdi, neler yazdım?
Yüz yaşında qocalmazdım
Mənə baxsa gözün, ana.

1968

NİGAR SƏNİ

Qəlbim dönür perişana,
Xəstə gördüm, Nigar səni.
Möhtac eleyib dərmانا,
Bu təbili diyar səni.

Şəker əzmiş dil üstünə,
Bülbülsən qon gül üstünə,
Səfər etsən gel üstünə,
Görən sona sayar səni.

Lilparlı düz, adı Taxta,
Məclis quraq Daşbulaqda,
Yayda lala, qışda şaxta
Gel, sanarıq bahar səni.

Dağlar kimi çiçəklisən,
Tovuzdan da bəzəklisən,
Mey-məzeli, hənəklisən,
Şemşir görüb, ay yar, səni

1968

DOLANMIŞAM

Nə zamandı Məcnun olub,
Ellerinə dolanmışam.
Boynuma bir zəncir salıb,
İllərinə dolanmışam.

Tərlan boylu məlekzadam,
Belə zahim olmaz adam.
Elə bil ki ənkəbutam,
Tellərinə dolanmışam.

Şemşiri üzdü firqətin,
Gözel eşqin, məhəbbətin,
Çəkə bilməzdim həsretin,
Yollarına dolanmışam.

1971

OLMAZ

İstəkli yar arasında
Demişdiler yalan olmaz.
Mənim kimi heç bir kəsin
Məhəbbəti kalan olmaz.

Eləmirəm qorxu, hədə,
İncimirəm səndən nə də.
On beş günə verib vədə,
Gedib üç ay qalan olmaz.

Unutmuram, canan, səni,
Axtarıram hər an səni.
Qocalıqda, inan, səni,
Məndən qeyri alan olmaz.

Daha bizi sal yada gel,
A qəmzəli, nazlı gözəl.
Necə çəkim mən səndən əl,
Sən tək qəşəng olan olmaz.

Qış dolanıb yetişir yaz,
Şemşir ağlar elində saz.
Şehriyardan, məndən qeyraz,
Səni yada salan olmaz.

1971

GETDİ

Bir gülyanaq, bir qələmqaş,
Yanımızdan gəldi, getdi.
Ürəyimə saldı atəş,
Gözlərində güldü, getdi.

O ki məlekdi, qanıram,
Söz desəm də utanıram.
Gördü alışib yanıram
Yanmağımı bildi getdi.

Hüsnü lale, sinəsi qar,
Qoynu cənnət, məməsi nar.
Qucağında şamama var,
Ətri canım aldı getdi.

Şemşirəm, demə çəşbaşam,
İcməmişəm, nə sərxoşam,
Baxışından tanımişam
Nazik, incə beldi, getdi.

1972

DÜŞƏNDƏ YAR

Ahim ərşə bülənd olur,
Yadına sən düşəndə, yar.
Qızıl gülün rəngi solur,
Alov vurub bişəndə, yar.

Yollarında sinə gərdim,
Dermansızdı sənsiz dərdim:
Camalın şöləsin gördüm,
Səmada, kəhkəşanda, yar.

Çəkiləndə Şahbaz adı,
Canım cismimde oynadı.
Şirin deyib qan ağladı,
Fərhad dağı deşəndə, yar.

Qüdrət səne verib bəzək,
Hesrətinə necə dözək?
Şəmşirəm, gəl qoşa gəzək,
Bahar çağrı gülşəndə, yar.

1972

BİLIRSƏNMİ

Mən çekdiyim bu hesrəti,
De görüm sən bilirsənmى?
Ağlayanda göz yaşını,
Zülfərinlə silirsənmى?

Unutdun əhd-i-peymanı,
O verdiyin ilqar hanı?
Oda salıb şirin canı,
Bu halima gülürsənmى?

Şemşirəm sinədəftərəm,
Elə sanma dəngəsərəm.
Ha gedirəm, ha gəlirəm,
Sən bir dəfə gəlirsənmى?

1972

SARI

Nazlı canan axşam çağı
Göz dikmişdi yola sari.
Çin-çin olub qıvrım saçı
Tökülmüşdü qola sari.

Aşkar baxma arif duyar,
Ara vurar mərdimazar.
Leblərinin şirəsi var,
Arı qonar bala sari.

Üzün göstər qəmər kimi,
Açılmış tezə-ter kimi.
Şəmşiri bir kemər kimi,
Dola, incə belə sari.

1972

OLUR

Yazmaq, pozmaq, mahni demək
Mənim ancaq işim olur.
Söz qəlbimdə boğanaq tək,
Birdən eşim-eşim olur.

Sevirəm dostun mərdini,
Xoşlamıram namərdini.
Çekirəm elin dərdini,
Qə milə güləşim olur.

Şemşirəm bir baratım var,
Ustad verib Qıratım var.
Namus, arım, qeyrətim var,
Qiymətdə dörd-beşim olur.

1972

MƏNİM

Gel başına dönüm, gəlin,
Halim yaman haldı mənim.
Dörd-beş ayı keçdi ilin,
Gözüm yolda qaldı mənim.

Didarımdan sellər axar,
Ürəyimi oda yaxar,
Ağ üzünə kimlər baxar
Canımı dərd aldı mənim.

Yanılmışam oxuşumu,
Çıxammıram yoxuşumu,
Gözlərinə baxışımı,
Fələk ayrı saldı mənim.

Sırr sözümü sənə açım,
Hicr əlindən hara qaçım?
Həsrətindən üzüm, başım,
Qara saçım çaldı, mənim.

Şəmşirə istəkli gülüm,
Əhvalını desən bilim.
Bülbül kimi ötən dilim
Elə bil ki, qaldı mənim.

1972

ARALIDI

Mən qəlbimi sənə verdim,
Sənin qəlbin qaralıdı.
Qoşa vuran ürəyimiz,
Bir azcana aralıdı.

Olmaz bele insan yazıq,
Təkcə mənəm inan – yazıq.
Atəşində yanın yazıq,
Heç demirsən haralıdı?

Dəlidağdı mənim dağım,
Kəpəz, Murovdı ovlağım.
Qarabağdan ovlandığım
Kəlbəcərin maralıdı.

Müştəq oldum şirin dile,
Yıxma məni gülə-gülə.
Kəsдин möhnət baltasılə,
Bağrım hələ paralıdı.

Şəmşir səni sevir çoxdan,
Səni var isteyir yoxdan.
Müjganların atan oxdan,
Bax gör sinəm yaralıdı.

SƏN GƏLƏNDƏ

Zimistanım bahar oldu,
Gül açıldı sən gələndə.
Susmuş lal, kar bülbüllərdən
Dil açıldı sən gələndə.

Vefalısan olma atqın,
Nur camalın olmaz tutqun.
Sənsiz oldum nitqi batqın,
Bil, açıldı sən gələndə.

Sən şöləsən bəbəyimə,
Cismimdə can köynəyimə.
Ürəyindən ürəyimə
Yol açıldı sən gələndə.

Şəmşir, sən bax keskin baxta,
Düşdü pükün gözəl vaxta.
Yaza döndü acı şaxta,
İl açıldı sən gələndə.

1972

GÖZLƏRİN

İndi mənsiz ağlayır qan,
O gözəl, qara gözlərin.
Murovdan aşanda duman,
Baxar dağlara gözlerin.

İstəklisən, mehribanım,
Olan təbibi-loğmanım,
Sağalarımı xəstə canım,
Etməsə çara gözlərin?

Ayrılmazdı özü məndən,
Dönməz dostun üzü məndən,
Aldı doğru sözü məndən,
Düzdü ilqara gözlərin.

Şəmşir, halal mətləb istə,
Daha düşmə qeyri qəsdə,
Nə zamandı sinəm üstə
Vurub bir yara gözlərin.

QURBAN OLUM

Danış söndür ateşimi
Dillərinə qurban olum.
Özün gəl sil göz yaşımi,
Əllərinə qurban olum.

Xeyali şad, ürəyi şən,
Baxtına xoş zaman düşən,
Hilal qaşında səyrişən,
Tellərinə qurban olum.

Sən ağlatma güldür məni,
Derd əhlinə bildir məni,
Layiq görsən öldür məni,
Fellərinə qurban olum.

Sənə qurban kim demişdi,
Qürre atdıq mənə düşdü.
Yarpaqları al gümüşdü,
Güllərinə qurban olum.

Birdi arzu, birdi fikir,
Onçun sevir səni Şəmşir.
Ürəyi bir, çörəyi bir
Ellərinə qurban olum.

MƏRDƏKANA

Dəlidəğin oğlu aşiq
Qonaq gəlib Mərdəkana.
Hər yanında var yaraşıq,
Əhsən belə ada-sana.

Şəfa çoxdu belə yerde,
Dərman vardır hər bir derdə.
Çiyaləkli dərələrde,
Şəh düşündü baldırğana.

Səhər sərin yel əsənde,
Belənirdin güle sən de.
Gelibənmi dilə sən de,
Dönüb nəgməkar ozana?

Şəmşir üçün sənsən ana,
Atasan mərdi-mərdana.
Məftunam Azərbaycana,
Meylim dönmez qeyri yana.

VARMİ

Dostum, qəmin ayağına,
Yixılmağın nəfi varmı?
Nəzilib iynə gözünə,
Taxılmağın nəfi varmı?

Günün keçir nəşeli, xoş,
Kotanına keçməsin daş,
Tüfəng olsa xəznəsi boş,
Çaxmağın bir nəfi varmı?

Gələk işin harasına,
Dəymə qəlbim yarasına,
Yaxşı dostun arasına,
Soxulmağın nəfi varmı.

Şəmşir, ər oğlu ər kimi,
Meydana yeri nər kimi,
Yazda bişən pencər kimi,
Sixılmağın nəfi varmı?

GÖYÇƏK

Nə afətdir gördüm bu gün,
Qaşı qələm, gözü göyçək.
Bir şəkildir, canlanıbdı,
Dili şirin, sözü göyçək.

Ellərinə yolum düşdü,
Dünya, səndə bu nə işdi...
Elə qəşəng bəzənmişdi –
Libasından özü göyçək.

Telli haqdan daranıbdı,
Yar söyləyib, yar anıbdı,
Necə nəcib yaranıbdı
Bu zalimin qızı göyçək?!

Cənnət ətri nəfəsində,
Şəmşir bunun həvəsində,
Açılibdi sinəsində
Fəsilərin yazı göyçək.

KƏLBƏCƏRDİ

Bir xoş guşə varsa əgər,
O da bizim Kəlbəcərdi.
Duyan könlüm, sevən qəlbim,
Güler üzüm Kəlbəcərdi.

Obasında qonaq qaldım,
Qucağında gec qocaldım.
Ellərindən ilham aldım,
Şerim, sözüm Kəlbəcərdi.

İstisuyu min dərmanlı,
Logman əlli, adlı-sanlı.
Gəl and içim: sağlam canlı,
Canım, gözüm Kəlbəcərdi.

Buz çayı var, tər torpağı,
Mədənlidi zər torpağı,
Belə deyir Dəlidəğ:
—Oğlum, qızım Kəlbəcərdi!

Bu bağları el becərdi,
Bağçasında güt becərdi.
Əsli adı: "Gəl, becər"di,
Ləqəb sözüm – Kəlbəcərdi.

Şəmşirdəki geniş ürək,
Haqqı ona qüvvə-direk,
Əmdiyim süd, halal çörək,
Tamim, duzum Kəlbəcərdi.

MƏNİ

Cəfakesəm səkkiz aydı,
Yorub uzaq yollar məni.
Qiş dolanıb, indi yaydı,
Xəstə salma, illər, məni.

Bahar gəlib işrat çağlı,
Güllər açıb yaşıl, ağlı,
Qarabağlı, istər dağlı
Unutmasın ellər məni...

Dağlar, sənsən etibarlı,
Döşü çiçək, başı qarlı...
Yaylaqları çəmənzarlı,
Heyran edib xallar məni.

Buludları şimşek çaxır,
Buz bulaqlar daşqın axır,
Gözüm ona heyran baxır,
Ağladır bu həllar məni.

Murov, Qızılarxacında,
Nəğmə gördüm turacında,
Çox gəzdim yal-yamacında,
Qonaq dilər çöllər məni.

Səmşir gəlib bir gün gedər,
Həyat baqi, insan hədər...
Öz sevgilim fəğan edər,
Yada salar Güllər məni.

QƏRİB

Xəstə canım, gəl darıxma,
Gedib çatar kəndə qərib.
Saqın düz əhdi-peymana,
Pisikmə dar gündə, qərib.

Qohum-qardaş, elim hanı
Olum vətənin qurbanı,
Çağır gəlsin Rübəbəni
O da qərib, mən də qərib.

Gözlərimin axır yaşı,
Şəmşir olmaz, nadan, naşı,
Bacı çox sevər qardaşı,
Mən də qərib, sən də qərib.

KEÇDİ

Candan artıq istədiyim
Xatirimə dəydi keçdi.
Mənim o şümşad qəddimi
Yaylar kimi əydi keçdi.

Bir tərlandı, bu həyatda,
Yandırıdı cismimi odda,
Bir söz dedi zarafatda,
Elə bildim söyüdü keçdi.

Ta Şəmşirdən dönüb üzü,
Baş tapmadım ondan, düzü,
Qelbimizi, səbrimizi,
Kəsdi, naçar qoydu keçdi.

BİLMƏDİN

Cismim sənin hicranından
Alişdi, yandı, bilmədin.
Ahu-naləm bülənd olub,
Ərşə dayandı, bilmədin.

Könül çıxıb ağır yükden,
Dil ahu-zar söyleməkdən,
Nətər çəkib köhnəlikdən,
O ne zamandı, bilmədin?

Namərdlikdən əlini çek,
Elimizdən istə kömək,
Şəmşiri də ara tek-tek
Dərdi nihandı, bilmədin.

SİNƏSİNDE

Əzəl başdan böyümüşəm,
Mən də dağlar sinəsində.
Cavanlıqda ilham aldım,
Murov, Qoşqar sinəsində.

Gəzdim meşə talasını,
Derdim gözəl lalasını.
Mənim kimi balasını
Öpüb-qucar sinəsində.

Bezəklidir yaylaqları,
Füsunkardır oylaqları,
Yarpızlı buz bulaqları
Axar, daşar sinəsində.

Görüşünə eller gələr.
Aşıq Şəmşir deyib-gülər,
Meşəsində cüyür mələr,
Ceyran qaçar sinəsində.

KƏLBƏCƏRİN

Əsəl çəkir çiçəyindən,
Yazda arı – Kəlbəcərin.
Yüz bir çeşmə car eyleyib,
Yaylaqları Kəlbəcərin.

Qaraxaçı, Dəlidəği
Al bezənir bahar çağğı.
Beçə balı, sarı yağı;
Boldu vari Kəlbəcərin.

Bənövşəsi, dağ lalesi,
Südə bənzər şəlaləsi,
Sanki şərbət piyalesi –
Bulaqları Kəlbəcərin.

Qız qatarı yollar boyu,
Əskik olmaz eller toyu,
Loğman kimi İstisuyu –
Can mədarı Kəlbəcərin.

Hava təmiz, yeri cənnət,
Yaranandan bəri cənnət.
Gülü abi-təri cənnət –
Çəmənzəri Kəlbəcərin.

Var hüsнündə nurdan niqab,
Şəmşir, yazıb bağla kitab,
Min suala verir cavab –
Dilvari Kəlbəcərin.

ARALANDI

Mükənnətin gəlişindən
Meylin məndən aralandı.
Bir zəhərli acı sözdən
Qəlbim şan-şan yaralandı.

Xeyalım düşdü dərinə,
Şən bax getir nəzərinə.
Sinəmin ağ dəftərinə,
Qəm od saldı qaralandı.

Boyun məlek, sözün göyçək,
Dodağın gül, bənövşə tək.
Sarınlı bir vuran ürek,
Qılınc ilə paralandı.

Şəmşirəm, artıb fəraigim,
Ziyali çeşmi-çırağım.
Bol bostanım, barlı bağım,
Xəzan oldu uralındı.

CANIM

Göl dərdini eləmə faş,
Döz möhnətə dayan, canım.
Gözlərindən axıtmaya şas,
Qəm oduna yanana canım.

Ağrıyanda bədən, kürek,
Sixılmazmı, söyle, ürek?!
Belə hicri çəkən gərək,
Var ne atan, anan, canım.

Məclislərdə düşür bəsin,
İstəyisən hər bir kəsin.
Dağa yayılmış salan səsin
Niyə olub yalan, canım.

Başında huş hələ cəmdi,
Gur nəfəsim nədən kəmdi,
Bais kimdi, dərdi-qəmdi
Şənin fikrin, inan, canım.

Payız olcaq düşür yarpaq,
Əcəl qoymaz bir göz qırpaq,
Bir gün sənə qara torpaq
Olmalıdı məkan, canım.

Verme meylin müsibətə,
Salma özün əziyyətə,
Peyvənd kimi zəlalətə
Demədim ha calan, canım.

Şəmşir, dayan sən ki dağsan,
Dost yanında üzü ağsan.
Nə qədər ki indi sağsan, –
Ye, iç kef çək dolan, canım.

LALASI

Sən nə gözəl yaramıbsan,
Yanaqların dağ lalası.
Buxaqların qırmızı gül,
Yaylaqların ağ lalası.

Camalın büllur, şüşədi,
Tehrändakı Dilguşədi.
Dodaqların bənövşədi,
Tezə bağça-bağ lalası.

Sevgi axır-ezəl olur,
Məhəbbətsiz xəzel olur,
Necə göyçək, gözəl olur,
Bəzəkli bulaq lalası?

Bağlamıb ilqar behinə,
Deyib səhərin mehinə,
Belənib bahar şəhинə
Ürəyimin, bax, lalası.

Şəmşir, ağlama ahestə,
Məcnun oldum – Leyli səsdə.
Açılibdi sinən üstə
Qəlbimin ancaq lalası.

ARAYANIN

Dərsi varmı ustادından
Mənim elmim arayanın.
Əli gərək təbib olsun
Sınıq könül sarıyanın.

Bülbül qonaq gül başına,
Mən dolanım el başına.
Görüm olsun kül başına,
Tek başını qoruyanın.

Uyma bu dünya malına,
Şəmşir, güven iqbalına.
Bu cahanda xoş halına,
Öz baxtından yarıyanın.

OĞRUSU

Oğru var ki, ev oğrusu,
Oğru var ki, çöl oğrusu.
Bildiyini doğru danış,
Olma hədyan dil oğrusu.

Halal sözə qatma haram,
Haram ilə yoxdu aram.
Oğruya mən söz satmaram,
A tamahkar pul oğrusu.

Hiylə ilə yaz min kitab,
Zerə qədər olmaz savab.
Bir doğruya verməz cavab –
Yüz min fitnə-fel oğrusu.

Şəmşir, beləsindən haşa!
Qondarmalar çatmaz başa.
Bir gün oxun dəyər daşa,
Qəlbə eyni, əl oğrusu.

YOXDU

Bu dünya bal şerbətidi,
Yüz il içsən, dadı yoxdu.
Beş gün qonaq hörmətidi,
Bir saxlancı-zadı yoxdu.

Ağıl ki var bilmek üçün,
Vaxtin azdı gülmek üçün,
Yaranıbsan ölmek üçün,
Ağlamağın adı yoxdu.

Sixılma, kövrəlmə ürək!
Solmalıdı açan çiçək...
Yar yolunda ayrılıq tək
Cəhənnəmin odu yoxdu.

Şəmşir, cahan meyxanadı,
Çoxlarına nişanadı.
Qara torpaq bir anadı,
Harda ölsən, yadı yoxdu.

OĞUL

Mərd olsa, ata yurdunu
Boş qoyub köçməz hər oğul.
Karsız olub da batıran
El gözündən düşər, oğul.

Namus bilməz, ar gözləməz,
Nə də yoldaş, yar gözləməz.
Qapısında var gözləməz,
Qaraçıdan betər oğul.

Səy danışar, dil saxlamaz,
Hakim qoysan, el saxlamaz.
Xəzənə versən, pul saxlamaz,
Baş qaxıncı hədər oğul.

Şərə çapar natəmiz qan,
Bitmiş işə qatar ziyan.
Atasını tanımayan
Olub hansı bəşər, oğlu?

Şəmşir, pirsən çoxdan bəri,
İnsan töker zehmət təri.
Anlamayan xeyri-şəri
Bir gün evdən itər, oğul.

DOYAN İMİŞ

Dərdikləndim şeir yazdım,
Dərd insana ziyan imiş.
Yixib könül sarayı,
Axır viran qoyan imiş.

İnsan undu, dünya ələk,
Onda gördüm min bir kələk.
Dost dediyim qoca fələk,
Demə adam soyan imiş.

Doğru çıxmır etibara,
Dostluq hara, sitəm hara?!
Dönür zəherli şahmara,
Bu ilqarsız çayan imiş.

Şəmşir, yazdırın təsirli söz,
Kəlmə lətif, məna da düz.
Bu dünyadan doymayan göz,
Az ömürdən doyan imiş.

ÜZƏRSƏN

Mərifetin bağçasından,
Körpə balam, gül üzərsən.
Elə bağ şal saralmasın,
Bar getirər bol üzərsən.

Dərsini unutma bari,
Ayaq götür elmə səri.
Olsan şeir həvəskarı,
Tez məktəbdən el üzərsən.

Gözün xumar, qaşın qara,
Boyun bənzər qarğıllara.
Telini ahəstə dara,
Şana dəyər – tel üzərsən.

Tərlan kimi çalıb qanad,
Oxu, yetiş mətləbe çat.
Tutileri qoyarsan mat,
Bülbüllərdən dil üzərsən.

Şəmşir gözlər ismətini,
Qazanıb el hörmətini.
Çəksən ana zəhmətini,
Süd gölündə, bil, üzərsən.

YAXŞIDI

Köçüb payız, düşəndə qış,
Gəzməyə aran yaxşidi.
Qayaları üşütməsə –
Dağda qar, boran yaxşidi.

Sənətkarın dinər tarı,
Halal bağın uçmaz barı.
Doğru yolu, düz ilqarı
Düzəldib quran yaxşidi.

Yaşadacaq xoş adəti –
Səadətin səltənəti
Hər peşəni, hər sənəti,
Kamil bacaran yaxşidi.

Şəmşir, dostla ucalıbsan,
Babalardan güc alıbsan.
Saç ağarıb, qocalıbsan –
Bes indi haran yaxşidi?!

ALMAZMI

Kim dolana vicdan ilə,
Mətləbini tez almazmı?!
Bir məclisdə şeyird dina,
Ustadından söz almazmı?!

Əldə varı olanların,
Bağda bari olanların,
Qanan yarı olanların
Derdi-qəmi azalmazmı?!

Açan gülün qaydası var,
Qıvrım telin qaydası var,
Bizim elin qaydası var:
Oğlan sevib qız almazmı?!

Mərd iğidə ola meydan,
Şəmşir metləb alar her an;
Şikar edib tülək tərlan,
Kəklik vurub, qaz almazmı?!

AYRILARAM

Halallaşaq, atam, anam!
Dağlar, sizdən ayrılrıam.
Bu gün ele pərişanam,
Üzünüzdən ayrılrıam.

Yastananda çörek yedim,
Sizə saysız tərif dedim.
Sizi qoyub necə gedim?
Özünüzdən ayrılrıam.

Qoca Buzluq, Çöplü, Alxan –
Dəresindən duman qalxan.
Mənəmmi qəlbi doluxan?
Alagözdən ayrılrıam.

Yolum düşmür ora çoxdan,
Feramuşam səd soraqdan.
Çilik yahı, Daşbulaqdan,
Taxtadüzdən ayrılmam.

Şemşir, oyan, dostu səslə,
Durdun doğru məram üstə.
Yaradandan mətləb istə!
Demə tezdən ayrılmam.

MƏNDƏN

Vəfali dost dar günümüzə
Kənar keçir niyə məndən?
Ya qocalan çıxır yaddan,
Ya xəstəyəm deyə məndən?

Nəzərini yetir sözə,
Bu dünya şirindi bizi.
Aşıq qoca, dördi təzə,
Etmir şərmi-həya məndən.

Şemşir çekir kövrü-cəfa,
Bu gərdişdə varmı sefa?
Şahlar şahı versin şəfa,
Uzaşmasın saya məndən.

DEMƏDİMMİ

El-obanı qoyma viran,
Mərdimezar, demədimmi?!
Qırxına qalmaz qudurən,
Sen ol kənar, demədimmi?!

Əlini çek nəhaq qandan!
Zülüm ötüb asimandan.
Tez düşərsən nədivandan,
A zülümkar, demədimmi?!

Niyə olubsan ejdahi,
Bəşərin nədi günahı?!
Yerde qalmaz xalqın ahı,
Ədalət var, demədimmi?!

Sən də ağlar qalacaqsan,
Saralıban solacaqsan,
Yurdu viran olacaqsan,
Vaxtin çatar, demədimmi?!

Divan tutma ərəblərə,
Qan boyanıb təpə, dərə.
Ərizəm var ərənlərə,
Bəxtin yatar, demədimmi?!

Şemşirin var, bilin, gücü;
Yarğan salar selin gücü!
Yağı düşmən, elin gücü
Daşın atar, demədimmi?!

DÜŞMÜŞƏM

Olmaz belə oyun, kələk,
Men nə azara düşmüşəm.
Bir nakəsin qovğasından,
Çox ahu-zara düşmüşəm.

Olmaz bundan qədir bilən,
Bir fasıqdı – üzə gülən.
Nə gedən var, nə də gələn,
Niyə avara düşmüşəm.

Vicdanına yoxdu güman,
İnsaf, mürfət bilməz inan.
Heç tanımaz ilqar, iman,
Gör gəlib hara düşmüşəm?

Fitmələr yağır gözündən,
Şəmşir, onun qaç üzündən,
Üşüyürəm hər sözündən,
Sanki mağara düşmüşəm.

MƏNDİL

Bahar sənə gəldi qonaq,
Əridir buz, qarı Məndil.

Al geyinib üzü yene,
Gülür bizə sarı Məndil.

Doymam çoban tüteyindən,
Göy meşəli etəyindən,
Yay olanda çıçəyindən,
Şirə çekir ari, Məndil.

Səndən almasa qüvvəti,
Coşmaz könül məhəbbəti.
Saxlayarsan mal-dövleti,
Çox calalı, vari, Məndil.

Nərgizində var yaraşıq,
Aç qolunu biz sırdasıq,
Səndən ayrı düşən aşiq
Çekər ahu-zanı, Məndil.

Yağış yağıb sel gələndə,
Dost elində gül gələndə,
Şəmşiri sən el gələndə
Bir yada sal bari, Mendil.

QOCALIBSAN

Canım, nə yan, nə də yaxılı,
Yaxşı gördüm, qocalıbsan.
Kimsəyə olmadın paxılı,
Yoxdu dərdin, qocalıbsan.

Yaxşı-yaman nədi – qandın,
El ucundan oda yandın,
El içində ad qazandın,
Dövran sürdün, qocalıbsan.

Möhnət yiğma üreyinə,
Mükənnət nə gərəyinə.
Meyl eləmə çörəyinə
Hər namərdin, qocalıbsan.

Şəmşir, göz aç, sən ol ayıq,
İgid kimi yaşa sayıq,
Hədyan demək kimə layıq,
Eyle virdin, qocalıbsan.

MƏNİM

Dostum Paşa, deyim sənə,
Belə keçdi işim mənim.
Yolum düşsə Salahlıya,
Olarsan yoldaşım mənim.

Bu nə sefer, bu nə yoldu,
Xəzən əsdi, gülüm soldu,
Getdi Vurğun, gəlməz oldu,
Çaşdı əqlim, huşum mənim.

Yol gözlədim şair gelə,
Gözlərindən gülə-gülə,
Vədə verdi bizim ele,
Gəlmədi qardaşım mənim.

Özü getdi, adı sağıdı,
Dərdi-qəmi məne dağdı.
Hava ayaz, dolu yağdı,
Yaya düşdü qışım mənim.

Sən arıfsən sözüm ara,
Müskül işə hanı çara?
Şəmşir, əldən uçdu hara
Tülək tərlan quşum mənim?

Şəmşir, sən bu gözəl çağda,
Bəxtəversən aran, dağda.
Çox gəzmisən Qarabağda,
Bağlamışan beli dağa.

ÜRƏYİMDƏ

Mənzili var, yatağı var,
Ürəyinin ürəyimdə.
Min kök atmış budağı var
Ürəyinin ürəyimdə.

Durmaz kənar, elər güzar,
Əldə qələm şeir yazar,
Dürr matahi, bazarı var
Ürəyinin ürəyimdə.

Həm xılqəti, həm rişəsi,
Olsa qəmi əndişəsi.
Açıb nərgiz, bənövşəsi
Ürəyinin ürəyimdə.

Şəmşir səni xeyli gəzər,
Məcnun kimi Leyli gəzər,
Fikri gəzər, meyli gəzər
Ürəyinin ürəyimdə.

DAĞA

Uşaq iken vurulmuşam,
Qoşqar, Murov, Dəlidəğə.
İstisuyu ana sandım,
Ata dedim, bəli, dağa.

Dağın daşı, düzü qüdərət,
Bulaqların gözü qüdərət,
Barat verib özü qüdərət,
Çəmən, çiçək, gülü dağa.

VURAR

Bəxtəver varsa dünyada
Dövranını başa vurar.
Ömrün şadlıq sürməsini
Həm gözə, həm qaşa vurar.

Ovçu ağlar keçəndə ov,
Daha almaz qılincısov.
Quru yanar, qalxar alov
Qiğılçımı yaşa vurar.

Gülmə dərddən oxuyana,
Alovlanıb oxu yana.
Baxsa mərdin gözü yana
Gülləsini boşə vurar.

Şəmşir, dərdə necə dözək,
Müskül üçün nə bir bəzək.
Dərd üz versə yanar ürək,
Dalğasını yaşa vurar.

OLSA

Vəfali dost çətin döner.
Yüz aranı pozan olsa.
Arzum budu özü düşsün,
Bize quyu qazan olsa.

Bir qılinc ol düşmə sovdan,
Xof eləmə qar, qirovdan.
Güllən boşə çıxmaz ovdan,
Ox elində mizan olsa.

Sırdaş olma hər zalıma,
Şerik ol düz xeyalıma.
Deyin, cavab sualıma
Doğru yazsın yazan olsa.

Keşikçiyəm göz yoluna,
Mətləb çoxdu söz yoluna.
De qayıtsın öz yoluna,
Düz yolunu azan olsa.

Şəmşir, işin olmaz çətin,
Hasıl olar hər niyyətin.
Gülü solmaz məhəbbətin,
Bütün bağlar xəzan olsa.

GÖZLƏRİNƏ

Nişangaham, ay odlu göz,
Şimşek çaxan gözlərinə.
Gúc gələrmi çarpaşq söz
O çaxnaşan gözlərinə?!

Özgələri güldürmə gel,
Mən ölmüşü öldürmə gel.
Yoxluğumu bildirmə gel
Evlər yixan gözlərinə.

Məcnunu çox salma dağa,
Utanıram ağlamağa.
Dilim tutmur qarğamağa –
Mənə baxan gözlərinə.

Nezerindən qaçsam uzaq
Şəmşiri yandırar fəraq.
Qurban olum, a bal dodaq,
Məni çalan gözlərinə.

1953

YALVARA-YALVARA

Bir nainsaf biilqara
Qaldım yalvara-yalvara...
Qapısına gece-gündüz
Gəldim yalvara-yalvara...

Qaşı qələm, boyu şahbaz,
Fəsli-bahar, sinesi yaz,
Mən yoncudum, o etdi naz,
Öldüm yalvara-yalvara...

Əydim əyilməz başımı,
Heç duymadı təlaşımı;
Sel tek axan göz yaşımlı
Sildim yalvara-yalvara...

Şəmşirəm, belə zəhmətlə,
Cana gəldim bu möhnetlə.
Bircə busə yüz minnətə
Aldım yalvara-yalvara.

1946

ZƏRƏRDİMİ

Qoca baxsa gül camala
Xeyirdimi, zərərdimi?!
Məni saldın sən nə hala,
O da böyük hünərdimi?

Üzün aydı – salır işiq,
Hüsünə heyran qalmışiq.
Sənə məftun olan aşiq,
Bir dəli-dengəsərdimi?

Kirpiklərin çaxır tək-tək,
Mən yazıçı etdin hələk.
Özge yarı tərifləmək,
Qoca Şəmşir, hədərdimi?

KƏLBƏCƏR

Xəstələrə dərman olan
Tebib bulaqlı Kəlbəcər.
İstisuyu səda salan,
Sədli-soraqlı Kəlbəcər.

Qədir bilən, yol saxlayan.
Dostlar üçün gül saxlayan,
Yayda ağır el saxlayan,
Sərin yaylaqlı Kəlbəcər.

Gözündə var əhdi-vəfa,
Eşqi-işrət, zövqü səfa,
Gələn burda tapar şəfa,
Böyük sınaqlı Kəlbəcər.

Yaxşı keçir hər ehvalı,
Yadındadı dost xəyalı,
Çaylar kimi axır balı,
Sarı qaymaqlı Kəlbəcər.

Murov, Qonur, Dəlidəğə
Xəstə gelən çıxır sağa,
Tamam beş ay yaylanmağa
Olur qonaqlı Kəlbəcər.

Şəmşir üçün yandırıldı şəm,
Qoymadı ki haldan düşəm...
Döşlərindən süd əmmişəm,
Ana qucaqlı Kəlbəcər.

GƏLMƏDİN

Vədə verdin on beş günə,
Neçə ay oldu, gəlmədin.
Gözüm yaxşı ruxsatıma
Axdı, çay oldu, gəlmədin.

Eşitmirəm göftarını,
Görmürəm nur didarını.
Niyə pozduñ ilqarını,
Əhdin zay oldu, gəlmədin.

Eşqin salıb qəlbime iz,
Həsrətindən dəliyik biz.
Gözel, sənsiz məclisimiz
Çox qolay oldu, gəlmədin.

Yaxşımı çatmışan kana?
Sən şam oldun, mən pərvana.
Məcnuna, Şeyx Sənana,
Şəmşir tay oldu, gəlmədin.

MƏNİM DƏRDİM

Qoy dəyməsin bir insana,
Mənim dərdim, mənim dərdim.
Yetiribdi məni cana,
Mənim dərdim, mənim dərdim.

Hədər geldim bu dünyaya,
Hicran çekdim güne, aya,
Həddən aşış gəlmir saya,
Mənim dərdim, mənim dərdim.

Getdi əldən ata, ana,
Dolandım, gəzdim əfsana.
Niyə çatmır bir dərmana,
Mənim dərdim, mənim dərdim.

Dil tərpətdim qəmlı dindi,
Yaralarım çoxdu indi.
Gəl soruşma yüzdü, mindi,
Mənim dərdim, mənim dərdim.

Çox çatindi bala dağı,
Nə tez soldu könlüm bağı,
Bilin budu sözün sağı,
Mənim dərdim, mənim dərdim.

Şəmşir, sənin qəlbin təmiz,
Haram yola salmadın iz.
Söylədim nədi – bildiniz,
Mənim dərdim, mənim dərdim.

QUCAĞINDA

Layla deyir, a Cabbarım,
Mənə dağlar qucağında.
İstisuyun sadiq oğlu,
Niyə ağlar qucağında?

Çox baxmışam o Göygölə,
Vəsf elədim düşdü dile.
Ana vətən məni hələ,
Yaxşı saxlar qucağında.

Bağ salanlar dərər barı,
Şəmşir gözlər düz ilqarı.
Kamil olan sənətkarı
El qucaqlar qucağında.

OLMASA

Adına deyərlər zənən,
İgiddə ilqar olmasa.
Bağban küsər öz bağından,
Bağçasında bar olmasa.

Dərdsizlər, inan, ağlamaz,
Yarasız insan ağlamaz.
Şeyda bülbül qan ağlamaz,
Gül üstündə xar olmasa.

Şəmşir, olub nələr sənə,
Düzər yoxuş gələr sənə.
Dərd bilməzlər güler sənə,
İşdən xəbərdar olmasa.

KÜSƏRƏM MƏN

Sensen mənim can-ciyerim,
Niyə sendən küsərəm mən.
İstəkli vəfali yordan
Haçan ümid kəsərəm mən.

Çağrılsan sən adıma,
Əzəldən yandın oduma.
Düşəndə hərdən yadıma
Yarpaq kimi esərəm mən.

Şəmşir mətləbdən aldı kam,
Halal maya olmaz haram.
Yanağında xətt olmuşam,
Bir yazılı esərəm mən.

QARALANDIM

Nadan sözü almaz kimi
Kəsdi məni, yaralandım.
Budaqlarım taxta oldu.
Peyvənd təki aralandım.

El içinde dastan idim,
Mərd ürəkli aslan idim,
Mən ki dolu bostan idim,
Nə tez soldum, uralandım.

Şəmşir, könlün, gözün toxdu,
İqbəl payı sənə çoxdu.
A bivəfa, yalan yoxdu
Bu işindən qaralandım.

ALACAQMI

Hüsnü güzel, boyu göyçək,
Baxışın can alacaqmı?
Bu sitəmdən, bəsdi, el çək!
Bize rəhmin olacaqmı?

Qoy dolanım, yar, başına,
Bax qəlbimin təlaşına.
Yenə məni ataşına,
Xumar gözün salacaqmı?

Sənin varmı intizarın,
Söylə, kimdi vəfadarıñ.
Gülə oxşar yanaqların,
Görən o da solacaqmı?

Şəmşir desin eşit sözü,
Sənsən ayın, günün özü.
Yarın xumar baxan gözü
Görən mənsiz dolacaqmı?

BİR DƏ

Xarabata gedən karvan,
İnanmiram gələ bir də.
Sarayından keçən insan,
Çətin keçər əle bir də.

Dostdan uzaq ara düşdü,
Sinəm üstə yara düşdü.
Bülbül uçdu, hara düşdü,
Gəlib qonmaz gülə bir də.

Az qalıram oda yanam,
Men əzəldən mehribanam.
Dostum, sənsiz pərişanam,
Üzüm haçan gülə bir də?

Aramızda var idi sırr,
Kime deyim onu bir-bir?
Daha tapmaz səni Şəmşir
Gəzir bilə-bilə bir də.

GÜNLƏR

Hanı Qurban, hanı Xəlil,
Yada düşdü keçən günlər.
Cəh-cəh vurub bağda bülbül,
Daldan-dala uçan günlər.

Mərd üzülməz qatarından,
Könül düşməz vüqarından.
Vəfali dost ilqarından,
İnan, olmaz qaçan günlər.

İndi möhnət, qüssə azdı,
İnsan oğlu sərefrazdı.
Qiş dolanıb, bahar, yazdı,
Keçibdi duman-çən, günlər.

Aşıq, dilək dilə haqdan,
Şahin baxtum düşmə taxtdan!
Olacaqmı Daşbulaqdan,
Şəmşir bir də keçən günlər?..

SƏNDƏN

Şiş qayalı uca dağlar,
Heç doymadı gözüm səndən.
Sənin üzün döner olsa,
Dönməz mənim üzüm səndən.

Zəhər qatma aşima sən;
Kəmənd atma başıma sən.
Ciğirlardan qaşma sən:
Qoy itməsin izim səndən!

Keçən qərinədən bəri,
Köç eləmiş neçələri.
Qurban ilə Ələsgəri
Taparammı, gəzim, səndən?

Gezib fürsət məqamını,
Tora salarsan hamını,
Füzulini, Nizamini
Soruşuram özüm səndən.

Xəstə şəmşir sənə baxdı,
Gözlerimdən sellər axdı,
Qüvvət alır bahar vaxtı
Sazım səndən, sözüm səndən.

1958

AY QIZ

Niyə məndən yan gəzirsən,
Dolanırsan gəndən, ay qız?!
Pərişan qəlbimə dəymə,
Küsər könlüm səndən, ay qız!

Müştəğam qələm qaşına,
Gündə dolandım başına;
Pərvanə tək ataşına
Yandım ezel gündən, ay qız!

Həsrətini çekdim hər an,
Dərdin məni əydi pünhan,
Bilmirəm ki, sənə düşman
Nə qandırıb məndən, ay qız!

Cavanlıqda sevdim səni,
İndi qoca görmə məni,
Sadağana bir busəni,
Gəl ver ağ üzündən, ay qız!

Şəmşir üçün ərmağansan,
Sən ki sərvi-xuramansan.
Mən qocaldım, sən cavansan,
Lövğalanıb ennen, ay qız!

1943

BİRDİ

Dava günü mərd iyide
Berk də birdi, boş da birdi.
Günün yaxşı keçən zaman
Yay da birdi, qış da birdi.

Hər mətləbi tez qanana,
Mənasını düz qanana,
İşarədən söz qanana,
Göz də birdi, qaş da birdi.

Düçər olsan pis üzlərə,
Sən də bəd ol bəd gözlərə;
Hesabını bilməzlərə
Üç də birdi, beş də birdi.

Dost adını anmayana,
El halına qanmayana
Bal ləzzətin qanmayana,
Şor da birdi, aş da birdi.

Çox demə, mətləb uzana,
Rəhmət nəsihət yazana!
Nabelədə, yol azana
Dağ da birdi, daş da birdi.

Şəmşir, sənin toxdu gözün,
Onun üçün gülər üzün,
Sadə danış, keçsin sözün,
Zor da birdi, xoş da birdi.

1928

GƏLIN¹

Uşaqlar məni təkləyib,
Gəl, başına dönüm, gəlin!
Qəmlər məni yedəkləyib,
Bil, başına dönüm, gəlin!

Sürməni çək qələm qaşa,
Ağ buxağa xub yaraşa.
Üzündə var qoşa-qoşa
Xal, başına dönüm, gəlin!

Yoncumaram hər qadına,
Düşmüşəm hicran oduna;
Sən məni tez-tez yadına
Sal, başına gönüm, gəlin!

Yar yarından əlmi çəkər?
Bu möhnətin belim bükör,
Gəl, qapıda olum nökər,
Qul, başına dönüm, gəlin!

Çoban atmaz deyəsini,
İt tanımır yiyyəsini.
Çimnaz ucaldır səsini
Zil, başına dönüm, gəlin!

Bu Məcnunu salma dağa,
Uç tərlən tək bizim dağa,
Süzülüb qaymaq dodağa
Bal, başına dönüm, gəlin!

Bil ki, sənsiz bu dünyada
Hər zəhmətim gedər bada.
Bülbülündən düşməz cida
Gül, başına dönüm, gəlin!

Yad oğluna vermə sırin,
Saxla nihan, demə birin.
Gəl, qaydına bu Şəmşirin
Qal, başına dönüm, gəlin!

1953

VURANDA

Tikə şişə çəkiləndə
Kabab yanar köz vuranda.
Oda yanar canım monim,
Sən tənəli söz vuranda.

Gedər ovçu, gələr ovçu,
Dağlardan ov diler ovçu,
Ürəyindən güler ovçu
Güllə ovu düz vuranda.

Sənsiz gönüm ilə benzər,
Gözüm yaşı selə benzər,
Şəhər şəhi gülə benzər,
Sən üzünə üz vuranda.

Sən məni gətirdin dile,
Dönmüşəm şeyda bülbüle.
Şadlanıram gülə-gülə
Yarım mənə göz vuranda.

Şəmşir, sən bu xəyalınan,
Bağlaşdırın mah camalınan.
Nazik ipək dəsmalınan,
Küsmə səni qız vuranda.

¹ Aşıq Şəmşirin əsəri ovqatda dediyi bir kəlmədən vəfəli Güllüsü açıq eləyib atası evinə gedir. Bu gərayılı o münasibətlə yazılmışdır.

NƏ XEYRİ VAR

Qan tökmeyin, vuruşmağın,
Döyüsmeyin nə xeyri var?!
Can deyərsən – çoxdu nəfin,
Söyüsmeyin nə xeyri var?!

Qurumuş göbələk kimi,
Payız solmuş çiçək kimi,
Qişda donmuş milçək kimi,
Üyüşmeyin nə xeyri var?!

Şəmşir söylər aşikarda,
Qoyma yoldaş qala darda!
Birlik harda – dirlilik orda,
Əyişmeyin nə xeyri var?!

YANAQLARI

Qara torpaq çürüdəcək,
Gizlətmə gül yanaqları.
Bürünməkdən besdi, el çek,
Bal süzülən dodaqları.

Qəm şərbətin içdi getdi,
Ömür-günü keçdi getdi.
Bir anlığa köcdü getdi,
Sağ gəzənlər bayaqları.

İnsaf elə Şəmşir qula,
Əgər sendə mürvət ola,
Fələk bir gün salar yola,
Çox istəkli qonaqları.

QAZAN

Tənbəllikdən bir şey çıxmaz,
Çalış zəhmətlə mal qazan.
İstəyirsən xəznədar ol,
Nə qazansan, halal qazan.

Namərdi gör, sən mərdlik et,
Sarsağa bax, kamala yet.
Yaxşılardın dalınca get,
Təmiz fikir, xəyal qazan.

Dost tutma mərdiməzəri,
Sifətinə baxma barı.
Hər kim satsa namus, ari,
Sən də əqli-kamal qazan.

Pis peşədən əlini çek,
Kişini ucaldar çörək.
Saxasız pul nəyə gərək?!
İstersən bir cuval qazan.

Daşa basma yol ötəni,
Ahu-nalə tutar səni.
Əqlin varsa, eşit məni,
Şəmşirdən dərsin al, qazan.

ÜZÜNƏ

Bir kimsədən etmə qeybat,
De nöqsanı ağ üzünə.
Lənət olsun xəbislərin
Sol üzünə, sağ üzünə!

Dilini saxla qeybətdən,
Özünü salma hörmətdən.
Uzaq dolan biqeyrətdən,
Baxma hər alçaq üzünə.

Həyasızdan kənarda gəz,
Onda beş gün söz əylənməz.
Kirşanla üz gözəllənməz,
Çox çəkən var yağ üzünə.

İnsan ola özü gözəl,
Qəlbi təmiz, sözü gözəl.
Namusu pak, gözü gözəl –
Bax bunun ancaq üzünə.

Yola saldım xanı, bəyi,
Şəmşir gəzir indi nəyi?!
Aydı, Gündü göy bəzəyi,
Duman çökər dağ üzünə.

GÜLƏ-GÜLƏ

Maral kimi oğrun baxdı,
Gözün, ay qız, gülə-gülə.
Təze doğmuş Aya bənzər,
Üzün, ay qız, gülə-gülə.

Bir Günəşdi camalınız,
İlk bahardı bu halınız,
Nədi bilməm xeyalınız,
Sizin, ay qız, gülə-gülə?!

Güldən gözəl yanağınız,
Nəğməlidir dodağınız,
Göy çəmənler – ovlağınız,
Gəzin, ay qız, gülə-güle.

Sən cavansan, ucalıbsan,
Gözəllikdən bac alıbsan,
Dedin, Şəmşir, qocalıbsan!
Özün, ay qız, gülə-gülə.

SAQQAL

Səni qaxdılар başıma,
Tez ağardın, qara saqqal.
İndi bir bax göz yaşımı,
Vurdun mənə yara, saqqal!

Səni gördüm, ağlım azdı,
Dövranını kimlər pozdu?
Yüz rəng vursam, yenə bozdu,
Yoxdur sənə çara, saqqal.

Mənə etdin çox yamanlıq,
Dayanmadın ta bir anlıq;
Göstər hanı, o cavaklıq,
Gönderibsən hara, saqqal?!

Olubsan bir xumar kimi,
Ağarıbsan lap qar kimi;
Hər bir tükün şahmar kimi
İstər adam vura, saqqal.

Şəmşir dərdin necə deyir?
Gündüz deyir, gecə deyir,
Kim ki görür, qoca deyir,
Çekir məni dara saqqal.

ENDİ

Bizim dağdan bulaq üstə
Gördüm ki, beş nəfər endi,
İkisi axşam çağında,
Üçü də lap səhər endi.

Biri qeşəng, adı Nübar,
Biri Nargül, biri Bulqar,
Biri fanar – məməsi nar,
Gör qoynunda nələr endi...

DAĞLARIN

Biri sanki göy göyerçin,
Biri Terlan, biri Laçın,
Ağ üzünə töküb saçın,
Biri şəhdü-şəkər endi.

Güller düzüb sinəsinə,
Cennet bənzər nəfəsinə;
Əlin qoyub məməsinə,
Biri beldə kəmər endi.

Şəmsir, vəsf et, yaz bu qədər,
Dost adını eyle ezbər!
Bir tərəfdən geldi Mənzər,
Bir tərəfdən Səmər endi.

1928

Yazda bəzənir xalı tək
Yaşlı, alı dağların,
Quzu mələr yaylağında,
Xoş keçir halı dağların.

Var nərgizi, bənövşəsi,
Ətəyində göy meşəsi,
Olur oynamaq peşəsi
Elli-obalı dağların.

Bulaq üstə gəlir nazla,
Qız sənəklə, aşiq sazla,
Bülbülü oxur avazla,
Gözel, səfali dağların.

Abad olur yaylaqları,
Xubanların oylaqları.
Çoxdu soyuq bulaqları
Sərin havalı dağların.

Qayalarda kəklik səkir,
Bulud qalxır, yağış tökür,
Sinesinə dumdan çökür
Güllü, lalalı dağların.

Sarıyerə, Xaçbulğa
Oba köçür yaylamağa.
Aranlardan bizim dağa
Gəlir mahalı dağların.

Çobanları çalır tütek,
Göy təpələr gözəl-göyçək,
Gölündə çalxanır ördək,
Çayı sonalı dağların.

SƏNİN

Məni görçək yan keçirsən,
Niye üzün dönüb sənin?
Belkə məni unudubsan,
Mehəbbətin sönübü sənin?

Dolanırsan yenə gəndən,
Biiqarsan ezel gündən,
Sebeb nədir axır məndən,
Gözel, sidqin simib sənin?

Demişdin: gel Maralyana...
Qaldı məndə bir nişana,
Qəlbin dönüb zimistana,
Buz bağlayıb, donub sənin.

Əzəl gündən oldun yağı,
Sinəmə çox vurdun dağı...
Deyən yarla oynamağı,
Şəmsir, meylin anıb sənin.

. Keçir yazı, gəlir yayı,
Şırılıyla axır çayı,
Seyyadına çatır payı
Halal mayalı dağların.

Yarpağa şəh düşür səhər,
Hər qucağı behişt tehər,
Binələri olub şəhər,
Artıb cəlalı dağların.

Payız çölə düşüb qırov,
Qoşqar, Kəpez, Çilgəz, Murov...
Şəmşir gəzir köksündə ov –
Hündür qayalı dağların.

1930

OLDUN AXIR

Mənə ixtiyar deyərdin,
Sən də qoca oldun axır.
Alişdim sənin oduna,
Canım oda saldın axır.

Gözüm qaldı buxağında,
Qoşa xal var yanağında.
Bu qoca, düşgün çağında
Dərdim xəbər aldın axır.

Mən ha çəkdim intizarı,
Sən insaf etmədin bari;
Dedimmi olarsan qarı?
Sözlərimə gəldin axır.

Yolunda çox çəkdim əzab,
Nə haqq oldu, nə də hesab.
Vəsfinə bağladım kitab,
Dastanlara doldun axır.

Şəmşir durur dağlar kimi,
Sən qalmışan ağlar kimi,
Xəzan əsmiş bağlar kimi
Eşq əlindən soldun axır.

AXI

Ürək deyir: bax gözələ,
Dizimdə gir yoxdu axı.
O cavanlıq düşməz ələ,
İndi qoca vaxtdı axı.

Şirin desən, düzələr söz,
Köhnə dərdi təzələr söz,
Könül açan mezəli söz,
Ürəyimdə şüxdu axı.

Bu dərd yerə, göye sıgar?
Xəyalımda bilsən nə var,
Hələ ki, istəklidi yar,
Dönsə, canım çıxdı axı.

Bu gərdişin rəhminə bax,
Bir xeyir vermir ağlamaq?
Xəttim olubdu qardan ağ,
Mənim dərdim çoxdu axı.

Həmkar aşiq, yan halıma,
Sözün varmı sualıma?
Qızlar gülür saqqalıma,
Gözüm yaşı axdı axı.

Tərif dedim min mələyə,
Un oldum, düşdüm ələyə,
Kim ki inandı fələyə,
Fələk onu yıldırı axı.

YAYLAQ

Çox sevirdi inan məni,
Bilirdi mehriban məni.
Nedən çerxi-dövran məni,
Ateşinən yaxdı axı?

Şəmşir, qadaq ver dilinə,
Hansi nəf çatıb əlinə?!
Ta baxmırısan qız-gəlinə,
Gözün, könlüm toxdu axı...

AYRILANDA

Çetin dözüb dayanaram?
Dağlar, sizdən ayrılanda.
Nalə çekib sizildaram?
Bağlar, sizdən ayrılanda.

Görünür Çöplü, Sarıdağ,
Qarşı duran Gözlü bulaq.
Gözüm sizdən düşsə uzaq,
Ağlar, sizdən ayrılanda.

Qoy yazılsın dastanımda,
Boy çekibsən hər yanımda.
Saralmazmı bostanımda
Tağlar, sizdən ayrılanda?

Ovçu çıxdı şikarıma,
Şəmşirem, gəlin karıma.
Çekilməzmi ciyarıma
Dağlar, sizdən ayrılanda.

Rövnəq aldın bu bahardan
Açıbsan gül, lala, yaylaq.
Tərif aldın sənətkardan,
Bir yadigar qala, yaylaq.

Çəmenlərin müşki-ənbər,
Cənnətin etrinə bənzər.
Nə Qurban var, nə Ələsgər
Baxır həsrot yola yaylaq.

Qara duman umar yağış
Süzər qatar-qatar yağış.
Bulud kişiñər, yağar yağış.
Səpər sağa-sola yaylaq.

Tərlan ovun aldı Sardan,
Xalqın qəlbİ çıxdı dardan.
Azad oldun mülkəddərən,
Çatdırın bizim elə, yaylaq.

Eyşə baxmaq gözə qaldı.
Haya, ismət üzə qaldı.
Seyrangahın bizi qaldı,
Əbədilik ola, yaylaq.

Ətəklərin göy meşəlik,
Xalqın oldun həmişəlik.
Şəmşir sevir bənövşəlik,
Kim qıyar pis ola yaylaq?!

YA DA MƏNİ

Ey məni xəlq edən xuda,
Sən özün sal yada məni.
Bağışla öz kərəminə,
Böyük olan ada məni.

Varmı məntek bir sitəmli,
Gözü yaşılı, əli çəmli?
Yaradıbsan dərdli-qəmli
Niye bu dünyada məni?

Nə zamandan yaralıyam,
Cesəd, candan yaralıyam.
Yaranandan yaralıyam,
Alişirdin oda məni.

Olan hökmə, əmirə bax,
Batan səsə, semirə bax.
Bu ilqarsız ömüre bax,
Nə tez verir bada məni.

Şemşirə verdin baratı,
Bağışladın köhlən atı.
Boğazımı salma çatı,
Utandırma, xuda, məni.

1976



Fəcnistər

MƏNİ

Olmadı qismətim ata-anadan,
Gəzmədi ya bibi ya xala məni.
Ürəyimi yaralama, a nadan,
Az yapış sinəmdən, yaxala məni.

Qoy işləsin, nə çərximi dayandır,
Əlin saxla, insaf elə, dayan, dur.
Ya rəhmə gəl, yandırırsan da yandır,
Alişdir odlara, yaxala məni.

Nə gözəldi bu dağlarda mənzərə,
Ver nameni sizin melek Mənzərə.
Sərrafisan, müştəri ol mən – zərə,
Sal qızıl teştinə – yaxala məni.

Yollarında var uçurum, yarganım,
Söyle nədir sənin meylin, yar, qanım?
Müjganınlə az axıtsan, yar, qanım,
Həna et ya elə, ya xala, məni.

Şəmşirəm, sevirəm mərdi, mən əri,
Gözləyirəm namus, qeyrət, mən arı,
Sən çiçəkdə şirin əsel, mən – arı,
Qondur yanağına, ya xala məni.

AY QARA BAĞLAR

Qış olanda könlüm səni arzular,
Al-yaşıl çəmenlər, ay qara bağlar.
Qatı keçər zimistanda havalar,
Kəsər gədikləri ay qar a bağlar.

Ayrı düşdük iqbal belə, baxt belə,
Fırqətindən qədd əyildi – bax belə.
Mən düşmüşəm gör nə günə: bax belə,
Günəş göy bürünər, ay qara bağlar.

Şəmşir sual verdi, cavab nəs aldı,
Yar don biçib öz boynuna nə aldı.
Eşqin məni bu günlərə nə saldı,
Məcnun tek boynuma ay qara bağlar.

YARA YAZ

Gəlib təzə, xəbər verin yara, yaz,
Bəzənsin yaşıla, tez ala gözəl.
Mən danışım, sen dərdimi yara yaz,
Götür, al qələmi tez əla, gözəl.

Təbiət veribdi gözələ baxtı,
Hökəm etdi, buyurdu göz ələ baxdı,
Ürək dedi, gözüm gözələ baxdı,
Yenə məni çəkdi tez ala gözəl.

Şəmşir, de bir sözün yara məndə var,
Fəryadın dağları yara, məndə var.
Dərmanı səndədir – yara məndə var,
Qoyma dərd canımı tez ala, gözəl.

A LƏLƏ

Ana dünya, nələr saldın yola sən,
Hanı Məcnun, Əslili, Kerəm, a Lələ.
Dedim bəlkə bizlə yaşa dolasan,
Demədim ha xəlbirini al ələ.

Kenar keçdi nədən uzaq baxdı yar?
İndi bizə bir cənnətdi, bax, diyar.
Əgor olsa bir insana baxtı yar,
Daş götürse dönməlididi a lələ.

Şəmşir, daha güldür sən bu dağları,
Görübən sinəndə sən bu dağları,
Gezdin cavanlıqda sən budaqları,
Qocalıqda telli sazı al ələ.

BU DAĞLAR

Demə tək ağlaram yarsız dünyada,
Kövrələr ürəyim, ara bu da ağlar.
Gözlerim doluxur düşəndə yada,
Ara bu yaylaqlar, ara bu dağlar.

Gel çekme yanında bir də qan adı,
Yanar pərvanəmin bir də qanadı.
Yaram qanamışdı, bir də qanadı,
Qövr elər sinəmdə ara bu dağlar.

Şəmşir, sənə kimdi dərman arayan,
Su tökən yox, ara alış, ara yan.
Ovçu, güllən ara tutdu, ara yan,
Hürküşər marallar, ara bu dağlar.

BU DƏRDİ

Aşıqına can deyərdin əzəldən,
Üzün dönüb necə çəkim bu dərdi?!
Gileyliyəm o ilqarsız gözəldən,
Bağ bəslədim, güllərini bu dərdi.

Say dərdini, əlli azdı, gel yüzə,
Qəvvas könül, çıx dəryadan gel üzə
Aman təbib, mənə qarşı gel, üzə
Söylə: xəstə, sənə dərman bu dərdi.

Şəmşir, eşqin kitabını, aç, ara,
Sədaqətdən mətləb dilə, a çara!
Mərd qapısı möhtac olmaz açara,
Mənə barat etdiyiniz bu dərdi.

BU GÖZƏLGİLƏ

Zimistan dolandı, geldi novbahar,
Bülbül aşiq olub bu gözəl güle.
Dünyadan bımurad getmərəm, əger
Bu gözəl danışa, bu gözəl güle.

Söz deməyə çox utanır bir üzüm,
Sən izin ver, qoy gölündə bir üzüm.
Xəstə üçün qıysan bir nar, bir üzüm,
Qoynunda ezilər bu gözəl gile.

Çətin uça, bir ürəyə qona qəm,
Şəmsirə de: gəl, ləbimi, qonaq, əm,
Ey dost, bu gün bir mələyə qonağam,
Gel gedək mənimlə bu gözəlgilə.

DƏRİN GƏZ

Sən gəşt eylə, dəryalardan al ləli,
Dərin axtar, dərin ara, dərin gəz.
Dilek dile, rizqin istə, al, ləli,
Səxalıdı, nər igidin dərin gəz.

Nakəs eli dərd oduna qaladı,
İnsan getsə dehr içinde qala adı,
Sənə yaxşılığın səngər qaladı,
Sərt qayalar, dərin dağlar, dərin gəz.

Gel Şəmsirin yaz adını, saya sal,
Çətin işin asan eylə, saya sal,
Təbibimsən aç yaramı, saya sal,
Xəstələrin tez sağalsa, tərin gəz.

YENƏ SƏRİNDİ

Baharın çağında bəzənər bağlar,
Yazın sərin yeli yene sərindi.
Payız olcaq bar yetirər budaqlar,
Əyilər ayağa yene sərindi.

Qış bəd olsa, tab gətirməz il qara,
Heç gəlməyə aylar, günlər, il – qara.
Dost odur ki, möhkəm olsun ilqara,
Demərəm məhəbbət yene sərindi.

Xəstə Şəmsir, arzularsan ya narmı?
Bext oyansa, çıraq yaqsız yanarmı?!
Dərdə dözməz fil, kərgədan, ya nərmi,
Nadana eyləməz yene əserindi.

YARALI DAĞLAR

Yaxşı saxla qaçıb ovçu elindən,
Sənə bir maralı yaralı, dağlar,
Təbib hanı gəlsin elesin dərman,
Sızıldar, ah çeker yaralı dağlar.

Güllə dəyib bir köhnədən bir indi,
Bayquş kimi salıb dağa bir ündü.
Ox keçdi sinədən qara büründü,
Ürəyi çal-çarpaz yaralı dağlar.

Şəmsir ağlar, hanı desin can, ana,
Yaxşı canı gərək şirin can ana.
Mən getsəm də vetən qalsın canana,
Geyinib sallansın yar ali, dağlar.

YA ZƏRİ

Təbib qarşı gələsə, sağalar yara,
İstər ağla, ya sizilda, ya zarı.
Qışın ömrü təslim olur bahara
Çiçeklərdən bal çekəcək yaz arı.

Gel, sən doğru, bu düz yola dön, qarı,
Düzələrni kəc ağacın donqarı,
Qışdan qalan quzeylərin don qarı,
Görmürsənmi gəldi çatdı yaz, ori.

Ümmandasan, sən bir mayaq al ələ,
Şəmşir sənə yaxşı yoldaş, a lələ!
Seçəcəkdir sərraf baxsa a lələ,
Taniyacaq ya sandalı, ya zəri.

BU YARA MƏNDƏ

Eşqin yolu mənə çətin olsa da,
Sən ilə gedərem biyara mən də.
Bir gözəlin vurğunuyam dünyada,
Özəldən aşiqəm bu yara mən də.

Bağban köç elədi, bir bağı qaldı,
Boynumda sevgimin bir bağı qaldı.
Fırqətin sinəmdə bir bağı qaldı,
Sürəcək haçana bu yara məndə?

Şəmşirin qəlbinin alması səndə,
Təşnəyəm, əlimdən alma su sən də.
Təbib sən, bu dərdin alması – səndə,
İstərdim yaramı bu yara məndə.

BƏLKƏ

Elin əhvalına yanmayan ürək
Bilmirəm poladdı, ya daşdı bəlkə.
İgid sayıq olsun hər işdə gərek,
Tapdırı xəzinəni, yad eşdi bəlkə.

Əymə, sınar peyvəndimin budağı,
Sən sinəmə çekdin düyü, bu dağı.
Fərhad külüng çalıb çapdı bu dağı,
Dəldi qayaları, ya deşdi bəlkə.

Şəmşir, şamama dər, ay yara, dəymış,
Nə dedin, dost küsüb ay yara dəymış?!
Pirimin canına ay yara dəymış,
Dilində zikr olan ya dəştə bəlkə...

SİNƏMİN

Aşıq, niyə çekdin Sənəm adını?
Tezələndi yaraları sinəmin.
Dalğalandı dəryaları təbimin,
Qoymadın ki, sakit dura sinəmin.

Leyli üçün Məcnun gəzən min dərdi,
Qəm bağında dərd gülünü min dərdi.
Qəm hicranı, yüz möhnəti, min dərdi,
Ürəyimdə dağları var Sənəmin.

Şəmşir, arif üçün namə yaz, qanar,
Bülbül bağın tər ətrini yaz qanar.
Qış zədeli, sıniq qəlbim yaz qanar,
Hani, təbib, bes sayası sinəmin?!

BİR ADA BAĞLI

Əlifdən dərs aldım, lama yetirdim;
Min aya oxudum – bir ada bağlı.
Cəfa çəkdir ləlü-mərcan götürdüm,
Xəzər dəryasında bir ada bağlı.

Şər kamandar; oxun ova şər atı,
Nakəs, xəbis doğrulara şər atı.
Sizin yerde minən çoxdu şər atı,
Orada açıqdı, burada bağlı.

Bizdə solmur çəmən, çiçək, ha lala,
Şəmşir dərdin daim söyler ha lala.
Halal kimse hey çalışır halala,
Bura da bağçalı, bura da bağlı.

SƏNƏM AL

Gel el tutaq, sevda vurraq, gülümsən,
Xiridaram, matahimi, Sənəm, al.
Doğru danış, gözlərindən gülümsə,
Qurma mənə hiylə, fitnə, sənəm, al.

Hüsnün günəş, qaşın benzər hilala,
Ətrin güldü, istər bir də hil ala.
Yanaqların dağ döşündə hilala,
Geyinibsən al üstündən, Sənəm, al.

Sinəmə vurdugun yaradı, bax, sən,
Yaradan hökm edər yaradı, bax, sən.
Şəmşir, o sevdiyin yara de, bax, sən,
Sən can dedin, o qıymadı sənə mal.

SÖZƏ SİZ

(Qoşma-təcnis)

Sübüt yoxdu giley-güzər etməyə,
Niye məni qoyursunuz sözə siz.
Oğul gələr dədəsini görməyə,
Layiq budur siz axtarıb gezəsiz.

Üç gənc şair, bir də edir naz alim;
Bir el atın, nə incəlim, nəzilim!
Nə xunxaram, nə callədam, nə zalim,
Nə böhtəndi atırsınız düzə siz.

Şirin kəlam gərək şirin oxuna,
Merdələr toxunmasın şirin oxuna.
Saqqala yaraşır şirin o xına,
Ağ saçımı oxşadın bir xəzə siz.

Dindirdiniz, dil açdırınız bu lala,
İstərəm ki, hasil matləb bu ala.
Sizə peşkəş çəmən, çiçək, bu lala,
Ömür sürün, yaş yetirin yüzə siz.

Şəmşir, yenə sözün yeri gəldi, yaz;
Qoy olmasın dostların gəldiyi az.
Məmməd, Sucu, Hüseyn, Qənbər, geldi yaz,
Nur şöləli işıqsınız gözə siz!

AY YARIM OLA

Qəm məni təkloyib, yalqızam bu gün,
Könlümü güldürən ayyarım ola.
Nalə çəksəm, dağa-daşa düşər ün,
Yolunu gözledim ay yarımla ola.

Pelenglərdən ala bilməz bac arıq,
Nə axtarır asımandan bacarıq.
Olsa əgər məndə elə bacarıq,
Sonsuz fəzaları ay yarım, ola.

Niqabından aya oxşar üz açdın,
Taledon uzaşdın, məndən uzaşdın.
Şəmşir yaxınlaşdı, sənsə uzaşdın,
Demişdim: vəfahı ay yarım ola.

LALA DAĞLARI

Qış olanda qar çuxası geyinər,
Baharda bürüyər lala dağları.
Bir ana mehriylə bəsləyər müdam,
Bağrında saxlayar lala dağları.

Küsdürüsən, yalvar təzədən yara,
Fərhad hani, dağı təzədən yara?
Vurma yaralıya təzədən yara,
İncitmə, ağlatma, lələ, dağları.

Bu meydanda kimdi ığid, kimdi nər?
Yoxsul üçün qiyacaqdı kim dinar?
Şəmşir, sənsiz kim danışar, kim dinər?
Tapşırıb gedirsən lala dağları.

TƏKCƏDİ

(Qoşma-təcnis)

Can yansa, sizildar təkcə yaradan,
Xəstə aşiq çeker ahı, təkcədi.
Hər iki cahanı təkcə Yaradan, –
Çağır təkcə tək Allahı; təkcədi.

Altı zalda çahar heydi təkcə sin;
Sat satdıqdı, sayəsində təkcə sin.
Tək ağanın ayağına təkcə sin,
Qərarı təkcədi, rahi təkcədi.

Goş eləyir illər ilə, ay aya,
Qişın yazı tez yetişir a yaya.
Hazır yek ad layiq ola əyaya,
Laşərikdi, tək ilahi təkcədi.

Ağlayır, gel kirit təkcə ağları,
Nə çəkdir sədrinə təkcə dağları.
Girdigar yaratdı təkcə dağları,
Xəlq eləyən seyrəngahı təkcədi.

Şəmşir, yaz çalınır ad ada təkcə,
Dərya da təkcədi, ada da təkcə.
Yetondi haraya, a dada təkcə,
Təkcədi, şahların şahı, təkcədi.

BELƏSƏN GÖZƏL

Qaşın qələm, boyun tərlən təhəri,
Dedim gözəllikdə beləsən, gözel.
Məhəbbət eşqinə düşəndən beri,
Mənəm yarpaq kimi, bil əsen, gözel.

Gözəlliye sən qoymusan ha maya,
Fəslin düşüb yaz ayına, ha maya,
Oxşayırsan qarçıqaya, həm Aya,
Hüsnüdə, simada beləsən, gözel.

Müşkü-ənbor ətrin gelsə yüz ilə,
Demədim ki, əlli dərdim yüz ele.
Şəmşir sənsiz günün sayar yüz ilə,
Topla xəyalında belə san, gözel!

AY AĞAM, HEY BİR

Əlif əzəl bey bir Allah ismidir,
Qadırı-qüdrətdi, ay ağam, hey bir.
Yixılan qulları sensən durğuzan,
Gel geri düşmüşəm, ayağam, hey bir.

Bir günümü həftə sandım, ay andım,
Şübə yoxdu həqiqəti, ay, andım.
Alovlandım, od içində ay, yandım
Əridim dağ oldum, a yağam, hey bir.

Bahar keçdi, dağ başını qar aldı,
Yaz connətdi, qar fitnedi, qar aldı.
Doldu gözüm, bulud kimi qaraldı,
İstər ki, leysan tək, a yağam, hey bir.

Derviş idim, ha dolandım dərdə mən,
Bəraberdi zəhər içən, dərd əmən.
Necə dözüm bu dərmansız dərdə mən,
Çekirəm cahanda, ayə, qəm hey bir.

Gül solanda bülbül qonmaz budağa,
Dayanarmı sinəm düyüñ, bu dağa?
Şəmşir ağlar, səsin salar bu dağa,
Çağırıram özün ver, ay ayam, hey bir.

ƏLİ MİNDİMİ

Ya Mudərqul katib, ya Əsədulla,
Mübarok adınız Əli mindimi?
Məhəmməd oxudu lafəta illa,
Onda Düldülünü Əli mindimi?

Qarlı, dumanlı dağ budu, yarasan,
Qurtar sinəmdəki budu: yara, sən.
Gel, ey Nəcəf şahı bu diyara sən.
Qoy sənə yetişsin əlim indimi?!

Canım sənə olsun qurban o niyaz,
Şəmşir desin, dəftərinə onu yaz.
Hər il olur mart ayının onu yaz,
Mən də muradımı alım indimi?

BİR AĞA DOSTUM

Gözdən salma cəlalın eşqinə,
Ağalar ağası bir ağa dostum!
Uzun gecələri, qara günləri,
Yetirən işiqli bir ağa dostum.

Geyinmişdi al üstündən əli şir,
Birinc üçün gətirmişdi əli şir.
Meracın yolunu kəsmiş Əli şir,
Sən minib gedəndə Burağa, dostum.

Şəmşir, sənin bu atdiğın nə zərdi?..
Bəlkə sənə haqdan bu xoş nezərdi?!
Bədənimin aradığı nezərdi, –
Bürünüb gedəcək bir ağa dostum.

BİR ƏLİMDƏ VAR

Ey ya Rəbbi, aləmləri yaradan!
Əhmədi-Muxtarım bir əlimdə var.
Min bir ismi gecə-gündüz çağırıan,
Bu adı yazmağa bir əlim də var.

Üç yüz on üç gülü yaxşı bilən dər,
Ağ bağlı xanəmi yaxşı bilən dər.
Batinləri görən yaxşı biləndər –
Alımlar alımı bir alım də var!

Şəmşirəm, sözümün budur bir ağı,
Düşmənlərə içirdiydim bir ağı.
Merac sefərində minmiş Burağı,
Xatəmül-ənbiyə bir əlimdə var.

A YAZARDIMI

Haqdan gəlməsəydi ayeyi-Quran,
Məhəmməd özündən “A” yazardımı?
Allah kəlamıdı, hər hökmi-fərman,
Kəlməsi xoşlandı, aya, zərdimi?

Mərd olanlar qılınc qurşar atanı,
Bəndəsənə, haq yolunu a tanı!
İblis aldatmasa Adəm atanı, –
Cennətin yolunda ay azardımı?

Şeytana lənət de, çəkmə ziyanı,
Şəmsir, bir “sat” axtar, bir do “zey” anı.
Günahkarlar nar içində ze yanı,
Yaradanı danmaq, ay, azardımı?..

YAXŞI QALADI

Qocalıqda canan güldü üzümə,
Odunu qelbimdə yaxşı qaladı.
Sevindi, fəxr etdim özüm-özüme;
Mərdin gərok eldə yaxşı qala adı.

Gəl, sıniq könlünü sarı aşığın,
Rəngi zəfərandı sarı – aşığın.
Sinəsi yaralı Sarı Aşığın
Canına eşq odun Yaxşı qaladı.

Şəmsir üçün getir içim yaxşı su,
Yaxşı “beydi”, yaxşı “reydi” yaxşısı!
Bir Allahdı yaxşıların yaxşısı!
Xainlərin meyli yaxşı qaladı.

BİR SİN İÇİNDƏ

İkimi, birdimi, aye, əzberim?
Oxuyum bir hərfi bir sin içinde.
Beşinə rehbərdi Kerrari-Kərim,
Haqdı yaradıcı bir sin içinde.

O çətin sırların asanı varmı?
Gəzirəm Musanı, əsanı, varmı?
Göydə ulduzların, a sanı varmı?
Nə gözəl yerleşir bir sin içinde!

Şəmsir, qoy bələdçi bir alım olsun,
Mən ondan dərsimi bir alım, olsun.
Məzarda ustadım bir Əlim olsun,
Asan sual versin bir sin içinde.

HƏZARAT

Əlim yetmez ömrün keçən gününə –
Minib çapsan yüz min dəfə...hazır at.
Güzəşt yoxdu haqdan gələn əmiro;
Bəli! – desin qoy eşidən hezarat.

Suyu gəlməz dehnə dönüb, qaça nov,
Derd əlindən sər sərini qaçan ov.
Çətin durar ovçu görüb qaçan ov,
İzə deyer, saxla oxu, hazır at.

Şəmsir, dərdin de dərbilən adaşa,
Təbi gerek dəryalar tək, a, daşa.
Baxtın kəssə, sözün işlər a daşa,
Mat qalarsan, verməyəndə, ha zər at...

TİKƏ DƏ BİLMƏZ

Bir namərdin əli min ev dağıdar,
Min xəbis bir könül tıkə də bilməz.
Şər danışar, həqiqətə kəm baxar,
Haqq terəfə gözün tıkə də bilməz.

Lənət xain, xəbis, şeytan sözünə,
Nanecibin özü nedir, sözü nə?!
Doğru yolu yoxuş bilər özünə,
Addım atsa düzə, dike də... bilməz!

Şəmşir, sənə mənzil olsun min acı,
Bir şirinə qatıb içmə min acı.
Səxa əhlili doyuzdurar min acı,
Yüz nakes verməyə tıkə də bilməz.

QALA YARIMÇIQ

Bir barı çəkmişəm sözdən, şeirdən,
Köməkdar ol, qoyma qala yarımcıq!
Görüm deyərsənmi başa çatmasın,
Qiyarsanmı belə qala – yarımcıq?

Ele sırr var: ara söylə, ara dan,
Olmalıdı ara axşam, ara dan.
Yaşayırsan, uzaqlaşsan aradan,
Qarışma qovğaya, qala, yarımcıq.

Şəmşir, yanar olsa, hamı işe yanar,
Zərrə qığılçımdan ha meşə yanar.
Məndlərin ocağı həmişə yanar,
Sənə kim deyər ki, qala yarımcıq...

BİR DAĞI DALDAN

Gel, ox atma yaralıya, nainsaf!
Uçmasın səngərin bir dağı daldan.
Onun sinəsi də, ürəyi də var,
Bir dağı qabaqdan, bir dağı daldan.

Dərdi olan qəm-qəhərə gecələr,
Çərxi-gərdiş əleyini gec əler.
Qara köhlenini minər gecələr, –
Günəş də atlana bir dağı daldan.

Şəmşir, haqdan mətləbini bir dile,
Sən dostunun gül ətrini bir də ilə.
Qadır olan acı dəymış bir dile,
Dadızdırma zəhri, bir də ağı daldan.

BAŞ ARASINDA

(Təcnis-qıſılıbənd)

İki min gülü var iki kök üstə,
Altından biri sər-beş arasında.
Sən kamil aşiqsan, gəl öyrət məni,
Qalmışam bu çətin iş arasında.

Doxsan dörd min səcdə qılır birinə,
Otuz mini ikram edir pirinə,
On ikisi tac qoyubdu sərinə,
Altısı gəşt edir qaş arasında.

Beş qələmlə, beş kağıza beşi yaz,
Beşi gündür, beşi bahar, beşi yaz.
Beş anada uşaq çoxdu, beşik az,
Hesab çək eql ilə baş arasında.

Yeddi yerden xətt düşübdü bir ağa,
Beş həqiqət, dördü çıxır Burağa.
Beş şagirdə təlim verir bir ağa,
Dolanır, dil ilə diş arasında.

Kəndim Ağdabəndi, yaylaşım Murov,
Sözümde meharət, qılıncımda sov!
Şəmşir bu şikarda tapıbdı bir ov,
Bir milyard iki yüz yaş arasında.

YAXA GEC

Bağ içində danışasan yarınan,
Gün uzana, bu dağlardan yaxa gec.
Çox müştağam qoynundakı narına,
Zalim, niyə sən açırsan yaxa gec.

Sən top atma mənim qəsri-qalama,
Həmişəlik xeyalında qal ama.
Görən kimi məni oda qalama,
Yanan canım, yavaş-yavaş yaxa gec.

Novbaharda yera yağış dost yağı,
Şəmşir, inan, olmaz dosta dost yağı.
Kaş olaydım ətirlənmiş dost yağı:
Yarım moni yanağına yaxa gec.

AZ DANİŞ

Əhli-hal yanında az danış, az gül,
Bir kəlmən dəryadan olmasa dərin.
İgidlər içində ər kimi dolan,
Namus tacın olsun, olmasa da ərin.

Düz dolan... ucalsın öz başın, a yar,
Qanmırsa vur daşı öz başına, yar!
Avara dolanma özbaşına, yar,
Başsız axan sular olmaz ha dərin.

Gör nələr yaranmış bu dağda bir bax,
O dərə bir bağdır, bu dağ da bir bağ.
Şəmşirəm, salmışam bu dağda bir bağ,
Deyəndə qismətim olmasa dərin!

ÇƏTİN

Ustadından dərs almamış nabələd,
Nə el vur yarama, nə sarı çətin.
Dava günü qorxaq olar payibənd,
Yeriyə düşmənə nə sarı çətin.

Şirin oxu, sal səsini o vala,
Ağrı tutub, gel sərimi ovala.
Görübənmi ala qarğı ov ala?
Tərlan tay saxlayar nə sarı çətin.

Şəmşir, dərdi eliyibsən nə şire?
Rubə coşur, boyun çəkir nə şire.
Hey çalışar yox yanında nə şire
Bal yiğə pətəyə nəs arı çətin.

VARSA DA QALDI

Qan ilə torpağı yoğrulan cahan,
İnsana beş günün varsa da, qaldı.
Çox Məcnunlar ağlar köçdü dünyadan,
Hələ də dağlarda var səda, qaldı.

Dadmaq olmaz iştahasız hər dadı;
Kömök bilmə, namərd a çeker dadı.
Füzuliye bənzər şair hardadı?!
Varsa da ədabaz, varsa da qaldı.

Şəmşir, baxtın göy çuxalı, ağ etək...
Bir gün olar bükülsən ağa tek.
Hani, kimdi mərd ağası ağatək?!
Canımı yolunda var sada qaldı.

GÖRƏN

Bir kitab oxudum: səri-sarsağa,
Min aye tövsiyə nə qandı, görən?
Hərcayı diline vermir qadağa,
Araya saldığı nə qandı, görən?

Mərd oğulu əkməlidi mərd ata,
Kamandarlar gerek oxun mərd ata.
Mən işərəm suvar olsun mərd ata,
Mindiyi köhləndi, nə qandı görən?

Dostun arasında bir alması var,
Gərdişin pay verib – bir alması var.
Şəmşir, hədyan sözün bir alması var,
Qəlbə dəysə topdu, naqandı görən?!

ƏMİR

(Qoşma-tacnis)

Yazda, yayda çeşmələrdən içərlər,
Qiş olanda bulaqları buz əmir.
Doğulan gün köhlən atın balası,
Ayaqlaşış anasını tez əmir.

Bulandırmaz atın, bildim o suda,
Düşməmişəm o hakimə, o suda.
Meylim getmir yad məmədə o südə,
Halal xılqət dayesini düz əmir.

Üreyinin dostu mənəm, a tanı,
İlqar qınar ilqarını atanı.
Gəl unutma Şəmşir kimi atanı,
Yanar qəlbim alovlanıb köz əmir.

YAY DAĞA

Güneşim, çıx zər donunla üfüqdən,
Nur şoləni xına kimi yay dağa.
Ağ dumanda qalır Qoşqar, Dəlidəğ
Gah bürünür qar-boranda yay dağa.

Şerbət içən sağ elinə cam ali,
Yaz yaylaşın atlaz olur camalı.
Qarabağın qoyun-quzu cəm malı,
Yaylamağa köçüb gəlir yay dağa.

Şəmşir, yaz kağıza, qara dayansın;
Mən yanırıam, deyin Qara da yansın,
Mərd ona deyərəm qarda da yansın,
Danalar da yeyib olur yayda, ağa.

ULDUZUNU

Əlacım olsayıdı, uçub öpərdim,
Göylərin bu gözəl cəm ulduzunu.
Kaş, bileydim nə zamandan bəridi
Bu keçən günlərim cəm il düzünü.

Bədxahları danışdırma, halal et,
Kamil sərraf, matahını halal et.
Ana torpaq, nemətinə halal et,
Yedim çörəyini, cəm il duzunu.

Sən can hayda, qəssab istər piy ala,
Şəmşir dərsin haqdan peydər-pey ala.
Dərya qan içinde: sanki piyalı,
Tökəməz piyalədən cəm il düzünü.

AY GÜNDÜZÜNƏ

Danma, a sirdaşım, Haqq sözü məndən,
And vermişəm səni Ay gündüzünə.
Soruşuram üstü örtülü səndən,
Asar yaxasına, ay gündüzünə.

Sait kəlmə yazma sində tərsinə,
Mömin olan dönməz sində tərsinə.
Biri səf işləməz sində tərsinə,
Gedər məqamında Ay gündüzünə.

Bülbül güldən uçdu, ağ şama düşdü,
Pərvanə yanmağa ağ şama düşdü.
Şəmsiri qonaq et, axşam a düşdü,
Çatınca səherin ay gündüzünə.

AYAZDIMI GÖR

Qış dolandı, cümlə nəbat cyandı,
Bülbüller oxuşur a, yazdımı gör?
Gözel novbaharın çırığı yandı,
Buludlar çekilib, ayazdımı gör!

Bu dünyada olsun üzün, o düz, ağ,
Sədaqətə yaraşmırı o duzax?
Könül dostu gəldi, odu, üzü ağ,
Onun məhəbbəti ay azdımı gör?!

Şəmsir istər qeydimə bir qala əmim,
Nuh nahanım "sat" ismində qala "mim".
Mən qocaldım, növcavandı qələmim,
Nəğməsinə nəcib, a, yazdımı gör?...

MƏNI

Yaxına gəl, aramızda dağımı var?
Uzaqdan soruşma, a zalim, məni.
Məhəbbət yolunda çekmişəm kədər,
Qoyma bu tam gündən azalım məni.

Əzəl bir kimsədi çox ali dostum,
Tutandı dar gündə çox əli dostum.
Taleyim yar olsa, çoxalı dostum,
Deməzlər, tanrıyır az alım məni.

Şəmsir, bədən üryan, a nəmdi torpaq,
Əslinə baratdı, ənamdı torpaq.
Öz halal atamdı, anamdı torpaq,
Bəsləmiş axırim, əzəlim məni...

YARIMÇIQ

Nə baxırsan mənə hesret o taydan?
Qəvvas olum: Araz-Kürü yarım, çıx.
Təriqətdə bir olmuşuq anadan,
Demrəm ki, eldən namus, ya, arım, çıx.

Zəngindi mənzilim dolu bədəynən,
Gül olar dəstində dolu bədəynən,
Dost üçün süzülüb dolu bədəynən,
Bax, eylədi; küsmə, deyil yarımcıq.

Yaranmışa Gün həyatdı, gündə mən,
Cavan qalar yar ləbini gündə əmən.
Nə zamandı kölgədə sən, gündə mən,
Gel, Şəmsirin nur üzünə, yarım, çıx.

HALAL DADIMI

Uzaqdayam natəmizdən, nakesdən,
Qoy çəksinlər mənim halal adımı.
Kanı-kəramətdə, barı-xudadan,
Onlardan istərem halal dadımı.

Uylaşmışam həqiqətə, həramə,
Bəzək-düzək gör yaraşır harama?!
Halal xilqət meyl eləməz harama;
Halalam, xəyalım halaldadımı?!

Şəmşir, Ferhad üçün bir Şirin gərək,
Tifil əmə anasın bir şirin gərək.
İçəsen şərbəti bir şirin gərək,
Acı olan zəhər halal dadımı?!

SAĞINA DÜŞDÜ

Leysan yağar, göllər dolar a yazda,
Sonalar soluna, sağına düşdü.
Görən yoxdu dolu düşə ay azda,
Könlümün çiçəkli çağına düşdü.

Ləbtəşnəyəm, qoy alışım, alma su,
Qismət olsun mənə dostun almazı.
Bir qəssabın kəskin, iti alması
Ömür bostanımın tağına düşdü.

Şəmşir kimi düşüb ya dara bülbül,
Çağ elə tellerin, ya dara, bülbül.
Demədim məni at, yad ara, bülbül,
Uçub özgəlerin bağına düşdü.

A TAMİN BİLDİM

Şirin məhəbbətin, gözəl sənətin,
Dadını anladım, a tamın bildim.
Gedirəm yoluyla düz həqiqətin,
Halalca oğluyam atamın, bildim.

Əkmə bağda təmi acı, nəs alma,
Ustad sözün əldən yerə nə salma.
Yetişməz mənzilə yornuq nəs, alma,
Versən yaxşı qiymət ata, min bildim.

Şəmşiri yüz nadan ad eyməz, oxu,
Qəlp söz qara pula a deyməz, oxu,
Naşının ahuya a dəyməz oxu,
Şikarda xədəngin ata min bildim.

BİR GƏL

Can xəstə qalandı qərib ellərdə
Deyəcək dilində: ay ana, bir gel.
Eşitdim yuxuda dostun səsini,
Belkə gözüm xabdan oyana, bir gel.

Məskənimdir yar qəsrində dər mənim,
Heç demirsən bağ mənimdir, dər mənim.
Dərdim çıxdur, az tapılar dərmanım,
Sən özün təbibsən, əyana bir gel.

Məriz meylim sizildiyir a nara,
Leyli köçüb, Məcnun çekir a nara,
Şəmşir düşüb eşq əlindən a nara,
Az qalib cəsədim a yana, bir gel.

1977

PİS ÜZÜM

Sizin bağçalarda, a bağban, dedim:
Yetişməsin turş gavalı, pis üzüm.
Cavanlıqda gözəllərə can dedim,
Qocalıqda nələr gördü pis üzüm?!

Sən demə sevdiyim bir qız deyildi,
Bir qız qərənfildir, bir qız da güldü,
Mənə o gəlin də, bir qız da güldü,
Tut qolumdan, at dəryaya, pis üzüm.

Gel sənə söyleyim kamil dərdimi,
Xanədən asdığın kamil dərdimi?¹
Şəmşir şamaməni kamil dərdimi?²
Naşıyamsa, öyret, qoyma pis üzüm.

SİNƏSİ NƏRDİ

Əgər yarın dərd anlamaz yar ise,
Könül bir şüşədi sına-sınardı¹.
Mərd oğuldan ata-ana yarisa,
Özü pəhləvandı, sinəsi nərdi.

Leyli üçün gəzdim dağı, o daşı,
Qəm yükünü mənə deyib o, daşı.
Ayaqdan alışar, başdan od aşı²,
Ürək alovlanar, sinə sinərdi³.

Deyirmançı gözün diker şahada,
Şəmşir, qalmaz xəzinədən şahı da⁴.
Əcəl birdi: nökerə də, şaha da,
Vədəsi gələndə sinə sinərdi⁵.

1968

O YADA

Ey mənimlə aşiq olan bivəfa,
Yenə sırrın niyə verdin o yada?
Mən ki səni unutmaram ölüncə,
Yaman gündə səni salmaz o, yada.

Mey evində kamançasan, ya tarsan?
Qəlbin qışdı, ya boransan, ya tarsan,
Əgər atıb mehbəbəti – yatarsan,
Məcnun səsim bəlkə səni oyada.

Tiflin olur, bustanından yan əmən,
İnanmuram, könlüñ bizə yana mən.
Şəmşirəm, ilqardan dönməm yana mən,
Yar xəncərlə sinəm üstün oya da.

LALƏ TƏK AÇDI

Qışda dağlar həsrət çəkir a yaza,
Nərgizi qoşadı, lalə tek açdı.
Saldı eşq əlindən sərin ayaza,
Yaxşıya dərdini Lale tek açdı.

Şəfa üçün gel, xəstənin terin aç,
Qəlb evinin sən bağçasın dərin⁶ aç,
Behr içində bazarını dərin aç,
Niye qəvvas əlin lələ tek açdı?

¹ Sinhasındadı.

² Od (alov) başdan aşar.

³ İsinmek

⁴ Qəpik do qalmaz.

⁵ Qəbir qəbirdir.

⁶ Qapısını aç.

¹ Etibarlı, möhkəm qapıdırma?

Derya kimi ürəyimdə sırr daşa,
Kimsə bilməz, əger versəm sırr daşa,
Şəmşir söyləmədi dosta, sirdaşa,
O səbəb sırrını lala¹ tek açdı.

NAMƏRD DOSTLARA

Ay nanəcib, nə irengə düşmüsən,
Olubsan bəzəkli ay sala-sarı...
Alçaq adam yerə-göyə sığışmaz,
Çekər öz-özünü a yala sarı.

Qəza vurur, bir gün bextin a yatar,
Gəzər meylin, zurna, qaval, ayə, tar.
Yoxsulluqda namərd dostun, ay, atar,
Görərsən meyl edər, a yala² sarı.

Şəmşir, dost külüñə qədəm adamı,
Mənə xoşdu mərdin otaq, a damı.
Həcvü-hədyan, bəd danışan adamı
Götür bu koməndi, ay, ala, sarı.

BİRDƏN ƏM

Məclisin şirin söhbət çağında
İnsaf deyil, aşkar addım bir danam.
Sevgilimin nazik əsəl ləbindən
Zənbur meylim, birdən bal çək, birdən əm.

Bağlandıım zülfünün bir yarında,
Bir şəhəm o gülün bir yarpağında,
Olmuşam bağiban bir yarında,
Deyirəm, getirə bəlkə bar dənəm.

¹ Sırr saxlayana

² Yem olan yere

Şəmşir namus çekib, ay arı gezer,
Sızıldar şan üstə, ay arı gezer,
Məcnun Leyli deyib a yarı gezer,
Ağlar gözüm ta tökməyə bir də nəm.

QALMADI

Bağbecərib, bəsləmişəm sənə gül,
Dedim, di qal qonaq yara – qalmadı.
Təbib ayaqların bize gələndə
Sağaldı sinəmdə yara, qalmadı.
Bağban öz bağında ger¹ əkdidi bir gün,

Torpaqda boy atdı, görükdü bir gün,
Yüz günün yarağı gərəkdi bir gün,
Ağılsız vaxtında yaraq almadı.

Şəmşir qulluğunda bir lala bənzer,
Ləblərin mərcana, bir lələ bənzer,
Hüsnüne bir çiçək, bir lala bənzer,
Sənin yanaqların, yar, ağ almadı.

BU ŞİRİN DİYAR

Dedim: – gözəl, gözəl nədi dünyada?
Dedi: – ana vətən, bu şirin diyar!
Dedim: – nə təselli olub Fərhada?
Dedi: – can verəndə bu Şirindi, yar.

Dedim: – yar canının şirin almasın,
Dedi: – dər bağımin şirin almasın.
Dedim: – sova gətir şirin almasın,
Dedi: – al bıçağı, bu şirindi, yar.

¹ Ağac adıdır.

Dedim: – nazü-nəmək, a nan¹ şirindi,
Dedi: – Şəmşir, dostu anan² şirindi,
Dedim: – hor nemətdən anan şirindi,
Dedi: – tiflin üçün bu şirindi,³ yar.

Şəmşir üçün vacib eqli-kamaldı,
Kamallılar bu dünyadan kam aldı.
Çox aşıqlar mətbətini kəm aldı,
Barı sən bəxtindən yarı, sən yarı.

GÖZƏL, SƏNƏ BİR SÖZÜM VAR

Gözəl, sənə bir sözüm var deməli:
Biri hənək, biri məzə, biri düz.
Sənin servi-qəmetinə yaraşan
Biri zərdi, biri bəzək, biri düz.

Saqı goldı, sağ əlinə cam aldı,
Aşıq, səni heyran edən camaldı.
Bir çeşmə içində üç şey cəm oldu:
Biri qandı, biri sudu, biri duz.

Fərhad oldu, Şirin özün dul andı,
Şəmşir, dünya boşalandı, dolandı.
Məcnun Leyli deyib gəzdi, dolandı:
Biri dağdı, biri daşdı, biri düz.

YARI, SƏN YARI

Gen gündə dost olub, dar gündə qaçma,
Unutma yoldaşı, yarı, sən yarı.
Dostun sırr sözünü əgyara açma,
Xeyir varsa, mənlə yarisan, yarı.

Öz yarını yada salıb yar anı,
Aralıqda düz məhəbbət yaranı,
Təbibimsən, yaxşı bağla yaranı,
Əgər yetişibse yarı, sən yarı.

AY ARA TEZ-TEZ

Ey qasid, gedəndə mənim dilimcə,
Söyle bu dərdimi a yara tez-tez.
Naşı neştər vurdı, yena hov aldı,
Sızıldar sinəmdə a yara tez-tez.

Qış qəhrini əldən a yaz aldımı?
Dumanlar üstünü ayaz aldımı?
Gözəl, məhəbbətin ay azaldımı,
Bəs niyə kesirsen ay ara tez-tez?

Ari gəzir şanda şirin¹ eşqinə,
Şəmşir, tiflin ağlar şirin eşqinə,
Fərhad külüng çaldı Şirin eşqinə,
Amansız dağları ay ara tez-tez.

TƏK-TƏK

Pak oturub, pak ustaddan dərs alan
Ayində əl atar yasınə tək-tək.
Həqiqətin irahına dər salan
Yetişər izzətlə, ya sinə tək-tək.

Danışdın dərdini yara, dağladı,
Naşı neştər çaldı yara da ağladı.
Qəhrinin alovu yara dağladı,
Ya ciyər yandırıcı, ya sinə tək-tək.

¹ Çörək

² Anmaq, yada salmaq

³ Süd

¹ Şirə (bal)

Şəmşir ağlar haraya gel sən, ağa,
Dada yetiş salacaqlar sınığa.
Köç vaxtında bürünəndə sen ağa
Yaxın ellər gələr, yasına tək-tək.

GÖZLƏR

Qaşın aydı, tel üstündə kahkəşan,
Nə göyçək göstərir cəmalı gözlər
Olar ancaq məlakədə bun işan,
Geyinib qəddinə cəm ali gözlər.

Sən Leyli ol sal boynuma, bu da bağ,
Mən bülbülün, sən qızıl gül, bu da bağ.
İster məni ağaç götür buda, bax,
Qoyma tez canımı cəm ali gözlər.

Gel oxunu, şirin cana qiyam, at
Terfan çekdi turac qaldı qıya mat.
Şəmşir, bil ki, o gün qopar qiyamat.
Olsa bədnəzərinçə malı gözlər.



QIZINA

Xala, mən ölüm incimə, aşiqom aşkar qızına,
Mailəm, müştaqiyəm, gözlərim baxar qızına,
Canımı xəste salıb, oldum intizar qızına,
Salmasın gözdən məni özün də yalvar qızına,
Nəfəsi ətri-behişt, gülüşü bahar qızına.

Könlümün sevgilisi o, mənim əzəl şikarım,
Dövlətim, mülküm, malim ona qurban külli varım,
Rövnəqim, eyşim, işrətim, təzə yazım, novbaharım,
Yolunda nəqdi etməyə layiqsə var kannisarım,
Olum qurban, sədəqəsi bircə canım var, qızına.

Çekilib sərv kimi boy-büsati düzdü onun,
Ziyalı mahi-təban, üzü qəmər üzdü onun,
Qəzəbi payız gecəsi, kərəmi gündüzdü onun,
Şəmşirəm, inanmışam, sözü doğru, düzdü onun,
Möhkəm ola vəfasına, vermişəm ilqar qızına.

1915

BU İL

Aşıqlar, söz bağlayın cəm edək dastanı bu il,
Hər gövherin, cəvahirin açılsın dükəni bu il,
Zəri sərrafa sataq, gen açaq meydani bu il,
Qoy köçürsün dəftərinə sözün süxəndanı bu il,
Hər nə desəm düz deyərəm, demərəm hədyanı bu il.

Bizim kəndlilər karvana boş gedib-gəldi Tərtərə,
Yadigar qalsın dünyada bu sözü yazdım dəftərə,
Bir pud buğda on manata tapılmır, dönüb zehərə,
Hardadır bir adil divan, milləti alsın nəzərə,
O qoymasın qırılmağa cümlə füqəranı bu il.

Qara öküz xəstələnib, yaman əziyyət eyləyir,
Dənişir o molla kimi, nəqli-hekayət eyləyir,
Ölən vaxtı kövək çalır, yoxsa vəsiyyət eyləyir,
Biçarə mal sahibləri gedir şikayət eyləyir,
Deyirlər ki, bəsdir siza yerində qalanı bu il.

Ət tökülüb, tük yolunub yaxşı büsat camışdadi,
Dırnaqları sürüüb çıxıb, bədəni qeyri işdədi,
Yağış yağır, boran qopur əzabı hələ qışdadı,
O rəhmətlik mallar bize öz ömrünü bağışdadı,
Getdiler Səhran düzünə – gəzməyə dünyani bu il.

Öküz yox, toxum, xış yox, elindən çıxıb əkənək,
Belə çetin vəziyyətdə kəndli nə etsin, de görək?
Qara danam düşüb əldən yüz vur, kar etmir dəyənək,
Sağız, Fındıq, Göytəpə, Gölər, bir də Gülgəz inək,
Bol eyləyin həm qatığı, həm südü, ayrıntı bu il.

Yoldaşlar, indi gəlin qeyri bir haldan danişaq,
Bizim bu yoxsul kəndlərdə olan əhvaldan danişaq,
Utanırıq söhbət açaq, öküzdən, kaldan danişaq,
Biz gah dağdan, gah arandan, cümlə mahaldan danişaq,
Şığışmaz kitablara yoxsulların sanı bu il.

Qoyunların qırğınıni mən gördüm arana düşüb,
İndi yüz min bəla gəlib dövlətə, heyvana düşüb,
Bir yer salamat qalmayıb – aləmə, hər yana düşüb,
Bizim Ağdaban kəndində mal leşi yan-yana düşüb,
Belə fəlakət görürem gəzirəm hər yanı bu il.

Vesfini başdan-başa deyərəm aşkarə, qoyun,
Qaraxal, qumral, küre, ağı, qırmızı, qara qoyun,
Tökülür xəzan kimi, düşüb hər azara qoyun,
Məhv oldu neçə sürü, çıxmadı dağlara qoyun,
O qırılmış sürülərin ağlayır çobanı bu il.

Aşıq dostlar, verin xəber, bu işi dostyana yazın,
Nağıl edin hər məclisdə vurulsun dastana, yazın,
Heç qorxmayın, çəkinməyin, siz mərdi-mərdana yazın,
Şəmsirin bu sözlərini arif oxuyana yazın,
Heç bir kəsden çəkinməyin söyüñ bəyi, xanı bu il.

1918

KƏLBƏCƏR

Şəms olub günəş kimi səddin, sorağın, – Kəlbəcər.
Nihandan aşkarə çıxır, sərvət, yatağın, Kəlbəcər,
Bağı-gülüstanə dönüb indiki çağın, Kəlbəcər,
Tezə, gözəl, əndazədə var aq otağın, Kəlbəcər,
Sayışır ulduz teher şəmin, çıraqın, Kəlbəcər.

Kəlbəcərdi adın sənin sahibi-dəstər bəyənib,
Səni yaradan təbiət demirəm hədər bəyənib,
Abi-həyat səndə imiş gəlib İsgəndər bəyənib,
Torpağını, gözəlini aşiq Ələsgər bəyənib.
İgidlerin təriflənib dastansayağı, Kəlbəcər.

Sənin loğman əllərindi hər dərdə dərman yetirən,
Duyğulu qartal böyüdən, alici tərlən yetirən,
Kəlməsi dürr xəzinesi kamallı Qurban yetirən,
Piranəyə qədir qoyan, təzə növcavan yetirən.
Günbəgün pardاقlanır şeir ocağın, Kəlbəcər.

Həresi bir Tərtər olur köksündəki bulaqların,
Gül, çəmən, nərgiz ilə al bəzənir ovlaqların,
Ruhuma ətir saçır benövşəli yaylaqların,
Oxşarın Zöhre ulduzu, aydı, gündü dodaqların,
Güneşdən zinyət alıb gülgez yanağın, Kəlbəcər.

Bedirbəy, Murov, Qonur, Sultanheydər səninkidir,
Taxtadüz, Qaraarxac elə nəzər, səninkidir,
Temuruçan, Sarıbulaq bala benzər, səninkidir,
Dastanlı Ceyran bulağı təmi-şəker səninkidir,
Dərdlərə dərman olar kövsər bulağın, Kəlbəcər.

Yazıram, yaradıram vesfin sığışmır kitaba,
Başlıbel, həm Ağcaqızın tərifi gelmir hesaba,
Ağcakənd yeniləşib səd aferinlər, mərhəba,
Kendlərimiz şəhər olub, bəxtəvərdi bu el, oba,
Dağları çıraqban edib o gur mayağın, Kəlbəcər.

Əzəl gündən ovlağisan hurilərin, məleklerin,
Xeyirxalı, səbəbkəri arzuların, dileyklərin,
Suyu sərin, iqlimi xoş dərmanısan ürəklərin,
Məməsinə cövhər veren gözəl, qızıl inkəlerin,
Çaylar kimi aşılı-dasırı bol balın, yağıın, Kəlbəcər.

Səni yaradan təbiət şübhəsiz cənnət yaradıb,
Dəlidağı bir yaraşıq, Keytin şöhrət yaradıb,
Çalbayıra, Çiçəkliyə verib nə ziynət yaradıb,
Mirvariler anbarısan qurtarmaz sərvət yaradıb,
Yəmən, yatuqdan bağlanıb kəmər, qurşağın, Kəlbəcər.

Zərif yarpaqlı meşələr düzülüb dağ sinəsinə,
Bənövşə kollar köksünə, lalə yaylaq sinəsi,
Xinalı şış qayaların həvəslə bax sinəsinə,
Rəssam eli ziver vurub ana torpaq sinosino,
Eşidəndə bu sözləri artar marağın, Kəlbəcər.

Qırxbuğun, kiğ, baldırğan, cincilim, yarpız, əvelik,
Moruq, qarağat, ciyelək bunları dedim hələlik,
Kəkliklər də nəğmə deyib özlərini edir ləlik,
Çağırır yaz kecəsi balasını çöldə əlik,
Keçir, eyşi-işrət ilə kefin, damağın, Kəlbəcər.

Ət otu, qılinc otu, bulaq üstə lili parı var,
Yel gətirən, qaya çayı, piltanın müşk-əmbəri var,
Boyxaç, nərgiz, saf qantəpər süsənlərin şeşpəri var,
Qərenfil, bahar gülünün, sünbülin əcəb səri var,
Yemlik, qulançar, sündürük, xatınbarmağın, Kəlbəcər.

Şəkli-şəbahətin sənin düşər gözümdən demirəm,
Ellerin, obaların doyar sözümdən demirəm,
Şagirdlərim ayağını kəsər izimden demirəm,
Elə çıxdu təb əhlilə tek mən özümdən demirəm,
Şerli, sözlü, nəğməli mindi varağın, Kəlbəcər.

Şemşiri bağışlayın sözlərinin varsa səfi¹,
İnsan gərək öz xalqına cəhd əlesin versin nəfi,
Başa varsın ölkəmizin bu şövkəti, şan-şərəfi,
Batır yaşıla sorbəsər, bax, Qoşdaşın üst tərefi,
Könüldən yaxın görünür, daha uzağın, Kəlbəcər.

XIRDACA GÜL

Ağrin alım, hansı dağın maralısan, xirdaca gül?!
Söylə görüm, nə mənzilə varalısan, xirdaca gül?!
Yoxsa Quba ceyranısan, oralısan, xirdaca gül?!
Köks ötürüb ah çəkmə heç, saralısan, xirdaca gül!
Bəlkə son naşı ovçudan yaralısan, xirdaca gül!

Yaralısan sən nədən?
Gözəl, göyçək, gül bədən!
Ey zülfü nərgiz, səmən,
Anlamışam indi mən,
Dilruba sensən həmən.

Öz bağımız qonçası,
Ləbləri zər kimyası,
Hüsnü cənnət alması,
Eyni gözəllər xası...

Tanımışam, dağ laləsi, buralısan, xirdaca gül!

Qoy qədəm göz üstünə, bu mənə minnətdi, gözel!
Dil şirin, zəban əsəl, bir ayrı lezzətdi, gözel!
Ləblərin şəhdi-zülal, çox şirin, şərbətdi, gözel!
Nəcabətdə qazandığın nə böyük şöhrətdi, gözel!
Sinən Savalan yaylağı, qoynun da cənnətdi, gözel!

¹ Səhvli deməkdir.

Qamətindi sərvətək,
Yanaqların gül, çiçək,
Gözel belə şux gərək!
Hilal qasa sürmə çək,
Lazımdı əhsən demək.

Daim yaşa sərəfraz!
Görən olsun cangünəz,
Demə vosfim oldu az,
Sinən bahar, fəsli-yaz.

Baş əymə heç zimistana, saralısan, xirdaca gül!

Genə təbibim cuşa gəlib, düşdü canım dərdə, danış!
Fohmım azıb, huşum çəşib, ağıl yoxdu sərdə, danış!
Ey qəşəng qız, bu əhvalı gedəndə hər yerdə danış!
Qurban olum tuti dilə, mən ölüm, gəl bir də danış!
Elimizdə, obamızda, ya kənddə, səhərdə danış!

Danış şirin bal kimi,
Qoyma durum lal kimi,
Qulluğunda qul kimi,
Neçə əqli-hal kimi,
Sən də bir maral kimi.

Tellərini yan dara,
Gözün qara, qaş qara,
Qəmzəlisən aşkara,
Bəs sən hara, men hara?

Baxıram ki, qocalardan aralısan, xirdaca gül!

Bağışlaşın ustad məni, bəlkə elə günahkaram,
Ariflər bu təqsirimi əfv etsələr, minnətdaram,
Çekinmişəm əyri yoldan, doğru yolda düz ilqaram,
Əzel gündən derd əhliyəm, var canımda çoxlu yaram,
Qeyrətini satan kəslə, binamusla yoxdu aram.

Öz yarınla düz dolan!
Kes özgəden göz dolan!
Anla doğru söz, dolan!
Xain bağrıñ əz, dolan!
Süd gölündə üz, dolan!

Kalağay ört qıygacı!
Sən ey məhbublar tacı!
Olma namərd möhtacı!
Şorşırə ol sən bacı!

İnciyər qəlbin məndən, qaralısan, xirdaca gül!

XORUZUN DASTANI

Öğurlayıb bir it oğlu bizim bircə tek xoruzu,
Pipikləri qan qırmızı, gözləri şimşek xoruzu,
Qanadları abı-yaşıl, quyruğu gödək xoruzu,
Bir minək, iki yaşar, lap yekə nəhəng xoruzu,
Filmisal bir nər imiş kişinini gerçək xoruzu.

Onu bize nəvə payı göndərmişdi fağır nənəm,
Mənim üçün at evəzi – elə bil ki, böyük ənam.
Fərəhənləib öz-özümə çox deyirdim mənəm-mənəm!
Eşidəndə xoruz səsi, alovlanır, yanır sinəm,
Öğurlayam, ta qoymayam bir yerdə gərək xoruzu.

Gecələri yarı bölüb o çəkirdi doğru bani,
Saati, saniyəni, unutmazdı dəqiqanı;
Oydardı yuxusundan yatanları səhər danı,
Bais, sənin uçsun koman, bu ağilda xoruz hanı?
İnanmiram bu bilikdə ta bir də görək xoruzu.

Hay vurub qonşulara gərək salam qalmaqaçı,
Kənddə bir çaxnaşma düşə, uzun çəkə işin dalı.
Düşüb onun sorağına, axtaracam hər mahali,
Bənzəyirdi kəbin kəsən kamil axunda saqqalı,
Kim qiyardı ölsün belə bu mollə-müxək xoruzu?!

Gəlin sizi inandırıım: tülkü, çäqqal aparmadı,
Ağdabandan, Bağırlıdan olmuşam hal, aparmadı.
Həşim, Qəşəm, Əlif, Əli, Əbdül, nə Zal aparmadı,
Bizim xoruzun itmeyi sorğu-sual aparmadı,
Söyləyin, necə oldu bəs: yiğilan, gəzək xoruzu.

İzini izləmişəm, keçməyibdi çay dərədən,
Kesmişəm irəddini düşəlgeli hər bərədən,
Sorağın ala bilmirəm, bir əhval tutdum hərədən,
Əlidən, Cahangirdən, şəklənmişəm Qəddərədən,
Dolixasiyyətdi bir az, öldürər ürkək xoruzu.

Utanın, a qonşular, məndə tutar qoymadınız,
Balta, düsər, kərontımı taladınız, doymadınız,
Adınız məşhur edib, elə az ha yaymadınız,
Utanıb, höyalanıb sənətkarı saymadınız...
Deyin görüm: neyləriniz bu yeddiböyrək xoruzu?

Qonşuluqda hörmət olar, sizdə güman ha qalmadı,
Etibarı tərk etdiniz, ilqar, iman ha qalmadı.
Qarğıdalı, kartof, nə var, lobya, bostan ha qalmadı,
Görəndə diri uddunuz, ta məndə can ha qalmadı,
Axır günü məhv etdiniz yazbuğa bilek xoruzu.

Görüm sənin sınsın bəlin, quldur, oğru oğul əkən,
Lənət o pis yönəlmənə, nahaq yero qanlar töken!
Qan soran zəli kimi, canavar tek ciyer sökən,
Barmaqların olsun topal, boğazına bıçaq çəkən!
Heyifin gəlmədimi, sen kəsdin tülek xoruzu?

Mahizer uzaqdadı, siz xəber tutun Aynadan,
Bəstiyə deyin görək: kimdi qazanda qaynadan?
Gəmirib sümüklerin, kef çəkib, şəşpər oynadan,
Reyqa dağbəyidi, soruşun Saritel, Banıdan,
And vərirəm gizlətməyin, kim yeyib, bilek, xoruzu?

Rənginizin, ay oğrular, bizdən artıq harası?!
Sizə dəyən söz güləsi, mənə xoruz yarası.
Çekilən üzünüze cəhennəmin qarasıdı,
Kəndimiz yüz dərənin, yeddi dağın arasında,
Vermisiniz məxaricə çox belə zirək xoruzu.

Görüm xoruz aparanın ölüncə olmasın varı!
Qazansın, özgəlor yesin, özü qalsın zəlil-zarı.
Yay günü düşsün qotura, qış günü – qulunc azarı,
Uşaqları nə yumurta, nə də görsün toyuq tarı,
Çünki onların dədəsi eleyib helək xoruzu.

Üzülmüş qaçağan idi, görən niyə keçib elə?
Onu bədəy köhlən atlar bir dəfə yormamış hələ.
Bəzzatın pis uşaqları yollarına qurub tələ,
Ya inanıb qohumluğa, özünü qərq edib selə,
Heç bir kimsə tutammazdı, etməsə kəlok xoruzu.

Müxtəsəri, ay yoldaşlar, söz qurtarani: tapmadıq,
Dolandıq bu çölləri, dağı, aranı, tapmadıq,
Meşələrə saldıq soraq, gəzdik qayani, tapmadıq,
Yer üzünü əlekələdik, yoxdu nişanı, tapmadıq,
Ərşə damazlıq aparıb o huri-məlek xoruzu.

Mən ha dedim: xoruz əti ağızı gətirər tama,
Yağlı döşü sizin olsun, mənə də bəsdi bir oma,
Məsləhət baş tutmadı, söz qaldı gələn axşama,
Bizim arvad da söylədi: bir yol deyerlər adama,
Gəlsə bir əziz qonaq, o zaman kəsək xoruzu?

Yalan imiş bizim xoruz, banlamasa vayğa imiş,
Arvad döyüb o gün məni, danlaması vayğa imiş,
Qabırğama odun ilə yanlaması vayğa imiş.
Şəmşirin başa düşüb, anlaması vayğa imiş,
Eşitsə bu dastanımı: öldürər gülmək xoruzu.

ABŞERON

Gelən şair verməlidir, təzə qiymət Abşerona,
Halal olsun qurğu, busat, bu şan, şövkət Abşerona,
Yığılıbdır qardaş kimi, bizim millət Abşerona,
Qoyubdu dövlətimiz gözəl adət Abşerona,
İnqilabla qoşa gəldi belə hörmət Abşerona.

Dincəlməyə çoxdu gəlen, nə hesaba, sana gəlir,
Ellər təmiz hava üçün dərdinə dərməna gəlir,
Təbiblər xəstə üstünə elə bil ki, ana gəlir,
Tez sağalır, şəfa tapır quru bədən qana gəlir,
Sayasını qoyub çoxdan, loğman, əlbət, Abşerona.

Xalqlarımız bəxtiyardı, qardaşlığın qüdrətiylə,
Bu torpağa gələn qonaq qarşılanır hörmət ilə,
Qulaq verin hər büsətdən mən damışım cürət ilə,
Her kəs tapır istəyini, kama çatır ləzzət ilə,
O səbəbdən bəslər hamı hüsn-reğbat Abşerona.

Daşır, təlatüm eyləyir, "qara qızıl"ın bulağı,
Hər yan gülüstana dönüb, dövrümüzün bu şən çağrı,
İstisuyun, Naftalanın alomə çatıb sorağı,
Azərbaycan torpağının, sayılmaz servət, yatağı,
Axır dadlı "Badamlı"dan sanki şərbət Abşerona.

Yüz yaşasın, səd afərin bu işiqlı səhərinə,
Külung vurur, kanal çekir əhsən onun hünerinə,
Süd gölündə üzür hamı eli alıb nəzərinə,
Görənlər heyran qalır, Bakının simü-zərinə,
Şəmsir, indi səadətdən çatıb xələt Abşerona.

KƏNDLİNİN

Bir nəzər et xoş halına gözəldi çağrı kəndlinin,
Çiyəlekli güncyleri, çiçəkli dağı kəndlinin,
Ağır el, oba saxlayır, geniş yaylağı kəndlinin,
Xostələrə şəfa verir, soyuq bulağı kəndlinin,
Şəhər işə yerişi var tərlansayağı kəndlinin.

O zaman ki, bahar gəlir al bəzənir göy meşələr,
Novbahara səcdə qılır boynun eyir bənövşələr,
Yağış yağmaq, şimşek çaxmaq buludlarda var peşələr,
Gedir zimistanın qəhri, bitir daha əndişələr,
Gözel gəlir gündən-güne əcəb növraqı kəndlinin.

Ana torpaq gəlir cana, yaşılanır dərə, təpə,
Gəzir havada əbrilər¹, əlində su səpə-səpə,
Çaylar daşır, köpüklenir burulğanda vurur ləpə,
Ağ dumanlar çarçat salır dağ başına öpə-öpə,
Görəndə eyşi-işrəti, artır marağı kəndlinin.

Cəm olur süfrə üstünə beçə bahı, əmlik əti,
Göy çəməndə kabab yeyir, görməmişdi bu ləzzəti,
Var elinə, obasına sədaqəti, məhəbbəti,
Mehməni olsan bir gece artırır her an hörməti,
Gülə-gülə yola düşər gəlen qonağı kəndlinin.

Öz işini özü bilir azaddır qaldan, qovğadan,
Onun polad əlliyle ucalır, qalxır dağ, aran,
O özünə bir ağadır, minnəti yoxdur ağadan,
Saz götür, de tərifini, Şəmsir, kəm olma səxadan,
Sarı buğda zəmisindən gəlir sorağı kəndlinin.

ŞAHBAZIM

Saldı məni eşq oduna düşdüm nə hala Şahbazım,
Əhsən belə gözəlliye, hüsn-cəmala, Şahbazım,
Heyranam səndə olan eqli-kamala, Şahbazım,
Tovuz kimi tellərini verib sıqala Şahbazım,
Naz ilə oğrun baxışın istər can ala, Şahbazım!

Behiştin baratisan, səlsəbildi yanaqların,
Dağlar çıçayındən gözəl, ya sünbüldür, yanaqların,
Bənövşə, nərgiz, ərgəban, qərenfildi yanaqların,
Solmasın, saralmasın qızılgıldı yanaqların,
Afərin, səd afərin, bu xətti-xala, Şahbazım!

¹ Neysan buludu

Püstanın Zöhre ulduzu, sədrin Savalan qaridi,
Hüsnün məlek, təhrin pəri, boyun tərlən tavardı,
Dilim tutmur, necə deyim: bu gözəl kimin yaridi?
Çatayı öz sevgisine fələkde insaf varıldı, —
Düşüb naşı kəməndinə gəlib zavala Şahbazım!

Buxaqların səher-səher, dağda açan lale kimi,
Ala gözlər şölənir qızılı piyalə kimi,
SİNƏSINDƏN tər süzülür baharda şələlə kimi,
Dönüb Muğan ceyranına, bir gözəl qəzalə kimi,
Oxşayır nazlı yerisin bir şux marala, Şahbazım!

Eşqinin alovunun pərvanəsi mənəm, gözəl,
Fırqətinin, həsrətinin divanesi mənəm, gözəl,
Nəğməkar bülbüllerin tərənesi mənəm, gözəl,
Qurbanın, Ələsgərin nişanəsi mənəm, gözəl,
Bilirsənmi vəsfim düşüb elə, mahala, Şahbazım!

Min doqquz yüz otuz üçdə aşiq oldum, inan, sənə,
Qonub meylim, məhəbbətim Məcnun kimi, canan, sənə,
Şomşırəm, nəqdi verim lazımlı olsa bu can sənə,
Sən məndən üz döndərəsən, heç gəlmirdi güman sənə,
Gel yazaq ilqar üçün doğru qəbalə, Şahbazım!

QOCALIQ

Yerimir qılçım mənim, aman, əlaman, qocalıq,
Hardadı cavanlığım, aça bir meydan, qocalıq,
Məni haldan ele salıb, yoxdu mendə can, qocalıq,
Nə istəsən dur gel verim — olasan cavan, qocalıq,
Tərpənirəm, yixitıram, oluram peşman, qocalıq.

Hanı o gün — beş yaşında bulaq üstə oynadığım,
Qan-yaş tökür didələrim, yada düşür nösər çağım,
Güneydən dərib çiyəlek halim varmı moruq yığım?
Çatanda on beş yaşına təzə tərləmişdi biğim,
Duruşuma deyərdilər: alıcı tərlən, qocalıq.

Yorulmazdım laçın kim, dolanırdım, dağı, daşı,
Tərlən tek club oylığım şış qayalı dağlar başı,
Küləklərlə bəhsə girib, quşla uçardım yanaşı,
Hərdən görünəndə gözə sevgilimin qələm qaşı,
Olurdu bu dünya mənə cənnəti-rizvan, qocalıq.

Qol qüvvətli, dizim girlı, Fərhad olub çaldım külüng,
Baxdım elə tay-tuşuma, qoçaqlardan aldım bilik,
Toylarda at oynatmaq, peşəm oldu gülləciliq,
Gah başladım ovçuluğa, məşələrdə qovdum əlik,
Zərbimdən dağlar oyanıb, and içim, inan, qocalıq.

Bir zaman da saz götürüb düşdüm elə, obalara,
Bağladım öz niyyətimi doğru yola, düz ilqara,
Rəhmət böyük ustادıma — adlı-sanlı sonətkara,
Ha yazdım, ha yaratdım, aşiq oldum nazlı yara,
Aldı əldən gəncliyimi sevgili canan, qocalıq.

Mahallarda məclis qurdum, cəfa çəkdim, ad qazandım,
Qol çalmaqdən yorulmadım, biləyimi polad sandım,
Uzaq yolu yaxın bildim, nə əyildim, nə dayandım,
Ruzigarın ilqarına əbəs yerə mən inandım,
Etibara düz çıxmadı bu çərxi-dövran, qocalıq.

Axır bir gün yavaş-yavaş qara saqqal oldu dümağ,
Göz qaraldı əsdi başım, sinəm üstə çökildi dağ,
Cavanlıqdan yoxdu xəbor, hər tərefə saldım soraq,
Üreyim istəyən yerə tutmur dizim, getmir ayaq,
Hər bir dərdin əlacı var, yox sənə dərman, qocalıq.

Könlümdə eşqin həvesi canlanır, hərdən gözələ,
Axır meylim, məhəbbətim bağlanır birdən gözələ,
Niye baxınsın hədər yerə düşən hünərdən gözəl...
Yerişinə yetirmirəm, baxıram gəndən gözələ,
Belə dərdi ürəyimdə çekirəm pünhan, qocalıq.

Əllerimdən cavanlığın ixtiyarın alan fələk,
Bir sözünü düz görmədim, etibarı yalan fələk,
Qurban ilə Ələsgəri sənsən yola salan, fələk,
Həmişəlik yer üzündə olacaqmı qalan, fələk?
Bu bir aydın həqiqətdir: fəryadsan, ahsan, qocalıq.

Cavanlığın novbahar tek bənövşəsi, naləsi var.
Saf ürəyin, sağ bedənin sanki səngər qalası var.
Qocalığın, düşkünlüyün ərşə çixan naləsi var:
Diş tökülür, üz qırışır, gör nə dərdi, bələsi var,
Ay boranı kəsilməyən qarlı zimistan qocalıq.

Şəmşir, sən yaxşılıq elə el uzatma yamanlığa,
Zəmanənin övladısan, yeri, yetiş insanlığa
Bödfikirə, nakişiyə, lənət oxu, şeytanlığa,
Özüñə xalqı dost elə, nifret elə düşmanlığa,
Meylini salma kənara vəfəli dostdan, qocalıq.

TUTU

Boyun, ay eller gözəli, bənzeyir qılmana, Tutu,
Xəstə üçün xəlq olunub ləblərin derman, a Tutu,
Mən yazım tərifini səs düşsün hər yana, Tutu,
Huri deyim, yoxsa pəri sən kimi insana, Tutu,
Lütfünün çatsa payı, məriz gelər cana, Tutu.

Bu gözəllik, bu boy-büsət kimdən sənə çatıb barat,
O hüsnı-sücaeti yoxsa edibsənmi qarət,
Belə necib, necibəni, ey təbiet, bir də yarat,
Lale yanaq, xallarına əhsən desin qoy həzarat,
Bil ki, dilim hədyan deməz metləbimi qan, a Tutu.

Çekilib hilal qaşların nuri-təcəllaya əvez,
Şəkli-şəbaətdə üzün on dörd günlük aya əvez,
Əbrulərin əbsərinən¹ göydə Süreyyayə² əvez,
Baxışın Bülqeyisə, Yusif, Züleyxaya əvez,
Yaquba dərman gəlib Misirdən Kənana, Tutu.

¹ Gözler
² Ülker

Şəmşir ki dağlar oğluđu, Qarabatda Leyli gəzir,
Düşüb elə, obalarla, bu minvalla xeyli gəzir,
Qonubdu xublar şahına məhəbbəti, meyli, gəzir,
Üz döndərib biilqardan inciyib, gileyli gozir,
Əldən gedib cavanlığım, olmuşam pirana, Tutu.

ŞAH DAĞI

Elimizdə, obamızda var adın, sanın, Şah dağı!
Yaz olanda sel gözləyir sendən aranın, Şah dağı!
Qış gündündə əskik olmaz qarın, boranın, Şah dağı!
Daşlarında keklik olur, düzdə ceyranın, Şah dağı!
Ovçular ov bəresində qurur kamanın, Şah dağı!

Bahar olcaq sinən üstə lale, nərgiz, güller açır,
Bənövşələr, yel əsəndə, hər tərəfə etir saçır,
Daşqın axan çaylarından gözəllər karvanı keçir,
Bilirsənmi neçə mahal sərin bulağından işir?
O səbəbdən olmur sənin xəstə yatanın, Şah dağı!

Yığılıbdı hər mahaldan, səndə çox bəşər cəm olub,
Ətri-rizvan, gülabi-tər, müşk ilə ənbər cəm olub,
Hər söz qanan, iş anlayan, neçə, dilavor cəm olub,
Hədelərdən pəsinməyən belə iyid, ner cəm olub,
Rüstəmi-Zal kimi sənin var pəhləvanın, Şah dağı!

O Qalagah, Xacə Həsən, Sarı Yasamal qayası,
Dağıstanın igidləri salıbdı hər yana sesi,
Bir tərəfi Quba dağı, bir yanı Səngər təpəsi,
Qudyal qarışır Xəzərə, edir təlatüm ləpəsi,
Tügyan edir ətrafında dəryan, ümmanın, Şah dağı!

Murov, Qoşqar, Alviz, Kəpez... Neçə dağ var, neçə dərə,
Düzülübdü başdan-başa, nizam çəkiblər hər yero,
Qafqazın sıra dağları bir gümüş tac qoyub sərə,
Keti, Qırızıx təki dağlar gəlir uzaqdan nəzərə,
Şəmşir kimi yaxın dostdu indi hər yanın, Şah dağı!

MƏNİ SƏN

(Ciğaltı müxəmməs)

İnsaf et, sevgili yar, salmisan haldan məni sən,
Məcnun tək zay elodin eql, kamaldan məni sən,
Gözlərin min can alır, saxla zavaldan məni sən,
Gəl qurtar, bu mən ölüm, qeylü-qaldan məni sən,
Qovlayıb salma kənar əldən, mahaldan məni sən.

Təzə cavan,
Qaşı kaman,
Şirin zəban,
Öldüm, aman!
Halim yaman.

Bir şux cavansan, pərim!
Gözəl, göyçək dilbərim!
Uzun boylu ərərim!
Ətrim, mişkü-ənbərim!
Dildə şirin əzbərim!

Cismədə bir can kimi,
Ağılda ümman kimi,
Tutiyi-imran kimi,
Hüsnüdə qılman kimi,
Çöllerdə ceyran kimi,

Ovçunam, salma uzaq, gözəl qəzaldan məni sən!

Naz ilə bir bəri bax, ağılli, kamallı gəlin!
Xoş gülüş, xoş damışiq, ey incə ufallı gəlin!
Qaşları təhri-qələm, yanaqları xallı gəlin!
Boy gözəl, bədən lotif, bir mələk misallı gəlin!
Sinəsi bir ilk bahar, bənövşəli, allı golın!

Qaşı hilal,
Huri misal,
Ləbində bal,
Eyler xəyal
Bu xətti çal.

Qoç, quzu alsın qadan!
Bəzekli tavus nişan!
Gəl danişaq mehriban!
Biz sen ilə hər zaman,
Sirdaş olaq canhacan...

Kəndimizin göyçeyi!
Sinəsi dağ çıçayı!
Var, kəsmə tcl, birçeyi!

İnsaf et, ayırma heç ağ üzdə xaldan məni sən!

Kölgədə, quzey yerdə gün dəyməmiş qardı sinən,
Xəstəyəm, min dərməna təkcə bərəbərdi sinən,
Elə bil göy bağçada yetişməmiş nardı sinən,
Gül açır, çiçək açır, bir yeni bahardı sinən,
Simuzər, yaqt, gövhər – açılıb, bazardı sinən.

Sanki mələk,
Beyaz bilek,
Açma kələk,
Etdim dilek.
Öldüm, felək!

Səndə nelər var hələ,
Özün salıbsan dilə.
Mən yetimə rəhm elə,
Zər düzülüb kakılıə,
Dilin dönüb əsələ.

Çıxdı aşığın canı,
Gezdil bütün dünyani,
Dolanıram hər yanı –
Cümə Azərbaycanı,
Sənin kimi can hanı?

Ac arıyam, bir doyuzdur dodaqda baldan məni sən!

Gah qaçıır könlüm quşu saçları ilana tərəf,
Gah baxıır həsrət gözüm sinəndo bostane tərəf,
Mürğı-ruh fərar edir, uçur asimanı tərəf,
A dostlar, nəzər sahn bu canlar alana tərəf,
Göz yetirsin herdən o, biz tək qocalana tərəf.

Bel bükülüb,
Qan çekilib,
Dərd əkililib,
Əng sökülüb,
Diş tökülüb.

Kötük damaq, boş ağız...
Camalın bir ağ kağız,
Bir busə ver sən, a qız!
Yaram üstə bağla buz,
Kənar keçmə, a duzsuz!

Ol mənimlə qol-boyun,
İstərəm olsun toyun,
Toylarda olur oyun,
Qızlar, siz də oynuyun,
Ləzzəti var bu toyun.

Gel barı al könlümü, oldun qocaldan məni sən.

Telləri çin-çin edib, hər yana gərdəndən aşır,
Arxalıq, zər yaxalıq sənə nə əcəb yaraşır!

Camalın şölesinə baxar-baxmaz göz qamaşır,
Hələ də qoca könlüm dərya kimi aşib-dasıır,
Sən ki el tanır, cahanda olmuşan məşhur.

Camalı ay,
Qaşları yay,
Aman, haray!
Qılmana tay,
Sailə pay.

Ancaq o da dodaqdan,
Bir cüt busə yanaqdan,
Fikrim odu bayaqdan,
Mən öldüm ağləmaqdan,
Düşdüm əldən-ayaqdan.

İnsaf eyləsən əgər,
Dərdimi alsan xəber;
Aşıq üçün bir qəder
Qapında qalan nökər,
Qulluğunda sərbəsər.

De nədir qəsdin, qərezin, cylədin yoldan məni sən?!

Şəmşirəm, qeydimə qal, xalqı sevən bir aşığam,
Möhənətin sərsəmiyəm, dərd əlindən dolaşığam,
Məhəbbət çıraqından şölə çökən bir işığam,
Dərin eşq dəryasıyam, elə sanma bir qaşığam,
Toyların, nişanların məclisində yaraşığam.

Əlimdə saz,
Bülbül avaz.
Oyna az-az,
Sen elə naz,
Ey quba qaz!

Məskəndi göllər sənə,
Çəmənlı çöller sənə,
Qıldı gözəllər sənə,
Yoncudu dillər sənə.

Oyna, danış, gül barı,
Dünyanın odu varı!
Bizim tərafə sarı,
Mənə də bax, sən tarı¹!
Bir gün olarsan qarı.

Gözəldə yoxdu vəfa,
Çoxu çekibdi cəfa,
Çoxu gelib təvafa,
Kimdi süren xoş səfa?
Yar, sən də gel insafa –

Yetir arzu-murada özün halaldan məni sən.

1926



¹ "Tanrı" mənasında

HANI

Sualıma bir cavab ver, dünya, səndə kar hanı?
Gizlin işin olsun aydın, söyle aşikar, hanı?
Neçə-neçə arifləri incidib saldın yola,
Əhd-i-peyman bağlamışdıq, verdiyin ilqar hanı?

Nə Firdovsi, nə Xaqani, nə də Cami qalmadı,
Nə Nizami, nə Füzuli – söndü şamı qalmadı.
Yoxsa, ömür düşdü tamdan – ağız tamı qalmadı?
Dövranını tutub duran insani-əhrar hanı?

Bir tərəfdən boşalanda bir tərəfdən doldurur,
Bir tərəfdən ialə açır, bir tərəfdən soldurur,
Bir tərəfdən hey yaradır, bir tərəfdən öldürür,
Çərxi-dövran, sənin kimi könlü, gözü dar hanı?

Axır səndə kim qalacaq, səxavətin kəm belə,
Ayırb dostu dostundan eylədin sitəm belə.
Şemşir də tapa bilmədi derdine encam belə
Öz sevgilim gəzər məni – deyər sənetkar hanı?

1915

GƏDA

El içinde həyalı göz gəlindən, qızdan, gəda,
Xislet səni çıxardacaq düz yoldan, izden, gəda.
Səndə taqət nə hasildi, girirsən nər çənginə,
Qayıt, sənin payın yoxdur bahardan, yazdan, gəda.

İlqarda, qeyrətdə gerek yaxşı tanınsın kişi,
Alçaq, nadan, nakeslərin tərsə gedəcək işi,
Bir gün hicran tələsinə, salar çərxin gərdisi,
Gedər əldən bir dəstəlik bağ nədi, bostan, gəda?

Yaranandan elə bil ki, gəlib seylik tek sənə,
Hərcayılıq qoşa gedər, yaşın çatsa seksənə,
Daqqə-daqqə el içində az özünü çəksənə,
Naşı gomin çətin keçər daşqın Arazdan, gəda.

Her yetənə nə daş tulla, nə bir qeyri-kar elə,
Nə də alçaq hədyan danış, nə kəndi zinhar elə.
Aralıqda çıxar canın, az yerini dar elə,
Naşisan, şairliyə hələ tarazlan, gəda.

Sızqa dağı haçan aşar, dalğa dənizdən gedər,
Daşqın sellər dərələrdən saldıçı izdən gedər,
Zəhləkarsan, aşıqların zəhləsi səndən gedər –
Şəmşir ilə dilləşirsən, danış astadan, gəda.

1938

BAYRAM GÜNLƏRİ

Aşıq gərək xalqa tərif yaza bayram günləri,
Əlinde saz, şirin avaz gəzə bayram günləri.
El nəfincə yaxşı danış eşidən əhsən desin,
Gülür yena novbahar tek üzə bayram günləri.

Görürsənmi al bəzəkli bizim bu şən elləri,
Yel əsəndə ləpələnər süsəni, sünbülləri,
Avazla neğmə oxuyur vətənin bülbülləri,
Xoşbəxtlik hər gündə olub bize bayram günləri.

Lalə, nergiz, tər bənövşə bizdə açdı ilk bahar,
Şəmşir, xoşdu səadətin, oldun əcəb bəxtiyar,
Arzu çəkən başqa yerde hansı bir məxluq ki var –
Qismət olsun bizim kimi sizə bayram günləri.

1968

HARDA VAR

Bir canım var qurban olsun düz etibar harda var,
Lütfü təmiz, namusu pak doğru ilqar harda var.
Dönüm, dolanım başına el saxlayan mərdlərin,
Qoy var olsun yer üzündə bu səbəbkar harda var.

Sorraf olan lol tanıyar, gəzər, tapar anbarı,
Təməhkara açar vermə, açar, satar anbarı,
Məndədi söz xəzinəsi, mırvarilər anbarı,
Gəl al mənim sinəm kimi, açıq “bazar” harda var?

Şəmşir, elin sənətkarı, hər işdən gərəklidi,
Öz xalqına ümidi vardı, dağ kimi ürəklidi.
Bizim bu şən Azərbaycan qızıldan bezəklidi,
Mənim gözəl vətənim tək gözəl diyar harda var?

1971

AŞIQ

Bir qulaq ver danışıram gör sənə hardan, aşiq?
Halal olsan var taparsan el verən vardan, aşiq,
Öz üçün yaxşı yoldaş seç üzün ağ eyləsin
Uzaq dolan xain, xəbis mərdimezardan, aşiq.

Dost sırrını dosta demə, saxla möhkəm sərr budu,
İnsanlara lazım olan namus, qeyrət bir budu,
Əhd-i-vəfa, düz yol-erkan qible budu, pir budu,
Yeri gələse geri qalma namusdan, ardən, aşiq.

Bülbül kimi xoşnişan ol, xoş etri güldən qazan,
Təriqəti, mərifəti, bir əhli-dildən qazan,
Ustaddan kamil dərsin al, hörməti eldən qazan,
Ayrılıb düşmə kənara doğru ilqardan, aşiq.

Hayalan qızdan, gəlindən, qəlbini pak saxla sən,
Təmiz ada sahibkar ol, halal ürək saxla sən,
Nəfsini haram yolda etmə həlak, saxla sən,
Haram maya acı olur, bil, zəhrimardan, aşiq.

Yar-yoldaşa xain çıxma, gəzdiyin oymağı sev,
Zəhmət ilə bağıça bəslə bağbanı ol – bağı sev,
Qoy aran, dağ səni sevsin, sən aranı, dağı sev,
Eşidənlər tərifləsin səni kənardan, aşiq.

Arif, alim məclisində yaxşı, yaman seçmişəm.
Halal əmək bəhrəsindən, şirin badə içmişəm.
Xalqım üçün cəfa çəkib, daşqın çaylar keçmişəm,
Diksinih xof etməmişəm borandan, qardan, aşiq.

Ürəyində xof gəzdirən vəfali dostdan olar,
Xəbis, xain, paxılların yazı zimistan olar,
Şəmsirin nəsihəti, dillərdə dastan olar,
Aşıq adın uca tutar, uca dağlardan, aşiq.

OLMASA

Heç kimsənə namərd olmaz, qəlbindən dar olmasa,
Söyü xalqa şirin gelər o dil-azar olmasa.
İküzlük eyləməsə, hamı inanar ona,
Dostlarına yalan satıb, bietibar olmasa.

Xoş o kəsin əhvalına – kəskin ola iqbali,
İnsana tale lazımdı, puçdu dünyanın mali,
Nadanla həmdəm olanın tez ağarar saqqalı,
Mərd iyidin gər özüne münasib yar olmasa.

Bir qılınc yoxlayanda gəzin polad qatını,
Hər ot biter kökü üstdə – gösterər isbatını.
İgid oğlu gur südünü əmsə, tez itirer zatını,
Qaraquş köhlən götürər – dayısı sar olmasa...

Əhli-ürfan məclisində kinayə söz atma sən!
El xatırın əziz saxla, dost arası qatma sən!
Dür matahin varsa əgər, hər yetənə satma sən!
Qiymətini bilən sərraf, həm xırıdar olmasa.

Şəmsir deyər: bu dünyada xoş keçə vaxtin gərək,
İqləbilin çox kəskin ola, qurula taxtın gərək,
Qəflet içrə yatmış olsa, oyana baxtin gərək,
Tərlan təbim qanad çalar – dərdə düçər olmasa.

1914

İNSANLARIN

Kimdir qatan aralığı, ay camaat, göz olun!
Çox dolanır xəyalında qeyri-hal insanların.
İşlərinə qafıldılın, yoxdan başlar ədavət,
Kəsimləyir arasından qeylü-qal insanların.

Minib şər atını çapma, lənət oxu şeytana!
Ara, axtar ədaleti, meyl verme böhtana!
Öz zəhməti xəzinədi aqil olan insana,
Gər çıxmasa xəyalından bu misal insanların.

Yalan, qiyət danişmasın, eləsin savab dilin,
Böhtan demə, şər axtarma, çəkər çox əzab dilin,
Ədalətin sualına verərmi cavab dilin?
Onda gəl bax əhvalına dili lal insanların!

Tez yetişər muradına, qəlbini tox istəyən,
Bu dünyada darda qalmaz xalqını çox istəyən,
Çox var özünü istəyən, qonşunu yox istəyən,
Yüz çalışsa ruzi artmaz kəməxəyal insanların.

Düşmən ocaq başındadı, özün üçün dost qazan!
Lazım olar, vaxtı gələr, dada çatar bir zaman.
Vəfali dost da qardaşla bərabərdi, doğrudan,
Qalacaqmı xatırında bu sual insanların?

Aşıq Şəmsir, sidq dille həqiqəti sal yada!
İncitme insan oğlunu, qəlbə deyme nəbadı!
Deyin, kimdi həmişəlik diri qalan dünyada?!
Dolanmasın xəyalında qeyri-hal insanların.

TAPMADIM

Nabələdələ həmrəh oldum, mən bir anaş tapmadım,
Bir vəfəli əhli-məclis, doğru yoldaş tapmadım.
Qəvvas kimi dəryalarda nə zamandı üzürəm,
Ləl axtardım çox dərində, qiyəməli daş tapmadım.

Mən aldandım xülyalara, uydun yağılı dillərə,
İxtiyarım, külli-varım vermişəm bəd əllərə,
Kime gizli sırr dedimse, açdı yayda əllərə,
Xainları qəlbə doğru, sirre sirdəş tapmadım.

Bivəfalar qosəm etdi, inandım insan kimi,
Zahiri çox gülər üzlü, batini ilan kimi,
Aşikarda bir meləkdi, daxili şeytan kimi,
Zati iblis müxənnəsin felindən baş tapmadım.

Halal xılıqot, halal maya, halal dövlət-var hanı?
Dar günündə dada gələn kar hanı, kirdar hanı?
Deyin, insaf, qeyrət hanı, namus hanı, ar hanı?
Dəhr içində qanı təmiz yoxdu, ey kaş, tapmadım.

Dünya süddü, düz ilqarın varsa əğər üz, oğul!
Sexada bir mərd dəyməz naməndlərdən yüz oğul!
Anasından ey süd əmmiş, atasından düz oğul,
Tanimiram, bəs kim olar, qalmışam çəş, tapmadım.

İnsan gərək votonində dolansın el başına!
Beylərə bel bağlayanın keməndi sal başına!
Behlul deyib: üç kimsənin elədim kül başına,
Naməndlərdən özüm üçün doğru qardaş tapmadım.

Şəmşir deyir bülqara bir etibar görmədim,
Mən söyüddə, sarağanda, yulgunda bar görmədim,
Heç qurdun yanında sürü, quldurda var görmədim,
Müxənnətin süfrəsində bir tamlı aş tapmadım.

1919

ƏLDƏN GEDƏR

Yaxşı dosta yalan satma, etibar əldən gedər,
Həm məhəbbət, həm sədaqət, düz ilqar əldən gedər,
Öz payınla kifayətlən, özgələrdən kəs gözün,
Tamah səni bəndə salar, xeyir-kar əldən gedər.

Cənnət bağı demək olmaz her açılan güllərə,
Namərdlərə bel bağlayıb, uyma yağılı dillərə,
Leyli deyib aşiq olma hərcayı gözəllərə,
Təzə aşna axtarınca köhnə yar əldən gedər.

İnsanlara yaxşılıq eylə sən cavan çığı,
Təmiz adla bir səxavət dünyada qalar bağı.
Mal-dövlətin olmasa da, ezip saxla qonağı,
Təxli-Süleyman qalmayıb, bir gün var əldən gedər.

Can çürütdüm, nanəcibin yolunda çekdim cəfa,
Hor zəhmətim hədər getdi, heç görmədim xoş səfa,
Faş eyləmə öz sırrını, naməddə olmaz vəfa,
Eylədiyin her yaxşılıq aşikar əldən gedər.

Şəmşir, sən öz qüdrətini bu sözə, bu sazda gör!
Sən hər zaman işlərini nizamla, tarazda gör!
Görəcəyin hər tədbiri qışa qoyma, yazda gör!
Yollarını ta qoşlötən alar qar, əldən gedər.

1929

KÖLGƏSİ

Heç sayə salmaz üstünə qaratikan kölgəsi,
Balaca yulğun kolunun yox binadan kölgəsi,
Etme şeytanla qohumluq, əfi ilanla dostluq,
Etibarda satqın olar, yoxdu nadan kölgəsi.

Söyken elə böyük dağa – vulkana baş əyməsin,
Hər küləkdən xofə gelib, tufana baş əyməsin,
Dəryalardan dəhşətlənib, ümməna baş əyməsin,
Pəsiməsin yer üzünə gəlsə dumdan kölgəsi.

Özünü heç tərif etmə, qoy öysün eller səni,
Sayıq dolan, aldatmasın hərcayı dillər səni,
Keçmə namərd körpüsündən – aparsa sellər səni,
Heç sığınma boz tülüyü, axtar aslan kölgəsi!

Öz qəlbində sən Vetenə, xalqa mehebbət ara!
Sən yarı-yoldaşı satma, əger çəkilsən dara!
Şəmşir deyir: gərək müdəm möhkəm olaq ilqara,
El təsibi¹ çəkenlərin olur hər an kölgəsi!

1944

BAX

Qoca dünyaya inandım, sən bu əqli-huşa bax,
Ətrafımdan yoxa çıxan dosta bax, yoldaşa bax.
Külung çalan, dağlar yaran qəhrəmanlar hardadı?
Fərhadları yola salan bu çərxı-gərdişə bax.

Ey zəmanə, özün dedin: adımı çağır mənim,
Köhlən kimi qoşdun cütə, boynumdu yağır mənim,
Niye tutdun dərdi-qəmdən yükümü ağır mənim,
Bu ilqara, etibara, sən tutduğun işə bax.

¹ "Teessübü" menasında

Dost ki dosta hiylə qurmaz, ay səxası kəm belə,
Qüssə, möhnət yükünü sən verdin mənə cəm belə,
Nə insafa, nə mürvətə olmadın möhkəm belə,
Aldandım sənin hiylənə məndə olan başa bax.

Heç bilmədim, vəfasızsan belə hər zaman, niyə?
Gah dolursan, boşalırsan çox olur tufan, niyə?
Dünən gəlir, bu gün gedir bir belə insan niyə?
Ömrü xəzan yarpağıdır, dörd gün keçər, beşə bax.

Bir tərefdə toy-balaban, bir tərefdə yas nədi?
Bir yanında eysi-işret bir yanda həras nədi?
Həm yalançı, həm talançı, məqsədi-əsas nədi?
Bir tərefdə ilk bahardır, bir tərefdə qışa bax.

Qoltuğuma qarpız verib, yaxşı ucaldın məni,
Dolandırdın, ovundurdun, yordun, gicəldin məni,
Əldən aldın cavaklı, niyə qocaltdın mən,
Kövrəldin Aşıq Şəmşiri, gözlərimdə yaşa bax.

DÖNDƏRİB

Dost deyib inandığım, aşikar üz döndərib.
Aramızda heç bilmirəm bəs nə var, üz döndərib.
Məhəbbəti buza dönüb, qaynar ürəyin niyə
Unudubdu sədaqəti, biilqar üz döndərib.

Xoşdur yerden göyə qədər bir qəlbi şad eyləmək,
Yoxsula əl uzadıb kömək, imdad eyləmək,
Kəbə evin tikmiş olur, qulu azad eyləmək?
Səd heyif ki, doğru yoldan günahkar üz dönderib.

Bu gərdişin əleyindən, hər zaman insan keçir,
Gün keçir, il dolanır, gərdişi-dövran keçir,
Gen gündündə mənəm deyən dar günündə yan keçir,
Mən o günü can dediyim cannisar üz dönderib.

Şəmşirəm, demədim ha şeri hədər mən sənə,
Kec baxırsan, neylimişəm, gülmeşəkər, mən sənə?
Cəfa çəkdir, can çürütдüm, gör nə qədər mən sənə,
Qocalmışam, niyə məndən nazlı yar üz dönderib?

İSTƏMƏZ

Lütfü haram, qəlbə napak qonşuda var istəməz,
Tək özündən qeyri kəsdən bir xeyri-kar istəməz.
Mərd iyidin qaydasıdır: dünyani var istəmək!
Bir bəşərin şad gününü mərdimazar istəməz.

Əslə kamil olmayanlar yetişməz insanlığa,
Sexadan kəm, cüssəsi dar dayanmaz bir anlığa.
Yaxşılığı gəlməz əli, başlayar yamanlığa,
Bacarmaz hörmət etməyi, qaçar kənar, istəməz.

Halal qazanc, halal çörək, duz, yaxşılardan qalıb,
Doğru tədbir, düz nəsihət, söz yaxşılardan qalıb,
Gül-çiçəyi könül açan yaz yaxşılardan qalıb,
Qiş günündə gül açılmaz, yay boran, qar istəməz.

Qelbə dəymək, hörmət tökmək üzü boz adamda var,
Şəmşir, bu dünya boş deyil, igid, düz adam da var,
Sədaqətin solmaz bağlı, heyif, az adamda var,
Məhəbbətlə açılan gül üstündə xar istəməz.

İNCİMƏZ

Şüursuzdan, ağılsızdan ağlı olan inciməz,
Kamalsızdan, dil qanmazdan, arif, qanan inciməz.
Bivəfadan incimərəm, bisəxadan küsmərəm,
Düşüncədən dərs alana söylə nadan, inciməz.

İnciyərəm o kimsədən arif olub söz qana,
İşarəni başa düşə, metləbini tez qana,
Dostunu yaxşı tanıya, ilqarını düz qana,
İnsan belə mərd yolunda versə də can, inciməz.

Ölünçə mərd olmadı lütfü temiz hər oğul,
Şən elər ata yurdunu qoçaq, hünorvor oğul,
Cəfa çəkər, say saxlayar, say seçilmiş sər oğul,
Şəmşir onun zəhmətindən yüz il, inan, inciməz.

QAÇIN

Yaxşılara yoldaş olun, şərdən, şeytanдан qaçın,
El içində fitnə salıb, ara vurandan qaçın.
Xainlərə, xəbislərə can desən, çor anlayar,
Nütfə napak, qədirilməz belə insandan qaçın.

Qeyrətdən az, hünərdən kəm gündə döyər arvadın,
Danışar həcvi-hədyani, gözləməz əsla adın,
Pozular torbiyəsi, evdə olan övladın,
Göz yumub uzaqlaşın, belə nadandan qaçın.

El ucundan yandırısa da səni atəş, incimə,
Dost yolunda ayağına dəysə min daş, incimə,
Bərkə düşşən, darda qalsan, tökmə qan-yaş, incimə,
Məndlər üçün nisar olun, dostu satandan qaçın.

Bilməlisən ziyan deyib, yetişib hardan xata,
Dəyir çoban sürüsünə, bəd canavardan xata,
Əskik olmaz fitnə-fosad, mərdimazardan xata,
Səxaliya pənahlanın, hiylə-hədyandan qaçın.

Saxla başın mürvətsizdən, sənə dəyməsin xətər,
Hər nə görsən, doğru söyle, la kəlmə danışma şər,
Obanı oda yandırar əsl xain bir nəfər,
Xəbis, xain, qırx qazana maya salandan qaçın.

Yarananda ağlamışan, öldün getdin, ağlama,
Biilqara aşna deyib, ürəyini dağlama.
Qoyunu qurda tapşırıb, quldura bcl bağlama,
Zahiri dost, qəlbi xain şahmat iləndan qaçın.

Qoy var olsun açıq sıfət, gülər üzlər harda var!
Şəmşir metləb qananlara eyləmişdir etibar.
Ancaq yərə baxanlardan həmişə olun kənar,
Daşqın çaylar tez durular, siz lal axandan qaçın.



KİMİ

Namərd sənin qulluğunda qul olar,
Öz işi düzəlib-bitənə kimi;
İrişə-irişə üzünə gülər,
Əli bir nəfərə çatana kimi.

Dostunu tanımaz nadan, sərsəri,
Bu, elin sözüdür nə vaxtdan bəri.
Qoy sellər aparsın nanəcibləri,
Bax dalınca gözdən itənə kimi.

Xoryatın ox sözü qəlbimə dəydi,
Büküb qamətimi, qəddimi əydi;
Bildirçin də bir ay payızda bəydi –
Darı sünbülündən yetənə kimi.

Şəmşir gərək mərd ocağın qalasın,
Hər kəs çəkər öz dilinin bəlasın.
Qoy səni şir yesin, şir parçalasın, –
Tülübü kölgəsində yatana kimi.

İNSAN OĞLU

Unudar verdiyi əhdini, ilqarı,
Pozar peymanını tez insan oğlu.
Mənim sözlerimə sən inanmasan,
Axtar bu aləmi, gəz, insan oğlu.

Sirin vermə, sırr saxlamaz hər adam,
Kimdi atasından halal, nər adam?
Hanı dosta etibarlı bir adam,
Ola ilqarına düz, insan oğlu?!

Huşun nə bir çıxır, nə də cəm olur,
İşim-peşəm möhnət, qüssə-qəm olur,
Bilqar dost səxavətdən kəm olur,
Az gəlib dünyaya, az insan oğlu.

Xainin qəlbine yüz şeytan dolub,
Saldığı bağçalar saralıb, solub;
Daş da sırr saxlamır, bilqar olub...
Saxlamır qəlbində söz insan oğlu.

Yetə qulağına Şəmşirin səsi,
Sənə şəfa verər onun nefəsi.
Qəzanın qədəri yixmayan kəsi
Yixarmı yığılsa yüz insan oğlu?

TOXUNMA

Bizim heç kəs ilə yoxdur işimiz,
Yaxşı deyil, sən bu cana toxunma!
Əger sən ovçusan, oylağında göz,
Bu yerlərdə yad ceyrana toxunma!

İgid gərək toxunmasın kendinə,
Öyünməsin fitnəsinə, fəndinə;
Keçərsən qıflıbənd söz kəməndinə,
El içində ada-sana toxunma!

Ağlın azıb, itiribson sərini,
Gələndə meydana tökmə terini;
Anla qüvvətini, bil hünərini,
Bir kələ sürtünmə, dana, toxunma!

Görson, ağsaqqalın soruş halını,
At minəndə döymə ayaqyalını;
Saxla qanacaqla böyük yolunu,
Çox eziздir ata, ana, toxunma!

Bülbüləm, bağumda gül sevir məni,
Arif olan əhli-dil sevir məni,
Mən eli sevirəm, el sevir məni,
Şəmsir kimi mehribana toxunma!

1939

OLMAZ

Alim, aqil, kamil olan insanın
Huşunda, fəhmində söyləmək olmaz!
Bu söz xəznəsini verən var ona,
Onun baratını söyləmək olmaz!

Mərifət, ədəbdir nəşqi insanın,
Səadət, taledir bəxşι insanın,
Yaxşılıq bacaran yaxşı insanın
Haqqında yamanlıq eyləmək olmaz!

Şəmşir, sən itirmə haqqı-sayıni,
İstə öz baxtından halal payını.
Gələnin heç qırmaq olmaz tuyunu¹,
Gedəni zəncirlə eyləmək olmaz!

1918

EYLƏR

Bir qaşla, gözlə də biler mətləbi,
Qanana bir kəlmə işaret eylə!
Artıq mehəbbəti dost arasında,
Demədim ürəklə ticarət eylə.

Sadiq ol dünyada, sən dolandır göz,
Guşinə girməsin fitnə, yalan söz.
Bir bərkə düşəndə polad kimi döz,
Heç qorxub çəkinmə, dəyanət eylə!

¹ Muy - tük

Göstər ehtiramın xalqa nə isə,
Baş əymə namərdə, sırr vermə pisə!
Aqıl, kamil, arif olan möclisə
Sözünü xoş danış, ibarət eylə!

Yaxşıya can söylə, xayımı dağla,
İlqarsız adamın yolunu bağla,
Əlacın olanda el üçün ağla,
Yoxsula əl uzat, nəzarət eylə!

Şəmşir bu sevdaya düşəndən bəri,
Gəzir qarış-qarış bizim elləri.
Ürək sevindirən xeyir xəbəri
Qohuma, qardaşa bəşarət eylə!

1918

YARAŞMAZ

Namərdə yalvarmaq insafdan deyil,
Düşmənə yaltaqlıq mərdə yaraşmaz!
Öyünüb desə də min yol nakişi:
“Mənəm qəhrəman da, nər də” – yaraşmaz!

Hər kəs qeyrətini düşünsün ezel,
Gül olmaz söyüddən, tökülər xəzel.
Abır, höya, hörmət bilmeyen gözəl
Çekse də üzünə pərdə, yaraşmaz!

Qatıl də özünə deməz cəlladam,
Onun işdəyinə düşmənəm, yadam,
Xalqın əhvalına yanmayan adam
Desə də şərikəm dərdə, yaraşmaz!

Şəmşir məqsədinə çata yaxşıdı,
Gövhəri sərrafa sata yaxşıdı!
Yaxşı oğul, yaxşı ata yaxşıdı,
Bivecsə xeyirdə, şərdo yaraşmaz.

EYLƏR

Dilbilmezə, dərdqanmaza, nadana
Desən mətləb qanmaz, səni mat eylər.
Ağzına gələnə deyər, utanmaz,
Nə arını bilər, nə ismət eylər.

Olmaz ele dostun başa varlığı,
Ürəkdən düz olub əhval sormağı,
Qəlbində oynayar iblis barlığı,
Qayıdar üzüne səy-sifət eylər.

Şəmşir, dərsin əlli öyrən, yüz öyrən!
Oxuyanda kamil oxu, düz öyrən!
Ariflərdən merifətli söz öyrən!
O sözler sənə çox nəsihat eylər.

1930

DEMƏK OLMAZ

Qəza qədərlənib üz verəndə dərd
Kəməndə düşənə qaç demək olmaz.
Nakəs kölgəsinə sığınanda mərd,
Keçər ili, ayı xoş, – demək olmaz.

İblisin dostluğunu qəmdi, qəherdi,
Qurd ilə aşnalıq artırır dərdi.
Namərd plovunu yemə, zəhərdi,
Ağdı ləzzəti, aş demək olmaz.

Ayaq basma şeytan-iblis izinə,
Lənət bicin əyrisinə, düzüne!
Hər kim baxar olsa arvad sözünə,
Çürükdü kəlləsi, baş demək olmaz.

Çətindi biiman anda inana,
Nə dillə deyim ki, anlaya, qana?
Nanocibə, biilqara, nadana
Etibar eyləyib, iş demək olmaz.

Şəmsir deyer xayın türək gəzilməz,
Xoryat sözü cana oxdu, dözülməz.
Tərlan yuvasından sümük üzülməz,
Igid tüfənginə boş demək olmaz.

1932

ARZULA

Sən xalqın işinə, elin nəfinə
Həmişə bir xeyir xəber arzula!
Piyadəni atlı, yoxsula varlı,
Qanadsızı quştek gəzer arzula!

Hər xırda iş üçün acığa gəlmə!
Mənasız danışib, əfsanə gülmə!
Söylə cəvahir tək bir neçə kəlmə,
Ancaq məzmununda kosər arzula!

İnsan ol, insana bəslə məhəbbət,
Şəmsir bu barata uymuşdur, əlbət;
Çalış həqiqətə, olma bədniyyət,
Nə yalan, nə böhtan, nə şər arzula!

1946

SƏNİN

Ucaltma namərdi, taparsa imkan
Qolbinin şüsəsin qıracaq sənin.
Nakəsin qolundan yapışsan bir gün,
Amansız, boynunu vuracaq sənin.

Nanəcib tanımaz əmi, dayını,
Səbəb: şeytanlıqdan alıb payını.
Yüz zəhmətlə böyütsən də xayını,
Yollarına duzax quracaq sənin.

Ağlin olsun, bivəfaya yar olma,
Heç qurd balasının qaydına qalma,
İnanıb ilani qoynuna salma!
Bacarsa, gözündən vuracaq sənin.

Düşünmə acizdi, çox fügaradı,
Sən doğrusan, onun meyli haradı?!
Könlü çamırlıqdı, qəlbi qaradı,
Zəli tək qanını soracaq sənin.

Bədəsilə nə aşna ol, nə də yar,
Bivəfa xılqətdə düz olmaz ilqar,
Şəmsir, o kəslərdən sən dolan kənar,
Şər deyib üzünə duracaq sənin.

1946

YOXDU

Hədər cəfa çökəmə namərd yoldaşa,
İmkani var, zövqü-səfası yoxdu.
Ülfəti, ilqarı yetişməz başa,
Çəksən imtahana, vəfası yoxdu.

İnanma, dönükdür nakəsin üzü,
Qoyma, öz yolundan yan oyər düzü.
Zəhərdənacidir namərdin sözü,
Axtar təbibləri, davası yoxdur.

Şəmsir, vurğunusən arif olanın,
Ölkəmizdə cl qeydinə qalanın;
Yaman gündə dostu yada salanın
Can versən yolunda, cəfası yoxdu.

VƏDƏSİNDE

İtirme özünü, müşküle düşsən,
Darixma səbrinin az vədəsində;
Qəlbini gen saxla, gəlse taledən
Açılar qapalı göz vədəsində.

Baxın sarayında yana bir çıraq!
Tərəqqi, tənəzzül ondadır ancaq!
Ağacdan düşərmi bivəde yarpaq?
Hər xilqət yetişər öz vədəsində.

Əvvəl gündən el qaydına qal, dolan!
Doğru söylə, demədim ki, lal dolan;
Yaxşı at min, yaxşı gözəl al, dolan,
Canının qüvvətli, saz vədəsində.

Hansı aşiq vəfa gördü gözəldən?!

Çoxu sevdı, yarı çıxdı tez əldən;
Ətir gəlməz payız vaxtı xəzəldən,
Dəriler bənövşə yaz vədəsində.

Sevdiyin gözəldə sən ağıl axtar,
Huşu çəşqinlara olmaz etibar.
İstəson tapasan vəfali bir yar,
Yoxla kamalını qız vədəsində.

Xəstə şəfalanan təri gələndə,
Təbib ona yönü bəri gələndə,
Əger deyə bilsən, yeri gələndə,
Qılıncdan kəskindi söz vədəsində.

Dost olan dostunu sata, yaraşmaz,
İlqarını oldən ata, yaraşmaz,
Daha bize hiylə-xata yaraşmaz,
Şəmşir, saqqalının boz vədəsində.



AŞIQ ŞƏMSİRİN SƏMƏD VURĞUNLA DEYİŞMƏSİ

Səməd Vurğun

Aşiq Şəmsir, Dəlidəğdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşiq Şəmsir

Qoşqarla yanaşı duran basın var,
Bizim el tanırı uca dağ səni.
Yanır yolumuzda sənət çirağın,
Bilirik şerde bir mayak səni.

Səməd Vurğun

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşiq Şəmsir

Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
İsteyir könlümüz bu sayaq səni.

Səməd Vurğun

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq Şəmşir

Sən kamil sərrafsan, göz ustadısan!
Fehmin, ferasətin öz ustadısan!
Qabil sonətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun

Gəlmışəm, gəzməyə sizin dağları,
Baxım yaylaqlara doyunca barı.
Şairin bu yerə düşdü güzəri,
Gözəl qarşılıdı xoş iqbal məni.

Aşıq Şəmşir

Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı.
Səmədin məskəni, şerin ocağı,
Kamala yetirib o Qazax səni.

Səməd Vurğun

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandı ayrılıq dərdi...
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar –
Gəzirəm əlimdə şam-çıraq səni.

- GÖRƏYDİM!.. - GÖRƏYDİN!..

Dədə Şəmşirin böyük oğlu Qənbər Şəmşiroğlu Kəlbəcər şəhər 1 nömrəli orta məktəbin direktoru işlədiyi zamanlar Məmməd Aslan da orada müəllim işleyirdi.

Yaz ayları imiş. Çoxdandı Aşıq Şəmşir öz Ağdabanında oturub, Kəlbəcərə gəlmirmiş. Artıq Qənbər müəllim də, dost-tanış da Dədənin bu yerlərə teşrif gətirmədiyindən narahatlıq keçirirmiş.

Qənbər müəllim dözə bilməyib Məmməd Aslana deyir:

– Dədəmi bir qoşma ilə bir balaca tərpet: bəlkə bura getirə bili-dik. Gələr, gələr; gəlməzsə, heç olmazsa, cavab yazar, təselli taparıq.

Uzunca bir yazışma beləcə başlayır. Söz-söhbət o qədər bərə-kətlə olur ki, sonralar aşıqlar bunu toy-mağarda qabaq-qabağa oxuyub, bir doyumluluq əhvalat halına gətirirlər.

Məmməd Aslan

Aşıq Şəmşir, nə müddətdi getmişən,
Heç demirsən: dostu-yarı görəydim.
Nə üz-gözüm öyrənoydi əzəldən,
Nə də belə intizarı görəydim.

Dədə Şəmşir

Fəxr edəydin mənim qoca adımdan,
Nolar, gəlib ixtiyarı görəydin.
Kirə istəməz ki, quş qanadından,
Yol salaydın bizə səni, görəydin.

Məmməd Aslan

Üzünü görənlər çekir salavat,
Ari səndə qoymayıb ki istahat.
Nə canda tab qalıb, nə cibdə manat,
Barındımı baldan bari görəydim.

Dədə Şəmşir

Olsa Afrikada suların buzu,
Bu teher yarıtdı arılar bizi.
Əgər görübsənse dəvə buynuzu,
Belə verdi balı tarı, görəydin.

Məmməd Aslan

Savaşın olurmu Güllü nənəynən?
Mən ölüm, necəsen naznan-hənəynən?
Get-gəlin qalıbmı köhne bineynən,
İtirdinmi etibarı görəydim?!

Dədə Şəmşir

Gülliünün altmış il keçib yaşından,
Yenə əl götürmür naz-savaşından,
Öpəndə gözündən, qələm qaşından,
Tutaşırıq gecəyəni görəydin.

Məmməd Aslan

Gəlsin qocalığı tuğı-lənətə!
Hani imran dilin – bülbüller ötə!
Heç meylin qalıbmı kefə, işrətə?
Çekirmi nazını qarı, görəydim?!

Dədə Şəmşir

Göstərə bilmeyib baş bize təsir!
Hələ içimizdə yaz mehi əsir!
Zaman qarşımızda əmrə müntəzir,
Bizdə olan iftiخارı görəydin!

Məmməd Aslan

Olmaya hər şeyə dodaq büzmeyin!
Nədir bir kəlməyə min söz gəzmeyin?!
Qorxudur gözümüz tez-tez küsmeyin,
Tərgitmisən qəm-qubarı, görəydim.

Dədə Şəmşir

Yaxşı tanımırsan, baxıram, məni,
Var ulu göylərdən çağırın məni!
Alovdan yoğurub yoğuran məni!
Qəlbimdə tutuşan qoru görəydin!

Məmməd Aslan

Yaman yapışmışan yorğan-döşəkdən,
Ayrıla bilmirsən evdən-eşikdən,
Mürgün bol verilib əzəl beşikdən,
Ayılaydın, sən qəmxarı görəydim.

Dədə Şəmşir

Nə qədər berk yatam, səndən huşaram,
Ferhad yaranmışam: çapam, daş yaram!
Yarı gizliyəmsə, yarı aşkaram,
Kaş göz açıb, cəmənzəri görəydim!

Məmməd Aslan

Aşıq olan dildən diribaş olur,
Hansına sərr versən, dərhal faş olur...
Niyə belə kasad olur, boş olur –
Aşıqların beh-bazarı görəydim?!

Dədə Şəmşir

Şəmşirə dəyişsən, farağat otur,
Mənəni duyuram, düşürem “qotur”.
Elan etməlisən: söz kimi tutur? –
Gerek gəzib dilazarı görəydin.

KİTABIN İÇİNDƏKİLƏR

QOŞMALAR

Dünyanın	9
Dünyanın quruluşu haqqında	10
Amandı	13
Bağışla, Allah	14
Neynim	14
Var	15
Şəmşiri	16
Vətənin	17
Xoş gəlib	17
Vaxtırdı	18
Yoxdur	19
Monden	19
Dəymemiş	20
Getdi	21
Üzüne	21
Bülbül	22
Eylər	23
Buludlar	23
Deyerlər	24
Dolanır	24
Yaralanmamış	26
Yazığım gəlir	26
Səni	27
Bir bax	27
Səni	28
Ağlama	28
Çiçeklər	29
Getdi	30
Yox, yox	30
Məni	31
Gelmədi	32
Özüma	32
Durulmadı heç	33

Neynim	33
Olsun	34
Məni	34
Ürəkdən	35
Yadına düşdü	35
Ne mənəsi var	36
Əlimdən	37
Oldu	38
Gerek	38
Yayilar	39
Dura bilməz	39
Bilmədi	40
Keçər	40
Bir tərefə	41
Bilmədi	42
Çətindi	42
Yaranıb	43
Yaraşmaz	44
Getdi	44
Mənəm, mən	46
Düşər, düşər	47
Əzizim	47
Yetirsin	48
Düşdü, nə düşdü	49
Dedimmi	50
Dəymez	50
Ağlar	51
Sözümü	52
Nədi	53
Nökeri	53
Dağları	54
Görünsün	54
Gözel qız	55
Salam ver	56
Bəri	56
Olan zaman	57
Görmüşəm	58
Vedəsində	58
Oğluyam	59
Dedim, dedi	60

Kimi	60
Görünmür	61
Dodağında	61
Sevdasındadır	62
Deyesen	62
Oalarmı	63
Gözlərin	64
Görmeyə	64
Dolanım	65
Bir tərəfdən	65
Anam yadına düşdü	66
Verməz	67
Güler	67
Nayə gərəkdi	68
Mənə nişanə	69
Heyif	70
Nar ola bilməz	71
Darıxma	71
İçində	72
Gərək	72
Başındadı	73
Yoxdu ki	73
Olaydım	74
Dedim	75
Görəndə	76
Etibarsız	76
Mən	77
Çətindi	78
Çörək dastanı	78
Dağlar	80
Bu yerlərə	81
Getdi	82
Bir de gül	83
Gəlir	84
Görüşür	84
Mənim	85
Olmasa	86
Sənində	86
Kesildi	87
Dağıar	87

Yaxşıımı	88
Kekliyin	89
Ola	89
Qarışdırar	90
Buzluğun	90
Adamı	91
Demedim men	92
Göller	93
Dağlara	93
İndice	94
Baxanda	95
Beli hey	96
Zinyət	96
Hele	97
Olur	98
Düşərmi	98
Demişlər	99
Üstədi	100
Sənə	101
Saxlayanar	101
Felək	102
Yıxılar	103
Bax	104
Məni	104
Dünya	105
Bir gün	106
Ana yurd	107
Bilmez	108
Məni	109
Xestəyə	110
Elərsən	110
Gedirəm	111
Mübarək olsun	111
Bənövşə	112
Sesim	113
Qoyma	113
Pərim	114
Qurban	115
Görünmür	115
Yaraşır	116

A gözəl	116
Şirindi	117
Yetişdim	117
Toxundu	118
Sən oldun	118
Qabağında	119
Havasındadı	120
Var sənin	120
Qurbanın	121
Mənim tek	121
Yazlıq canım	122
Güllünün	122
Yaraşmır	123
Kimi	124
Gətirdim	125
Səne	125
Ələ	126
Beh məna	127
Yaylaq	128
Çuxalanıbdı	128
Senin olsun	129
Gərəkdi	129
Qaydадı	130
Düşər	131
Əlesgər	131
Ongöz bulaq	132
Hanı	133
Səni	134
Qocaldım	134
Oğlum	135
Yamanlıq	136
Məni	137
Betər	138
Yaz kimi	139
Dolaşma	139
Köynəklemişdi	140
Gözəldi	141
Günlerim	142
Baxıram	142
Bu gözlər	143

Sənsiz	143
Canım	144
Derdim	145
Aşıqəm	146
Mənim	147
Tapsırıdı	147
Sevindi	148
A zalim gözəl	149
Oldun	149
Bir səhər mehi	150
Yaxşıdı	151
Deme, demə	151
Düše bilməz	152
Sarı	152
Gözler	153
Yaraşmaz	153
Məni	154
Durnalar	155
Kepezin	155
Ərgüñəş	156
Novruz bayramı	157
Göygöl	158
Yadıma düşəndə	159
Gəlmedin	159
Düşəndən bəri	160
Gözəldi	161
Öldür	161
Səni	162
Tutur	163
Niye görünmür	163
Qalmadı	164
Ürəyimdə	164
Verilməz	165
Nə lazım	166
İnsan əlləri	167
Şəmşirin	168
Düşən yerde	168
Olsun	169
Səni	170
Bəsimdi	170

Qoşqar	171
Ceyrana bənzər	171
Gülbəniz	172
Əskinaz	173
Şair	173
Bilməz	174
Murovun	175
Dağlara	176
İndi	177
Ellər gözəli	178
Varmı	179
Gözlərin	180
Keçdi	180
Vaxtıdı	181
Güllü	182
Mənnən	182
Bilmirəm	183
Sənin	184
Belkə	184
Göreydim	185
İnsaf ele	186
Dağlar	187
Bakı qızları	187
Danışaq	188
Həyat yoldaşımı	189
Dağlar	190
Qaşların	190
Bənövşəni	191
Gözlədi	192
Dağlar	192
Biri nə?	193
Dağlar	194
Olar	194
Bağışla məni	195
Şuşa şəhəri	196
Mən də	196
Başına	197
Dağarcığı	197
Qaydasında	198
Mənim kimi	198

Belkə	199
Qoşa qafiyə	199
Bəzəkli	200
Baxmasın	201
Yan belə	202
Sənin	202
Ölləm	203
Gül sen yanında	203
Dörd fəslin ziveri	204
Çilgəz	204
Qonurun	205
Dağlar	206
Dözərmi	206
Yapışır	207
Ağdabanda	208
Olmaz	208
Qar öldürürmüş	209
Sığınsın	209
Hər işdə	210
Edən məni	210
Durmuşam	211
Ellər	211
Keçib gedir	212
Gün axşam oldu	212
Görünsün	213
Ayparam	214
Yeridi	214
Cavanlıq	215
Gel	216
Bəsimdi	217
Gördüm	218
Mənim de	219
Şəmşiri görəndə	220
Bəxtim	220
Əkbər	222
Təzə yaz gəlir	223
Durnalar	224
Bir gözəlin şəklinə	224
Gözəlsən	225
Xətrime dəyidin	226

Gəlsin	.226
Köməyim	.227
Nə yazım	.227
Keklik	.228
Bəri bax	.229
Gülür	.229
Qocalıq	.230
Həkim	.231
Ayrılıq	.232
Ağlar	.232
Altındayam	.233

GƏRAYLILAR

Bilmərəm	.237
Sazım	.237
Ele bele	.238
Gelin	.239
Qanırsanmı	.240
Barişmazmı	.240
Torpaq	.241
Könül	.241
Gedər	.242
Var	.243
İndi	.243
Gelin	.244
Bil	.245
Ağlayana	.245
Məni	.246
Üreyimdə	.246
Qucağında	.247
Ana	.247
Nigar seni	.248
Dolamışam	.249
Olmaz	.249
Getdi	.250
Düşəndə yar	.250
Bilirsənmi	.251
Şarı	.252
Olur	.252

Mənim	.253
Arahdı	.253
Sen geləndə	.254
Gözlerin	.255
Qurban olum	.255
Merdekana	.256
Varmı	.256
Göyçək	.257
Kəlbəcərdi	.258
Məni	.259
Qərib	.259
Keçdi	.260
Bilmədin	.260
Sinesinde	.261
Kəlbəcərin	.261
Aralandı	.262
Canım	.263
Lalası	.264
Arayanın	.264
Oğrusu	.265
Yoxdu	.265
Oğul	.266
Doyan imiş	.267
Üzərsən	.267
Yaxşıdı	.268
Almazmı	.269
Ayrılarım	.269
Məndən	.270
Demədimmi	.270
Düşmüsem	.271
Məndil	.272
Qocalıbsan	.272
Mənim	.273
Ürəyimdə	.274
Dağa	.274
Vurar	.275
Olsa	.275
Gözlərine	.276
Yalvara-yalvara	.277
Zərərdimi	.277

Kelbəcər	.278
Gelmedin	.278
Mənim dərdim	.279
Qucağında	.280
Olmasa	.280
Küsərəm mən	.281
Qaralandım	.281
Alacaqmı	.282
Bir də ..	.282
Günler	.283
Səndən	.283
Ay qız	.284
Birdi	.285
Gelin	.286
Vuranda	.287
Nə xeyri var	.288
Yanaqları	.288
Qazan	.289
Üzüne	.289
Güle-güle	.290
Saqqal	.291
Endi	.291
Senin	.292
Dağların	.293
Oldun axır	.294
Axi	.295
Ayrılarda	.296
Yaylaq	.297
Ya da məni	.298

TƏCNIŞLƏR

Məni	.301
Ay qara bağlar	.301
Yara yaz	.302
A lele	.302
Bu dağlar	.303
Bu dərdi	.303
Bu gözəlgile	.304
Dərin gəz	.304

Yenə sərindi	.305
Yaralı dağlar	.305
Ya zəri	.306
Bu yara mende	.306
Belke	.307
Sinəmin	.307
Bir ada bağlı	.308
Sənəm al	.308
Söze siz	.309
Ay yarım ola	.309
Lala dağları	.310
Təkcədi	.310
Beleşən gözəl	.311
Ay ağam, hey bir	.312
Əli mindimi	.312
Bir ağa dostum	.313
Bir əlimdə var	.313
A yazardım	.314
Yaxşı qaladı	.314
Bir sin içinde	.315
Həzarat	.315
Tikə də bilməz	.316
Qala yarımcıq	.316
Bir dağı daldan	.317
Baş arasında	.317
Yaxa gec	.318
Az danış	.318
Çətin	.319
Varsa da qaldı	.319
Gören	.320
Əmir	.320
Yay dağa	.321
Ulduzunu	.321
Ay gündüzüne	.322
Ayazdımı gör	.322
Məni	.323
Yarmıçix	.323
Halal dadımı	.324
Sağına düşdű	.324
A tamın bildim	.325

Bir gel	325
Pis üzüm	326
O yada	326
Sinəsi nərdi	327
Lale tek açdı	327
Namərd dostlara	328
Birdən əm	328
Qalmadı	329
Bu şirin diyar	329
Gözel, sənə bir sözüm var	330
Yarı, sen yarı	330
Ay ara tez-tez	331
Tek-tək	331
Gözlər	332

MÜXƏMMƏSLƏR

Qızına	335
Bu il	335
Kəlbəcər	337
Xirdaca gül	339
Xoruzun dastanı	341
Abseron	344
Kendlinin	344
Şahbazım	345
Qocalıq	346
Tutu	348
Şah dağı	349
Məni sən	350

DİVANİLƏR

Hanı	357
Gəda	357
Bayram günləri	358
Harda var	359
Aşıq	359
Olimasa	360
İnsanların	361
Tapmadım	362

Əldən gedər	363
Kölgəsi	364
Bax	364
Döndərib	365
İstəmez	366
İnciməz	367
Qaçın	367

USTADNAMƏLƏR

Kimi	371
İnsan oğlu	371
Toxunma	372
Olmaz	373
Eylər	373
Yaraşmaz	374
Eylər	374
Demek olmaz	375
Arzula	376
Sənin	376
Yoxdu	377
Vədəsində	378

DEYİŞMƏLƏR

Aşıq Şəmşirin Səməd Vurğunla deyişməsi	381
Görəydim!.. Görəydin!.. ..	382

Buraxılışa məsul:	<i>Umud Rəhimoglu</i>
Redaktor:	<i>Tofiq Qaraqaya</i>
Texniki redaktor:	<i>Mübariz Piri</i>
Kompyuter səhifələyicisi:	<i>İslam Rzayev</i>
Kompyuter operatoru:	<i>Ruhəngiz Arazqızı</i>
Korrektor:	<i>Zahid Saritorpaq</i>

Yığılmağa verilmişdir 01.06.2006. Çapa imzalanmışdır 01.12.2006.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vəreqi 25. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 243.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
 Bakı, Aşıq Ələsgər küçəsi, 17.